

ADAM MITSKEVIÇ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**



**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

Bu kitab "Adam Mitskeviç. Şeirlər və poemə" (Bakı, Mütərcim, 1998).
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni:

Sabir Rüstəmxanlı

Polyak dilindən sətri
tərcümələrin müəllifi:

Güler Abdullabayova

891.851-de22

AZE

Adam Mitskeviç. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 240 səh.

Məşhur polyak nəzm ustası Adam Mitskeviçin şair tacayı – ilk növbədə onun böyük və romantik dünyası və öz torpağına, xalqına, ana dilinə qeyri-adi dərəcədə yüksək sevgisi ilə bağlı şəkildə duyulur.

Slavyandilli ədəbiyyatlarının öndəri sayılan Adam Mitskeviçin qolbində ali duygu olaraq qalmış Vətən məhəbbəti, romantik ruhu, gözəlliya, ilkin saflığa dərin ehtirami, şeri "zəmanənin aynası" hesab etməsi, bu topluya daxil edilən "Krim sonetləri"ndə, sevgi şeirlərində, balladalar və romanslarında, "Pan Tadeusz" realist poemasında daha dolğun, canlı parlaq boyalarla əks olunur.

ISBN10 9952-34-072-9

ISBN13 978-9952-34-072-3


© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Dahi polyak şairi Adam Mitskeviç neinki öz dahiyane eserlerinde xalqın, Vətənin azadlığı uğrunda vuruşan qəhrəmanları tərənnüm etmiş, həm də inqilabi ab-havanın, içimai həyatın formallaşmasına güclü təsir göstərmiş, həm eməlleri ilə, həm də sözləri ilə xalqın haqq yolundakı mübarizəsində, azadlığa, müstəqilliye can atanların ön sırasında olmuşdur.

Şübə yoxdur ki, Mitskeviçin hürriyyətə, azadlığa çəgirişla dolu eserleri Azerbaycan oxucusunun qəlbinde əks-sədə verəcək, polyak dahisinin bu kitabı geniş oxucu kütlosu, respublikamızın ədəbi qüvvələri layiqincə qiymətləndirəcəkler.

* * *

Polşanın dahi şairi, içimai xadimi, inqilabçı oğlu Adam Mitskeviç 1798-ci ildə dekabr ayının 24-də Zaosye kəndində, Novoqrudka şəhərciyinin yaxınlığında (hazırda bu şəhər Belorusun ərazisindədir) doğulmuşdur. Atası vekil idi, şəhərlərin və kəndlərin dərin hörmətini qazanmışdı, ədəbiyyat həvəskarı idi, şeir yazdı, Tadeuš Kościuskonun başçılıq etdiyi polyakların üşyandasında öz diyarının azadlığı namine silahlı mübarizədə o da elinə silah götürmüştü, döyüşmüştü. Anası gələcək şairin qəlbində dorin iz qoymuş, onun ilk müəllimi olmuşdu. Atasının, anasının obrazları, balaca Adamin böyüdüyü ədəbi mühitin təsviri şairin "Pan Tadeuš" poemasında əks edilmişdir. Həmin poema bu kitabda istedadlı şairimiz Sabir Rüstəmxanının tərcüməsində oxuculara təqdim olunur.

1807-1815-ci illərdə Mitskeviç Novoqrudka məktəbində oxuyarkən tarixe, ədəbiyyata böyük maraq göstərirdi. Burada oxuyarkən Moskvadan geri qaçan fransız əsgərlərinin qalaqlarını müşahidə edirdi. Napoleonun polyak xalqına azadlıq getirəcəyi ümidi alt-üst olmuş, daxilən bir müddət sarsıntı keçirmişdi. Bu ümidi, bu gümanı onun qəlbində atası oyatmışdı. Novoqrudkada məktəbi başa vurandan sonra o, Vilno universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, universiteti bitirib, Kovnoda müəllimlik edir (1819-1823).

Novoqrudka məktəbini bitirəndən sonra Mitskeviç Vilno universitetində oxuduğu müddədə (1815-1819) onun inqilabi dünyagörüşü formallaşır, vətənpərvərlik ruhunda şeirlər yazmağa başlayır və bu şeirlər gənc noslin himniniçəvrilir.

1817-ci ildə universitetin vətənpərvər tələbələri Mitskeviç və Zan "Filomatlar" ("Elm dostları") dərnəyini yaradırlar. Onların məramı gəncləri inqilabi ruhda görmək, azadlıq mübarizəsinə geniş xalq kütlələrini cəlb etmək idi. Şairin "Filaretlərin neqməsi", "Gənclik odası" və sair şeirlərində romantik dövrün ehvali-ruhiyyəsi aşkar duyulur, "Novoqrudka knyazı Meşko" (1817) poemasında lovğa knyazın obrazını, "Orlean qızı" və "Pani Anelya" (1817) poemalarında ruhanilərin satirik, gülünc surətləri aydın görünür. Adlarını çekdiyimiz bu eserlerini və 1822-ci ildə çıxan şeirlər kitabı Poşanın demokratik fikrini oxucuları böyük rəğbətlə qarşıladılar.

1823-cü ildə çar hakimiyyəti Vilno universitetindəki gənclər təşkilatlarının üzvlərini məsuliyyətə cəlb etdi, Mitskeviç də hebs olundu. O, 1824-cü ilin oktyabrında Rusiyaya sərgün edildi, Peterburqda, Odessada yaşadı, Krimda, Moskvada oldu, dekkabristlər, Puşkininə oturub-durdur; Peterburqda əslən polyak olan şərqşünas O.Senkeviçin dəlaşlığı mühito düşdü, orada universitetde çalışan azerbaycanlı alim, şair Mirzə Cəfər Topçubaşovla görüşdü. Mırzə Cəfər onun Şərqi almındə ilk tərcüməcisi və ilk cəfəkəş təbliğatçısı oldu.

Mitskeviçin Rusiyada çıxan ilk kitabı "Sonetlər" (1826) idi; üç il sonra çıxan, "Poeziya" adlanan ikicildiliyinə isə lirik şeirləri, "Faris" poeması, "Voyevoda" balladası, lirik miniatürleri və s. əsərləri toplanmışdır. Bu kitabda bütövlükde Sabir Rüstəmxanının tərcümə etdiyi "Krim sonetləri" o vaxt Mitskeviçi Rusiyada daha çox şöhretləndirdi.

"Krim sonetləri" dünya poeziyasının qiymətli, dəyərli incilərindəndir. Bu sonetlər, demək olar ki, bütün Avropa dillerinə və əksor Şərqi dillerinə tərcümə edilmişdir. Sanki, şair bu sonetlərdə öz fikirlərini yekunlaşdırılmış, aydın şəkildə, yüksək poeziya dilində ifade etmiş, həyəcanlı duyğularına, hisslerine ulu, ilahi təbəstin qoynunda istinad tapmışdır. Şərqi, onun dolğun, zongin ədəbiyyatı, qədimliyi, mifologiyası, xalqların müxtəlif məşəti, mədəniyyəti onun diqqətini, qəlbini daim cəlb edir, özünü çəkirdi. O, Şərqi, Şərqi aləminə bir neçə əser həst etmişdi. Krimda isə (1825) artıq gözü qarşısında başqalarından eftidiyi, oxuduğu rəmzi Şərqi deyil, əsil Şərqi göründü. Onun Krimi "kiçik Şərqi" adlandırması da səbəbsiz deyil, bu fikri təsdiq edən sözdür. Doğma torpağına, yurduna məhəbbət hissi, istibdadla, müstəbib hakimiyyəti ilə mübarizə ruhu Krim sonetlərinin əsas amiliidir. Bu sonetlərin əsas lirik qəhrəmanı olan "mōmin müsəlman" obrazında diqqətli oxucu yad eldə Vətənən hosrəti çökən şairi görməyə bilməz. Krim sonetlərinin başlıca qayəsi Vətənən məhəbbətdir.

1829-cu ilin mayında Mitskeviç Rusiyadan getdi. Almaniyada, İtaliyada, İsveçrədə oldu, nəhayət Parisdə mühacir polyakların arasında qərar tutdu. O zaman mühacir polyaklar Avropanın bütün inqilabi hadisələrində iştirak edir, mehkum yurdularını Rus imperiyasının pəncəsindən qurtarmaq arzusu ilə çarpışdırırlar. Mitskeviç bu mühacirlərin ön sırasında idi. Parisdə bedii

yaratıcılığını davam etdirir, qozet çıxarır, fransız dilində dram əşerləri yazır, bir müddət yerli universitetdə slavyan xalqlarının ədəbiyyatından mühazirələr oxuyur, Avropa xalqlarının azadlıq hərəkatından bəhs edən publisistik yazılarla çıxış edir. Əlbəttə, birinci növbədə Mitskeviç öz doğma yurdunun taleyi həyecanlandırır.

1848-1849-cu illərdə Mitskeviç İtaliyanın azadlığı uğrunda vuruşan polyak legionu yaradı, öz yurdunun – Polşanın dərdinə çarə tapmaq üçün 1855-ci ilin sentyabrında Türkiyəyə yollandı. Polyak yazıçısı Mixail Çaykovski 1841-ci ildən İstanbulda yaşayırıd, 1851-ci ildə islam dinini qəbul etmişdi və müsəlman adı Sadiq paşa idi. Sadiq paşa Türkiyədə böyük bir polyak dostesi toplamışdı, bu dəstə rus-türk müharibəsində türklerin tərəfində vuruşmali idi. Mitskeviç Sadiq paşa ilə, legionun efsər ve əsgərləri ilə görüşür.

İstanbulda türk heyatına, məişətinə dərindən maraq göstərir, türk dilini öyrənməyə başlayır. Rəsmi məlumatə görə polyak şairi burada 1855-ci il noyabrın 26-də vəbadan vofat etmişdir. Polşa filoloqları, tarixçiləri isə dəfələrlə sübut etməyə çalışıblar ki, şairi siyasi düşmənləri – polyak zadəganları zəhərleyiblər.

Mühacirətdə olarken Mitskeviçin yazdığı on güzel əşerlərdən biri "Pan Tadeus" epopeyasıdır. Əsər ilk dəfə 1834-cü ildə nəşr olunmuşdur. Bu əsər polyak həyatının ensiklopediyasıdır, onun keçmişini, indisini, yadəllişlərin caynağından qurtarmaq üçün keçdiyi ağır yolları əks etdirir.

Bu epopeyanı yazmaq niyyəti 1831-ci ildə şair Poznanda olanda doğub; bu vaxt o, 1831-1832-ci illərdə üşyan qaldırılmış polyaklara qoşulmağa cəhd göstərirdi. Üşyan, qəddarlıqla yarınıdı, on minlərlə polyak Sibire və Qafqaza sürüldü. Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, Qafqaza sürgün edilmiş həmin polyaklardan tarixdə iz qoyanlar da oldu. Onlar Qafqaz tarixinin araşdırılmasına çalışıdlar, Azərbaycan dilini, mədəniyyətini öyrəndilər. Bəziləri burada çarizm oleyhino mübarizədə qafqazlılarla bərabər fəal rol oynadılar. Bu barədə Polşada Azərbaycan ədəbiyyatının araşdırıcısı professor Boqdan Baranoviçin rəhbərliyi ilə elmi işlər də nəşr edilmişdir. İştirakçıların səhbetinə əsasən Polşa üşyanının ayrı-ayrı hadisələri Mitskeviçin "Gecələmə yeri", "Komandırın ölümü" və s. əşerlərində təsvir edilmişdir.

"Pan Tadeus" epopeyası şairin başıbozalı yurduna böyük məhəbbətlindən yaranıb.

Qurbanlı yaşıyan şair Vətənin obrazını yaradır, "ilk məhəbbət" kimi Vətən torpağının hər güşəsini xaturlayıb, təbiət gözolliklərini vəsf edir, meşşənlərin həyat və məişətini gah tünd, gah da satirik boyalarla qələmə alır. Gözəl təbiət lövhələri azadlıq cəngavərlərinin (Tadeus Kostyuşko və başqaları) dolğun obrazları ilə tamamlanır, xalqı öz torpaqlarının tezliklə azad olacağma ümidi bağladıq vaxtlar (məsolən, 1812-ci il) həsrətə xaturlanır. Bütün bunları keçmişdə

qalıb, şairi isə bugünkü suallar narahat edir. Mitskeviçin müasirlerindən biri haqlı olaraq deyib ki, "Pan Tadeus" köhnə Polşanın üstüne dahi əli ilə qoyulmuş sinədaşıdır.

Şairin fikrincə, yeni siyasi ab-hava yeni qəhrəmanlar yetirməlidir, onlar isə müterəqqi milli ənənələri təzə nəslə aşılmağı bacarmalıdır. Mitskeviç köhnə dünyanın eybəcərliklərini ifşa etməklə yanaşı, o köhnə dünyanın içərisində yetişmiş qabaqcıl fikirlərini də göstərməyi unutmur. "Pan Tadeus" əsərində yeni dövrün yeni adamları kimi keşş Robak və Tadeus çıxış edirlər. Əsərin qəhrəmanı Tadeusun Polşanın milli qəhrəmanı Tadeus Kostyuşkoya adaş olması elə-bəla, təsadüfi deyildir. Tadeus obrazı ilə Mitskeviç nəsillerin biribirini əvəz etməsini nəzərə çarpdırır; Tadeus yeni, gənc nəslin nümayəndəsidir, o, köhnə nəslə əvəz edəcək, keçmişin sehvərini düzəldəcək, Vətənin azadlığı uğrunda müasirlerinə nümunə olacaq...

"Pan Tadeus" epopeyasını təhlil etmək fikrində deyilem. Nizami, Füzuli, Sabir kimi dülhələrdən dərs almış oxucumuz Mitskeviç özü layiqli qiymət vermək imkanındadır, oxucu özü esrarəngiz, təkrarsız təbiət mənzərələrinin təsvirinə, milli məişətin, milli varlığın zəngin boyalarını ustalıqla edilmiş təcümədə aydın görəcəkdir.

Övvəlki əşrlərə aid müəyyən sənədlər əldə edilsə də, Mitskeviçle və onun ilk şərqsünas tərcüməcisi ilə Azərbaycan və Polşa əbədi əlaqələrinin ilk parlaq səhifələri açılır. Yuxarıda deyildiyi kimi, 1824-cü ildə Mitskeviç Peterburqda öz həmvətənləri ilə görüşərkən onların arasında məşhur şərqsünas, Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə ilk tərcüməcilerindən biri (1825) O.Senkeviç də vardi. O, gənc polyak şairini C.Topçubaşovla tanış etmişdi. Bir müddətdən sonra (1826-ci ilin dekabrına qədər) Topçubaşov öz şagirdi, polyak şairi, "Koroğlu" eposunun ilk tərcüməcisi (1842-ci ildə Londonda nəşr edilib) A.Xodzkonun köməyi ilə Mitskeviçin Krim sonetlərindən birini ("Gözləv çöllərindən Çadırdağın görünüşü") fars dilinə çevirdi. Bu təcüməni Mitskeviç 1826-ci ildə nəşr etdiyi "Sonetlər" kitabına daxil etmişdir.

Azərbaycanlı alimin bu təcüməsi müəyyən mənada sərbəst olsa da, o dövrde yüksək qiymətləndirilmişdir. Topçubaşov həqiqətən bu "yeni" əsərdə polyak şairinin maraqlı obrazını yaratmışdır. Bu dəfə A.Xodzko həmin soneti fars dilindən polyakçaya çevirdi; 1827-ci ildə isə C.Topçubaşovun tərcüməsini rusçaya çevirərək "Moskovski telegraf" jurnalında çap etdi. Belə güman edilir ki, həmin təcümənin Şərqi boyaları Puşkinin bir neçə Şərqi üslublu əşerlərin yaranmasında təsireddi olmuşdur. Topçubaşov tərcüməsinə maraqlı ön söz də yazmışdır; Mitskeviç o zaman polyak dostlarına "Cəfərin maraqlı ön sözü" və bir sonetin fars dilinə tərcüməsi bareda məktub yollamışdı. Topçubaşov öz sözündə Mitskeviçin parlaq istedadına qiymət verir, onu "bitkin, layqli, müdrik alim, bilik sahibi və xeyitxah insan", poeziyasını təhlil edəndə isə onu "əsrin

parlaq ilduzu” adlandırır. Bu, Mitskeviç Şərqdə verilen ilk qıymətdir; onun yaradıcılığına hələ o vaxt həc rus ədəbi mühitində də belə yüksək fikr deyilmemişdi.

Azadlıq səraqlı Mitskeviç poeziyası dövrlərde de Azərbaycanın şair və ədiblərinin diqqətindən yayılmışdır. Şairin 1826-ci ildə çıxan “Sonetlər” kitabı Azərbaycanda da oxucuları olmuşdur. Bu barədə Puşkinin nəşr etdiyi “Literaturnaya qazeta”nın 1830-cu ildeki nömrələrindən birində xəber verilmişdir. Müasirlərinin dediyinə görə, A.Bakıxanov Mitskeviçin əsərlərini orijinaldan oxumaq üçün polyak dilini öyrənmişdir. Sonrakı dövrlərdə, elbəttə, artıq Mitskeviçin adı, yaradıcılığı Azərbaycan maarifçilərinə, ədəbiyyat xadimlərinə az-çoxtə bəlli idi; XX əsrin Azərbaycan metbuatında onun adına ara-sıra rast gəlirik. Üzeyir Hacıbəyovun inqilabdan əvvəl nəşr etdiyi qəzeti də Mitskeviç haqqında geniş məqalə verilmişdir. Bizim dövrümüzdə isə şairin ayrı-ayrı əsərləri, onun həyat və yaradıcılığından bəhs edən yazılar nəşr edilmişdir.


1985-ci ildə “Yazıçı” nəşriyyatında Sabir Rüstəmxanının təcüməsində nəşr edilmiş “Krim sonetləri” kitabı xüsusi qeyd etmək lazımdır. Bu kitabda sonetlərdən başqa şairin balladaları, romanları, lirik şeirləri və başqa əsərləri toplanmışdır. Kitab təcüməsinin məhəbbətli yazdığı ön sözü açılır, təcüməçi Mitskeviçin yaradıcılığını, ədəbi irsini, onun dünya sənət xəzinəsində yerini, mövqeyini özüno-məxsus şəkildə tehlil edir. Həmin təcümə kitabı bir də onunla forqlənir ki, G.Abdullayevanın polyak dilindən sətri təcümələri bədii təcümənin əslinə yaxınlığına yardım etmişdir. Kitab həm Polşa, həm də Azərbaycan ədəbi aləmində doyerli bir hadisə kimi qarşılanmışdır.

Mənə belə golur ki, yaradıcılığı bu günümüzə səslesən, taleyi taleyimizə oxşar olan şair və yazıçılarının əsərlərinin dilimizə çevrilib, imkan daxilində nəşr edilməsi bu gün xüsusi bir mənə kəsb edir. 1990-ci ilin yanvarında başımıza getirilən qanlı faciə polyakların da başına getirilib. Lakin Adam Mitskeviçin poeziyası onları sinmaga, əyilməyə qoymayıb.

Bəlkə elə bu mənəvi qohumluğa, ruh yaxınlığına görədir ki, Adam Mitskeviçin əsərlərini dilimizə Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinin təşkilatçılarından və bayraqdarlarından olan istiqlal şairi Sabir Rüstəmxanlı təcümə etmişdir.

Onun təcüməsində Adam Mitskeviç mübarizəmizə qoşulur və biza ümid verir!

Murtuz Sadıxlı



*Kim şairi dərk etmək istəyirsa,
onun yurduna getməlidir.*

Gete

*Krim səyahətindəki yoldaşlarımı
Müəllif*

AKKERMAN ÇÖLLƏRİ

Çıxdım genişliyinə səhra okeanının,
Kövşənlərə qərq olub üzür gəmim – arabam.
Düzenlərdə gül-çiçək dalğasıdır dörd yanım,
Mərcan rəngli kolluqlar, qayalardır arada.

Qoy mənə yol göstərsin göyün ulduzlu damı,
Nə bir kənd var, nə kurqan... Hər yan qaranlıq çöllər.
Görünən Dnestrin Akkerman mayakımı,
Yoxsa bulud alışib? Yoxsa açılır səhər?

Oxqay! Sakitliyə bax! Yalnız durnalar bu an
Ötüb keçir qatarla əlçatmaz ucahıqdan.
Dinləyirəm: nə deyir kəpənək, gül dənizi?

Elə səssizlidir ki, dilə gelir öz dərdim,
Litvadan da sos gəlsə, yəqin ki, eşidərdim,
Yox, irəli, irəli! Çağıran yoxmuş bizi...

DƏNİZ UYUYARKƏN

Tarxankut yüksəkliyində

Asta-asta yelcedir bizim bayraqı külək,
Silinir qırışqlar göy suların üzündən.
O, sevinçdən mest olan təzə, nazlı gəlintək
Oyanıb köks ötürür, sonra yatır təzədən.

Dava-tufan ötübsə, bayraq tərpənən deyil,
Çılpaq dor ağacı da mürgüleyir astaca.
Gəmi dəmir zəncirlə çidarlanıb, elə bil,
Dənizçi mürgüleyir ses-küyün altındaca.

Ah, dənizim! Sənin də məğrur köksün altında,
Göyü bulud alanda yatan bir ejdaha var,
Hava açılan kimi qəhqəhe çekir bərkdən.

Ah, düşüncə! Dibində yaddaşım – qızıl ilan
Mürgü döyüb uyuyur coşanda deli tufan,
Ancaq bizi çalacaq sakitlikse ürəkdə...

DƏNİZ SƏYAHƏTİ

Dalğa dalğadan ağır, dalğa dalğanı çekir,
Dənizçi püllələri qalxır, ey dəniz, dayan!
Şikarımı gözloyən iri hörməçək təki
Dalğa sözür havada, asılıb qalır tordan.

Gəmi çapır ireli yüyənsiz bir at sayaq,
Köpüklü gövdəsiylə şahə də qalxır birdən.
Bu quduz küləkləri qanadına taxaraq
Ötür uçurumlardan, dalğa zirvelərdən.

Uçur, bu yelkənlərlə mənim də ruhum uçur,
Gözümdə arzu uçur, könlümədə duyğum uçur,
Qışqırıram: ireli! Yüyürür bütün aləm.

Bu dəhşətli tufanda dinclik bürüyür məni,
Sənki ruhumdan alır gəmi bu sürətini.
Bundan belə quşa da mən qıbtə elemərem...

TUFAN

Gəmi qırıb cilovu, coşur, bağırır sular,
Axırıncı kanat da üzüldü, gəlməz ele.
Tufan qəhqəhe çekir, xırıldayıր nasoslar,
Son ümid şölesi də batır qanlı güneşlə.

Dalğa yamaclarıyla harin ölüm dahisi
Qalxır gəmiyə doğru, sevinc saçır görkəmi,
Dağılmış divarların arasında yol gəzir,
Qalanı fəth etmeye gedən döyüşü kimi.

Kimi uzanıb halsiz, kimi dənizdən qara,
Kimi də son öpüşə vida deyir dostlara,
Kimi göye yalvarır, dodaqda min ahı var.

Tək bir seyyah oturub kənarda qaya təki,
Fikirləşir dünyada o adam xoşbextdi ki,
Axırət duasığın üstündə Allahı var...

GÖZLƏV ÇÖLLƏRİNĐƏN DAĞLARIN GÖRÜNÜŞÜ

Zəvvər¹ və Mirzə

Zəvvər

Allah sərhədmi çəkmiş orda buz divarlardan,
Ya donmuş buzlaqlardan taxt qurub məlekələrə.
Ya ulduz karvanını, qərbə doğru keçən an,
Divlər bu daş yelpiklə saxlamış birdən-birə.

Çarqrad alovumu göylerdə şölələnən,
Ya Allah zirvələrdə çıraq yandırıb bu gün
Gece qaranlığında uzaq səfərdən gelən
Yorğun dənizçilərə yolu göstərmək üçün.

Mirzə

Cox görmüşəm, o yerde qış hakimdi dünyaya,
Çayların dimdikləri söykənib bu yuvaya.
“Ah” desəm, dodağımdan qar yağırıdı ətrafa.
Qartalları – yol tapmaz. Dumani – donmuş şirəm,
Bir bulud beşiyində uyuyur yüz ildirim...
Çadırdağı! Çadırdağı!
Zəvvər heyrləndi:
A-a!!

BAXÇASARAY

Boş qalib ehtisamlı sarayı Girey xanın,
Paşalardan yadigar izləri zaman biçir.
O yerde ki, bir zaman bəzəyiidi dünyanın
Çeyirkələr tullanır, ilan sürünbər keçir.

Qəlebə şənlilikləri, təmteraq qalib harda?
Dünyaya hökm edən də görəcəkmiş bu günü...
Qübbələrə el atan sarmaşıqlar divarda
Baltasar taleyinə yazar ölüm hökmünü.

Təkcə mərmər otaqda əvvəlkitek hay salıb,
Köhnə hərəmxananın həvesitək ucalıb
Çağlayır ağ fəvvare – göz yaşı vermır aram.

Ehey! Söyle, hərdasan sevgi, ehtiras, həves?
Özünüzü dünyada ölməz sayırdınız bəs...
Utanın! Siz getdiniz, mən hələ də axıram!

BAXÇASARAYDA GECƏ

Müezzin susur birdən, donur havada ahı,
Axşam səssizliyində əriyir azan səsi.
Üfűqün üzü yanır, sanki, gecələr şahı
Öz utancaq yarının görüşünə tələsir.

Yandırıdı çılcıraqı göyün hərəmxanası,
Hər işığın dalından neçə ümidi boylanır.
Sularda mürgüləyən Qutək bulud parçası
Ulduzlar arasında azıb tənha dolanır.

Sərv ilə minarənin kölgələri yan-yanı,
Dağ da sərt qayaları toplayıb ətrafına,
Sanki İblis yığıbdır başına şeytanları.

Hərden şimşek boylanır gecə yapincısından,
Bir faris sürətile ölüb keçir həmin an,
Uçur səssiz uyuyan mavi düzlərə sarı...

POTOTSKAYANIN MƏZARI

Bu bahar ölkəsində soldun tər çiçək kimi,
Uzaq, doğma ellərə çatmadı zərif səsin.
Ötüb-keçən günlərin əlvan kəpənək kimi
Uçdu, xalları qaldı, qaldı xoş xatirəsi.

Nədən biz tərəflərdə elə şöləli yanır,
Ulduzların qatarı niye parlaqdı yenə?
Bəlkə, odlu gözlərin verib son işığını –
Sepib son çıraqılları Vətənin göyələrinə?

Polşa qızı! Yad elde mənim de vədəm çatar,
Dost elləri üstümə bir ovuc torpaq atar –
Qəbrinin üstündəcə gələr əbədi yuxum.

Sonra doğma ellərdən kiminse yolu düşər,
Mahni qoşar yad yerdə bu qəribə görünə,
Doğma dilim səsləncək oyanıb qalxar ruhum.

HƏRƏMXANA QƏBİRİSTANI

Mirzə Zəvvara

Neçə baharın barı, neçə qənirsiz bədən
Allahın süfrəsində... pay verilibdir ona.
Şerqin incilərini səadət dənizindən
Sərdabələr çekibdir öz zülmət yatağına.

Üstündə buncuğutək² kölgələr ordusunun
Parıldayıp daş çalma – kədərin buz heykeli.
Mərmərin bir küncündə açıb vaxtin donunu,
Gör kimlərin adını yazıb gavurun əli.

Ah, siz cənnət güləri! Suya yoldaş oldunuz,
Həya yarpaqlarının altındaca soldunuz,
Sizi gizləyən perdə mərmərdən də ağırdı.

Ulu Allah, bağışla, bu gün yol göstərmmişəm,
Hərəmlərin yanına yadelliylə gelmişəm!
O da ancaq məzara... göz yaşıyla... baxırdı.

BAYDAR VADİSİ

Dəlisov bir həvəslə qovub delisov atı,
Çapıram, göz önungdən keçən nedir, nə deyim?
Bəlkə, dağ dağı qovur, dalğa dalğaya çatır,
Ötən mənzərələrdən sevinc içir ürəyim.

Feqət, at düşüb haldan! Ara vermədən hər an
Axıb gelir səmadan sırlı, qatı qaranlıq.
Yenə yorğun gözümü qamaşdırıb dörd yandan
Çaylar, meşələr ötfür dincəlmədən bir anlıq.

Hamı yatır, yuxum yox... Yetdi artıq kəhərim
Şığıyan dalğaların haray çəkdiyi yerdə,
Dənizin ağ saçını qucaqladı əllerim.

Dalğa gelir, qıy çekir, çırpılır sahillərə,
Bu harayda bir anlıq dinclik tapır ürəyim...
Kaş fikrim də dincəlib rahatlana bir kərə.

ALUŞTADA GÜNDÜZ VAXTİ

Sübh namazı qılımağa dağ da tələsir yaman,
Güneş doğana kimi çadradan çıxır başı.
Güləndə yırğalanan meşənin ciğasından
Xan təsbehî dağılır, yağır inci yağışı.

Dərə gül dənizidir. Yarpaqların üstündə
Uçan kəpənəklərmi, ya qanadlı çiçəklər?
Şeh qiymətli incidir qızılıgülün gözündə,
Səsini zilə çekir müğənni çeyirtkəler.

Dibsi dənizin üstə qaya dayanıb çılpaq,
Onun ayaqlarına dalğalar çırplaraq
Zerrelənir, od saçır pələng gözləri kimi.

Sonra geri çəkilir, baş qoyur pəncəsinə,
Qu quşları üzüsür, qağayı uçur yenə,
Su üstündə kədərlə qalxır, ağarır gəmi.

ALUŞTADA GECƏ

Çadırdağa endi yenə şöle çəkən səma şamı,
Qayalara deyib sindi, yanaqları doğram-doğram.
Axşam mehi əsib keçdi, rahat nəfəs aldı hamı,
Qanad açdı qatı zülmət – ürək yoran, göz qorxudan.

Dağ yolları qaralmada, vadilərdə gecə dərin,
Elə bil ki, yuxuludu gecə xəlvət axan irmaq.
Axşamların gül nəgməsi – xoş nəfəsi çiçəklerin
Üzür səssiz musiqitək min cür etir qoxuyaraq.

Bu sükutun qanadına qışılaraq uyuyuram,
Bir meteor axıb keçir, diksindirir məni bu vaxt
Parlaq qızıl selləriylə meşələri dolduraraq.

Gecə! Gecə! Yuxuların könlümüze verir aram,
Sən elinle əzizləyiib söndürəntək hissimizi
Alov saçan baxışların yenə oda salır bizi.

ÇADIRDAĞ

Mirzə

Ey məscidlər minaresi, yaylaqların ulu xanı,
Bütün Krim dağlarının başı üstə tənha ada.
Ey Çadırdağ, səyyah kimi dolanaraq bu dünyam
Yenə gəlib baş əyirəm sənin qadir hüzurunda.

Kəsib cənnət qapısını Cəbrayıltək sən də hər gün
Yüksəklikdən yad dünyaya çevirmisən baxışını.
Qara bulud – başlığındı, yaşıł meşə – isti kürkün,
İldirimsa – paltarına vurur qızıl naxışını.

Güneş doğsun, külək əssin, hey ələnsin qışın qarı,
Yaxud kafir od vuraraq yurdsuz qoysun tatarları,
Sən yenə də lal-dinməzsən, nə yanır, nə inleyirsən.

Tufanları, leysanları öz köksündən ötürərək,
Uzaq-uzaq dünyaları ayağına gətirərək
Tekcə böyük Yaradanın nəfəsini dinləyirsən.

ZƏVVAR

Dörd yanında al-əlvan, bərəkət saçan düzələr,
Güneş çələng toxuyur, yenə dəyişir halim.
Məni başdan etsə də, sevgi qoxuyan üzər,
Ötüb-keçmiş illərə uçur yenə xeyalim.

Orda palid meşəsi ötürür doğma havanı,
Nə Salgır gözəlləri, nə sehirkar xoş avaz.
Nə od saçan ananas, nə tutun şirin qanı,
Litva, sənin o yaşıł şam meşənə tay olmaz.

Baxıram gözəlliye öz ağlar üreyimlə...
Köhnə, əziz eşqimlə, cavanlıq isteyimlə
Bu cazibə içində qərib olmaq asanmı?

KİKİNEİZ DAĞI

Mirzə

Heyif, gənclik çağımda ayrı düşdüm elimdən,
Heyif, ana torpağım alınıbdır əlimdən,
Vətən, izim itdimi, məni unutmusunmı?

CUHUDQALADA UÇURUM ÜSTÜNDƏN YOL

Mirzə ve Zəvvər

Mirzə

Burda Allaha yalvar, cilovda yoxdur nicat,
Atın dırnaqlarına tapşır taleyini sən.
Uçurumu gözüylə ölçüb baxan mətin at
Dırnağıyla yol gəzib keçib gedər, görərsən!

Sənsə ora boylanma! Qahirə quyusudur³ –
Gedib dibə yetişməz vahiməli nezərin.
Əlin qanadsız quşdur! Boşluq əlini udur,
Fikirləşmə! Uçurum çəkir fikrin lövberin.

Ancaq dibə yetməyen lövber – qəzəbli şimşek,
Qayıçı öz dalınca dartıb apardığıtek
Fikrin də səni boğar, bircə nişanə qalmaz...

Zəvvər

Ora çoxdan baxmışam, Mirzə, daha çəkmə qəm,
Ancaq nələr görmüşəm – axiretdə deyərəm!
Canlıların dilində belə sözərət tapılmaz...

Bir bax! Səma çağlayır dərələrin təkində,
Qövsi-qüzeħə bənzər qanadını açaraq,
İldirümlə vurulmuş nəhəng quştek yatır dağ,
Üfüqlər də boyanıb onun əlvan rəngindən.

Ağappaq silsilədir – üzür nəhəng buludlar,
Üzür bəyaz adalar mavi boşluq üstündən,
Dünyanın yarısına kölgə düşür üzündən,
Ancaq onun alnında ağ alovdan sarğı var.

O sarğı ağ şimşekdir! Dayan! Udar uçurum...
Atım qanad bağlayıb, bu yargandan uçuram.
Sənsə əlində qırmanc boyanıb arxamca bax!

AYIDAĞ⁴

Ayidağın üstündə söykəni b sal qayaya,
Göz qoyuram, dənizmi, yoxsa gümüşlənen qar?
Hardan gəlir əbədi bir nəgməni oxuyan,
Bir-birini qovmaqdən yorulmayan dalğalar?

Görünməmiş hünerlə yüyürülər irəli,
Qayalar inildəyir neçə parlaq nizədən.
Birdən yolu kəsilir, bizi aq inciləri
Səpələyib geriyə qayıdlılar təzədən.

Səni də, bax, beləcə, gənc şair, qəbrə qədər
Dibsiz burulğanlara ehtirasın sürüklər,
Ancaq sən qaldırarsan rübabını qayatək.

Qaranlığa qoşulub ehtiras qaçar geri,
Dalınca səpələnər ölməz neğmə güləri,
O gullərdən nəsillər sənə çələng hörəcək...

Qayalar arasında parıltı görsən, demək,
Mənim beyaz çalmamdı? Ancaq, görməsen el çək!
Deməli, bu dağlardan kimsə adlamayaçaq!..

BALAKLAVADA QALA XARABALIQLARI

Bu qala yenilmezlik nişanıydı ölkənin...
Xarabaliq içinde Krim şöhrəti itər.
Başımızın üstündə ucalır kelle kimi,
Sakini ya ilandır, ya gəlmə – ondan betər....

Burda hər daş tarixdir. İndi onu kim duyar?
Tənək həşərat kimi bürüyüb dür divarı.
Hər yazının altında bir qəhrəman uyuyur,
Budaqlar uzandıqca itirir yazıları.

O yerde ki monqolla genuyalı çarpışıb,
Sənətkar yunanların ömrü daşa qarışıb,
Mekke elçilərinin ucalıb azan səsi, –

İndi qəhrəmanlara məzar olubdur Vətən,
Matəm bayraqı kimi viranələr üstündən
Açıılıb gecə-gündüz qara quzğun dəstəsi...



FİLARETLƏR ŞƏRQİSİ⁵

Ey, doldur qadəhləri,
Arzular çox, həyat bir.
Ömrün qızıl illeri
Bizi tərk edib gedir.

Qoy keçsin əldən-ələ,
Qəlbimiz gəlsin dile.
Nuş edib axıradək –
Nə var dibində görək!

Polşanın balıdır bu,
Sussun nitqlər artıq!
Xalqın şən oxuduğu
Nəğmələrlə bağlıyıq!

Kitablar qəddi əyib,
Öyrən keçmişdən! Nəyi?
Romalıtek işləyib,
Yunantek şənlənməyi.

Dövrün hakimidir bu,
Mey apar onun üçün.
Bu gün – gücün hökmüdü,
Sabahsa – hökmün gücü.

Azadlıq sevmir, nəsə,
Sağlıq gurultusunu.
Dostlar, həmfikirikə
Susun bu axşam, susun!

Bu metal əridənlər
Zamanı da əridir.
İllham dincəldi, yetər,
Baxus, bize mey gətir!

GƏNCLİYİN VƏSFİ⁶

O müdrike tapın ki,
Kimyanı ince bilmış,
Arayıb yüz tərkibi
Bu bali seçə bilmış...

Göyləri gəzdi hedər,
Sirrin pasın silmədi.
Arximed çox gəzsə də,
Dayaq tapa bilmədi.

Bir gün Nyuton, əgər
Düşsə belə həvəsə,
Dünyanı tərpətməyə
Dayağı bizdə gəzər.

Axtarış göyü, fəqət
Onlar yerdə dayanmış!
Bizimcünse həqiqət
Güçümüzdən yaranmış!

Ruhların hökmü ilə
Ürək yananda hərdən,
Deme, köhnə ölçüylə
Birlik çoxdur iki dən!

Ey, doldur qədəhləri,
Qiymətlidir ötən an.
Ömrün qızıl illəri
Geri dönməz heç zaman.

Andımız budur ancaq!
Söñər gözlerdə heyret,
Daş ürəklə udacaq
Bizi də əbədiyyət!..

Ruhsuzluq, ürəksizlik – insanın düşməni bu...
Ey gəncliyim, qanad ver, qanad ver mənə görək,
Ölü dünya üstündən uçum cənnətə doğru –
Belkə, orda üzümə ümid gülümşəyəcək,
Belkə, orda arzular, xoş xəyallar canlıdır.
Belkə, orda hələ də yaşamada möcüzə,
Yenilik çiçəkləri yağacaq üstümüzə.

Qoy baxsınlar dalımcə həsədlə o kəsiər ki,
Torpaqda zorla gəzir, belini əyib yaşı.
Onun batıq gözünü isti ocağı çəkir,
Fikri öz komasının ətrafında dolaşır.
Tez ol, bir işdən yapış, ey cavanlıq, qanad aç,
Dağıt bünövrəsindən istibdadi, həsreti.
Öz günəş gözlərindən nur payla, ildirim saç,
Oyat tənbəl ruhunu yatmış bəşəriyyətin.

Bir aşağı nəzər sal.
Əbədi qaranlığı
Qərq olan bu dünyanın sıfətinə göz yetir.
Oyada bilərsənmi ruhunu bir anlığa
Ölü dəninizin, çölün...
Kimsidir ordan əl edir?
Gözündəki ölümü gizləyib hiylə ilə,
Üzür, ancaq gəmisi doludur gülle ilə.
İzinə düşüb gedir bir özünə bənzərin,
O, dalğanı qovduqca dalğalar qovur onu.
Qalxdığı zirvə uca, endiyi dərə dərin,
Sonra da bir qayaya çırpılır, yetir sonu.
Şərəfsiz aqibətlə ölür yaşadığıtək...
Özünə vurğunların sonunu belə görək!..

Həmiya sevinc payla, səxavətdə sevinc tap,
Ey gəncliyim! İşiq saç, qapını döyməz kədər.
Onların arasında çəkilməsə qızıl sap
Duya bilməz sevinci səmavi ürəklilər...

Dostlar! Əl-ələ verək bir amal uğrunda biz,
Bir olsaq seadətdən hamimizə pay düşər.
Birleşsə istəyimiz, ağlımız, məsləkimiz
Bu Vətən övladları ağ günürlə görüsər.

Xoşbəxtir o kəslər ki, verir canını qurban,
Ədalət döyündə özür, arzuya çatır.
Şöhrətə gedən yola özü olub pilləkan,
Başqasını ölməzlik zirvəsinə ucaldır.

Dostlar, əl-ələ verək bir amal uğrunda biz!
Birləşib selə dönsün gücümüz, qüdrətimiz!
Yolumuz sart olsa da, keçsə de uçurumdan,
Paxılıq, düşməncilik yada düşməz bir anlıq,
Bize ilham verəcek qaynar təbli cavaklıq.

Kim ki, uşaqlığından öyrenib ağır işə
Kentavrular nəslini kəsəcəkdir həmişə.
Cəhennem odunu da görərə deyişməz rəngi,
Ən uca səmalardan düşürecək çələngi!
İş üçün yaranan əl boş-bekar dura bilməz,
Əlli qırılmalı fikir sindirə bilməz!
Di qalx, ucal, qanad çal, qortal uçuşun olsun,
Sənin şimşok çaxışın düşmənlərə son olsun!

Qalxın, əl-ələ verin!
Dolansın ana yeri
Bizim əllerimizin isticanlı zənciri.
Bir olsun milyonların sözü, fikri, həvəsi,
Bir nöqtədə birləssin isteyimiz, ruhumuz...
Çıxarıb mehvərindən səni, ey Yer kürəsi,
Tamam yeni bir yolla aparmaqdır arzumuz!
Qartılmış təbiətin ölgün, solğun rəngini..
Qoparıb, bəxş edərik sənə yaz çələngini!..
Bir vaxt Allah özü də gecələrin bətnindən,
O qarışiq, o başsız dünya fəlakətindən
Ruhun möcüzəsini, nuru, səsi oyadı,
“Qoy olsun!” kəlməsiylə kainatı yaratdı.

Göyə mavilik verdi, küləyə köhlen atı,
Ulduzları parladıb bəzədi kainatı.

İnsanlar da beləcə yer üzünü deyişir,
Allahlıq qüdrətiylə qarənlıqla döyüşür,
Gənclik də ulduz-ulduz silir göyün pasını,
Toranlıqdan çıxarıb bu ruhlar dünyasını.
İnsanları dostluğa, qardaşlığa səsləyir,
Məhəbbəti ovcunda çiçək kimi bəsleyir,
Odlu nəfəsimizdən eriyir buz qatları,
Açılar yer üzündə işığın qanadları.
Ey azadlıq şəfəq! Xoş gəlmisən sən, ancaq
Xoşbəxtlik günləsimiz
dalınca doğulacaq!..

1820

LÜDVİQ MATSKEVİÇİN ALBOMUNA⁷

Çox uzaq və biganə, nə təbəssüm, nə qılıq –
Təsadüf birçə gündə başlanır da, bitir də.
Gör necə tanışlıqdı, gör nə təhər ayrılıq:
“Salam!”la “Olvida”nı yazıram bir sətirdə.

Uzaq dağ dərələri alacaq qucağına
Nəğməsiylə özünü ovunduran qəlbimi.
Sevincimi, hissimi necə yad ocağına
Cavabsız verəcəyəm mən qərib yolcu kimi.

Bəlkə də o nəğmədən sizlər tutanda soraq
Mən yolçunu susdurar qurbət yolu, qarlı dağ!..

1824

DƏNİZ SƏYYAHİ

Z.-nin albonundan*

Bu miskin qayığı dalğalar birbaş
Qovub aparırsa uzaq ellərə,
Qemli gözlərindən süzülməsin yaş,
Sixma ürəyini sən əbəs yerə.

Artıq itib getdi dumanda qayıq,
Bütün ümidi də yox oldu birdən.
Daha nəyə görə ağlamalıyıq?
Onsuz da heç şeyi dəyişəmməzsən...

Yox, yox! Köksümüzdə sağalmaz yara,
Boyun burmaqdansa bu sahildə biz,
Atlaq amansız firtinalara,
Döyüşlərdo çıxsın son nəfəsimiz...

14 aprel 1825, Odessa

SƏFƏRƏ ÇIXDIĞIM GÜNÜN DÜŞUNCƏLƏRİ

Hardan dolub könlümə bu həyəcan, bu kədər,
Yuxu getmir gözümə gecə səhərə qədər.
Dörd divar arasında tapa bilmirəm aram,
Ah çəkib, divarlara həsrət ilə baxıram.
Görən nəyi unutdum, yadimdən çıxan nədir?
Bu ayrılıq anları ürəyimi göynədir.
Bu divarlar neçə gün, neçə gecə laj kimi
Dinleyiblər çərəsiz ah-matəmi, dərdimi.
Kimi gözlədiyimi anlamadan, bilmədən
Tez-tez donub qalardım pəncərə önlündə mən.
Kimsesiz günlərimin föryad çəkən izləri,
Məni təngə gətirən yalqız addım səsləri...
Oturardım, durardım... Bu boşluq sıxır məni,
Anlar ilə sayıram vaxtin yetişməsini.

Eşidirəm: sisək də nəgməni kəsən deyil,
O da sevgilisindən cavab sorur, elə bil.
Işıqlanır. Sürükü taqqıldadır şüşəni.
Gedək! Vida söyleyib yoxdur öturen məni.
Nə “xoş gəldin!” söyleyib girmişdiler qoluma,
Nə “yaxşı yol!” deyərək su səpən var yoluma!
Gedək! Adamlarından mənə dost tapılmayan
Bu yerlərdə nə var ki, məni tutub saxlaya?
Mənim ki bu səfərim kimsəyə qəm getirməz,
Mən də tərəddüd edib fikrə getmərəm ebes.
Yaz nəfəsi bürüyən çöllerdən də arabir
Beləcə yetim çiçək harasa uçub gedir –
Küləklərin döşündə yalqız, kimsesiz, əsir...
Həmcinsini görəntək tez üstüne telesir.
Arabir də sığınır qızılğıl ləçəyinə,
Çaşib könül də verir vəhşi çöl çiçəyinə.
Sonra da qara yellər köksünə vurub yara,
O çiçəyi mənimtək atır yad diyarlara.
Qərib bir səyyah idim mən də qərib şəhərdə,
Gozirdim haylı-küylü, darısqal küçələrdə.
Gözəllər də görürdüm könülaçan, şux, ince,
Maraqla baxırdılar yadlığımı bilincə.
Ala-bəzək kəpənek dalınca qaçan uşaq
Yetişib tutan kimi təzədən buraxacaq...
Uçub gedək, həle ki güclüdür qanadımız,
Yeni yüksəkliklərdən eşidilsin adımız!
Yadımdadır Vətəndən ayrılib gələndə mən,
Sevgilime, dostlara elvida söyleyərək
Mən uzaqdan görürdüm – o doğmalar nə qədər
Dalımcı əl eyləyib, yaylıq yelləmişdilər.
Ağlamışdım, gənc idim, axıb duruldu qanım.
Göz yaşı ovundurmur daha məntək qocanı.
Cavan vaxtı ölüm də sənə oyun-oyuncaq,
Dostların ürəyində ömrün ki uzanacaq!
Qoca isə yüz dəfə ürcəh olub yalana,
İnamı qalmamışdır möcüzəyə-filana.
Bilir ki, ölüm gelsə aparacaq her şeyi,
Qoy olsun! Yad şəhərdən rahat qopur ürəyim,

Getdik! Bizi səfərdən ləngidib saxlayan yox,
Dalımcı təəssüflə boylanıb ağlayan yox.
Kimse baxışlarıyla çəpər çəkməz yoluma,
Xəyalən "ləngi!" deyib qol dolamaz boynuma.
Tənha, qərib zəng səsi qeyb olub itən zaman
Kimsə hicqrib yanmaz əbədi ayrılıqdan!..

YOLÇUNUN NƏĞMƏSİ

Ağaclar çıçəklədi,
Gecənin nəfəsi bal.
Bülbül yene inlədi,
Sardı qocanı xəyal.

Qəlbimdən qanlar axır,
Bir an tapmiram aram.
Bu gələn yazı, axı
Kimlə qarşılıyaram?

Çalğıçının kölgəsi
Əsir Ay işığında.
Simlərin qəmlı səsi
Nələri sahır yada?!

Menestrel⁹ sizlaysır,
Serenada çəkir dad.
Onlar qovuşacaqlar,
Mənsə yalqızam, heyhat...

Yağı kəsildi hər yan,
Evəni dönmək gərək?
Kimseyə açılmadan
Məzara gedər ürək.

Duman alır başını,
Önümda titrek çiraq.
Yenə nəğmə qoşummu
Qələmə od vuraraq?

Ey körpə düşüncələr,
Quşcuğaz düşüncələr,
Ürəyim ana kimi
Sizlərə qayğı çəkər.

Bir an bahar, bir an qış,
İsti soyuğa evəz.
Dərdlerim – sadıq yoldaş,
Məni heç vaxt tərk etməz!

1832

TƏRS ARVAD

Deyişib adamlar, dəyişib zaman,
Özünü öldüren çoxalıb yaman.

Bəlkə, buna görə biri sahile
Çıxıbsa gəzişin belədən-belə,
Bir az narahatsa, qəmlisə, nəsə,
Geyimi-kecimi bir az köhnəsə,
Çayın gözətçisi şübhəlenəcək,
Tez sorğu-suala onu çekəcək:
Özünü boğmağa gəlmisən, bəlkə?
Bu nahaq fikirdən vaxtında əl çek!
Burda xilas edib ölümdən guya,
Onu aparacaq... həbsxanaya.

Sena sahiliyle bir dəfə biri
Qaçıb axtarırdı səyle hər yeri.

Gözden keçirirdi göy suları o,
Qaçırdı durmadan çay yuxarı o.

Jandarm haqladı onu əlbəəl:
"Şənin bu halına qalmışq məəttəl".
Sordu rəsmiyətlə: "Kimsiniz, deyin?"

Osa qışqırırdı: "Xilas eləyin!
Qanuni arvadım, ay dad, ay haray,
Aşılı suya düşdü, onu boğur çay..."

Jandarm menalı bir təbessümle
Deyir: "Təbiəti bilmirsən helə,
Çay aşağı gedir batanlar, axı
Sənse çay yuxarı salıb sorağı
Tərsinə gezirsen öz arvadını.
Burda hidravlika qanunu hanı?"
Kişi cavab verdi: "Başa düş, yəqin,
Mənim arvadımdan yoxdur xəbərin.
Ömrü dava ilə yaşamışq biz,
Heç zaman bitməyib mübahisəmiz.
İnan, qan uddurub arvadım mənə,
Nə desəm eləyib onu tərsinə.
Onda ki bu qədər inadçılıq var
Yəqin, meyiti də tərsinə axar..."

MƏN ÖZÜM SİZİNŁƏ OTURAN ZAMAN

Mən hər şeyi unudub sizlə oturan anda
Baxıb, baxıb sizlərə şirincə danışanda
Ruhum çox uzaqdadır, məni çıxdan tərk etmiş,
Səyyah kimi baş alıb doğma ellərə getmiş.

O doğma ellərə ki, fikrime qanad verib,
Gözümə min cür sevinc, ürəyimə od verib.
Onun xatirəsi də şirindi, əvəzsizdi,
Sonra tapdıqlarından onlar yüz qat əzizdi.

Bu sonsuz ağrılardan, əzablardan, qəmlərdən
Qaçış uca şamların gizlənərəm dalında.
Yenə kəpenək qovub, quş uçurub mən hərdən
Çıxararam büsbütün hər şeyi xəyalımdan.

Külek biçənəklərə sevgi nəğməsi yazar,
Odur, çöllərdən keçib bir gözəl gelir bizo.
Onu hey atıb-tutur zəmilerin dalğası,
Səhər bizimcün doğur, nur səpir üstümüzə.

1839-1840

POLYAK ANA

Oğlunun bu uşaq baxışlarında
Parlayan dühanın ümidişlərindən
Qəhrəman nəsillər düşsə də yada,
Ey polyak anamız, sevinsən də sən,
İndi ki əlində korşalıb yaraq,
Oğlun dərd əlində inleyən olub,
Qocalar yanında yasa bataraq
Ata-babaların igidliyindən
Bütün gün nağıllar dinləyən olub –
Onun qayğısıyla sakitləşmə sən!

Bax bu şəkildeki qanlı qılınca,
Qadın öldürülüb – elin yasıdır.
Düşmenin qılınıcı, unutma ancaq,
Sənin də köksünə saplanmasıdır.

Adamlar, fikirlər, dinlər qarışib,
Dünya gülüştənə dönsə də bir gün,
Oğlun ömür sürür dərdlə barışib
Şərefsız döyüşdə məhv olmaq üçün.

Qoy hələ düşünsün, qul olsun qəmə,
Çəkilsin mağara qaranlığına.
Ordan vəhşi kimi baxsin aləmə,
Sığıncın ilanlar, çayanlar ona.

Qoy hələ öyrənsin simasızlığı,
Nə sevinci bəlli, nə də nifrəti,

Sözündən bir satqın şirinlik yiğib,
Qelbindən boylansın ilan xislatı.

İsa körpəlikdən taxmışdı xaçı
Sonrakı əzabın nişanəsiték.
Dərdin qapısını oğluna açıb
Yolunu bu başdan göstərmək gərək.

Ey polyak anamız, qoy əzəl başdan
Oğlun başa düşsün vəzifəsini.
Keçir yollarını çıraqıldan, daşdan,
Görsün əzabların sərt sıfətini.

Bu başdan qandah keçir qoluna,
Mədən arabası daşının hər gün,
Bir gün alçaqlıqlar çıxar yoluna,
Öyret, alçaqlığa tablamaq üçün.

Cəllad baltasından, dar ağacından
Qorxusu olmasın onun heç zaman.
Daha cəngavərlik zamanı getdi,
O bir də qılıncla döyüşən deyil.

Düşmənlə meydanda üz-üzə gəlməz.
Üçrəngli bayraqın altında da, bil,
Qan töküb azadlıq göyerdə bilməz.
Yox, mənfur satqınla gəlib üz-üzə,
Əyri hakimlərlə əyişməlidir.
Yadelli düşməni unudub, təzə
“Doğma” düşmənlərle döyüşməlidir.

Canı yuvasında itəcek yolu,
Düşmənə dönəcək öz sağı, solu.
İpleri yellənen bir dar ağacı
Qebrində abidə olacaq onun.
Şöhrəti köməksiz göz yaşlarında,
Qomlı piçiltida qalacaq onun.



SEVGİ ŞEİRLƏRİNDƏN

K.M. (Mariyaya)¹⁰

“Gözlerimden çekil!” dedin. Getdim həmin an,
“Qəlbimdən çıx!” – Daha mənim həyecanım az...
“Unut tamam!” Yox, bu yerdə dayanmalısan,
Yaddaşımı bir qul kimi əmr etmək olmaz!

Gün əyilir, uzandıqca kölgə böyüyür,
Al Gùneşdən xatırədir alışan ocaq.
Yaddaşımıda o kölgənin əkizini gör,
Çekildikcə böyüyəcək, tutqunlaşacaq...

İkimizi bir arzuda vəslə yetirən
Bu yerlərdə min əzabin yarası qalıb.
Gecə-gündüz səninlə bir olacağam mən,
Axı burda ürəyimin parası qalıb.

Əlin dəyək yenə arfa kədər yayacaq,
Bu simlərin fəryadında sevgi dolu qəm.
Zərif səsler qulağına piçildayacaq:
“Bir vaxt onu bu mahniyla əyləndirmişəm”.

Ya da başın şahmat üstə əyilen zaman
Yenə şahın iqbəlinə yazılanda “mat”,
Ötenləri yada salıb xatırlayarsan:
“O beləcə oynayardı mənimlə bir vaxt”.

Ya bezikib axşamlardan, mərəkələrdən,
Durub sönmüş bu sobanın yanında sessiz,
Yada salıb, düşünərsən qüssəyilə birdən:
“Burda bir vaxt ikilikdə oturardıq biz”.

Sərt taleyin ayırdığı sevgililərin
Əzabından söhbət açan kitabdan bezib,
Düşünərsən ah çəkərək sinəndən dorin:
“Köçürüblər elə bizim taleyimizi”.

Ya müəllif əsərinin sonunda qəsdən
Qovuşdursa aşiqləri... Bu da bir paydı!
Üfürərək şamdanları fikirləşərsən:
“Kaş bizi də bu xoşbəxtlik qismət olaydı”.

Külək əsib səsləndirir qurumuş otu,
Budaqlardan meyvə qopur, bağda quş gəzir.
Bayquşların çığrtısı qovur sükütu,
Ancaq sənse düşünürsən: “Odur... tələsir...”

İkimizi bir arzuda vəslə yetirən
Bu yerlərdə min əzabın yarası qalıb.
Gecə-gündüz səninlə bir olacağam mən,
Axı burda ürəyimin parası qalıb!..

1823

K...¹¹

*Şeirlər toplusunun ikinci
cildini göndərərkən*

Mariya, ezip bacım! Qanımız ayrişa da,
Ruhumuz, düşüncəmiz bir olubdur dünyada.
Nə vaxtsa, nə taleyin, nə sənin, nə ürəyin,
Ayrı bir xoş duyğunun hökmüylə deməliyəm:
Xoş niyyətlə yada sal ötüb keçmiş illeri!
Qəbul et qardaşından bu odlu sətirləri!

1823

ŞÜBHƏ

Sensiz qəmə batsam, yas saxlamaram,
Səninlə sevinsem, üzə vurmaram.
Di gəl ki, uzansa ayrılıq birdən,
Teklik ağır gəlir, dərixıram mən.
Belə ikiliyə edirəm heyret,
Görən, bu dostluqdur, yoxsa məhəbbət?

() 40 ()

Sən gözdən itəndə tablamaq çətin
Olsa da,
Yadına düşmür surətin.
Di gəl ki, ruhumda həmişə, hər an
Sənsən xaturlanan, sənsən duyulan.
Elə xəyalınıla edirəm söhbət,
Görən, bu dostluqdur, yoxsa məhəbbət?

Təkkilikdə nə qədər ağrılar yedim,
Görəndə heç sənə gileyənlənmədim.
Məqsədsiz, ünvansız, gözlerimdə qəm
Dünyanı nə qədər dolanıb gezsem,
Yenə də qapına dönürəm fəqət,
Görən, bu dostluqdur, yoxsa məhəbbət?..

Yolunda canımı esirgəməzdəm,
Cəhənnəmə düşsem, “yandım” deməzdim.
Sən necə? Sən məni sevirsənmi bəs?
Yox, belə xoşbəxtlik ağlıma gelməz.
Qalımmı, gedimmi, kim eləsin qət?
Görən, bu dostluqdur, yoxsa məhəbbət?

Əlime toxundu doğma əllərin,
Sevincim hüdudsuz, dincliyim dərin,
Ağrısız, əzabsız...

Ölüm də yuxu,
Bəs niyə ürəyi şübhələr boğur?
Çırpinır, dincliyə etməmiş adət,
Görən, bu dostluqdur, yoxsa məhəbbət?

Sənə bu nəgməni qoşduğum zaman
Sanki, ayrılmışdı ruhum dünyadan.
Bəs sözler hayandan qatarlanırdı?
Sinəmdə sehirlə bir od yanındı.
Mənə ilham verən bu ulu nemət,
Bilmirəm, dostluqdur, yoxsa məhəbbət?..

1825

() 41 ()

İKİCƏ KƏLMƏ

Verib baş-başa oturanda biz
Sənə bir sual vermək olarmı?
Qosalaşanda nəzərlərimiz
Orda qəlbini görmək olarmı?
Gözün od saçılı alovlanmamış
Görüm necədir orda fikirlər,
Dodaqlarından qanadlanmamış
Duyum sözünü, oxuyum əzber.
Qulaq – dinləyin, göz – həsrət çəkən,
Bu sırrı heç vaxt izah elemə...
Əzizim, dillən, gözləyirəm mən,
Çətin deyil ki, ikicə kəlmə:
“Sevirem səni! Sevirem səni!”

Ruhumuz bir gün göyə uçanda
Mənim əlimdə ixtiyar ola.
Həmişə, hər an, bütün hər yanda
Gözel gözünə bu iki sözü
Köçürə bilmə elimlə özüm...
Yalnız iki söz: “Sevirem səni...”

Orda sehərdən axşama qədər
Tek bircə nəğmə tekrarlanayıdı,
Tek bu sözləri söyleyeydilər:
“Sevirem səni! Sevirem səni!”
O nəğmə mənə olaraq yoldaş
Milyon şəkildə oxunaydı kaş...

YUXU

Axır ayıracaq bizləri həsrət,
Sönəcək bu zərif sevgi çıraqı.
Ancaq ürəyində varsa sədaqət,
“Ölvida” söyləmə ayrılıq çağı.

Bu dərdli anbara xoşbəxtəm niyə?
Sənin ayağının yanındaca mən
Oturub son dəfə “sevirem” deyə
Alıram bir damla zəheri səndən.

Başımı soykeyib zərif köksünə,
Qerq olub gözünün maviliyində,
Şirin dodağından öpürəm yenə,
Yatıram, sonuncu yuxumdur deyə.

Gənc dostum, bu uyqu ölümə dönüb
Məhşər gününədək uzansa belə,
Sen məlek cildinlə göylərdən enib
Məni oyadarsan ipək əlinlə!

Mən öz hakimimin cavan köksündə
Tezədən ayılıb gələndə huşa,
Görərəm, sen demə, mavi gözündən,
Şirin öpüşündən uyuyurmuşam...

SÖHBƏT

Üreyimiz danışanda bu söz-söhbət nəyə gərək?
Nəyə gərək sözsüz belə danışırsa hissələrimiz?
Hissin dili daha qədim, daha gözəl, daha təmiz.
Onu kobud kəlmələrlə ağırmayaq, incitməyək.
Uzaq, uzaq! Üreklerə, qulaqlara yetənəcən
Dodaqlarda buza dönen cansız, quru kəlmələrdən.

Səni necə sevdiyimi üreyimdə milyon kərə
Öz-özümə piçildiyib söyəsəm de döne-döne,
Yenə incik nəzərlərlə hirsli-hirsli baxıb mənə
Məndən şirin söz umursan, söz umursan nahaq yere!
Hansı sözlər ölü hissə can verəcək,
Hansı sözlə qanadlanıb uça bilər soyuq ürək?!

Mən ağızımı çox yormuşam temtəraqlı çıxışlarla,
 Söz demişəm, dediyimin biri doğru, biri nahaq –
 Gəl, danışaq, dodaqları dodaqlara tapşıraq,
 Ürək ilə, istek ilə, qəlb oxşayan baxışlarla...
 Bundan sonra, gəl, səninle ancaq belə səhbət edək,
 Həyat sona yetənədək, ömür başa çatanadək!..

Odessa, 1825

SAAT

Elegiya

Cəmi bir saat önce göz qoyub əqrəblərə
 Vaxtı tələsdirirdin – gəlib çıxacaq haçan?
 Bu şəhər tünlüyündə dinləyib neçə kərə
 Tanımaq isteyirdin məni addımlarından.
 O saatla bir yerde döyüñardı qəlbimiz,
 O saata qoşulub yaşayardıq onda biz.
 İksion cəzalanıb sevgisi ucbatından
 Bağlandığı təkerlə ebədi fırnanantək
 Yolunu gözleyənde səni sesləyib her an
 Əqrəblərin ucunda fırnanardı hey ürək...
 Görüş çağı yetəndə saatı izləyərdim,
 Əqrəbe göz qoyaraq vaxtı əzizləyərdim,
 Sonra da xatırlayıb qoşa keçən anları
 Salamını, sözünü, şübhəni, gümanları,
 Bircə artıq söz ilə coşan mübahisəni,
 Sonra da bir gülüşle davamızı kəsəni,
 Gözlerimdə həmişə gizli bir sərr gezərdin,
 Mən ağızımı açmamış “Sus!” deyib tələserdin.
 Ürəyimdən keçəni dinləməzdin, duymazdin,
 Bəlkə də, bili-bilə danışmağa qoymazdin.
 Mənse vidalaşaraq ürəkdən çəkarək ah,
 Düşünərdim: könlümü hökmən açaram sabah.
 Ancaq sabah yene də tükənerdi taqətim,
 Bircə kəlmə deməye çatmazdı qətiyyətim.

Ürəyimdə her şeyə lənətlər yağıdıraraq,
 Yenə sənin önündə lal-dinməz dayanaraq,
 Mən söz axtaran zaman işıqlı təbəssümle
 Tərk-silah edərdin sən məni bilə-bile.
 Yenə də inciyerek hırsıla nəsə deyərdim,
 Sonra da yalvararaq səndən üzr isteyərdim.

Ah! Sənin hər bir sözün, hər baxışın, hər ədan
 Ürəyimi, ruhumu mehvərindən oynadan...
 Birgə çəkilən dərdlər, o ümidi, o ahlar
 Köçüb könlümə tamam. Ürək yadigar saxlar.
 Qəlbimin gözleriyle baxaraq keçmişlərə
 Təzədən yaşayıram o anları min kərə.

Hər şey gözəllaşmedə – keçmişlə gələn günün
 Arasında tek o an dəyişilməz, ərköyün.
 Kirli, bomboş ömrümün lentidir keçib gedən,
 O gün bir qızıl kimi parləmişdi qəfildən.
 Onda ipakqurdutək mənim qanadım vardi,
 Sənə baxıb ömrümü zərifcə toxuyardım.

Günəş keçir göylərdən! O saat yetdi yene.
 Bəs sən harda qalmışan? Niyə baxmırısan mənə?
 Kimin qisməti olmuş seadətin, göz yaşın?
 Kimə doğru tələsir fikrin, duyğun, baxışın?
 Tutub hansı əlləri, baş qoyub sinəsinə,
 Kimin səhbətlərini dinləyirsən sən yene?
 Gøyün gurultusu da ayırmaz sizi, yəqin,
 Mənisə vurdu bir gün o seadət şimşəyi.

Daha tekəm, yalqızam! Səni tərk etdim o an,
 Ancaq ziyarətinə dönərdim utanmadan.
 Dayəsinin yanına gözüyaşlı tələsən
 Uşaq kimi qaçırdım qucağına yene mən.
 Onda xoşbəxtliyimdən itirmişdim başımı,
 Duman dağılıb getdi, qəbul et göz yaşıمى.
 Sonralar anladım ki, o seadət yalanmış,
 Mənə o bir saatın ağrıları qalanmış!

Yenə zəif bir ümid! Vaxtı əyləncə udur,
Geniş çöllər, dənizlər hər şeyi unutdurur.
Gezməyə çıxmışdım, niyə dayanıb durdum,
Cavabını gözləyib, qapında boyun burdum.
Gah tekrar eləyirəm o əziz setirleri,
Gah vaxta söyləyirəm: qayıt, ey saat, geri!
Bu saatdır, bu saat, gecə-gündüz durmadan
Çekib qədəmlərimi o qapıya qaytaran.

Bu dünyaya göz yuman ən əziz bir insanın
Həsrətiylə, dərdiylə yansa da daim canı
Ağır yasın içində, xəyalında bircə an
Onu diri sayaraq tez boynuna sarılan
Bir adamam... O eve tələsirəm yel kimi.
Ancaq qapı bağlıdır. Daha aydınndır hər şey...
Ağlayıram, göz yaşım axıb gedir sel kimi...

LAURAYA

Səni görən andanca olmuşam sənə əsir,
Naməlum baxışında doğmaliq aradım mən.
Yanaqların allandı, titrəşib sübh yelindən
Beləcə qızılğullar açılmağa tələsir.

Sən oxuyan andanca ürəyim inləyirdi,
Unutmuşdum büsbütün yerin qayğılarını.
Elə bil, başım üstə açıb qanadlarını
Mələklər axırətdə xilas vəd eləyirdi.

Qorxma, cəsaretlə aç ürəyini, əzizim,
Tor qurub dalımızca danışalar da bizim
Ürəyin ürəyimə cavab verib inanmış.

Çox da düşüb bextimə gizli, ümidsiz sevgi,
Çox da ayrı bir hayat səni qoynuna çekir,
Qəlbim mənim qəlbime lap çoxdan nişanlanmış...

Utanıb keçmişindən, qovursan xatireni,
Mən qəmliyəm, əzizim! Bilmirəm neyə görə,
Bilmirəm neyə görə, min kərə, milyon kərə
Bu ürek əzabları çekir sınaga səni.

Peşmansanmı bu yolu tərəddüsüz seçmişən,
Gözlərin ürəyini açıbdır mənə bir gün.
Taleyini, ömrünü etibar edib bütün
Hər an inanmışan ki, doğru yolu seçmişən?

Ömrü boyu tek-tənha, daş ovunda divarın
Gərəksiz arzuları, acıgöz ehtirasları
Qovub yaşamışq biz, ancaq çətindir, çətin.

Tanrıya üz tutmuşam: itmir yalvarışlarım,
Qoy bütün məbedləri islatsın göz yaşları,
Yalvarıram, qoy mənə dağ çəkməsin həsrətin!..

Qula dönüb ilk dəfə, şadəm qul olduğuma,
Fikrimdə sensən ancaq, ancaq sıxlımr fikir,
Bütün qəlbim sənindir, demə, o ağrı çekir,
Gözlerinə baxıram, şadəm vurulduğuma.

Mən xoşbəxtlik bilərdim xırda əyləncələri,
Özümü aldadardım fikrimdəki oyunla.
Sənin gözəlliyyinlə, söhbatinlə, boyunla...
Sevincə yetməkdənsə, artıb qəmim, kədərim.

Mən ilahi eşq ilə sevib ehde çatmışam,
Odlanıb, qüssə çekib, göz yaşı axıtmışam.
Hər şey ötüşüb artıq, nə xatirəm, nə dərdim...

Adına gecə-gündüz nəgmə qoşan aşiqəm,
Allaha eşq olsun ki, mənə vermiş bu eşqi,
Sevgilimə eşq olsun! O, Allahu göstərdi.

Gecən xeyrə qalsın! Yat! Tərk edirəm mən səni,
Unudub hər qayğını, rahat yat sübhə qədər.
Gecən xeyrə qalsın! Yat! Dərdin yox olub gedər,
Mələklər çəkəcəkdir yuxunun keşiyini.

Kaş mənlə keçirdiyin hər saatdan, hər andan
Xəyalına gətirib xoş anı, yaxşılığı
Barı bircə kəlməni, barı bircə qılığığı
Yuxuna sesleyəsən gecə qaranlığından.

Gecən xeyrə qalsın! Yat! Ancaq dayan, son kərə
Baxım yanaqlarına, o mürgülü gözlərə.
“Yox” deyirsən... Onda qoy öpüm mərmər köksündən...

Ah, o da düyməlenib! Qaçma, bir sözüm də var,
Nə olar, tələs, uyu! Kip bağlandı qapılar,
Yüz yol “yat” söyləsəm də, kaş yata bilməyesən...

TALEYƏ BOYUN ƏYƏN

Bədbəxtidir o kəs ki, sevər, sevilməz,
Bomboş üreyində vurnuxar külək.
Yaxşının, yamanın qədrini bilməz,
Gencliyi sovuşub ötər yuxutək.

Keçmişlə aranı kəsər sıx duman,
Göz yaşı töküür, köksündə yara...
Pozğun qadılrlara qul olduğundan
Ruhu yadlaşıbdı xoş duyğulara.

Arzular, ümidiyər yaxına gəlmir,
Hey qaçı... Ölümü azdırı bilmir,
Özü əzab çəkir öz cəzasından.

Cansız səhralarda yalqız məbədtək
Saysız basqınlardan virandır ürək.
Nə Allah yaşayır orda, nə insan...

VİDA

K.D.D.

Sən məni qovursan? Ya sönmüş odun?
Onsuz da odsuzdum... Atdın abrı da?
Var-dövlət hərisi, satıldın yada,
Bu eşqə düşəndən sindi qanadın...

Könlünə bu qəzəb hayandan enmiş,
Barı ötenləri xatırlayaydin.
Onsuz da sənidir bütün həyatım,
Ürək verenlərdən kim pul dilənmiş?

Sənin ki köksündə yanın ehtiras
Qəpik dilənirmiş, yaxşı qulaq as,
İlhamım satılmaz! O bizdən uca!..

O sənə ilahə çələngi hörmüs,
Sənə həyat vermiş, ölməzlik vermiş,
Şerimdə yaşırsan dünya durduqca!

K...

Yox, ayrıla bilmərik! Mənimləsən her zaman,
Yerin yolu-izindən, dənizin dalğasından
Keçib arxanca gələn, yoxuş qalxan, dağ aşan,
Zərif səsi çayların gur səsinə qarışan...
Sənsən, ya da arzumdur; arzum çin olsa nə qəm...
Mən səndən qorxa-qorxa sənin üçün təşnəyəm.

Etibarsız, insafsız! Səndən uzaq ellərdə
Həyat sınaqlarında düşmüşəm neçə dərdə.
Uçurumlar üstündə, duman, qar arasında,
Ayağa qandal vuran buzlaqlar arasında,
Sonsuz zülmət içində, qovub dumanı gözdən,
Uzaq Qütb ulduzunu – Səni axtarıram mən.


Qütb ulduzu altında Litva, balaca evin,
Deyib-gülən, şənlənən dostlardır hər tərəfin.
Sen onların içinde cavan şahzadə kimi,
Rəqsin ön cərgesində! Nə dərdin var, nə qəmin.
Bəlkə də bezikərək lal ötfüşən günlərdən
Təzə dedi-qodular toxumunu səpirsən.
Bəlkə də damışırsan aramızda ne olub!
Pərəstişkar qulların dərddən divanə olub,
Dil çıxarıb dalınca gəzirler axşam-səhər,
Gören heç incidirmi Səni o xatirələr?
Mürgünü dağıdırımı öten günlərin dərdi?
Göresen Sən mənimlə xoşbəxt ola bilərdin?
Ax, tutub əllerindən, dayanmadan bircə an
Mən səni aparardım çılpaq qayalıqlardan.
Nəğmənlə yoxuşların ürəyini üzərdim,
Sellərdən adlayanda yoluna daş düzərdim,
Qoy sular üzütməsin zərif ayaqlarını,
Öpüşüm qızdırardı soyuq barmaqlarını.
Gəzib dağ komasında biz rahatlıq arardıq,
Bir isti kürküñ altda sakitcə oturardıq.
Çobanların ocağı yanardı sübhe qədər,
Baş qoyaraq ciynimə mürgülərdin gecələr.

1829, 24 sentyabr
Alp dağlarında, Splügen'də

AXDI GÖZ YAŞLARIM...

Axdı göz yaşlarım təmiz, dupduru,
Günahsız, penahsız uşaqlığımı,
Geri dönməyəcək şirin gəncliyə,
Ərsəyə yetəndə itən dincliye
Axdı göz yaşlarım təmiz, dupduru!

1830-1840



ŞƏRQ CİÇƏKLƏRİ

ƏHRİMƏN VƏ HÜRMÜZ

“Zənd-Avesta”dan

Ən dibsiz uçurumun gözdəniraq bətnində,
Ən tutqun bir ürəyin ən qatı zülmətində
Əhrimən uyuyurdu cin kimi, şeytan kimi,
Qəzəbli aslan kimi, zəhərli ilan kimi.
Bir dəfə baş qaldırıb paxılıqdən o yandı,
Özü öz toru ilə hörümçəktək dirmandı,
Titrədi birdən-bire zülmətlərin qırçını,
O qalxdı görmək üçün tanrıının taxt-tacını.
Gece ilə gündüzün sərhədində axırı
Dayanıb üz çevirdi aşağıdan yuxarı.
Gördü dayanıb Hürmüz – işıq yayır həyata,
Ulduz içində Günəş, uşaq yanında ata
Necə əzəmetlisə Hürmüz də, bax, belədi!..
Sındı Şərin qanadı, heyrotindən inlədi.
Əbədi səadətin, kefin, ləzzətin dadi
Bu qədər yaxın ikən, ona qismət olmadı.
Və bu naqafıl fikir – qorxunc, ölçüsüz, nəheng,
Ağır idi dünyasının, kainatın özütek.
Və bu naqafıl fikir, bu ağırlıq həmin an
Elə güclə basdı ki, Əhrimənin başından
O yenə də kiçildi, xirdalaşdı, əkildi,
İblis kimi təzədən öz qızına çəkildi –
Ən dibsiz uçurumun gözdəniraq bətninə,
Ən tutqun bir ürəyin ən qatı zülmətinə...

XAİN

I

İranda nə zamansa bir paşa yaşayarmış,
Ondandır hekayətim.
Evində yer üzünүn hər cür incisi varmış,
Bitməzmiş ziyaftəti.

...Paşa oturub yenə Keşmir xalısı üstə,
Şənlənir hərəmxana.
Yunan, çerkəz qızları süzərək dəstə-dəstə
İşvə satırlar ona.

Qırğız qızı öz qəmli mahnısıyla alır can,
Titrədir ürəkləri.
Səma gözlü kənizlər – ehtirasdan alışan
Polşanın çiçəkləri.

Ancaq paşa nə görür, nə eşidir bunları,
Başı çəkilib qına.
Mürgü, yuxu içində qarışışib duyğuları,
Dəm veribdi qəlyana.

Kiminse gelişindən səs-küy düşür bu ara,
Əyanlar qulaq asır.
Təzə bir gözəl ilə, adamları yararaq,
Gelir Qızlarağası.

Xacə deyir: "Əfendi, sizin parlaq gözünüz
Cenubun axşamıdır.
Qaranlıq gecələrde şöle saçan üzünüz
Aldebranın şamıdır.

Ləhistan küleyitək yollar boyu əsmişəm,
Ətri itməsin deye.
Bu çıçəyi mən Sizə verməyə tələsmişəm –
Gürcüstandan hədiyyə.

Bələsini görməyib nə İstanbul, nə İran,
Bitib çox-çox uzaqda.
Uca dağlar, denizlər... Sənə usaqlığından
Tanış olan torpaqda".

Burda qızın üzündən xacə çekdi paltarı,
Hamı "ah" dedi birdən.
Padşah yorğun-yorğun əyildi qızə sarı,
Çubuq düşdü elindən...

Yıxıldı böyrü üstə, huşu çıxdı başından,
Nökərlər dayanıb mat!
Padşahı dövrəyə alıbdılar dörd yandan,
Yoxdur xainə nicat!..

II

"Cadugerdir, qız deyil!" – Qışqırır yançıçərlər,
Boynuna ilgək salaq.
Onun ki ürəyində cəhənnem niyyəti var,
Olmalıdır daşqalaq.

Paşa – İran çölündə nərə çekən bir pələng,
Heç nəyə verməz aman.
Ancaq bu gözəl qızə birçə dəfə baxantək
Ağlı çıxdı başından.

Öldürülmüş knyazın – İflakin qan bahası
Bu cariyə, bu məlek
Dayambil ortaçıqda, onlara qulaq asır
Tanrı möcüzəsitək.

İlan gözlerindəki parıltını görən an
Zərif kəpənək çəşər.
Eləcə, bu cür cürətsiz ceyranın baxışından
Daşa dönübədə paşa.

"Di tez ol!" Sevinir qaziların üreyi,
Saray coşub maraqlan.

“Qıza keşikçi qoyun etibarlı bir bəyi,
Qoy ram olsun bu ilan!..”

Cəza günü yetişdi. Baxışlarda intizar:
Kafir məhv olsun gərək!
Bəs nə işdi, ay aman! Nə zindanda əsir var,
Nə də keşikçisi bəy...

III

Qız yolları yoraraq döndü ana yurduna,
Ancaq hər şey puç, əbas.
Yarının xatirəsi qüdrət verirdi ona,
Sevgilisi yoxdursa, necə yaşayacaq bəs?

Möcüze olan deyil, ha yaş axıt, ha yalvar,
Ürek taparmı aram?
Bir gün bu gözelliye yana-yana adamlar
Nakam ölen qızı da tapşırdılar məzara.

Ağlaşma səslərindən dünyaya kədər çöküb
Tel-tel olanda ürek,
Hardansa çapa-çapa gəlib yetişən türkün
Səsi başları üstə gurladı ildirimtək.

Üz tutub yas içinde sızlayan adamlara
Türk vüqarla söylədi: – Bilirəm, ağırdı qəm.
Qadir hökmdarım da öldü köksündə yara,
Onun vəsiyyətiyle men də bura gəlmisəm.

Qız çıxmadı paşamın xəyalından bircə an,
Bəlkə, o haqq dünyada ulduzları barışın.
Bu torpağı götirdim mən onun məzarından –
Muradına yetişsin, torpaqları qarışsim.

Üz tutaraq rahibe söyledi meğrur cavan:
– Yetməlidir əfəndim öz ulu arzusuna.
Şəriət qaydasınca dua oxumalısan,
Nişan mərasimiylə borcumu verim ona.

Barmağından o sadə, o yad üzüyü çıxar,
Onun nişanlısıydı dövrün böyük hakimi.
Ölüye bu üzüyü göndərib ki, hökmdar
O dünyada qovuşsun qızı halalı kimi.

Ancaq onun sözünü yarıda kəsir keşis:
– Məni məcbur eləmə... açıq gedər Allah'a.
Hökmdar ki, xacperəst qaydasıyla ölməmiş...
Onlara kəbin kəsmək? Mümkün deyil bu daha...

Türk isə sözlərə əsla mehəl qoymadan
Derin fikrə getmişdi məzarın üzərində.
Qara saçı altından – alından doğulur dan,
Odlu şimşəkler çaxır qəzəbli gözlərində.

Canına lərzə düşən keşis səsini kəsdi,
Üzüyü çıxarmağa çox çalışdı, tökdü tər.
Axırda hiss etdi ki, əziyyəti əbəsdi,
Üzüyü çıxartmaqçın əli kəsməliydilər.

Daha güc çatmaz qızın qatlanmış barmağına,
Üzüye güc verdikcə sanki sıxlırdı əl.
Meyiti də sadıqdi öz sevimli yarına,
Sevgiyə gücü çatmaz, qılınc çəksə də əcəl...

FARİS¹²

*Qasida Əmir Tacü'l Fəxrin şərafına
yazılıb və İvan Kozlova iħħaf olunur¹³*

Durna boğazıyla cumub,
Sulara
Avar əlleriyle sarılan gəmi
Ağır dalgaları hey yara-yara
Denizdə səadət tapdıgı kimi
Bedəvi-qum üstə açılan çiçək,
Səhrayla çevik at – ərebin yarı!
Suda çizildəyan qaynar poladtek
Qumsala sancılr atın nalları.

Bu quru dənizdə üzən keherim
Dəlfin sinəsiylə yarır çölləri.

Keçir yoldan, ötür izdən,
Qumlu səhra dalda qalır.
Quşa dönüb mənim atım,
Buludlarda qanad çalır.
Atım qara bulud, göyləri gəzir,
Ahnında ulduzdur alışib yanarı.
Yel vurur, açılır qanad yelgesi,
İldirim saçılar dırnaqlarından.

Uç, atım, uç, atım, uç, qaşqa, səkil,
Ey meşə, ey zirvə, yolumdan çəkil!

Palma sevinc ilə, ehtiram ilə
Kölgeyə, meyvəye çağırır məni.
Mənim qara atım dönərək yelə
Çapır, qəbul etmir bu təntənəni.
Palma da vadıylə qaçıq geriyə,
Gülür xışlıtryla... Səhrada vüqar?
Səhra sərhəndində mənə hədiyyə
Qaralır keşikçi, qorxunc qayalar.
Atın dırnağından qopan səsləri
Soyuq əks-sədayla qaytarır geri
Baxır bedəvinin quş həyatına,
Ölümün qoynuna ucan atına:
Hara uçursan, dayan!
Qayıt bu yoldan!
Orda ölüm saçır Günüñ baxışı,
Orda ağ çadırlar öz ağılıından
Sədd çekib qorumor ağılsız başı.
Təkcə bir çadır var – göy qübbəsidir,
Oranın palması – qum dənizidir.
Təkcə qayalardır gecələyəni,
Təkcə ulduzlardır köç eləyəni...

Ancaq mən uçuram mehəl qoymadan,
Sıxmir üreyimi bu tehlükələr.

Tufantek burulur damarında qan,
Ümide səsləyir bu qorxunc səfər.
Qaya karvanları düzülüb bir-bir
Səhra zülmətində qərq olub gedər.
Qayanın sözünə quzğun inandı,
Sandı ki, hazırlaca qənimətem mən.
Qara qanadını gərib dayandı,
Qıy çekib qığılçım tökdü gözündən:

“Mənə yetən nə qoxudur?
Səfəh atlı, sonun budur!
Qum içinde yol gəzirsən,
Hara belə tələsirsən?
Nə bir qurtum suyumu var,
Nə atına yem tapılar.
Ağır oldu axır cəzan,
Daha geri yol tapmazsan.
Dabanbasma külək əsir,
Sən keçdikcə silir izi.
İlan, əqrəb bitirirse
Ot bitirməz qum dənizi.
Tək meyitdi – gecələyən,
Tək quzğunu – köç eləyən”.

İti caynağını tuşlayıb mənə
Qıy vurdu, üç dəfə durduq göz-göze.
Hər an hazır idi sinəmə enə,
Ancaq mən qorxmadım, buydu möcüze!
O qorxdı! Şığıyb ucaldı birdən,
Əlimi yay-oxa yetirincə mən
Sərçəyə... arıya... cücəyə döndü,
Sonra da toz kimi göylərdə söndü.

Uç, atım, uç, atım, qanadlı səkil,
Ey meşə, ey qaya, yolumdan çəkil!

Qürub şəfəqindən qopan bir bulud
Mənim başım üstə dayandı birdən.
Onun da bularıq gözündə umud,

O da bu səhrada qurtuluş gəzən.
Günəşdən qızarmış dodağı ilə
Fit verib o mənə söylədi bələ:

“Dayan! Sonun yetdi, öz qəbrini qaz!
Bu Günün altında əriyir daşlar.
Nə qədər yalvarsan səhraya yağmaz,
Tökülməz başından nurlu yağışlar.
Gümüş dili ilə başlayıb sözə
Səhrada ses verməz səsinə çaylar.
Səhra dodaqları nəm gəzə-gəzə
Şehi də köksüne çəkib qamarlar”.

Mən isə uçuram yenə ireli,
Nə hədə saxlayır məni, nə qorxu.
Başına toxunan buludun eli
Sonra əsə-əsə yuxarı qalxır.
Geriyə baxıram, gücsüzdür yaman,
Mən onu bir göycə qabaqlamışam.
Ancaq qəzəb yağır baxışlarından,
Meyittek qaralır bulud bu axşam.
Canavar nefsiyle sinir torpağa,
Qara kölgə kimi enir torpağa.

Uç, atım, uç, atım, qanadlı sekil,
Ey sehra, ey bulud, yolumdan çəkil!

Baxıram dörd terəfə,
Göye, torpağa, daşa.
Uça bilmir bu dəfə
Heç nə atımla qoşa.
Təbiət uyqudadır,
Burda insan sesi yox,
Yatır bu dünya, yatır,
Durmağa hevesi yox!
Yatır qara qüvvələr
Gözsüz, azad, vəhşi, tek.
Onu qorxutma hədər,
O kimdən çəkinecek?!

Bir bax, yalqız deyiləm bu səhrada daha mən,
Hayandan gelir o köç, qum təpədə gizlenən
O dəstə köçerimi, ya yol kəsən qaçaqlar?
Yeqin, kəsib qarşımı məni də soyacaqlar.
Hay çəkib qışqırıram, köməyə səsləyirəm,
Səsimə səs verən yox, bu nə karvandır, aman!
Səhrada donub qalıb əvvəl quma bələyən
Tufan sonra qaytarıb onları o dünyadan...

Sümük qafa – ağ qorxu
Gözlerin oyugundan
Astaca tökülen qum
Mənə nə deyir, aman:
“Bədəvi, getmə, dayan!
Orda hakimdir tufan”.

Bu sözleri eşitmirem, ele bil,
Uç, atım, uç, atım, qanadlı sekil,
Ey karvan, ey tufan, yolumdan çəkil!

Bir Afrika əfisi – səhralar hökmərə,
Odur, qum təpəsini kəsib ortadan yarır.
Məni görçək dayanır. Yumaq kimi qıvrılır,
Fışqırır var gücüyle, qəzəbindən qovrulur.
“Bu gələn tufan nədir? Bəlkə, kiçik qardaşım
Köhə irsiyyət üstə yenə mənə sataşır,
Tapdayır əcdadımdan mənə qalan torpağı?”
Onun məmləkətində görüb qorxmaz canını
Qəzəbindən bir qara şimşəyə döndü qanı,
Quyuğunu torpağa döyücləyərək bərk-bərk
Alıb apardı məni cənginə keçirərək...

Odlu gözüyle baxdı,
Nəfesi məni yaxdı.
Sonra sərdi torpağa,
Mənə qorxmurduñ daha,
Dişimlə, dırmağımıla
Sıxdım bu vəhşini mən
O gücdən düşənecən.

İstədi sütun kimi qalxsın, ucalşın göyə,
Ancaq birdən yixıldı, qum yağışı seperək...
Daha azad, arxayın, köks ötürüb dərindən,
Göyün ulduzlarına çevirdim baxışımı.
Qızılı gözleriyle göylərin sinəsindən
Salam verib sayışdı səmanın min-min şamı.
Havada ləzzətə bax, sinəm qabarır yenə,
Dünyanın havasını udsam bəs etməz mənə!

Gözüm doymur seyrindən dünyanın, kainatın,
Boşaldıb cilovunu külək qanadlı atın.
Gözündəki heyrətin nə ölçüsü, nə həddi,
Atumin nallarıyla yer şarını titrətdim.
Çapdim, çapdim, gözümlə gözəlliyi içməyə,
Əriyib uzaqlarda üfüqləri keçməyə...
Dünya gözəlliyyini qucmaq nə qədər şirin,
Az qala havanı da oxşayacaq əllərin.
Bu sevinc ucuşunda ürəyim tutmur aram,
Sanki küreyi-ərzi mən sinəmə sıxıram.
Fikrim qalxır, ucalır, ucuşu yetmir sona,
Çekib aparır məni uca dağlar yurduna.
Könlüm onun dalınca göydə qərq olur yenə,
Ruhum səsini qoşur ruhların nəğməsinə...

ŞƏRQ VƏ ŞİMAL

O.Senkovskinin albomundan

Bizim bu yurdumuza tufanlarsa hökmən
Cənubun günəşinə qıtbə edəkmi hər an?
Kəşmir xalısı kimi əlvən çöller hüdudsuz,
Ürək odundan qopan çiçəklər yanar ulduz...
Ancaq daha bülbülün nəğmələri qəm dadır,
Qızılğılın ömrü də nəfəs kimi qıсадır.
Yer kürəmiz sərtə də unutmayır heç nəyi,
Köksü əsrlər boyu məzar-məzar inleyir.
Bir yerdə ki, dirilər ölüleri unutmaz,
Yüz il dolansa belə, canlı canlısı atmaz!..

1825, 24 yanvar
S.Peterburg



NOVRUZGÜLÜ

Sübün şefeqində açıldı dili,
Torğay nəgməyə çevrilib yandı.
Talada baharın ilk novruzgülü
Qızılı perdəni cırıb boylandı.

Mən

Çekilib getməmiş qışın şaxtası,
Gülüm, gülciyəzim, gəlmisən erken.
Gecələr meşələr sırsıra asır,
Soyuq yəllər esir qarlı zirvədən.

Alov gözlərini yum hələ, dayan,
Ananın qoynunda gizlən bir ara.
Qorun səherlərin şaxtalarından,
Gecənin şəhindən üz yaralanar.

Gül

Mən də pərvanəyəm, tezdən oyanıb,
Gündüz məhv oluram. Bəxtəvərəm men!
Bu aprel gününün kiçik bir anı
Xoşdur dekabrin bitməzliyindən.

Tanrı dərgahına aparsan bir gün,
Ya öz sevgilinə hörsən bir çələng, –
O gül dəstəsini bezemek üçün
Məni tac yerinə qoyasan gərək!

Mən

Bircə əsimlidir vücudun axı,
Dörd yanın otlardır – üreyi üzən.

Senin nə gücün var, nə əlvanlığın,
Çələngi nə ilə bəzəyəcəksən?

Günəşdən od alıb qızıl qərenfil,
Göz çekir zanbağın boyu, buxunu.
Qızılıgül günəşdən qopub, elə bil,
Nərgizin gözündən səhər oxunur.

Sən isə talada batmışan qəmə,
Ümidin çox möhkəm olsa da təksən.
Mənim dostlarımı, əzizlərimə
Sən necə səadət baxş edəcəksən?

Gül

Men yaz mələyiyyəm, bahar elçisi,
Dostların sevəcək, doğulsam da tək.
Ancaq düşmənlərin parıltı gəzir,
Əsil dəst hər şeyi gözəl görecək.

Bu böyük sevgiyə layiqemmi, de,
Marılanın gözü – səmavi ocaq...
Birinci sevginin yer üzərində
Açı göz yaşıdır əvəzi ancaq!

1820-ci ilin ikinci yarısı

ROMANTİKA¹⁴

*Men yaxşı bilirəm ruhum hardadır,
O daim gözümün qabağındadır...*

Şekspir

“Qız, mənə qulaq as!”

Qız kəlmə kəsmir.

“Qız, mənə qulaq as! Gün günortadır.
Ətrafda bir kimse boş-bekar gəzmir.

De, kimsən, nəçisən, ulusun, adın?
Bu cansız çöllərdə gözlədiyin kim?
Hər gün danişdiğin, izlədiyin kim?”

“Ay qız, bir qulaq as!”

Qız kəlmə kəsmir.

“Qız, mənə qulaq as! Gün günortadır.
Ətrafda bir kimse boş-bekar gəzmir.
De, kimsən, nəçisən, ulusun, adın?
Kimi gözləyirsən burda illərlə?
Kimi səsləyirsən sırlı dillərlə?”
Qız yenə dillənmir, daş kimi donmuş,
Ağır kirpiyinə buludlar qonmuş.
Qəfildən açılır üzünün donu,
Qəfildən danışır, qəfildən gülür.
Yenidən bir xəyal aparır onu,
Gözündən sel kimi yaşlar töküür.
“Kim var bu gecədə?

Yasenka gerek?

O əzabkeş mənəm, gəlmışəm, aman!
Barmağın ucunda asta gəl görek,
Yamanca qorxuram analığımızdan...
Yox, yox! Cəhənnəmə, görür, qoy görsün.
Sən ki bu işıqlı dünyada yoxsan,
Ölmüsən, getmişən, kor olsun gözüm.
Hicran!.. Hicran kimi sən də soyuqsan.
Gözlərin səninki, üzün səninki,
Ancaq ki, bumbuzsan sən məzar təki.

Əllərin! Qoynumda gizlət onları,
Qıṣılaq, bir azca isidim səni!
Necə ağarmışan? Yenə qar yağır?
Gəl, yenə odumda əridim səni.
Keçir ölümündən düz iki bahar,
Yəqin, torpaq altda sənə soyuqdur.
Əzizim, məni də yanına apar,
Bu qəddar dünyada rahatlıq yoxdur.
Apar ki, orda da bir yerdə olaq,

Görmürsen, göz yaşam bir an qurumur?
Men ağlar qaldıqca gülənlərə bax,
Qansızlar içində yaşamaq olmur.

Gündüz geləceksən? Yəni inanım?
Bəlkə, bu yuxudur, axıra çatır.
Niyə tələsirsən, tələsmə, canım,
Hələ ki xoruzlar banlamayıbdır.

Aha, banlıdılardı, indi doğar Gün,
Üfüqtək alışır mənim də sinəm.
Gedirsən, atursan məni büsbütün,
İlahi, dünyanim bədbəxti mənəm”.

Yene vida deyir öz əzizinə,
Çırpinır torpaqda, yox qəmin sonu.
Axışır camaat onun səsinə,
Yene də dövrəyə alırlar onu.

“İsa kömək olsun! Qurtardı canı,
Ruhu birçə anda çırpinib uçdu.
Onun eşqi ilə gəzdi dünyani,
Yəs axır Karusı tapıb qovuşdu”.

Men də inanıram deyilənlərə,
Dua oxuyuram ona min kərə.
Birdən bir səs gəlir: “Cəfəngiyatdır!”
Xalqa üz tutaraq danışır qoca:
“Zülmət ruhunuzu gəmirib atdı,
O bağlı sinəmdən hara uçacaq?!“

Bunlar bir xeyaldır, inanın mənə,
Allaha üz tutub and içirəm ki,
Qız ölüb getmeyib, dolaşır yena
Bizim aramızda bir kölgə təki”.

Qocanın səsinə səs verirəm mən:
Qız sağdır, bu inam məndə qətidir.

Dünyada ən müdrik, ən iti gözdən
Inamın, ürəyin gözü itidir.

Ölü həqiqəti duymaz adamlar,
Dünyanın sırrını göymü açacaq?
Əsil həqiqətə ürəkdir açaar...
Ürəyini dinlə, ürəklərə bax!..

1821

SVİTEZLİ QIZ¹⁵

Kimdir ötüb-keçən səssiz-səmirsiz,
Kimdir Ay altında dolaşır belə. --
Səssizcə gəzirlər oğlan ilə qız
Svitez gölünün sahili ilə.

Baxantək bilirsən: sevişir onlar,
Oğlan çələng hörür qızə güllərdən.
Qızın da əlində təzə moruq var,
Nazla yedizdirir oğlanı hərdən.

Hər axşam gəzirlər burda bu sayaq,
Köhnə bataqlığın otları xalı...
Oğlan bir tanınmış ovçudur, ancaq
Qızınsa kimliyi açılmaz qahr.

O qürub çağında gəlir çöllərə,
Seher açılanda qeyb olub gedir.
Olmamış evini görən bir kərə,
Bilmirlər yolları hayanda itir.

“Senə yalvarıram, qız, səher-axşam,
Biz ki görüşmürük birinci kərə.
Sən kimsən, nəcisən? Anlamamışam
Hayandan düşmüsən bu meşələrə?

Yay ötür, qəlbimi bürüyür kədər,
Yerdən çıxmamışıq, şeytanıq, nəyik?

Bu göl sahilində nə vaxta qədər
Beleçə bilməzə görüşəcəyik?

Meşələr qoynunda yuxulu xəyal,
Hər gün əllərimdən uçursan ele.
Yaxşısı budur ki, sən mənimlə qal,
Qovuşum biryolluq öz sevgilimlə.

Evim ləp yaxındır, inan, əzizim,
Ağaclar üstünə serinlik əler.
Yığmışam doyunca qış azuqəsi,
Yeter ikimizə bahara qədər”.

Qız ona söyləyir: “Özbaşınasan...
Atamın sözünü unutmaram mən.
İndi bülbüł kimi cəh-cəh vurursan,
Sonradan tülükyə çevriləcəksən.

İndiki cavalar bahar küləyi,
Sizin hiylənizi duyuram asan.
Çalış ki, inansın sənə ürəyim,
Bilim ki, andını pozmayacaqsan”.

Bir ovuc torpağı qarmalayıb kız
Diz çöküb sözünü söyləyir bir-bir.
Qorxunc and içdirir ona qorxusuz
Ki, heç vaxt vədindən dönməyəcəkdir.

“Ey ovçu! Andını pozmağından qorx,
Bu andın cezası ağırdır, ağır.
Andından dönenin tek bədəni yox,
Ruhu da əbədi alışacaqdır”.

Sağını çələnglə bəzəyərək kız
Gedir, yerində şirin bir əda.
Çəkilib yox olur sözsüz, acıqsız
Meşə sixliğinin toranlığında.

Qız gedir nefesi küləkdən incə,
Övçu arxasında yetə bilməyir.
Əriyir meşenin zülmətindəcə,
Oğlan o yolları gedə bilməyir.

Vəhşi çıqlıqlarla dönür lal-dinmez,
Düşür qulağına öz ayaq səsi.
İndi bu təklikdən hara qaçsun bəs?
Harda sevgisine əlac diləsin?

Gölün sahiliyle addımlayır tək,
Gözündə cəm olub dönyanın qəmi.
Tutqun söyüdləri yellədir külək,
Qaldırır dalğamı ağ yelkən kimi.

Göl birdən qaynadı, bu dəhşət nedir?
Göyələr ləzzət alır öz qəzəbindən.
Svitez yarıldı – dağgalarla bir
Çıxdı kız bədəni gölün dibindən.

Yanağı ən zərif qızılıgül kimi,
Gözündə oynayan bu şəfəq nedir?
Ağappaq dumantək incə geyimi
Ela bil, əynindən süzülüb gedir.

“Oğlan! Əziz oğlan, ucaboy oğlan!
Qızlar həssas olur kədərə qarşı.
Bu aylı gecədə nə axtarırsan?
Hansı xəyallara qarışib başın?

Çoxmu qaçacaqsan, səni incidən,
Sonra sənə gülən qızın dalınca?
Dəcəldi, zövq alır bu əyləncədən,
Səni incitməkdi arzusu, ancaq.

Sənin axtardığın mənəm, yaxşı bax,
Bəsdi inlədiyin, üzülmüş xəstə...

Ver mənə qəlbini, gülək, oynayaq
Büllur dalğaların qolları üstə!

Mənimlə bir yerdə qaranquş sayaq
Gölün üzəriyələ süzə bilərsən,
Sonra balıq kimi sən baş vuraraq
Gümüşü sularда üzə bilərsən.

Gecəse uyuyub bu göy günbezdə,
Ulduzu əks edən bir yerdə asan
Məst olub üzünə vuran nəfəsdən
Zanbaqlar qoynunda uyuyacaqsan!..”

Məmələr ağappaq, dodaq bir dişləm,
Yel vurdı, yaxası açıldı birdən.
Qız gəldi nəfəsdən yüngül yerişlə,
“Gəl, gedək, – söylədi, – sən ki mənim sən!”

Ayağı dalğaya ehmalca dəyir,
Göl qurşaq bağlayır bir an içində.
İnad əlləriyə suyu çiləyir,
Harasa tələsir duman içində...

Oğlan da dalınca... Uçurum üstə
Yetişib dayanır... çekilir geri.
Gölün sularısa hey asta-asta
Oxşayır titreyən bu qədəmləri.

Su onu oxşayır, tələsir ürək,
İstəyir tez quşsun bu dalğaları.
Elə bil, yapışib əlindən bərk-bərk
Qız onu çekirdi özüne sarı...

Bir anlıq tutuldu oğlanın gözü,
Çıxdı meşə qızı onun yadından.
Sevincə dalğaya atıldı özü,
Məst oldu bu təzə vurğunluğundan...

Ehtiras girdabı çəkir uzağa,
Dalğalar aparır bu ağılsızı.
Doğma sahillər də yaxındır daha,
Orda əhd etmişdi meşələr qızı.

Sixır ağ əlləri əlində, aha...
Baxışı baxışda eriyib gedir.
Yanır vermək üçün dodaq-dodağa,
Arada dalğalar son maneədir.

Külək yavaşıdı, dağıldı zülmət...
Göl üstə açılan ömrün yazdır.
Övçü baxıb gördü gözdənən heyvət,
Əlindən tutduğu meşə qızıdır.

“Bəs hanı əhdimiz, bu həvəs nədir?
Demişdim xəyanət cəzası ağır.
Andından dönenin bədəniyle bir
Ruhu da əbədi alışacaqdır!

Aldandın bu gölün maviliyinə,
Hakimlik bəxtinə yazılmayıbmış.
Torpaqda buz qəbir yaraşar sənə,
Bədənin çürüsün orda bahar, qış!

Sənin ruhunusa cəhənnəm odu
Amansız-amansız didib tökəcək.
Əhdini pozanın qisməti budur,
Yansın, nə su tapsın, nə də ki, külək!”

Gözünə yiğilib ovçunun dərdi,
Birdən səs-səmirsiz qacılıb durdu...
Külək söyüdləri yelləndirirdi,
Qanadlı dalğalar göye uçurdu.

Gölün mavi üzü cirildi yenə,
Tufan sahilləri döydü aramsız.

Dibsiz qaranlığa, suyun köksünə
Çekilib yox oldu ovçu ilə qız...

Dalğalar yene də sahilə qaçan,
Durub bataqlığın köhnə ölkəsi,
Titrəşir ağaclar arasındaca
O qızla ovçunun bəyaz kölgəsi.

Yene dalğalarla oynayan qızdır,
Oğlansa boylanır gözlerinde qəm.
Oğlan – ovçu oğlan tanışımızdır,
Qız kimdir, qız kimdir? – Bunu bilmirəm...

12 avqust 1821

BALIQ

Tərk edib doğma kəndi
Hörükleri küləkdə –
Bir qız baş alıb gedir
Hiçqıraraq ürəkdən.

Adlayır göy çəməni,
Keçir lal axan çaydan.
Açıb ağ əllerini
Çağırır yorulmadan:

“Dinleyin, su pərisi,
Ay svitezli qızlar,
Kasib rəfiqənizin
Görün necə dərdi var.

Bir zaman eşqə düşdüm,
Ürəkdən sevdim panı.
Osa yada dəyişdi
Men yazılıq Kşisyani.

Yaşasın, cəhənnəmə,
Arvad dövləti ilə.
Dağ çəkərək sinəmə,
Ancaq salmasın ələ.

Ax, ürək necə yanır...
Aldanmış, atılmışam.
Namusum ayaqlanır,
Qəpiyə satılmışam.

Gəldim size qoşulam,
Bacılar, öldürür qəm.
Təkcə oğlum, gül balam...
Onu ata bilmirəm”.

Səsi ürək göynədən,
Zarıdı cavan ana.
Aşib qərq oldu birdən
Suyun burulğanına.

Meşənin dalındaşa
Malikanə keflənir.
Qonaqlar... zəngin masa...
Pan təzədən evlənir.

Birdən boğub çalğımı
Ucadı körpə səsi.
Köksünə sixib onu
Qoca çaya tələsir.

Can ürpəşir bu səsdən,
Qoca gəlir min kərə
Söyüdlərin çay üstə
Çadır açdığı yerə.

Bələyi qoyub baxır,
Göz yaşıyla o bərkədən,
Deyir: “Kşisya, uşağı
Necə ovundurum mən?”

Gecədən gəlir haray:
“Gözlərimi qum örtmüş,
Üstündən şütüyən çay
Cəsədimi cürütmüş.

Daşlar çəkdi ülgücü,
Bədənim qazıq-qazıq.
Yediyim köklər acı...
Mamurla dolub ağzım”.

Qoca kəsmir sorağı,
Dərd ələyir qemli ses:
“Ax, Kəsiya, uşağı
Necə ovundurum bəs?”

Nəsə tərpəndi, aha,
Qocadan az aralı
Sahilə cumdu dalğa,
Üstündə də bir balıq.

Elə balacadır ki,
Lap dayazla üzür o.
Kimin qarınağı çəkir?
Hayana tələsir o?

Beli alışır par-par,
Gözü mərcan dənəsi.
Üzündə bir təlaş var,
Suyun üstündə əsir.

Birdən üzgəc açıldı,
İçində qız – gümüşü.
Hörükleri saçıldı,
Göründü cavan döşü.

Qamışlıqlar terpənir,
Qola bax, qalxıb-enən.
Üzür ağlar körpənin
Bələyinin üstünə.

Uşağı alır ələ,
Ağ buluda batır Ay.
Birdən cingilti ilə
Oxuyur: “Balam, laylay!”

Körpə sesini kesdi,
Yatdı laylaya çäga.
Yenə suya tələsdi
Qız dönərek balığa.

Yenə geyimi pul-pul,
Yenə əvvəlki təki.
Üzgeclər örtüb onu
Suyun dibinə çəkir.

Beləcə her sübhçağı,
Ya da qarışanda şər
Balıq gəlib uşağı
Döşünə salıb, gedər.

Ancaq bir gün şər vaxtı
Qoca gəlmədi, aman.
Balıq qız baxdı, baxdı,
Soraq yoxdu qocadan.

Qocasa baxır yola,
Gedə bilmir bəs niyə?
Arvadiyla qol-qola
Pan çıxbdır gəzməye.

Qoca baxıb dərd içir,
Körpə yatıb, oyatmir.
Saatlar ötbü keçir,
Pansa geri qayıtmır.

Əlini günlük edib
Baxır uzağa sarı.
Günün istisi gedib,
Yanır axşam şamları.

Hava qaralıb tamam,
Göyü ıldız alınca
Asta keçib yollardan
Gölə yetişdi qoca.

Allah! Neçə işdi, bu,
Tamam dəyişib sahil.
Qazılıb bütün qumu,
Tufan ötüb, elə bil.

Paltar tikəleridi
Səpələnmiş dörd yana.
Sanki vuruş yeridi,
Kimsə qəsd edib pana.

Köhne yerler tanınmır,
Dalğa qumları xışlar.
Nə pan var, nə xanımı,
Sanki heç olmamışlar...

Çay vardi burda səhər,
Bomboş yatağı qalır.
İki bədənə benzər
Nəhəng daşlar qaralır.

Qoca dondu heyrətdən,
Dodağından söz qopmaz.
Burda nə olub görən?
Düşünüb cavab tapmaz.

“Kəsiya, ay Kəsiya!”
Çağırıcı o durmadan.
İns-cins yoxmuş guya,
Sükuta batıb hər yan.

Qoca dolaşır ürkək
Sahilin hər yerini.
Başını yelləyərək
Silir soyuq tərini.

Xırda bir balıq görüb,
Baxır, ürəyi əsir.
Tez qundağı götürüb
Evə doğru tələsir!..

1820

MARIYANIN QƏBRİ

Litva mahnları mövzusunda

Yad adam, qız, yəs, ana, rəfiqə

Yad adam

Şaxələnmiş Nemanın
Sahilləri göy çəmen.
Çəmənləri su yuyur,
Yuyur gece sübhəcən.
Balaca bir təpəcik
Çayın qırığında tək,
Dörd tərəfi yaşıł ot,
Üstü əlvan gül-çiçək.
Çiçəklər qardan bəyaz,
Çiçəklər salxım-salxım.
Təpədən yollar gedir,
Təpə yollara baxır.
Mənim yolum su yolu,
Qayığım uçub gedir.
Bu təpə nədir belə?
Ay qız, mənə cavab ver!

Qız

Yol keçən, əziz qardaş,
Qəribən burda deyən,
Mariyanın qəbridir,
Yoxdu bunu bilməyən.

Yaşadığı bu kənddi,
Uyuduğu bir qəbir.
O üç yol ki, görürsən,
Bura üç yandan gelir.
Birini çoban salmış,
Birini qoca ana,
Rəfiqesi – gözəl qız
Hər gün qaçır yanına.
Sahilə sür qayıçı,
Boylan, görərsən özün
Gözü yaşlı ananı,
Gül getirən o qızı.
Ana batıbdır yasa,
Yaman kiçilib boyu.
Qız da astaca gelir,
Ağlayır yollar boyu.

Yəs

Mariya! Göz yaşıımı
Mən quruda bilmirəm.
Mariya, suretini
Heç unuda bilmirəm...
Doyunca görüşmədik,
Doyunca öpüşmədik.
Dostu da atmaq olar,
Bu qədər yatmaq olar?
Bəlkə, məndən küsmüsən,
Ya həyatdan bezmisən?
Belə olmaz, əzizim,
Yəsə hırsın tutmasın.
Gizlənmisən, qayıt, gəl,
Dost dostu unutmasın!
Köçdün bu təpəciyə,
Döndün bir təpəciyə.
Nə yaman ayrılıqdı,

Sənsiz qala bilmirəm,
Qayıt, yaman darıxdım!
Nə xoşbəxt yaşamışam,
Günler öterdi belə,
Səhər erkən qaçardım
Tezcə Mariyagilə!..
Harda olsam könlümü
Sən yanına çəkerdin,
Yuxum da bal-şəkerdi.
Ah, hamidian uzaqda
Tek-tənha yatacağam,
Bəlkə yuxularımda
Mən ona catacağam.
Kirpiyimi yumantək
Bəlkə ruhum əbədi
Səninlə görüşəcək.
Gör necə xoşbəxt idim!
İşim, gücüm, hörmətim...
Qohum-qonşu qəlbində
Tükənməz məhəbbətim.
Qoca atam sevinər,
Mənimlə fəxr edərdi.
O da batıbdır qəmə,
Onu da əyib dərdim.
Daha nə allahlığıam,
Nə bəndəlik... Bu da son...
Qoy qurd yesin sürüñü,
Çöldə taxıl məhv olsun.
Külə dönsün çəmənim,
Mariyam yoxdur mənim!
Atam ev tikib mənə,
İçində hər zinəti.
Evə sahibə gərək,
Vaxtdır, gorək evlənim.
Elçim, yol göstərenim,
Mariyam yoxdur mənim!

Məni dilə tutmayın,
Atam, halim yox daha,
Evlənmək əvəzinə
Tərki-vətən olaram.
Yad yollara çıxaram,
Yad torpaq ayaqlayıb,
Vararam yad ellərə.
Elə gizlənərəm ki,
Tapmazsınız bir kərə.
Tuş əlləm moskolları,
Öldürsünlər qoy məni.
Yad ellərin torpağı
Olsun soyuq kəfənim,
Mariyam yoxdur mənim!

Ana

Yenə yatıb qalmışam,
Hamı çöldə, bayırda.
Yoxsan, yoxsan, əzizim,
Yoxdur məni oyadan.
Bütün gecə inledim,
Kirpik yumdum, şübh idi.
Şimonum gün çıxmamış
Çıxbı sahəye gedir.
Dəymir, oyatmır məni,
Yarama tapmir elac.
Biçəneyi biçir tek,
Gözü yaşılı, yorğun, ac.
Biç! Biç! Nə ki gücün var,
Məni qəbir aparar.
Hara tələsəcəksən?
Evdə kimin var axı?
Naharını kim versin?
Kim yandırsın çıraqı?
Süfrəndə oturanın,

Üzünə gülənin yox!
Sevinclisen, ya qəmli –
Gözündən bilənin yox.
Sen bizimlə olanda
Cənnət idı evimiz.
Məclislər, qonaqlıqlar...
Pozulmazdı kefimiz.
Tay-tuşların, oğlan-qız,
Hay-küy, sevinc, çal-çağır...
O ev indi səhradı,
Başımıza kül yağır.
Qapımızı açan yox,
Dəstəyini pas tutub.
Ələf basıb çardağı,
Allah bizi unudub.
Adam üzünə həsrət...
Ne hal soran, nə “salam!”
Yoxdur, yoxdur, Mariyam!

Rəfiqə

Bizim idı bu dünya,
Bizim idı çöl-çəmən.
Görüşüb danişardıq
Öz gizli sevgimizdən.
Çayın sahilindəcə
Görüşərdik hər səhər,
Görüşərdik hər gece.
Piçiltıyla, him-cimle
Danişardıq, gülerdik.
Gəzişərdik qol-qola,
Yoxdur, yoxdur Mariyam!
İndi kimi dinləyim?
Kimə açım dərdimi?
Kim çekəcək nazımı?
Kim duyacaq ərkimi?

Daha yüz yol çağırıam,
Deyəm “Qayıt, dön!” olmaz!
Daha dərdim əriməz,
Arzularım çin olmaz!

Yad adam

Yad adam, gelme adam
Dinlədi, gözü doldu...
Dinlədi, nağıl bitdi.
Ah çəkib yola düşdü,
Bu qəmlı sahilləri
Həmişəlik tərk etdi...

ZANBAQLAR

Eşidilməmiş işdir:
Xanım boğdu ərinin.
Talada qazdı qəbir,
Necə arşın dərini.
Üstündə əkdi zanbaq
Astaca oxuyaraq:
“Boy at, çiçəyim, böyü,
Böyü bu qəbir boyu.
Pan necə dərindəsə
Ele ucaya yüksəl!”

Ərinə qatil olan
Üstü-başı tamam qan,
Qaçır dərə-təpəli
Meşənin sıx yeriyəle,
Yapalaqlar boylanır
Qorxulu gözləriyle.
Külək yuxulu əsir,
Qarğa yenə tələsir.

Meşənin qıraqında
Bir fistiq ağacı var,
Daxmanın çardağında
Budağı nəğmə çalar.
Kandara çıxır qoca,
Əlinde çırqı yanır.
Xeyaltı uça-uça
Xanım yetib dayanır.
Qorxudan donmuş gözü,
Dodaqları qurğuşun.
Kəfəntək ağdır üzü,
Sesi de yaddır onun.
“Allah köməyin olsun,
Xanım, niyə əsirsən?
Qaranlıqda, dumanda
Sən hara tələsirsən?”

“Tale atıbdır yola,
Ərim düşdü qovğaya.
Kiyev üstə – davaya
Getmişdi Boloslavla¹⁶
Yola saldım illəri,
Gəlib çıxmadı ərim.
Qonşumsa cavan, mətin,
Günahsız qalmaq çətin!
Günah dalınca günah,
Açılmışdı sırlərim.
Günlərin birində, ah,
Qayıdib gəldi ərim.
Günahımı açmamaq!
Qana bax! Bığaşa bax!
Öldürdüm ərimi men,
Niyə gizləyim səndən?!
Göstər mənə düz yolu,
Göstər, qurbanın olum!
Günahımı yumağa
Hazıram hər əzaba.

Tonqala da gedərəm,
Eşidilməz heç ahım.
İlim-ilim itərəm,
Açılmamasın günahım...”
Cavab verdi astaca
Bu tərki-dünya qoca:
“Sən tələb qorxudan
Günahın deyil, inan.
Adamların nifrəti
Salıb könlünə təlaş.
Ondan da qorxma qəti,
Qayıt evino birbaş.
Ölən geriyə dönməz,
Torpaq hər şeyi udur.
Özünü üzmə əbəs,
Taleyn hökmü budur”.

Söhbətdən razı qalan
Qadın tələsik yenə
Meşənin arasıyla
Qayıdır evlərinə.
İmarət qabağında
Yol gözləyir uşaqlar:
“Niye gəlmədi, ata?”
“Bir azdan gəlib çıxar!”

Onlar gözləyir gece,
Ötür bir gün, iki gün.
Sonra oyun-əyləncə
Tapılır onlar üçün.
Meşədə qalan ata
Daha düşmeyir yada.
Ancaq xanım narahat...
Unudulmur günahı.
Zəherə dönüb həyat,
Sırrı çevrilib aha

Ruhu ölüր günbəgün,
Dodağı gülüşə yad,
Ağır günahı üçün
Səssizcə çəkir fəryad.
Gecə-gündüz lal, xəstə,
Qulağı daim səsdə.
Elə bilir indicə
Kimse harayında qəm
Uşaqlara deyəcək:
“Atanızam, gəlmışəm!”

Yox, xanım unutmadı
Öz gizli günahını.
Yadından çıxdı adı,
Soyudu qaynar qanı.
“Anka, at nallarıdı,
Athilar evə çatır,
Tez aç darvazanı bir,
Yeri, özün çıx yola.
Belə tezdən kim gəlir?
Belə tez, xeyir ola?”

“Gələn iki atlıdı,
Atları qanadlıdı.
Qılıncı par-par yanan
İki gənc, gözəl oğlan”.
Sevinci aşib daşır.
Ərinin cüt qardaşı
Tez yəhərdən düydülər,
Gelinlə görüşdülər.
“Qardaşımız bəs hamı?”
“Qardaş çox-çox uzaqda,
Səsimiz ona yetməz.
Yatır qara torpaqda.
Onu üzdü yaralar,
Ölümü bir il olar”.

Burda dayanır xanım:
“Duyulur həyəcanım...”
Üzü kəfən kimi ağ,
Söyləyir hıçqıraraq.

“Burax bu boş sözləri,
Sağdır, bilirik daha.
Ordu qayıtdı geri,
Gələr bu gün-sabaha”.

“Sağdır? İlahi, şükür!
Qırılmışdı qanadım,
Hər an yeri görünür,
Onsuz boşdur həyatım...”

“Yolda bizimlə idi,
Dözmədi bir-iki gün.
Lap axırda tələsdi
Sənə yetişmək üçün,
Evdə hazırlıq görüb
Qurmaq üçün toy-düyün.
Sağdı, sözün qisası,
Bəlkə, hardasa azıb.
Meşə yolu dolaşıq,
Bəlkə, yollarda çəşib.
Bu gün, ya sabah gələr,
Ürəyimiz dincələr”.

Nökerlər neçə yere
Yollandılar xəbərə,
Döndüller kor-peşiman.
Qardaş gəlib çıxmadı,
Qonaqlar pərtdi yaman,
Xanımısa buraxmadı:
“Oy, qardaşlar, baxın bir,
Yollar bütöv sis, duman,

Təklik ürəyi didir,
Titrəyirəm qorxudan.
Kəsəcək soyuq külək,
Qardaşınız gələcək...”

Günlər ötür, qış keçir,
Günlər yaman boş keçir.
Ümiddən düşmür ürek,
Belkə, yazda gələcək?
Qardaşında üstündə
Zanbaqlar açıb çıçək.
Qəbir necə dərinse
Güllər elə ucadı.
Yada düşməyir nəsə
Qayıtması haçandı...
Var-dövlət boğazacan,
Sahibə də lap cavan.
Unudublar qardaşı,
Xanımı izləyirlər.
Hər gün yola yığışır
Yenidən gözleyirlər.
Var-dövlət boğazacan,
Sahibə də lap cavan.
İki qonaq bir oldu,
İkisi də vuruldu.
Gecə-gündüz hər biri
İçində şübhələrin.
Nə işdi bu, nə sirdi?
İkisi də eyni cür
Qısqanchığa əsirdi.
Heç biri ata bilmir,
Kimsə unuda bilmir.
Onu sevmək çox şirin,
Ona vurulmaq asan!
İki qardaş, bir xanım,
Bəs necə yaşayasan?

Hər şeyi unutdular,
Geline üz tutdular:
“Gözlədik əbəs yerə,
Gəlmədi qardaşımız.
Gün döndü fəsillərə,
Ayılmadı başımız.
Sen cavansan, gözəlsən,
Tale xor baxdı sənə.
Qardaşlardan birini
Seç qardaş əvəzinə”.

Deyib susdular onlar,
Dünya başlarına dar.
Qısqanlıqdan, kədərdən
Gözlər qaralır herdən.
Açı söz, əyri baxış...
Səbr yeri qalmamış.
Qəzəb tonqalı yanır,
Qılıncalar yırgalanır.

Gelin dayansın necə
Qabağında bu hirsin.
Çıxıb qaçıq gizlicə –
Qoca məsləhet versin.
Vələsin kölgəsində
Daxma əyilib artıq.
Qorxaraq öz səsindən
Döyür qapını “tiq-tiq!”
Qoca durur yenə tek
Qadını dinleyərək...
“Onları cüt sevərkən,
Söylə, necə edim mən?
Hər biri ruhum, canım,
Hansına nişanlanıb?
Var-dövlətim, uşağım,
Ömrün ən şirin çağı...”

Neyim var külfətindir,
Ancaq ərsiz çətindir!
Yox! Məni üzsə də qəm,
Daha er istəmirəm.
Niye qorxuram axı
Qəzəbindən Allahın?
Gözümü yuman təki
Sanki açılır qapı.
Daha dözmür ürəyim,
Daha qalmayıb tabım.
Eşidirem səsini,
Səsini, nəfəsini.
Gelir gözləri qanlı,
Ölü qədəmləriyle.
Sifeti sərt, dumanlı,
Daimi kəderiyle.
Gəlib qapımı açır,
Dodaqları od saçır.
Ürəyim qopur birdən,
Qorxudan donuram mən.
Sızlayır yene yaram,
Daha xoşbəxt olmaram...”

Qoca söyledi birdən:
“Üzmə özünü, yetər.
Allah öz qəzəbindən
Özü səni hifz edər.
Yałvar, eşidər səni,
Qara niyyətdən el çək.
Allah ölmüş ərinin
Təzəden dirildəcək”.
“Yox! Qəlbimi alır qış,
Danışmayın siz həder.
Əbədilik ayırmış
Bizi bir iti xəncər!
Öz cəzamıdı, çəkirəm,

Canım odlanıb yansın.
Göz yaşları tökərəm,
Mülküm də parçalansın!
Rahibə olacağam,
Meşədə qalacağam.
Yox! Qəlbimi alır qış,
Danışmayın siz hədər.
Əbədilik ayırmış
Bizi bir iti xəncər...”

Tərk-i-dünya qocanın
Yaman qaraldı qanı.
Gözlərini tutdu yaş,
Dilləndi yavaş-yavaş:
“Onda tez toya bəzən,
Sevinsin sevdiyin kes.
Ərin soyuq qəbirdən
Geri qayıda bilməz.
O tek sənin səsinə
Dirilə bilər yenə”.

“Yaxşı, bəs kimə gedim,
Bəs hansını tərk edim?”

“Allaha tapşır bunu,
Göstərəcək yolunu.
Açılan kimi səhər
Onları çölə göndər.
Yığış meşədən çiçək,
Hörsünlər sənə çələng.
Vursunlar gizli nişan,
Söküləndə qızıl dan
Yuxudan qalxmamış sən
Qoy kilsəyə qoysunlar.
Hansi çələngi seçsən
Bəxtin odur – duysunlar...”

Yol tapıldı axır ki,
Xanım sevinir yaman
Daha əvvəlki təki
Qorxmur ər xəyalından.
Çağırmasa qayıtmaz,
Onu kimsə oyatmaz.
Üreyində bu hiylə,
Sükut içində, təkcə.
Kar, qaranlıq meşəyle
Dönür evinə gecə.
Qaçır, düşüb bir izə,
Görünmür yoluñ sonu.
Zülmətdə sanki kimsə
Arxadan qovur onu.
Piçıldayıñ: “Burdayam,
Soyuq qoynunda yerin”.
Əks-səda yayılır:
“Bu mənəm... ərin... ərin...”

Budur, yetişir kimsə,
Qaçmağa qalmayıb güc.
Qulağı düşüb səsə,
Qorxu iti bir ülgüt.
Qan-ter içində üzü,
Ərinin iniltisi
Keçir cəngəllikləri:
“Bu mənəm... sənin ərin!”

Bazar günü, yetiş bir,
Xanım toya tələsir.
Qızarmamış hələ dan
Qardaşlar düşdü yola.
Rəfiqələriylə bir
Xanım kilsəyə gelir.
Meyitə dönüb rəngi,
Görür qoşa çələngi,

Damarında donur qan,
Soruşur adamlardan:
“Mən bu zanbağı seçdim,
Ərim kimdir, qaynim kim?”

Böyük qardaş el-aman
Tez cumur irəliyə.
Tutur onun qolundan
“Çələng mənimdir!” – deyə.
“Bax, bu lentdir nişanım,
Məni seçmişən, xanım!”

Kiçik qardaş gözü qan,
Deyir: “Sən aldadırsan,
Zanbağı dərmişəm mən
Bir köhnə qəbrin üstən.
Onu torpaq udubdur,
Kimsə, unudulubdur.
Burdan çox uzaq deyil,
Çələng mənimkidir, bil!”

Gözlərdə şimşek çaxır,
Gözlərdən nifrət yağır.
İki qardaş – iki yad!
Qılınclar çekir fəryad,
“Mənimkidir bu çələng!”
“Yox, yox! Mənimdir, əl çək!”

Birdən qapı taybatay
Açıldı, çöndü şamlar.
Kəsildi söyüş, haray.
Donub qaldı adamlar.
Nöqtə qoyub bu səsə,
Tanış addımla kimsə
Geyimi qar kimi ağ,
Vuruşu saxlayaraq
Girdi araya birdən.
Dedi: “Yox! Mənimkisən!

Gülü yiğiblər hardan? –
Unudulmuş məzardan.
Pozma kəbin andını,
Tutulmasın gözlərin.
Çələng mənimdir, tanı,
Qayıdır doğma ərin.
Vuruşmayın, qardaşlar,
Qardaşlar, qəlbə daşlar.
Mənim külüm üstündə,
Mənim gülüm üstündə...
Kor nəfsə satıldınız,
Vuruşa atıldıınız
Gelin, vuruşu kəsin,
Qoy heç kim inciməsin.
Qardaş qanı axmasın,
Qorxu düşür canıma.
Gelmişəm hamınızi
Aparmağa yanıma!..”

Kilsə düz ortasından
Böldü iki yerə.
Bayaq vuruşa cuman
Yox oldu birdən-bire.
Bu divarın yerinə
Zanbaqlar açdı yene.
Pan necə derin yatır –
Zanbaq elə boy atır!..

1820

DƏNİZÇİ

“Ey bədbəxt dənizçi, köçəri quştek
Nə hissdir könlünü çəkən uzağa.
Gedirsən bizləri tərk eleyərek,
Bir də bu yerləre qayıtmamağa.

Niye yayındırdın baxışlarını?
Niye baş götürüb qaçırsan bizdən?
Əvvəlki o sevgi, yaxılıq hanı?
Niye salamını əsirgəyirsən?

Tək sənsən tələsik yola yiğışan,
Hər şey əzəlkitek ahestə, aram.
Bizimlə ülfəti vurmamış başa
Mən sənə xoş səfər arzulamaram”.

Dənizçi söylədi: “Çətindir, çətin...
Mən ömrüm uzunu doğma Vətəndə
Dadına baxmadım heç səadətin,
Rahatlıq, toy-düyün görmədim həm də.

Hər yerde həqiqət yolları bağlı,
Ehtiyac kasıbü tərk etmir bir an.
Xoşbəxt saydıqımız üzəklər dağlı,
Xəsislik azarı getmir varlıdan.

Daha səadətə aldanmaram mən,
Əyməz tərezimi yad ölçüləri.
Bəlkə uzaq yollar siler ömrümdən
Bitib-tükənməyən düşüncələri.

Harda tapacağam xoşbəxtliyimi,
Döñük sevgidəmi, şirin sözdəmi?
Arzular çağlıyır ümmanlar kimi,
Çekir qayıgımı, heç nə gözləmir.

Zülmətə qərq olan qəlbime mənim
Allah kərəmindən işıq saçıldı.
Yaxşı ki, səfərə çıxmamış gəmim
Yurdumda üzümə qapı açıldı.

Bir ana gördüm ki, mənə ağlayan,
Köksündə spartan ürəyi çağlar,

İngilissayağı şənlik arayan
Qızısa bir sarmat ruhuyla yaşar.¹⁷

Neron şərefinə qurbanlıq gedən
Qızlar ac şirlərə yaxınlaşantək
Onlar zireh tikib mənə sözlərdən,
Ümid verirdilər gülümsəyərək.

Tikanlı sözlərdən qoruyur biri,
Biri yalvarır ki, möhkəm ol, qardaş.
Elə bil, öterək gözetçiləri
Onlar son sınağa gedirlər birbaş...

Açın yelkənləri, hazırlam yola,
Daha narahətiq əbəsdir, əbes!
Qadını bu qədər ürəkli olan
Bir ölkə heç zaman məhv ola bilməz”.

1824-cü ilin ikinci yarısı

QAÇAQÇILIQ¹⁸

Bir il keçib – döyüşdədir,
Ölüm onu aldı nədir?
Nə söyləsin xanım yenə
Sırtıq knyaz elçisinə.

Xanım ağlar... yaş qurumaz,
Bayram edir orda knyaz.

Səfəq saçan o gözlerdən
Tutqun kədər baxır nədən?
Bədirlənmiş yanaqlar – Ay,
Qövsə dönüb indi, haray...

Gənclik gedir, geri dönməz,
Ana baxır, neylesin bəs?

Bir yandan da bu elçilər,
Axşam gedib, səhər gelər.
“Ora məbəd deyil, ana,
Aparırlar qəbristana.
Daş yatağa girecəyəm,
Yar dərdiyələ oləcəyəm.
Yalqız qalıb sonra mən də
Köçəcəyəm yas içində”.

Rahibəsə dilə tutur:
“Qızım, ayrı yolun yoxdur”.
Yerdən çıxır küpegirən:
“Çarəsini bilirom mən,
İşlə deyil rahibənin.
Elə bu gün, qızım, səni
Öz arzuna yetirərem,
Sevgilini gətirərem.
Daxmamda var cadu-dərman,
Qaytararıq onu yoldan.
İplə düyünlə yolunu,
Bıçaqla qanat qolunu.
Üzüyü bağla üzüyə,
Sonra da bax möcüzəyə.
Düyunları sehirlərik,
Üzükleri möhürlərik.
Geri döner yolu birdən,
Öz yarınla görüşərsən”.

Hər düyündən bir şey qapır,
Cadu edir – atlı çapır.

Çölə çıxma, xanım, evdən,
Soyuq olar sənə birdən.
Kəsilibdi zəngin səsi,
Gözü yolda, xanım əsir.
Gecə zülmət, qorxuludur,
Keşikçilər yuxuludur.

Nal səsidi yaxınlaşan,
Bu odurmu, Allah, aman!
Qurdbasanmı mırıldadı,
Yoxsa cəfər cırıldadı?

Samanlıqdan hənir gəlir,
Sonra qapı itələnir.
Tək-tək açıb qapıları
Kimsə gəlir ona səri,
Alır xanımı soyuq tər,
Ağ geyimli bir cəngavər
Səssizcə yanaşıb ona
Alır xanımı qoynuna.

Gör, nə şirin ötür gece,
Bayquş uladı indicə.
At kişnədi:
“Di əlvida!
Qoşul mənə, qaçaq ya da.
Görürsənmi at kişnəyir,
Getmək vaxtı çatdı deyir”.

Gecənin zülmət çağında
O, atının qucağında...
Duman tutub dörd bir yanı,
Qorxursanmı, söylə, xanım...

At gecəni içib gedir,
Meşəldən keçib gedir.
Tərpenmeyir yarpaq belə,
Qarğalardır ara-sıra
Yarıyuxu gələn dilə.
Qurd sıçrayır yola herdən,
Od saçılır gözlərindən.

Çap, atım, çap, var gücünle,
Mənzilə çox qahir hełə.

Gizlənməmiş üfüqdə Ay,
On dağ aşır, doqquz da çay
Yetməliyik evə, canım,
Yaxınlaşır xoruz banı...”

“Hara belə gedirik biz?”
“Mendoqadadır evimiz,
Hamı ora dümdüz gedir,
Hamı ora gündüz gedir,
Təkcə bizi gecə gedən!”
“Sənin qesrin o dağdamı?”
“Nə qapısı, nə divarı...
Qorxusuzdur orda hamı!”

“Əzizim, dincəlek hərdən,
Oturmaq olmur yəhərdə”.
“Bərk qucaqla, yoxdur əlac,
Əlindeki bu torbadı
Qiḷmedirmi, dəyir ata?”
“Yox, duadır, bir də ki xaç!”

“Atı mən necə saxlayım?
Düşmənlər bizi haqlayırlar.
Qabağımız uçurumdır,
At torbanı, mane olur”.

Yüyen boşdur, kəhər cumur,
Uçub keçir uçurumu...

Bilmək olmur, yol-iz harda,
Külək də ki, vermir ara.
At şığıyır uzaqlarda,
Sayrısan lal işıqla
Ətrafına alov saçır
Nəfəsindən çıxan hənir.
At zülmətdə qanad açır –
Getdiyi yol şölələnir.

“Yolumuz nə qəribədir,
Aynı bir yol yoxmu, nədir?”
“Bütün yollar qorxu, ölüm,
Düşmən bizi haqlar, gülüm.
Mənim mülkümdən qiraqda
Yolsuzluqdur çatan dada.

Çap, atım, çap, var gücünle,
Şəfəqləner indi göyler,
Zəng səsləri sitəm eylər.
Gör nə qədər yol var hələ,
Səkkiz dağı keçməliyik,
İki çayı içmeliyik.
Xoruz banı yaxınlaşır,
Tez ol, bizi dağdan aşır”.

“Yüyəni dola əlinə,
At qorxudan kəhildədi.
Cığır itirdin yenə,
Atımız ağaca dəydi”.
“Əzizim, o nə torbadı,
Keçirmisən qayışına?
Qayış çasdıracaq atı,
Dəyəcək tez-tez başına,
Qayışı gölsin lənətə,
At gözünü aça bilmir.
Aynı vaxt küləklər öten
Nədənse düz qaça bilmir”.

Atın əhvali dəyişdi,
Beş mil yolu uçub keçdi.

“Qəbristanmı qayalıqda?”
“Yox, qaladır, keçmiş vaxtdan...”
“Xaç deyilmə qəbirlərdə?”
“Yox, qüllədir qalxır yerdən:
Bizimkidir sağ-solumuz,
Başa yetişir yolumuz!”

“Dayan, atım, dayan, atım,
Necə itiymiş qanadın!
Neçə dərə, neçə də dağ
Aşib keçdin, döndün yelə.
Sən xoruz banından qabaq
Bizi yetirdin mənzilə.
Ayaq üstə mənim kimi
Sən də zorla dayanırsan.
Bilirsən mənim dərdimi,
Sən də odlara yanırsan...”

“Niyə dayandıq, əzizim?
Şəh qıçımı kesir buztek,
Plaşına bürü məni,
Canımı dondurur külək”.

“Tez ol, tez ol, qısil mənə,
Alov kimi yanır başım.
Soyuq daşa dəysəm yeno
Alovum qarsacaq daşı...
Əlindeki o iti şey
Neydi belə məni sancı?”
“O, anamın yadigarı,
Nişanesi – xırda xaçdı”.
“Əzizim, tez əlini aç,
Öx kimidir tutduğun xaç.
Sanki odda qızdırıbsan...”
Xanım atdı xaçı bu an.
Atlı aldı ağuşuna,
Gözündən od saçdı ona.
At kişnədi – güldü, getdi,
Qaranlıqda gözdən itdi.
Uzaqlarda səsləndi zəng,
Gəldi xoruzların bəni.
Dünya şəfəq geyənəcən
Qucaqlaşış atılıyla bir
Əriyərək itdi xanım...”

Qəbristanda ölüm səbri,
Xaçlar soyuq nizə idi.
Bir o xaçsız qalan qəbrin
Torpağı ləp təzə idi.
Rahibəsə doğanda Gün
Sessiz-sessiz inləyirdi,
İki nakam ürək üçün
Göydən imdad dileyirdi...

1831

VOYEVODA

Pan geri qayıtdı gecə yürüsdən,
Nə isə dammışdı qəlbine birdən.
Qapıda nökərə qandırdı ki, sus!
Yataq otağına cumdu əl-aman,
Yapışış yorğanın dartdı ucundan,
Çarpayı boş idi, yox kimsə, efsus!

Qəzəbli gözləri gecədən qara,
Bir anda hay saldı boş otaqlara,
Titroyən eliyle burdu bigını.
Qolunu çırmayı dırşaya sarı,
Yığdı tez başına qulluqçuları:
“Harda batmışınız, şeytan yiğini?

Darvaza açıqdı bu gecə çığı,
Bes itlər hardadır, ay it uşağı?
Sizin nəslinizi kəsəcəyəm mən.
Tez olun, tüfəngi mixdan çıxarıñ,
Örkən tapılmırısa, yoxdan çıxarıñ!
Qoy uçsun xanımın ruhu bədəndən...”

Pan nökəri ilə bağ içi keçir,
Çəpərlər dibiyələ gizlicə keçir.
Ürəyi çirpinir, duyubdur işi.

Köhnə oturacaq, fəvvərə yani,
Ağappaq geyimdə oturub xanım!
Onu ağuşuna alıb bir kişi!

Deyir piçılııyla: "Vaxtimız çatdı.
Neyi ki dünyada sevib oxşatdım
Ərinin əliyle gedəcək bada!
Sənin ağ sinəndə çəkdiyim ahlar,
Zərif əllərini öpdüyüm çağlar
Uzaq bir xeyala dənər dünyada...

Neçə il oduna alışmışam mən,
Neçə il dalınca dolaşmışam mən!
Soyuq ürəyinə yetmədi sesim.
O işə nə sevdı, nə atdı səni,
Qızıl-gümüşüle oynatdı səni,
Özünü gör kimə elədin təslim!

Gecə zülmətiylə at çapdim ki, mən
Əziz xanımının öpüm gözündən.
Zərif əllərini sıxıb son kərə,
Başımı son dəfə önündə əyib,
Ona uzun ömür, sevinc diləyib
Qaçım həmişəlik uzaq əllərə..."
Xanımın yaş axır qəmlı üzündən,
Oğlan öpüş alır cılpaq dizindən.
Orda – budaqların arasındasa
Tüfəngi doldurub pan ilə nökər:
"İndi qanınızı güllələr tökər,
Onda batarsınız siz əsil yasa!"

Yetdilər onların yaxınlığına,
Nökər asta-asta söylədi pana:
"Ay ağa, əllərim əsir qorxudan,
Bəlkə küləkdəndi, yaşarıb gözüm,
Dizimde taqət də qalmayıb, düzü,
Qorxuram düz ala bilməyəm nişan!"

"Qayduk törəməsi, səs eləmə, sus!
Yaş axıtmaq vaxtın yetmeyib, əfsus,
Sən hələ barit tök! Atmağı asan...
Xanımı nişan al... Soldan!.. Yuxarı!
Kişini mən özüm!.. Titrəmə bari!
Mən atandan sonra sən də atarsan!"

Ateşə diksindi bu an bağça, bağ,
Nökər tərpenmişdi ağadan qabaq,
Pan yerə yixıldı, bu nece işdi?
Görünür atmağa nökər təlesib,
Gözünü yaş tutub, əlleri əsib...
Panın düz alnından gullə dəymışdı...

BUDRIS VƏ OGULLARI

Budrisin¹⁹ üç qanadı, Litvanın üç övladı...
Yığdı bir gün başına Budris üç arxasını.
"Balalar, hazırlanın, uzaq yolları aşın,
Alın qında korşalan qılıncların pasını.

Vilnonun əzəl başdan çörəyi çıxıb daşdan,
Üç tərəfdən qorunub Vətənimiz həmişə.
Kestut gedir rusların, Olgerd də prusların,
Paz da Polşa üstüne... Çıxın təzə yürüşə!

Üç yol – üç igid də siz... yetişibdir növbəniz,
Mən tamam qocalmışam, qolum yorulub daha.
Litvanın allahları sizi hifz etsin bari,
Litvanın şöhrətini özünə qaytarmağa.

Çatar uzaq əllərə tutduğu yolla hərə,
Var-dövlətə yetirər səfərlərin hər biri.
Novgorod bir xəzinə, qadınları bezənər,
Ruslar olub əzəldən qızıl-gümüş əsiri.

Allah görmürmü bari azğın prusakları,
Pulları axıb gəlir dünyanın hər yerindən.

Kehrəbaya bürünüb, hər ev saraya dönüb,
Nə alsanız halaldı onların əllərindən.

Paz da qonsun atına. Ləhistan elatına!..
Polşanın qılıncına kim baxıb keçə bilər.
Orda dövlət sözü nə? Ora gedən özüne
Qızıldan da qiymətli sevgili seçə bilər.

Polyak qızına baxın, nemətidir Allahın,
Sobanın böyründəki pişik kimi isti, şən...
Yanaqları bir çiçək, qaymaq üstə al ləçək
Gözləri bir cüt şamdı – işığı zülmət deşən.

Yolum Polşaya düşdü, bir qız ilə görüşdüm,
Başqaları var-dövlət, mənse arvad gətirdim.
Bir əsri aşırılaşam, ömür yetişir başa,
Məni arzularıma polyak qızı yetirdi”.

Oğullar çapıb getdi, ayrılıq çağrı yetdi,
Vaxt oldu, dönmədilər bir də oğullar geri.
Qəmə qərq oldu Budris, belə yubanmaq olmaz,
Yeqin hələk oldular – beleymiş qismətləri...

Qar tökülür göylərdən, ilkidir çapıb gələn,
Kürküne bürünənsə könlünün ilk yazıdır.
“Oğul, necə gəlmisən, çoxmu pul gətirmisən?”
“Yox, atacan, qazancım – gözəl polyak qızıdır!”

Dünyani bürüyür qar, ortancıl qanı qaynar,
Yapıncıya qışılan bir ürəyin nazıdır.
“Oğul, aç yapıncını, qızıl-gümüşün hanı?”
“Budur, qızıl-gümüşüm – gözəl polyak qızıdır!”

Qar yağır, külek əsir, kiçik qardaş tələsir,
Qara yapıncısında nəsə getirir, aha!..
Budris daha söz demir, qənimət də gözləmir,
Tələsir qardaşların toyunu başlamağa...



1811-1812-Cİ İLLƏRİN MƏNZUM ŞLYAXTA TARİXİ

On iki kitabda poemə

Poemanın əvvəlki on kitabında hadisələr – 1811-ci ilin yayından sonra, sonuncu iki kitabında ise – 1812-ci ilin yazında baş verir. Hadisələrin baş verdiyi yer – Litvada Soplisovonun zəngin şlyaxta malikanəsi və onun etrafıdır.

Poemanın bütün əhvalatları: çox qısa bir vaxtda ceroyan edir: ilk on kitab – toxminən altı gün, sonuncu iki kitab – bir gün.

Poemanın məzmununu və süjetini başa düşmək üçün hadisələrin əvvəlini və qohrəmanların həyatında qabaqcadan nələr baş verdiyini bilmək lazımdır; bütün bunlar barədə müellif poemanın müxtəlif yerlərində iştirakçıların dilindən danışır.

Əhvalat belədir:

Təxminən iyirmi il önce (1792-ci ilde) yoxsul şlyaxtalı Yasek^{*} Soplisa tanınmış saray xadimi Qoreşkin qızına vurulur. Gözel Yeva cüretli və yaraşıqlı şlyaxtalının – camaatın diliylə desək, "Usaq"ın ("Bığlı")nın istəyinə xoş niyyətə, ittifatla yanaşır. Saray xadimi ehtiyacı olanda, məsələn, seymə səs toplamaq lazım geləndə el arasında ad çıxmış igid, dəliqənlə Yasekin xidmətindən ustalıqla istifado edir; ancaq cə ki Yasek onun qızı haqqında düşünməyo cəsarət edir, təkəbbürle ona etiraz edir. Cavanlar saray xadiminin iradesi ilə məcbur olub ayrılırlar, üreklerindən olmayan izdivaca girirlər.

Yasək sakit, təmkinli bir qızla evlenir, arvadı ona Tadeüs adlı bir oğul bağışlayandan sonra ölürlər; Yevanı isə atası voyevoda verir, Yeva da tez ölürlər, Zosya adlı qızı qalır.

Təhqir olunan, sevgilisini itirdiyinə görə daim əzab çokən Yasek, namərdiliklə saray xadimini güllələyir, sonra oğlu Tadeusu böyük qardaşının – Hakimin himayəsinə verib özü doğma diyan törk edib gedir; bir azdan şayie yayılır ki, guya o xaricdə ölüb. Lakin məsələ belə deyil: günahını yumağa çalışan Yasek gah döyüş meydanında qorxu bilmədən vuruşaraq, gah da siyasi agent kimi mühüm tapşırıqları yerinə yetirərək ömrünü bütövlükle Vətənin azadlığı uğrunda mübarizəyə həsr edib. Bu vəzifələri yerinə yetirmək asan olsun deyə Yasek ksendən (keşiş) cildinə girir və bernardintər ordeninə daxil olur; əvvəlki "bığlı"

^{*} Yasek – Yaqub və Qiasint adlarının qısaltılmış forması; poemada Yasekin adı bütöv şəkildə göstərilməyib.

öz gözəgəlimli bığlarını qırrixır. İndi o, heç kimin tanımadığı ksendz Robak görkəmindo, yenə doğma yerlərə qayıdır və gizli siyasi tapşırıqları yerinə yetirir.

Yasek saray xadimi Qoreşkam öldürəndən sonra Soplis və Qoreşkov nəsil-ləri arasında edavet düşür; bu qan davasında iki nəsillə yanaşı, hər iki tərəfin ev adamları, nökər-naib də iştirak edir. Mərhum saray xadimine və bütün Qoreşkov nəslinə çox sadiq olan anbardar Gervazi xüsusi bir canfeşanlıq edir və qisas almaq chtirasıyla yanır. Faytonçu Protazi də Soplis nəslinə eyni cür sadiqdır.

Yasck qaçandan sonra onun qardaşı Hakim böyük verəsəlik qazanır və adı şlyaxtaçıdan (altıncı kitabında təsvir olunanlar kimi) hörmətli, məşhur pana çevrilir (təkcə onun köhnə, o qodər də təmtəraqlı olmayan evi var-dövlətinə uyğun gəlmir).

On il övvəl doğquz yaşı Tadeuşu Vilnoda oxumağa göndərib. Yevanın qızı Zosya isə anasının ölümündən sonra xalası Telimenanın himayəsinə keçib; hakimin qohumu olan Telimena iki ildir ki, Zosya ilə birgə, Soplisovaya köçüb, orda yaşayır.

Əgor Yascki nəzərə almasaq, poemanın başlanma məqamına qədər bu düşməncilik edən nəsillərin köhnə nümayəndələrindən yalnız Hakim (Tadeuşun emisi) və Qoreşkov neslinin varisi Qraf qalıb. Qrafın iyirmi yaşı var, sədaqətli Gervazinin dediyi kimi, "soyun sonuncu nümayəndəsidir, özü də arvad terəfdən", uzun süron xarici səfərdən yenico qayıdır.

Poema Hakimin malikanəsinin təsviri və Tadeuşun ora qayıtması ilə başlanır*.

BİRİNCİ KİTAB

TƏSƏRRÜFAT

Litva, əziz Vətənim, sən sağlamlıq kimisen,
Qədrini bilir ancaq səni vaxtsız itirən.
İndi uzaq qürbətdə qəlbimi alanda qəm,
Sənin gözəlliyinin bir şəklini çekirəm.
Ey ilahi anası, sən daim bizimləsən,
Çenstoxov üstündə sənin hökmündü gəzən.
Ostroy Bramedə möcüzən şəfəq saçır,
Novoqrudkadə bəndən sənə qəlb açır¹.
Körpəlikdə sən məni qaytarmışan həyata²,
Qaytarıb tullamışan əbədilik bir oda.
O ölüm yatağından qalxıb dirçələn kimi
Yüz cür dua-sənayla sənə verdim qəlbimi.
Didərgin könlümüzü yetir ana qoynuna,
Buna da imkan yoxsa, ruhumu yetir ona.
Yetir göy çəmenlərə, fikirli meşələrə,
Mavi Neman boyunca o doğma guşələrə.
O qızıl zəmilərdə sünbültək bitir məni,
Çiçəkləri sıyrışan çöllərə yetir məni.
Yetir o yerlərə ki, yonca gülü bir kündə,
Sarı qaymaqqıçəyi – qarabaşaq böyründə...
Çöllər kəmər bağlayıb yaşıl mərz qurşağıyla,
Çölündə armud kolu – bütüşmiş yarpağıyla...
Bele bir düzənlilikdə o keçmiş zamanlarda,
Tozağacı altında köhnə bir bina vardi.
Balaca təpeciyin üstündə fikirli, tək,
Çay dolanıb keçirdi əteyini öpərək.
Yayda bütün çöl-çəmən yaşla bürünürdü,
Binanın ağ divarı uzaqdan görünürdü,
Çox böyük olmasa da tərtəmizdi taxta ev,
Həyətin bir tərəfi çəperle dövrlənib.

* Izahlar və bəzi epizodların nəşrə nağıl edilməsi poemanın rus müərcimini N.Qrekova aiddir (müərcim).

Arxacın qabağında iki-üç yaşıl taya,
 Bu yerin taxılı bol, adı düşüb dünyaya.
 Ağır, etirli dərzlər baş endirib dayanır,
 Sünbül deyil üstündə, yüz-yüz ulduzdu yanır,
 Evdəki ruh, intizam bəllidi hər şeyindən,
 Kotanların sayından, tarlanın süreyindən.
 Panın zəmirlərindən, bostan səliqəsindən,
 Güneşi qarşılıyan pəncərə şüşəsindən,
 Taybatay qapılara baxan kimi bilirsən;
 Şən, qonaqcıl, ürkəkli bir ocağa gelirsən.
 Budur şlyapalı gənc cütatlı faytonunda,
 Löhrem yerişle sürüb, gelir xeyal qoynunda.
 Darvazanın ağızında yerə tullanır birbaş,
 Yorğun atlar silkinib ot qırıp yavaş-yavaş.
 Heyətde bir kimse yox, bağa süküt ələnin,
 Eyvan boş, baca bağlı, qapılar sünbələnin.
 Şlyapalı gözləmir xidmətçini bircə an,
 Dost kimi salamlayıb bu evi darvazadan.
 Çoxdan tərk eləyərək bu yerləri getmişdi
 Elm-sənət dalınca... İndi vaxtı bitmişdir.
 Tez qaçıր içəriyə, gəzir evləri bir-bir,
 Hər seyde bir xatire! Xatirə nə şirindir!
 Mebel heç dəyişmeyib, onda da belə vardi,
 Kreslonun yanında o çiləmə oynardı.
 Ancaq şeylər azalıb, tutqun görünür hər yan,
 Bax qohrəman Kostyuşko³ əldə polad qılıncı,
 Krakov paltarında dönmezliyə and içir.
 O belə ilhamlıdı son döyüşə girəndə,
 Qılıncından od səpi, düşmənə dərs verəndə.
 Başqa bir portretdə Reytan⁴ qəmə qərq olub,
 Yurdunun miskin halı ürəyinə dərd olub.
 Bu "Katonun həyatı", "Fedon" oxuyur yenə⁵,
 Biçaq – azadlıq yolu, saplanıb ürəyinə.
 Korsakla Yasinski⁶ – Kostyuşkonun dostları,
 Şəkildə də qoruyub o əbədi ilqarı,
 Yenə ciyin-ciyinə döyürlər moskalları –
 Praqaya od vuran o gelmə çäqqalları.

Taxça sessizliyində, susur köhnə saat da,
 O da bir xatiredir, uzaq, şirin həyatdan.
 Zənciri çekir qonaq, uşaq həvesi dinir,
 Yenə Dombrovskinin mazurkası⁷ səslenir!
 Dönmək üçün yenidən o nağıllı çağına,
 Başialovlu qaçıır öz uşaq otağına.
 Burdakı səliqədən rahatlanır ürəyi,
 Əmisi ki subaydı, bəs burda yaşayan kim?
 Bibisi çoxdan köcüb, şəhərdə məskən salıb,
 Bəs bu fortepiano kimdən yadigar qalıb.
 Köhnə kitab refində gəzibdi kimin eli?
 Açıq not kitabından kimse çalır, deməli?..
 Qar kimi ağ dona bax, kresloda qırışq,
 Yəqin burda hökm edir, sözəbaxmaz bir uşaq.
 Pəncərənin önünde bir gülzar şəfəq saçır.
 Çiçeklərin odundan tutqun qəlbə qızıñır,
 Bağın qıraqı ilə ağ zolaqlar uzanır,
 Nanə, ingilis otu – göz oxşayan bir çəmən,
 Qapı köhnə adətlə rəqəm kimi hörülüb⁸,
 Qapıdakı güllərin dibinə su verilib.
 Zərif qızçıçeyinin etri bağçamı ahıb,
 Kolların kölgəsində susəpən dolu qalıb.
 Bu səliqə-sahmanı yaradan bağban hanı?
 Gedəndə bilerəkdən örtməyib darvazanı.
 Qapını yelləndirir külək belədən-bele,
 Qar kimi ağ qum üstən iz də itməyib hələ,
 Kiçik, ayaqqabısız, yüngül qadın ayağı,
 İzi də zərif düşüb, izi də nazlı baxır.
 İzi də torpaqlara astaca, yüngül düşür...
 Qız ayağı dəyəndə qum üstünə gül düşür...
 Pəncərənin önünde çəşib fikirdən qonaq,
 Salxum yasəmənlərin etrinə uyuyaraq,
 Xeyalən ağ yollarda qaçan görür özünü,
 Dibçəkdəki güllərə sürtür tutqun üzünü,
 Sonra yenə baxışı çevrilir ağ izlərə,
 Axı kimindi bunlar? – sual verir yüz kərə.
 Birdən qəfildən görür bağda gəzen ulduzu,
 Ağ səhər geyimində şəfəq saçan o qızı

Naxışlı kətan köynək döşünü örtüb azca,
 Yumru çiyinlerini gizli baxışlar açar.
 Litvalı qız sübhəcəği necə geyinəcək bəs?
 Ancaq kişi önünə belə çıxməq istəməz.
 Duymasa da bu gizli baxışları o hələ,
 Ancaq ağ sinəsinə örtür zarif əliylə.
 Qısa dalgalı saçı daranıb qatar-qatar,
 Onları tarım çəkib kağız papilotkalar.
 Parlaq günəş altında ikona halestitək
 Bərəq vurub alışırıbu tac şəfəqlənərək.
 Üzdə bir qayğısız uşaq marağıvardı,
 Yanpörtü əyilərək nəyisə axtanırdı.
 Tapdı heyret içində, əl də vurdub sevincək,
 Sonra qopdu yerindən, qefəsdən uçan quştek,
 Qaçdı bağ arasıyla evə doğru o geldi,
 Pəncərəyə söykənmiş taxta ilə dikəldi⁹.
 Qaçdı geri baxmadan, boylanmadan sol-sağ,
 Qollarını açaraq düz tullandı otağa.
 Bedirlənmiş ay kimi, ağappaqdı, gözəldi,
 Donunu kreslodan qapıb güzgüyə gəldi.
 Ancaq dondu yerində, qolu düşdü yanına,
 Donu sürüşüb düşdü elindən dabanına
 Səhər buludlarına günəşdən qan sızantək,
 Gələn qonaq rəng alıb, rəng verdi titrəyərək...
 Gözlerini çevirib, döndü divara doğru,
 Dilində düyünləndi köksünü deşən sorğu,
 Addım-addım çekildi... Qızın bülür harayı
 Uşaq təmizliyiylə qorxu saldı araya.
 Qorxa-qorxa döndü o, – ancaq qız yoxdu daha
 Bir anda gizlənmişdi heyret sapıb otağa.
 İndi neyləsin oğlan, burda necə dayansın,
 Özü də anlamır ki, sevinsin, ya utansın!

Artıq evin yiyesi tutmuşdu ondan soraq,
 Bilmişdi fayton gəlib, içində yeni qonaq.
 Qayışlar boşaldıldı, atlar açıldı həmən.
 Tezə arpa da gəldi, ot da əsirgənmədən,

Hakimin yemi boldu, özü də gözü toxdu,
 Yemçi yəhudilərə¹⁰ halə ehtiyac yoxdu.
 Qonağın qabağına çıxan olmasa da, bil,
 Bu, qonağa zərrəcə soyuq yanaşmaq deyil!
 Yəqin indi Voyski geyinib-kecinəcək,
 Bağda şam yeməyinə göstəriş veriləcək.
 Hakim yoxdu... bu evdə odur külli-ixtiyar,
 Qonaq qarşılamaga ayrı səriştəsi var.
 Həm hakimə qohumdu, həm də ki dost, silahdaş,
 Tez otağa tələsdi arxa qapıdan birbaş
 Əynində kohnə plas¹¹ necə qarşılara onu,
 Tez getdi ki, geyinsin bayram kostyumu.
 Ütülü şalvarından, təmiz köynəyinədək
 Hər şey sanki deyirdi, qonaqla şam yeyəcək.
 Pan Voyski oğlanın boynuna sarıldı bərk,
 Ürekden salamladı öpüşə qərq edərək.
 Sonra səhbet başladı, sual yağıdı ne qədər,
 On ili birçə anda danışmaq istədilər.
 Qırıq-kəsik cümlələr, sözleri elaqəsiz.
 Xatirə – gözüyaşlı, xatirə – doğma, əziz.
 Pan Voyski doyunca qulaq asılı qonağa,
 İndi özü başladı işindən danışmağa:
 Tadeuş! (Dava vaxtı doğulan bu cavana
 Kostyuşkanın adını vermişdi ata-ana.
 Gəzdirirdi adını qəhrəman sərkərdənin.)
 Tadeuş! Xoş gəlmisin, bəxtin götürüb sənin,
 Sənə nişanlı gəzir emin, yadında saxla,
 Yaxşı ki, malikanə bu gün dolub qonaqla.
 Belə girəvə olmaz, seç, kimi tutsa könlüñ,
 Xarici hakimlə bir Qraf da gəlir bu gün.
 O kohnə münaqişə sənə yaxşı bəllidir,
 Podkomori¹² özü də təşrif getirməlidir.
 Cavanlar meşəliyə gediblər ov dalınca,
 Çöldə biçin yerinə baxırlar yaşılı-qoca.
 Gedək biz də qoşulaq, gözləyək ovçuları,
 Səni qonaqlar ilə tanış eyləyim bari.

Meşəyə yollandılar cığırla tez-tələsik,
 Hərdən danışındılar, söhbətlər qırıq-kəsik.
 Günortanın bürküüsü yavaşca çəkilirdi,
 Meşəyə ruh oxşayan sərinlik tökülürdü.
 Tarlada işləməkdən yorulan əkinçitek
 Qırmızıyanaq günsət baxır gülümseyərek.
 Ağacların ucunda şəfəqlər çilik-çilik,
 Palıdların altından yol başlayır kölgəlik.
 Kölğələr uzandıqca gedib üfüqü aşır,
 Günsət batır, meşədə qaranlıq qatılışır.
 Meşə dönür bir evə. Talanın qirağında,
 Günsətin son alovu oynayır çardağında.
 Çəkilir yavaş-yavaş budaqların ucuna,
 Bir şam kimi sığınır qaranlığın ovçuna.
 Sonra da sönürt tamam, sanki işareyə bənd
 Oraq, dırmaq dayanır, tarla boşalır birdən.
 Hamı yaxşı öyrenib hakimin verdişini,
 Gün tamam olan kimi, dayandırır işini.
 "Tanrıımız yaxşı bilir məqamını, vaxtını,
 Günsət - onun nökəri - terk edəndə taxtını,
 Biz də saxlamalıq dəryazların səsini,
 Hamı qəbul eləyib onun iradesini.
 Beləcə iş gününüñ son anları çatırdı,
 Bezən arabalar da yarımcıq qayıdırı.
 Boyunduruq altında heyvanlar da dirçəlit,
 Araba yüngülləşib, xırmana rahat gəlir.
 Cəmiyyət bir nizamla dönür meşədən geri,
 Öndə uşaqlar gəlir, yanında dayələri.
 Xanım Podkomoriya, hakim ilə yanaşı,
 Rütbəli əri hanı? Söze qarışib başı.
 Onların arxasında yarım addım aralı,
 Nazlanır neçə xanım, neçə evin maralı,
 Sonra da ki cavanlar, hansı necə isteyir,
 Kim bu yaşıda intizam, qayda-qanun gözləyir.
 Oğlanları, qızları dəstəyə ayırmadan,
 Ancaq evin ümumi nizamını qırmadan
 Hakim hələ bu evdə öz hökmünü qoruyur,

Yaşa, ağıla hörmət... hamı borcunu duyur.
 "Xalqlar qayda-qanunla yetişiblər şöhretə,
 Bu nizam pozulantək, xalqın ruhu da itə" –
 Bu hakimin sözüdü tez-tez təkrarlayardı.
 Mülkündə də belə bir köhnə intizam vardı.
 Bu eve gələnlər də ovqatı düşüb başa,
 Yavaş-yavaş hakimin ruhuna uyğunlaşar.
 Hakim mehribanlıqla süzdü öz qohumunu,
 Sevincək el uzadıb, çəkdi yaxına onu,
 Qucaqlaşıb öpüşdü, verdi gözaydındılığı,
 Cəmi beş-altı kəlmə "Vaxtları yoxdu axı!.." –
 Bu qısa kəlmələrdən, gözünün dolmasından
 Hamı bildi darıxb, gözləyib uzun zaman.
 Sonra yola düşdülər, öndə ağalar gedir,
 Dəstə evə qayıdır kendin naxırıyla bir.
 Qoyunlar gürməş vurub, günorta vərdişiylə
 İneklerse yol ölçür öz asta yerişiyə.
 Səs verir bir-birinə zinqirov neçə yerden,
 Atlar çaparaq gelir dəryazlanmış kövşəndən,
 Çarx fırlanır, quyudan tələsik su çəkilir,
 Yerin sərin nəfəsi navalçaya tökülür.
 Hakim qonaqlarıyla çox gəzib yorulsa da,
 Evə qayıdan kimi borcunu salır yada, –
 Görüsün sürü toxдумu, necə keçibdi günü,
 Bağa da, tövleyə də tez yetirir özünü.
 Düşünür: "Təhkimçiye çox inanmaq günahdı!"
 Buna görə sürü saz, inekleri gümrahdı...
 Tayaların yanına Pan Voyski əldə şam,
 Çıxdı Voznı¹³ elə bir sorğu üçün bu axşam:
 Ayırd etmək istəyir, buyruqçuya göz-gözə,
 Stolları kim düzüb saraydakı günbəzə.
 Günbəzin divarları cökə altda ağarır,
 Voyskinin səsindən gizli bir maraqlı yağır.
 Voznisa dil bulayır, Pan Voyski dolaşır,
 Bu sualla tələsik hakimə yaxınlaşır.
 Hakim özü də çəşib, günbəzə baxa-baxa,
 Deyir: "Qoy belə qalsın, dəyişmək gecdi daha".

Burda Voznı dözməyir, kəlmələr qırıq-qırıq,
Deyir, niye deyişib pan verdiyi tapşırıq.
...Çünki ev köhnəlibdir, qonaqlığa yaramaz,
Otaqlar balacadı, oturmağa yeri az.
O köhnə saraydasa genişlik, uca günbəz,
Bircə divar çatlayıb, ancaq bu da eyb etməz.
Pencərə olmasa da yeldöyəndi, sərindi,
Yandakı anbara da nökərlər dolar indi.
Hakime yaltaq-yaltaq göz də vurub deyir ki,
Səbəbsiz iş tutmaram, rahat olsun üreyin.

Saray Soplisovadan iki min addımlıqdə...
Ucalan xarabalıq nələr getirir yada!..
Qoreşkov nəslinindi bu mülk, bu qədim qəsr,
İndi boş otaqlarda başsız küleklər əsir.
Yiyesi üsyan vaxtı getdi, mülkü atıldı,
Var-dövləti, sərvəti xəzinəyə qatıldı.
Qəyyumlar miras üstə bir-birini diddilər,
Əsrin bircə rübüñə onu talan etdiler.
Kiməsə çatdı nəsə, qadın qohumlarından
Kreditçi, payçı çox, hamısı da el-aman.
Ancaq bu malikanə zamanın açığına,
Yox olmadı! Yerlilər tamah salmadı ona.
Təkcə uzaq səfərdən Litvaya yeni dönen
Gənc qrafın ürəyi iştah ilə döyünen...
Qoreşkov nəсли ilə uzaq qohumluğu var.
Özü zəngin olsa da, çekir onu daş-divar.
Bu "qotik uçuqları" silimnir xəyalından
(Ancaq bilənlər deyir, onun bu fikri yalan,
Qotlar yox, polyakların inşası bu bina)
Qraf dincək pan Hakim müştəri çıxdı ona.
Naməlum səbəblərdən çox uzandı çək-çevir,
Məhkəmə salonları dolub boşaldı bir-bir.
Quberniya şurası, sonra senat, məhkəmə,
Sonra yənə təzədən, bu iş bitməmiş demə.
Sonra bizim ölkənin köhnə adəti kimi,
Bu işə cəlb olundu yad ölkənin hakimi.

Bax, həmin o qəsrde, veriliirdi qonaqlıq,
Voznı öz əməlindən peşman deyildi artıq.
Bir qədimlik saçırı dairəvi sütunlar,
Üstündə ağ günbəzi, mərmər döşəmə par-par.
Divarlar bər-bəzəksiz, nə bir şəkil, nə yazı,
Künclərdə şaxələnib ancaq maral buynuzu.
Bu ov qenimetində ovçunun gerbi, adı
Çox-çox illər aşaraq gəlib bu güne çatıb.
Qoreşkovun səyilə o vaxt divar qazılıb,
Astananın yanında "Dağ keçisi" yazılıb.
Elə ki kölgəlikdə cəm oldu bu cəmiyyət,
Padkomori yene də önde dayandı, əlbət,
Yaşda da, rütbədə də o böyükdü hamidan,
Baş əyib keçib getdi xanımların yanından.
Ksendlə ilə Hakim də getdi onun dalınca,
Ksendlə dua oxudu süfrə üstə latinca.
Nə bu adət yenidi, nə yeyib-içmək yeni,
Sakitce ötürürler Litva xolodesini¹⁴.

Tadeuş gənc olsa da – böyükler sırasında
Qonaqdı, ezizlənir xanımların nazında.
Oturub... dayısıyla arasında qalan yer
Sanki yola göz dikib, kimi isə gözləyir.
Hakim də ciyini üstən hərdən qapıya baxır,
Hərdən boş qalan yerə... galib çıxacaq axır!
Tadeuş nəzər salır maraqlaşan gözlərə,
Bir də ki öz yanında boş saxlanan o yerə.
Xanımlar bürüsə də süfrədə dörd yanını,
Nəsə gizli bir maraqlaşan qaynatımda qanını.
Burda şah oğluna da nişanlı təpildi,
Ancaq bu boş katıldə nəsə möcüzə vardi.
Axı kim geləcəkdir, kim tutacaq bu yeri,
Oğlan həyəcanlıdı, oğlan sırrın əsiri.
Yanındakı xanıma ötəri bir söz dedi;
Nə boşqabı dəyişdi, nə də bir tikə yedi,
Unutdu paytaxtların kavalər qaydasını,
Təkcə bu boş katilin naməlum sevdasını

Xeyalından keçirib, sandı ki, tek deyildir,
Fikirləri beynindən ötüşüb keçdi bir-bir,
Yaz yağışı altında qurbağa sırasıtək.
Gördü rahatlıq vermir köksündə ona ürek.
Suların sinesinə sərilən bir gül kimi
Tekcə bir sırrı vardı – ürəyinin hakimi.

Podkomori göz qoyub bu biganə cavana,
Özü qulluq eləyir, astaca qızlarına.
Birinə şərab verir, birinə qızarmış ət,
Deyir: "Cavan deyiləm, eleyem sizə xidmət,
Ancaq daha nə çarə? Cavanlar deyişilib,
Hamiya etinasız təzə bir nəsil gəlib".
Bu sözdən diksinerək, oğlan çəşir bir anlıq,
Sonra dönüb qızlara göstərir mehribanlıq.
Ancaq hakim nedənse, heç bunu istəmirdi,
Macar şərabı süzüb, məclisə belə dedi:
"Bu yeni qaydaların bir qəpik qiyməti yox!
Nahaq biz uşaqları paytaxtda oxuduruq.
Düzdür, övladlarımız kitab elmine beləd,
Onlar bu işdə bizdən ireli gedib, əlbət!
Ancaq yaşamaq yolu, heyif ki, öyrədilmir.
Min kitab dili bilən, bir adam dili bilmir.
Ayıra da bilmirlər yaxşını pisdən əsla.
Çata bilməz bu işdə cavanlar bizim nəslə.
Bizim böyüklerimiz əsil əsilzadəydi,
Böyüün bir sözünü iki eləmək nəydi?!
Podkomorinin kökü – yüksək kübar nəslindən –
Bir vaxt o rəhmətliyin yanında oxudum mən".
Gizlice toxunaraq qonşusunun dizinə
İbrətli kəlamları üyündüb tökür yene:
"Pan, qəbri nurla dolsun, uzun söz söyləməzdii;
Sözü herəketiylə deyərdi, bize: bəsdi!
O oldu bu dünyaya mənim gözümü açan,
Odur ki, indiyəcən mən ona duaçiyam.
Men pan-voyevodanın evində böyüsem də,
Torpağa bağlı qaldım, oxumaq getdi hədər.

Yaşıdlarım böyüdü, yüksək mərtəbə tutdu,
Ancaq elə bilməyin biri məni unutdu.
Birini incitmişəm, ya pişlik eləmişəm?
Yox! Yaxşılıq eləmək – mənim əzelki peşəm.
Axır xidmət elminə vaqif olmuşuq bir az,
Yoxsa yerindən duran kavalerlik bacarmaz.
Hörmətlə təzim edib, əli sıxmaq təbəssümlə...
Elə çətin iş deyil, hamı öyrənə bilər.
Ancaq yüksək nəzakət tacir sənəti deyil,
Cavanlar nəzakətə üzdən baxır, elə bil.
Gərək övladlarımız başa düşsün dünyani,
Heç vaxt eyni tutmasın ağsaqqalla cavani,
Gərək nəzərə alsın hem xeyiri, hem şəri,
Məclisə səhv salmasın ağa ilə nökəri.
Kimin mənsebi nəsə, xidmət o sayaq olsun...
Gərək qulluq sahibi həmişə ayıq olsun.
Hər şeyə göz yetirsin, qulaq versin hər səsə,
Ehtiram öz yerində... kim nəyə layiqdirse..."

Hakim və Podkomori hərarətlə Köhnə Polşa məişətini, adət-ənənələri xatırlayıır, indiki vaxtla müqayisə edirlər. Sonra onlar ksendz Robaka müraciət edib, "Varşavadan təzə bir xəber olub-olmadığını" soruşurlar. Söhbətə ziyafətdə iştirak edən rus kapitanı Rikov qoşulur.

Kənddə, şlyaxtaçının evində qərar tutan,
Döyüşlər görən əsgər, qoca bir rus kapitan
Məclisin bir ucunda gözden yayınb bu an
Ele yeyib-içirdi söhbətə qoşulmadan.
Ancaq Varşava sözü qulağına dəyəntək
Tez başını qaldırdı, yadından çıxdı yemək.
"Bildim, pan Podkomori, belə bir maraqla Siz
Hətta Bonapartdan da xəber isteyirsiniz.
Casusluq etməsem də, polyakca bilirəm mən!
Taniyıram polyaki, duyuram nədir Veten.
Siz lehsiniz, mən rusam, sizinle vuruşmuşam,
Ancaq bir ziyafətdə şənlənirik bu axşam.

Əger başımız üstə gurşamasa topları,
Biz böldək arağı fransızla da yarı.
Ruslarda deyiləntək: döyərək istəyirik.
Armutdək silkeleyib, sonra "yavrum" deyirik.
Yenə da n:üharıba kosdiribdir qapını,
Dünən adyutant deyib, yaman qaralıb qanım.
Yenə yürüş başlanır ya türkə, ya firəngə.
Bonapart oyuncaqdır, baxma çox verir əngə.
Ancaq bir məsələ var, bu dəfə Suvorovsuz,
Qeləbəmiz çox baha, ölümümüz çox ucuz.
Fransayla davada düz deyiblər, qulaq as,
Bonapart cadugərsə, Suvorov geri qalmaz.
Çar çar ilə vuruşur. Bize qalan bəs nədi?
Bu çarlar, sərkərdələr ayrı cür eyləncədi.
Bonapart hara qaçıb?

Meydana od səpirdi...

Tülküllük eləsə də, Suvorov bir bəbərdi.
Sonra pişiyə döndü, çox üzər cırmaqladı,
Ancaq belini qırdı onun Suvorov adı.
Aqibəti ne oldu Bonapartin¹⁵, ne deyim?"
Çekdi yenə kapitan qabağına
yeməyi.

Axır ki gəlib çatdı Tadeuşu üzən an,
Bir gözəl qədəm basıb girdi açıq qapıdan.
Məclisdə məhəbbətə dolaşdı qızın adı,
Hamı durdu salama, təkcə oğlan durmadı.
Gördü ki, burda qızı tek odu tanımayan,
Gizli bir maraqlı ilə qızə göz qoydu bu an.
Nə idi bu gözəllik? Allahın iradəsi...
Ürək çəkən boy-buxun, göz aparan sinesi,
Donun yaxası geniş, sonuncu dəbə uyğun,
Çəhrayı şəlalətək gizlədibdi topuğun.
Yaxasına zərifcə toxunub gül ləçəyi,
Yelpinc tutan əlləri zərif bahar çiçəyi.
Elə bil dörd yanına qıgilçım səpələyir,
Xətrə dəyməmək üçün hamiya el eləyir.

Başında çəhrayı lənt – tamamlayır donunu,
Saçı da tamaşadı – üzüne düşür onun.
Brilyant üzüyü parlayır barmağında,
Elə bil ulduz doğub göyün nurlu çağında.
Bəzenib bayramsayaq... xanımlar susub bir az,
Sonra piçıldışırlar: kənddə belə yaramaz.
Tadeuş bu gözələr göz qoyur heyran-heyrən,
İndi bilir ne üçün narahatmış bayaqdan.
Ömrün hansı sınağı onu gözlöyir yene?
Boş yeri kim tutacaq? – Damıbmış ürəyinə.
Şirin bir ağrı keçdi – ürəyin xoşbəxt anı,
Öz-özünə qızardı, düz çıxmışdı güməni.
Gələcək səadətdən, elə bil ki, halsizdi,
Axı yanına gələn bayaq gördüyü qızdı!..
Üzü tanış olsa da, ayriydi boy-buxunu,
Ayri cürə göstərir məclis paltarı onu.
Bayaq ona qızılı görünən cığaları,
Tutqunlaşış, burulub, enib üzünə sarı.
Saq sariya çalırımış yeqin gün işığında,
Oğlan çəşib qalmışdı qızın yaraşığından.
Yaxından görməsə də, – olmasa da imkanı,
Bilirdi ki, gözəldi! Damarda qızıl qanı
Od tutub alışındı qızın qara gözündən.
Parlaq ağ dişlərindən, yanağından, üzündən.
Zərif mərcan dodağı gilənardan qırımızı.
Sanki yüz il fikrində yaşatmışdı o qızı.
Evdə elə bilməşdi uşaqqı – təcrübəsiz,
İndi yetkin bir gözəl qəlbinə girir sessiz.
Daha fərqi yox ona, nə kimliyin, nə yaşın,
Ürəyi tutubdusa ona hamı yaraşır!
Qadının bir yaşı var – sevgisinə görədi.
Sevgilisi cavansa – qadın da bakırədi.
Tadeuş var-dövlətli Vilnoda boy atsa da,
Yaşı bu gur şəhərdə iyirmiye çatsa da
Görüb-götürməmişdi, sırtılmamışdı üzü,
Əl altda böyütmüştü, sərt idi tərbiyəsi.

Ona görə təşnəydi sevincə, şadlanmağa,
 Bu dünyanın ən gizli sırlarınə çatmağa.
 Özü günahsız, təmiz, fikirləri dudurur,
 Ancaq cavan köksündə çılğın bir ürek vurur.
 Gələcək ömrü üçün tökürdü yüz cür plan,
 Uçurdu bir qefleti sevginin xəyalından.
 Bu evə de gəlməşdi könlündə gizli niyyət:
 Bəlkə burda qisməti ola əsil məhəbbət.
 O dayısı evində – qəfəsden çıxan kimi,
 Azad yaşayacaqdı, cavan, sağlam pan kimi.
 Sağlamlıq öz nəslindən keçmişdi ona irsen,
 Əsil Soplisovalı – ayndı etmək istəsən,
 Bil ki, onlardan çıxır yaxşı əsgər, yaxşı ər,
 Elində başlarını gırlayırlar birtehər.
 Öz nəсли Tadeuşla fəxr eləyə bilerdi,
 Az adam qoçaqlıqda onunla tən gələrdi.
 Gözəl at sürməyi var, yeriməkdən yorulmaz,
 Elmə bağlanması da, onu da bilir az-maz.
 Dayısı təhsilinə heç nə qızırqanmayıb,
 O işe ürəyini hərbi işə bağlayıb.
 Belə vəsiyyət edib mərhum atası ona.
 Nə qədər çalışsa da, məktəb yatmir ruhuna.
 O göydə ucan quşu gözündən vura bilər,
 Qılıncla bir dəstəni geri oturda bilər.
 Ancaq kitab-dəftərə bağlana bilmir qəti,
 Bilir hərbiçilikdən gələcəkdir şöhrəti.
 Dayısı da məktubda üstünü vurmur, ancaq,
 Yazıb ki, kəndə gəlsə, adaxlı da tapacaq,
 Tesərrüfat işini məniməsin toyadək,
 Onsuz da bu var-dövlət bir gün ona yetəcək.

Bəs qızın ürəyindən nə keçirdi həmin an? –
 Onun da xoşu gəldi öz yeni qonşusundan.
 Gözündən yayılmadı oğlanın boy-buxunu,
 Enlikürək, ucaboy... sanki ayıldır onu
 Taleyin hökmü ilə gələn qəfil tanışlıq.
 Qızın baxışlarını oğlan tutdu bir anlıq.

Ürəyindən dağıldı ilk anın sixintisi,
 Açıq heyranlıq ilə gözünə baxdı qızın.
 İki ürek titrədi, dörd gözdə alışdı şam,
 Onların sevincini kim duyardı o axşam?..

Fransızca başıdadı səhbətinə qız birdən,
 Soruşdu nəzakətlə sonuncu xəberlerden.
 Şəhərin vəziyyəti, təzə çıxan kitablar,
 Filan müəllif haqda oğlanın nə fikri var?
 Çekinmədən, sakitcə verdi suallarını,
 Rəqsdən, musiqidən... Burda ona tay hanı?..
 Başı çıxır hər şeydən, hər sənətdə eli var,
 Alimlə çəşib qalmaz, rəssamlarla dil tapar...
 Bu ağıl, bu dərrakə qurutmuşdu oğlanı.
 Bəlkə bu suallarla imtahəz edir onu,
 Bəlkə nadanlığını sübut etmek isteyir,
 Bəlkə elə bu başdan onu ötmək isteyir?!
 Müəllim qarşısında hazırlıqsız uşaqtək,
 Oğlan boyun burmuşdu qorxudan titrəyərək.
 Ancaq sevinirdi ki, müəllimi gözəldi,
 Cox da tələbkər deyil: bəlkə işi düzəldi!
 Qız necə də arıfmiş! – duydu onun halını,
 Suali kəsdi birdən, pozmadı əhvalını.
 Təzə mövzu başladı ömrün bahar çağından,
 Bu kəndistan yerində tekçə darixağından.
 Gördü ki, səhbətindən qaralır onun qanı,
 Öyrətdi öz mülkündə əyləncə yollarını.
 Tadeuş cüretlənib, yavaş-yavaş qızışdı,
 Məclis boyu başları söz-səhbətə qarışdı.
 Bir də ayıldılar ki, aradan yadlıq itmiş,
 Zarafata keçiblər, gecə də keçib getmiş.
 Çörekdən yumurṭayıb düzəltdiyi üç şarı
 Qız masanın üstündə diyrətdi ona şarı.
 Oğlan ən yaxın şarı, stekanın dalından
 Götürəndə yandakı xanım tutuldu bir an,
 Ancaq nəsə dinmədi, üzündən gülüş ötdü.
 Fal uğurlu çıxmışdı – bu yaxşı əlamətdi.

Masa arkasında, qonaqlar arasında həmişə bir yerde olan iki nəfər də var: Asessor və Notarius; onlar bitib-tükenənə oxşamayan mübahisələrində öz Kuso və Qartal adlı ov itlərini tərifləməklə məşğuldalar. Bu mübahisə bütün poema boyu uzanır və yalnız sonda – on ikinci kitabda həll edilir.

Axşam yemeyindən sonra bütün cəmiyyət dincəlməyə çəkilir; qocalar və qadınlar – eve, cavanlar – samanlığa. Təkcə hakim gümrahdı; sədaqətli Voznı isə təsərrüfat işlərinə baxır və qonaqları eyləndirmək qayğısına qalır. Nəhayət, o da yatağa uzanır. Voznı otağına keçir; yuxudan qabaq köhnə adətli ən sevimli kitabını – Litvada hərbi tribunalda xidmət etdiyi dövrde gördüyü işlərin siyahısını götürür, böyük bir razılıqla yenidən döñə-döñə onları oxuyur, xatirəsində köhnə günlərinin epizodlarını canlandırır. Bununla birinci gün başa çatır.

İKİNCİ KİTAB

SARAY

Şehər-şəhər, Soplitsova yuxudan oyanan kimi, kişilər ov itlərini götürüb ova gedirler. At belində gezintiye çıxan Qraf köhnə sarayın ucuqları yanından öterkən bu yerlər ilk dəfə şəhər işığında tamaşa edir, xarabalığın gözəlliyi və romantikasından heyrətə gələrək, kağız-qələm çıxarır, bu mənzərəni çekməyə başlayır. Bu vaxt sədaqətli Gervazi gəlir, Qrafın köhnə sarayı Soplislərə verməsi barədə arada gəzen söz-söhbətin düzgün olub-olmadığını ondan soruşur. Qrafın bu sözü təsdiqləməsi onu çox əsəbileşdirir. Gervazi burda Yasek Soplisanın köhnə saray xadimini öldürmə tarixçəsini təfərrüati ilə Qrafa danışır. Qoreşkov və Soplislər arasında artıq sönməkdə olan nəsil davasını çox qızgınlıqla təsvir edir. Qrafın romantik təxəyyülli cuşa gəlir: o, müxtəlif ölkələrə səyahət zamanı belə ehvalatları çox eşidib, ancaq Polşada bu cür bir işin baş verdiyini birinci dəfə eşidir. Söhbətdən sonra belə qərara gəlir ki, Soplislərlə damışqları kəssin və saraya yiyəlik eləsin. Həm də Qraf bir şeyə təəssüflənir: heyif ki, Soplislərdə onun sevib, lakin qovuşa bilmədiyi bir qadın, bir qız yoxdur: "Burda sevgi, orda borc. Burda qıisas, orda eşq..." O, atını Soplislərin malikanesinə qovur. Eve o vaxt çatır ki, əks istiqamətdən ovçular yaxınlaşır. Qraf ovçulara doğru gedir, ancaq bostanda gəzən və tərəvəz yiğan Zosyanı görüb heyran olur, yerində donub qalır. Qrafi bu vəziyyətdən ksendz Robakin onu görüb çağırması ayıldır. Zosya gözdən itir.

Soplislərin evində adı həyat davam edir; onun təsvirine ikinci kitabın ikinci yarısı həsr olunub. Asessor və Notarius öz itləri barədə uzun-uzadı mübahisə edirlər və nəhayət, hansının itinin güclü olması barədə mərc gəlirlər. Tadeuşla maraqlanan Telimena (Zosyanın xalası) onu öz yanından kənarə buraxır.

ÜÇÜNCÜ KİTAB

SEVGİ QAYĞILARI

Eve qayidarkən Qraf bağın ayrı tərəfindən keçir və ev quşlarına dən verən Zosyanı yenidən görür. Ona dəbdəbəli ifadələrlə, gurultulu sözlərlə müraciət edir: "Söylə, sən ilahəsen, ruhsan, yoxsa bir xəyal!" Zosya əyləncəli bir maraqla köhnə dünyanın havasını yaşıdan Qrafın dil-dil ötməsinə qulaq asır və ona bu sözlərə dəxli olmayan, gülməli bir sual verir: "Qraf kömək etməzmi onun ətrafa səpələnmiş quşlarını bağçaya qovsunlar?" Sualdan sonra özü qaçıb gedir.

Qraf yoluna davam edir və məşədə göbəlek yiğmaqla məşğıl olan cəmiyyətlə rastlaşır. İşin nə yerde olduğunu başa düşməyərək, təec-cübə, asta-asta gəzib-dolaşan fiqurlara tamaşa edir; təkçə göbəlekklə maraqlanmayan Telimena öz "düşüncələr məbədi" adlandırdığı xəl-vət guşəsinə çəkilib, tək qalıb. Tadeuş onu görür.

Tadeuş dörd tərəfə nəzər yetirib bir an
Yaxınlaşa bilmədi, ötüb keçdi kənardan.
Bir dovdaq ovçusuna bənzətmək olar onu,
Örtüb arabasının budaqla sağ-solunu.
Ya da bəzgək ovlayan səbri ovçu sayaq.
O gedir tüfəngini çıçəklə sariyaraq.
Atı yortur qabaqda, silah yelkənin altda,
Ovuna yaxınlaşır – bir şirin xəyalatda.
Oğlan belə gizlice qurarkən tələsini
Eşitdi pan Hakimin gurultulu səsini,
O sürətlə gedirdi, yerində bir tufan,
Şışmiş əteklərindən ətrafında burulğan...
Qayğısızca oynadır belindəki yaylığı,
Gah itir kolluqlarda, gah da ətrafa baxır.
Başındakı şlyapa
beyaz çobanyastığı.

Bu havadan yəllənir, yolboyu batıb-çixır.
Kefi göylərlə gedir, işləri sazdı panın,
Yasti daşın üstündə, tutqun Telimenanın
Önündə oturaraq əlini yuyur çayda..
Silir el ağacını – öyrəşdiyi bir qayda...
Söhbətə körpü salmaq... nədən başlaşın indi,
Bilir ki, bacısını dilə tutmaq çətindi.

"Tadeuş bu yerlərə qonaq geləndən bəri
Çox götür-qoy etmişəm ötüb-keçən illəri.
Bilirsən qocalmışam, qürubdadı həyatım.
Özüm də ki sonsuzam, yoxdu doğma övladım.
Varisim Tadeuşdu – onundu varsa nəyim...
Şükür, özünə yetər mülkü, duzu-çörəyi,
Ancaq şəxsi taleyi, inan, boynuma yükdü.
Vaxt gəlib yetişibdi, mənim dərdim böyükdü.
Tadeuşun atası – hardasa gözdən uzaq,
Gizli bir ömür sürür, hamı ölmüş sanaraq,
Ona rəhmət oxuyur,

onunsa öz planı,
Tadeuşun yanında qalıbdı yarı canı.
Heç kimə bildirmədən el yetirir oğluna,
Dolamış, təhsili

Hər şey bəlliidi ona.
Əvvəl çox istəyirdi onu hərbiçi etsin,
Legiona göndərsin, mülki qayğısı bitsin.
Sonra razılıq verdi, köçsün malikanəyə,
Tez də ailə qursun. Qarışmasın heç nəyə.
Mən də işimi atım, arayıb səhər-axşam
Tadeuşa yaraşan bir nişanlı tapmışam...
Podkomori köklüdü, olubdu xalqa bəyan,
Həm də qohumcanlıdı,

sözümüz kəsmə, dayan,
Qızı Anna da evdə... gözəllik, dövlət, ad-san
Bir sözlə, hər cəhətdən Tadeuşa yaraşan.
Onları nişanlamaq! Belədi mənim arzum!"
Panna diksində birdən: "Qardaş, tez ağızını yum!"

Əlindəki kitabı atdı yerə əsebi:
 "Sən nəyə inanırsan, varmı dinin, məzhabın?
 Belə tələsmək olar? Kimi kimə alırsan,
 Hardan ağlına gəlib?

Nə havadı, çalırsan?
 Sən gözəl bir oğlanı döndərib əkinçiye,
 Bədbəxt etmək fikrino düşmüsən, neçin, niyə?
 Bir vaxt özü aylılıb səni söyücək, inan,
 Bu pişliyin heç zaman çıxmayacaq yadından.
 Bu ucqar əyalətdə belə bir istedadi.
 Həbs etsən üç-dörd ilə yaddan çıxacaq adı.
 Mənim sözümə inan: böyük ağıl, fərasət
 Allahın nemətidi – Tadeuşda var, əlbət,
 Onda ki belə aydın, işqli düşüncə var,
 Yaxşı tərbiyə görse bir az da cilalanar.
 Sənin böyüklük qayğıın, inan ki, getməz zaya,
 Qoy getsin Peterburqa, ya da lap Varşavaya.
 Qışda Peterburqa mənim də səfərim var,
 Bilirsən ki, qarşısında tayıbataydı qapılar.
 Onun şan-şöhrətinə xeyir gətirə bilən,
 Bütün tanışlıqları boynuma çekirəm mən.
 Bu işdə dostlarının xırda köməyi... yetər,
 O qəbul olunacaq yüksək səviyyələrdə.
 Vəzifəli tanışlar, sonra da rütbə, ad-san,
 Şöhrətə aparan yol, zəfər gətirən meydan.
 Bir doyunca gün görüb, xidmətində yüksələr,
 Nə vaxt da cana doysa, özü qayıdır galər.
 Olsa yuxarılarda köməyi, əlaqəsi,
 Daha bu əyalətdə batmaz onun da səsi.
 Ağlın kəsirmi, söyle?"
 Hakimin üzü güldü;
 "Mən də sənin yanına həmin niyyətlə gəldim!
 Mənim də fikrim budur: burda sıxlıq canı,
 Qoy bir səfərə çıxsın, gedib görsün dünyani.
 Adamıclarla görüşsün, indidən çəkməsin qəm.
 Mən də cavallığında çox ölkələr görmüşəm.
 İndi də o günlərim həsratlı düşür yada,
 Hərbi tribunalla Petrovkada, Dubnada

Olmuşam. Gün görmüşəm. Hətta xoşbəxtliyimdən
 Varşavaya getmişəm! Bilirom, gəzmək nədir!
 İndi də xatirələr üreyimi titrədir!
 Tadeuş da dünyani gəzib dolana bilsə,
 Kübarlar məclisində onun adı çəkilsə,
 Paytaxt xanımlarının yol tapsa məclisinə,
 Yüksek dairələrdə dost qazansa özünə.
 Elə sefer vaxtı da bitirən təhsilini...
 Yoxsa rus ordenləri nəyimə lazım mənim?
 Rusiyada alınan rütbə, vəzifə, ad-san
 Polşada kimə lazım? Ondan nə qazanırsan?
 Polşa şlyaxtasında – qədimdən üzübəri
 Kasib da bunu ummur! Sənin ki var xəbərin.
 Xalq kimə hörmət qoyur: rusu qucaqlayana,
 Yoxsa necabətini qoruyub saxlayana?
 Vəzifəyə adamı özümüz seçsək eger,
 Hörməti ordan gələn hər cür rütbəyə dəyer!"
 Telimena dözmədi: "İndi ki sən razısan,
 Tadeuşu yanında nə üçün saxlaysırsan?"

Hakim yenə dilləndi, boynunu qaşıyaraq:
 "Göndərmək istəyirəm, ixtiyarım yox ancaq!
 Sözdən neçə çıxm öz doğma qardaşım?
 Bir yandan da bu rahib qarışdırıb başını.
 Visladan ksendz Robak bu yere gələn kimi,
 Qardaşım ona deyib niyyətini, fikrini.
 Tadeuşa Zosyani almaq keçir könlündən.
 Gərək biz düzüb-qoşaq... cavabdehi sənlə mən...
 Bu sövda baş tutarsa, ayrı bir dərdim olmaz.
 Onlara vermək üçün vəsaitim var az-maz.
 Yasek də səxavətlə ayırıb paylarını.
 Mən ona çox borcluyam, itirmərəm viedən.
 İndiki var-dövlətə Yasek yetirib məni.
 Biz də əl-ələ verib eləyək o deyəni.
 Gençləri tanış edək. Qoy oturub-dursunlar!
 Könülləri tutursa, isti yuva qursunlar!
 Doğrudur, yaşı azdı, Zosya hələ uşaqdı,
 Ancaq bu gün-sabaha gəlib çatacaq vaxtı..."

Telimena dinleyir, qan qalmayıb üzündə,
Sanki heç nə anlamır hakimin bu sözündən.
Qalxır ilan vurantək, sonra oturur yenə
Sanki inana bilmir qulağı eşidənə.
Sözü də milçək kimi qovlayır neçə kərə,
Qovlayır ona sari, ilkin çıxdığı yerə.
Sonra açılır ağızı – gözlərində sual, qəm...
Deyir: “Əziz qardaşım!

Sizi başa düşmürəm!
Gənclər özləri bilər, onlara nə gərəkdi...
Biz nə plan qursaq da, qərar veren ürəkdi!
Mənim nəyimə gerək, bitməz işə girişim,
Yasek ilə özünüz həll eləyin bu işi.
O Tadeuş, o da siz! Gedin ona bağ salın!
Qalib meşəci olsun! Dünyadan uzaq salın...
Mənim buna sözüm yox! Ancaq səhv edib birdən
Zosyaya söz desəniz, bunu hiss eləsəm mən
Sizi bağışlamaram! Zosenka – mənim gözüm!
Uşaqlıqdan naziyla oynamışam mən özüm!
Düzdür, pulsuz qoymayıb pan Yasek əməyimi,
Zosyaya da təqaüd ayırb! Bil, fikrimi,
Qız təhkimçi deyildir! Borcu yoxdur heç kəsə,
Özü həll eləyocək! Könlü necə istəsə!
Keçmiş yada salıb, özün hesab elə bir!
Zosyaya cehiz, qayğı... Heç havayı deyildir...
Gözünü gözlərinə zilləyib heyrətlənmə,
Havayı pul verilmir bu dünyada heç kimə.
Bu boyda eziyyəti Yasek çəkmir könlündən...
Soplular çox borcludur Qoreşkovlar önungdə!”
(Hakim onu dinləyir – yaşı düşən adamtək,
Qurcalanır yerində: Bu söhbət çox çəkəcək?!
Başını yere dikib, bir kəlmə də kəsmədən
Sakitcə oturmuşdu, od tutmuşdu qəzəbdən.)

Xanımsa danışındı, titrəkdi indi səsi:
“Zosyanı mən böyüdüm, mənem onun dayəsi!
Analıq eləmişəm, odu ən şirin sözüm!
Ailə işinə də baxacağam mən özüm!”

Hakim onun sözünü kəsir bir sual ilə:
“Sən qızdan soruşmusan? Axı bilmirsən hələ,
Bəlkə Zosya razıdı! Tadeuş da bəyənib!”
“Razılıq vermək olmaz uşaq-muşaq deyənə!
Hələ bu məsələni tezdi açıb-ağartmaq.
Zosyam kasib olsa da, könlü varlıdı ancaq!
Sən onu kəndçi sayma, əsil-nəcabəti var,
Öz ağılı, tərbiyəsi! Kökü tanınmış, kübar!
Bil ki, çətinlik çəkməz o nişanlı sarıdan,
Nə bacardım etmişəm! Bexti gəlsin Tanrıdan!”
Yavaş-yavaş hakimin rəngi gəldi özünə.
Dedi: “Narahat olma, incimirem sözündən!
Allah özü şahiddi, xoş niyyətlə gəlmışdım.
Sandım, sevinəcəksən... Mən ayrı cür bilmədim.
Üreyimdə xoş arzu... tamam ayrı bir niyyət,
Ancaq bu xeyir işdi! Kar etməz məcburiyyət!
İxtiyar özünündü! Mən sözümü bitirdim,
Qardaşımın əmrini, bil ki, sənə yetirdim.
Razılıq vermədinsə, nə deyim özbaşına,
Sənin dediklərini yazaram qardaşıma,
Yazaram Telimena razılığa gəlmədi,
Zosyaya Tadeuşu xoşbəxt edə bilmədim...
Sonra Padkomariyle tezçə sövdeleşərək!
Yubadıb-eləmədən toya başlayam gerək!..”

Telimena soyuyur; hırsı çəkilib gedir,
Deyir: “Əziz qardaşım, məni yaxşı dinlə bir!
Mən sənə “yox!” demədim, ancaq Zosya uşaqdı,
Hələ qoy baxıb görək! Çatar cavabın vaxtı!
İnidən fikir deyib, yandırmaram imanı,
Əvvəl tanış eləyək, duyaq arzularını.
Bu ki tale işidi, zarafat etmək olmaz,
Müasir cavanlara ağıl öyrətmək olmaz!
Zorla vadar eləmə Tadeuşu bu işə,
Zosya da bilməyəcək, mən sənə nə demişəm!
Cavanların yerinə bir söz deyə bilmərik.
Ürək kölə deyildir! Zəncirləyə bilmərik!”

Hakim bir söz demeyib düzeldi öz yoluna,
Yaxınlaşan Tadeus hələ baxmırdı ona!
Guya göbəlek yiğir, tamam qarışib başı...
Qraf da gizlənmişdi! Sessizcə yaxınlaşır,
Hakimlə səhbətini gözəl Telimenanın
Xəlvətde dinlədikcə qızırkı onun canı.
Cibində gezdirdiyi qələminə əl atdı,
Yenə kağız üstündə bir mənzərə yaratdı:
Qadın, kişi üz-üzə məşələrin qoynunda,
Qraf yaman razıydı bu rəssamlıq oyunundan.
Tanrı da köməkçidi, ona mövzü yaradır.
Dodaqlı deyirdi: "Çox əla naturadır!"

Gözlüyünü çıxarıb silərek baxır yenə,
Məşə alatoranı çökübdü əsərinə!
Öz-özünə söyləyir: "Mən ora yanaşantək
Bu gözəllik ilgimi tamam itib gedəcək.
Yaşıl cənnət döñəcək adı ota, çiçəye,
Bu əvezsiz mələksə – sürtülmüş xidmətçiye!"

Qraf Telimenayla olsa da çoxdan tanış,
Onu belə yaxından görmək qismət olmamış.
Həmişə Hakimgilde rəsmi qəbul, məclisler,
Ona doğma olmayıb qadın indiki qədər.
Onu bu çağ'a kimi görməmişdi elə bil,
Baxışı-duruşu da əsla əvvəlki deyil!
Sərin məşə küləyi onu cavanlaşdırıb,
Sada, təmiz geyimi Qrafı lap çasdırıb.
Bayaqkı mübahisə, söz-səhbət, axşamçağı
Onu həyəcanlandırib, qızarıbdi yanağı!..

Qraf üz tutdu ona: "Xanım, əfv edin məni,
Bağışlamaq istərdim Size bu hədiyyəni.
İnciməyin, mən Sizi izləmişəm bayaqdan,
Xoşdu, gözələ baxmaq, xəyallara dalan an...
Qarşınızda nə qədər təqsirim olsa belə,
Xoşbəxtəm! Bu təsadüf bir daha düşməz ələ!

Mən Sizi düşüncədən ayırdım, günahkaram,
Bu günahı, bəlkə də, ilhamımla yuyaram.
Həmin ilhamlı ami, mənə bağışlayan Siz...
Buna görə əbədi minnətdaram, şübhəsiz.
Siz meni insan kimi yaddan çıxaran tamam,
Şənətkartək ansanız, yenə xoşbəxt olaram...
Hazırıam bu səhvimi təkrar eləyim hər an.
Təki bu qul bəndəniz çıxməsin yadınızdan..."
Sonra təzim edərək, boğub gizli vüqarı
Çəkdiyi mənzərəni uzatdı ona səri.

Telimena bu gəncin əsərinə baxaraq,
Ona qiymət verirdi, əsil bilici sayaq,
Tərifində – xəsislik, ümidində – səxavət:
"Panın istedadına edirəm, düzü, heyrat,
Qoy cürətlə işləsin, ancaq öz mövzusunu
Məşədə aramasın, tutqun rəng yorar onu.
İtaliya! Ey cənnət! Dünyanın möcüzəsi,
Köksündən çağlamada Tibranın qədim səsi.
Pozilin tunelinin¹⁶ ulu şöhrəti qalır.
Üstündə tərrillərin mərhəməti ucalır.
Bizsə yarımmamışq! İstedad paylananda
Bizim sert çölərimiz əsla düşməyib yada.
Sizin bu əsəriniz tamam ayrıdı, ancaq,
O mənim albomumda həmişəlik qalacaq!"

Sonra səhbət başlandı axşamın havasından,
Göyün maviliyindən, çayın çağlamasından. –
Yad ellərdən Polşaya axışan səyyahlardan! –
Hər gedonin dilində bir uydurma, bir yalan...
Səhbət ki uzanırdı, söz sözü ki çekirdi –
Litva məşələrinə səssiz qürub çökürdü.
Yerin, göyün sərhədi itib gedir zülmətlə.
Dörd tərəf bu sükutda uyuyur əzəmətlə.
Kolların üzərində salxımlanıb qarağat,
İtburnu yanıq verir: hünərin var, əl uzat!
Göyəm, moruq yetişib, qarışib bir-birinə,

Təbiətin bəhrəli vaxtı yetişib yenə,
Kolları qucaqlayıb ağaclar söhbət edir,
Sanki gənclər baş-başa, piçılıyla rəqs edir.
Bu meşə ümmanında palid sanki sal qaya,
Yaşıl dalgalı meşə onu alıb araya.
Ağappaq ağcaqayın –

yenə gözəgəlimli,
Saçını açıb töküb, bəyaz yanağı nəmlı.
Elə bil ki, əridi yanında duran cökə,
İndi iri əlini onun saçına çökər.
Yel əsir, meşə dinir, külək eyləncəsidi.
Pöhrələr ağacların nevə-nəticəsidi.
Sarmaşıqlar qovağa sarmaşıb arxayınca,
Berk-berk yapışıb ondan, birdən əlindən qaçar.
Minillik palidlərin belini əyib zaman.
Qayatək donub qalıb, yorulub yaddaşından.

Tadeuş tikan üstə oturmuşdu, elə bil.
Darıxırkı, bilirdi, söhbət qurtaran deyil.
Bu geniş meşələrin kolu-kosu nə qədər,
Hələ yad meşələrdən behs eləyə bilerlər.
Aloedən, kaktusdan, naringidən, zeytündən,
Cənub meşələrinin badamından, tutundan,
Sərvin uca boyundan, lumunun sarısından,
Hərə öz xeyalından, xatırə dünyasından,
Yeyib-daddiqlarından, yadlarına düşəndən,
Budağı əyənindən, vaxtsız yetişənidən.
O sixib dişlərimi, udub hirsli səsini,
Gözləyirdi kənarda dərmədən nəfəsini.
Ruhunda başdan-başa Litvanın təbiəti
Yaşayır Tadeuşun... Buna görə söhbətə
Müdaxilə etməsə əsla dözə bilməzdə,
Yandan çıxdı qəfildən, sözü yarımcıq kesdi;
Söylədi ürəkdəki bütün narazılığını.
Dediyi hər kəlməyle əzizlədi Litvani.
“Sizin təriflədiyiniz kollar, ağaclar ki var,
Mən görmüşəm, Vilnoda qonaqtək tutub qərar

İstixana küncündə, bir də ki şitillikdə,
Onlar yaşaya bilmir azadlıqda, təklikdə.
Onları tərifləyib, bu yeri unutdunuz,
Öz doğma dünyanızı niyə ucuz tutdunuz?
Siz əziz sayırsınız doğmamızdan gəlməni,
Siz onların nəyinə vurğunsunuz, söyləyin?
Nədir sizi cəlb edən: lumunun sarı şarı?
Ya tikanlı-zəhərli aloe yarpaqları?
Nazik sərv ağacının sizi cəlb edir nəyi?
O ki kədər getirir, ürək sıxır təkliyi!
Nemes lakeyi kimi durub əmrə müntəzir,
Nə bir səs-səmiri var, nə də budağı əsir.
Sevir qəbristanları, kölgəsidir ölümün,
Saray qulluqçusutək sözü yoxdu özünün...
Məgər ağaçqayınlar min dəfə gözəl deyil?
Anatək övladına yaş axıdır elə bil...
Yol üstə tək qalandan gələ bilmir özüne,
Açılmış hörükleri sepələnib üzünə.
Ah, bu qəmli duruşda nə qədər iztirab var?!
Niyə bizim rəssamdan uzaqdı bu duyğular?
Niyə görə Pan Qraf – çəkməyin həveskarı –
Rənglərini o uzaq dünyalarda axtarır?
Məgər o başa düşmür nə qədər gülməlidir?
Litva torpağı üstə səhraları ram edir...
İtaliya göylərini öydünüz, daha yetər,
Amma ürəyə yatmış, soyuqdu gőy buz qədər,
Ondan min yol gözəldi bu tutqun göylərimiz,
Üstümdən axıb gedən buludlar mənə əziz!
Mən onlarda dünyanın min rəngini görürəm,
Bu sərgərdan ruhumun ahəngini görürəm.
Siz onlara baxsanız bu yerin övladıtək,
Hərəsini görkəmli bir nağıl söylecək;
Bax, o payız buludu ağırlaşış yağışdan,
Tənbəl-tənbəl sürüñür, gözü tutulub yaşdan,
Hərdən sel hörüyünü açıb sepələr yera,
Çöləri süpürərək çəkilər üfüqləre.
Bax, o yandan sürüşən ildirimla yüklenib,
Tutqun, yumru şar kimi bir kenarda təklənib.

Qəzəblidi, istəsə od püskürər gözündən.
Ürəyə qorxu düşür harayından, sözündən.
Meşənin darağına ilişen dumanın da
Sakitcə, etinasız ötüşməyin yanından.
Onlar da müxtəlifdi: biri qartala benzər,
Birisi – qu qatarı, mavi göllərdə üzər,
Şığıyan şahin-duman, kükreyən köhlən-duman,
Qiğılcımlı nalını daşlıra döyən duman
İlxı kimi sehranın üstündə qanad açan,
Yelkon kimi ağappaq! Mavi ənginə uçan.
İlxı çevrilir birdən okean gəmisinə,
Göyün maviliyində səfərə çıxır yenə!”

Qrafla Telimena çoxdan unudub yeri,
Tadeuşun gözüyle seyr edirlər göyləri...
Sixir Telimenanın əlini öz ovcunda,
Boylanır buludlara barmağının ucunda.
Qrafinsa bu zaman yenə qarışib başı,
Töküb şlyapasına kağızla karandaş.
Nəsə çekmek istəyir! Ancaq elə bu zaman
Gülüş, səs-küy, hay-haray yaxınlaşır arxadan.

Qraf hirsli, əsəbi, başını yelləyərek,
Deyir: “Burda hər şeyin sonu korlansın gərək!
Fantaziyanın uçusu, şan-şörətin nəşəsi,
Sakit bir dost qılığı, uşaqlıq əyləncəsi,
Ürəyinin en zərif etirafı, ümidi
Birdən-birə yox olur,
qaralır, itib-gedir.

Dağılır tunc zənglərin sədaları altında,
Hoyat səni düşfürür, yixır ilham atından” –
Baxır Telimenaya, sorur üzündə kedər:
“Bize qalan nədir ki?”
O deyir: “Xatirələr!”
Silmək üçün Qrafın könlündən ağrıları,
Mavi bir çiçək dərib uzadır ona sarı.
Qraf çiçəyi öpüb, keçirir yaxasına,
Tadeuşsa üzünü çevirib baxır yana.

Ancaq görür bu yaşıl yarpaqlar arasından
Ağ zanbağa benzeyən əllər uzanır bu an,
Sonra yanar dodağı toxunur bu əllərə,
Ari gülə qonantek şirə əmir yüz kərə.
Birdən dodaqlarına soyuq bir şey toxunur.
Məktub, bir də ki açar, heyret bürüyür onu.
Açarın mənasını bilməsə də, o, ancaq
Bilir, bu kağız ilə tapmacanı açacaq!

Yenə də zəng səslənir, uçub gelir meşədən
Bayaqkı kūy, qışqırıq, qəhqəhə...

Tükürpərdən

Zəng bu dəfə nə isə inadla bağırırdı,
Göbəlek yiğanları tez evə çağırırdı.
Kədər yoxdu bu səsde! Tuncun sədəsi harin,
Onda toxluğu vardı dəbdəbəli naharın.
Bu evin yazılmamış köhnə adəti vardı,
Nahar vaxtı çardaqdən zəng səsi ucaldı.
Yığnağa toplaşanlar tez, tələsə-tələsə
Döndülər əllerində göbəlek dolu kisə.
Döndülər əllerində yaylıqları bükülü,
Qırımızı göbəlekler zənbildən üzə gülür.
Xanımların əlinde açılmayıb yelpinclər,
Onların arxasında boş əlle gələn gənclər.
Pan Voyski vüqarlı... əlinde milçəkqırın
Zəhərli göbəlekler... görkəmiyle çəşdirən...
Bir də ki Telimena... Bu qayğıdan uzaqdı,
Göbəlek yada düşmür! – Onda ayrı maraqdı.

Cəmiyyət yiğmişdi süfrə başına yenə,
Pan Padkormi keçirdi masabəyi yerinə.
Hamidan böyük idi həm rütbədə, həm yaşda,
Gələ-gələ hamiya təzim edir yavaşdan.
Sonra ksəndzlə Hakim... yerlərinə çatınca
Ksəndz dua oxudu... Adət üzrə... latinca.
Kişilər ilk qədəhi həmrəyliklə vurdular,
Litva soyutmasını yeməyə oturdular...

Bu bayram süfresində tentənəli sükut var,
 Kəsilib söz-söhbətlər, hər şeyi unudublar.
 Köpek sahibləri də başlarında bir vuruş,
 İkişi də bu sülhə boyun əyib oturmuş.
 Hamı yemək hayında, iştahlar başdan aşır,
 Tək xanım Telimena Tadeuşla danışır.
 Arabir çevrilərək Qrafa da söz atır.
 Asessor da yaxında, ona da növbə çatır...
 Xanım quş cələsinə boylanır ürkək-ürkək.
 Elə bil Asessorun tələsinə düşəcək.
 Asessor rəqibiylə bir xoşbəxtlik içinde,
 Yaddan çıxıb söz açmaq itlərinin gücündən.
 Qraf sinəsindəki çıçayı əzizləyir,
 Tadeuşsa əlində emanəti gizləyir.
 Hərdən də əyilərək ehmalca bükür onu,
 Masa altda gizləyir bu qiymətli ovcunu.
 Macar şərabı süzən hakim – başı qarışq...
 Podkomari yanından... işarəyle danışır.
 Söhbətə qoşulmağa qalmayıbdi həvəsi,
 Ən xoş kəlmələr belə olmaz şərab əvəzi...

İsti xörək də geldi, məclisə qızışmadı,
 Yenə hemişəkitek söz-sov başdan aşmadı.
 Ancaq məşəbəyinin qapıdan girməsiylə,
 Oturanlar elə bil birdən gəldilər dile.
 Hakimə yaxınlaşdı ətrafına baxmadan,
 Xəberiyə oyadı onu bu süst uyqudan.
 Məşəbəyi dikəlib məclis əhlinə baxdı...
 Açılan dodağından tek “Ayı” sözü çıxdı.
 Kişiər tutmadılar onu sorğu-sualı,
 Ayı Puşidən gəlib, hamı bilir az qala.
 Hamının kəlləsindən keçən eyni fikirdi,
 Hamını qarşidakı ayı ovu çekirdi.
 Baxışlar qərar tutmur, hərəkətlər tələsir.
 Yeni bir əyləncənin isti küləyi əsir!..

Bütün məclisdəkiler tələsik sabahkı ova hazırlanırlar; bütün bu işlərə rəhbərlik ümumi razılıqla Voyskiyə tapşırılır.

DÖRDÜNCÜ KİTAB

DİPLOMATİYA VƏ OV

Knyazların yaşıdı – Litva palidlıqları,
 Ponar ve Svitczlər¹⁷ – bu torpağın vüqarı,
 Bu yerlərdən döyüşkən igidər keçib min-min,
 Vitenes ilə Mindovq, bir də böyük Gedimin¹⁸.
 Bir dəfə ovdan dönen Gediminin yorğun-ərgin
 Dincəlirdi üstündə bir döri arxalığın.
 Uuyub mahnısına sehirkar Lizdeykanın¹⁹,
 Şirin yuxu tapmışdı səsində Vileykanın²⁰
 Taleyin möcüzəsi qismət olmuşdu ona,
 Dəmir bir qurd girmişdi qəfildən yuxusuna²¹.
 Elə ki səksəkəyle oyandı röyasından
 Şəher salındı orda – meşələr arasında.
 Heyvanların içində təklənən canavartək
 Şəher burda tek-tənha böyüdü tikilərek.
 Bu şəhərin taleyi möcüzəydi, ya sirdi,
 Olgerdlər²² sülaləsi – döşündən süd əmirdi.
 Əfsanəvi Romanın dişi canavarıydı.
 Elə bil şöhrətini tanrı özü yayırdı.
 Yuxuya bir artmışdı Gediminin cürəti,
 Neçə döyüş, qələbə!.. Tale payı-şöhrəti...
 O yuxuya elə bil qüvvəsi artdı qat-qat,
 Dəmir, bir də ki meşə – olarmı belə sovqat...
 Ey Litva məşələri! Ey gözəllik pərisi,
 Səndə çox ov etmişdi Yaqellonlar varisi.
 Sonuncu Yaqellon²³ da – ruhunda nəslin güclü!..
 Litvanın son kralı – ovçuydu, həm döyüşçü!
 Ey sevimli ağaclar! Baş əyirəm mən sizə!
 Bir də qismət olarmı gəlim görüşünüzə!
 Körpəykən çıçeyinə, otuna bürünmüşəm,
 Bu qardaş budaqların altında sürünmüşəm.

Məni çox əyləndirib bu yaşıl yarpaqların,
Gözəllik möcüzəsi – göye çatan tacların.
Bəs Baublis necədir? Palıdlar ağsaqqalı!²⁴
Gövdəsində o nəhəng oyuq, görəsən, qalır?!
Onun ziyarətinə dünya axıb gələrdi,
Qoynunda on beş igid meclis aça bilərdi!
Mindovqun meşəliyi!²⁵ ...Qədim kilsə yanında,
O köhnə nəğmələri çıxmayıb ki canından?..
Qolivinski mülkü²⁶ ...Ros çayının üstündə
Ətrafında əl-ələ, yüz qız ile yüz oğlan
Oynayıb şənlənərdi səhərdən axşamacan.

Ey qocaman ağaclar! Ürəyim size yanır,
Tükənib gedirsiniz, gövdəniz baltalanır!
Kimse öz xeyri üçün Sizə əl qaldıran gün
Quşlar nəğmədən qalır, səfi qırılır sözün.
Şair öz ilhamına xəlvət yuva quramır,
Quşlar six yarpaqlardan pərvazın uçuramır.
Çernoles qovaqları Yanın!²⁷ həmsöhbətiydi,
Nəğməsinin ahəngi, sözünün qüdrətiydi.
Qoca, deyingən palid... boy verib vüqarına
Yeni söz öyrədirdi kazak nəğməkarına!²⁸
Ay mənim ezişlərim, Sizə borcluyam nələr!
Ürəyimdən çıxarmı o şirin xatirələr.
Azmı olub inciyib dostların tənəsindən,
Ağcaqayın altında təklik aramışam mən.
Təpədəki kölgəlik mehribandı nə qəder,
Bataqlıq güzgüsündə canlanardı surətlər.
Hardan idi o sevgi? Nəydidi o coşqun həvəs?
Niyə qırıldı nəğmə? Neçin ucalmır o səs?
Hər tərəfi bürüyən gümüşü mamırlıqlar
Əzilmiş mərcanının qara izini saxlar.
Sanki işıq saçılır süpürgə kollarından,
Bu işığa bürünüb göz işlədikcə hər yan.
Giləmeyvə muncuqtək yaşıl yarpaq üstündə,
Əbədi bir yarış var nəmli torpaq üstündə.
Budaqların pərdəsi bürüyb göy üzünü,

Buludtək üstümüzdən asılıb bütün günü.
Donmuş göy qübbəsinin altında ara-sıra
Bir qasırğa gurlayıb çəkilər uzaqlara.
Bu səs, bu burulğanlar – dünyaya kədər yayır,
Göylər sanki dənizdi, üstümdə guruldayır.
Bu dənizin altında xaraba şəhərlərin
Sütunları ağarır, yükü çöküb illərin...
İldirim vuran palid çəkənmeyib bu yükü,
Pöhrələr nevə kimi dörd yanında döyükür.
Cəngolliye boylanması; oranın hökündarı
Ayılar, qabamları... bir ora bax, ağarır
Sərhədi keçənlərin sümükləri o yerdə.
Bu necə fəvvərədi kollardan qalxır birdən,
Yox, maral buynuzuymuş... yenə qeyb olur həmən.
Ağaclar arasından düşən gün şirəmitək
Görünüb yenə itir, öz-özündən ürkərək!..
Sonra yenə səssizlik. Təkcə bir ağacdələn
Şamdan şama qonaraq bildirir: mənəm gələn!
Ağacları döyərək, yenə vahimə yayır,
Dəcəl bir uşaq kimi qaçı-tutdu oynayır.
Dəleyə bax, yarpaqlar arasında qoz qırır,
Quyruğunu çətirtək öz başından aşırı,
Əsgər dəbilqəsinə keçirilən lələktek.
Gəzir başımız üstə... havada rəqs edərək.
Sonra qorxub nedənsə, ildirim kimi qaçır.
Bir ağac oyuğunda gizlənmək son əlacı...
Çəkilir sarayına gözəl meşə pərisi,
Yenə də dörd tərəfdən çəkilir ins-cins səsi.
Sonra quşarmudunun budağı aralanır,
Yaşıl yarpaq içində qızıl salxımtək yanır
Meyvə yiğmağa gedən bir qızın yanaqları,
Dost kimi səbətini uzadır mənə sarı.
Yeni ki, dadına bax, ürəyin çəkən qədər,
Zərif dodaqlaritək parıldayıb meyvələr.
Yanındakı oğlansa budağını findığın
Əyir, qız da tələsik sütül meyveni yiğir.
Birdən buynuz səslənir, it hürür bataqlıqdan.

Bəllidir, ovçulardır yaxınlaşan o yandan,
Oğlanla qız buraxıb əydikləri budağı,
Meşədə qeyb olurlar bu an xəyal sayağı.
Soplisovada hay-küy! Ancaq təkerin səsi,
İtlərin hürüşməsi, atların kışnəməsi,
Ova həvəsləndirən borular həmən-həmən,
Əsla qopara bilmir yatanları mürgüdən.
Ətrafdakı səs-səda təsir eləmir ona,
Elə üst paltarında uzanıb yatağına.
Evlərəmi getsinlər? Gəzsinlərmi bütün gün?
Beləcə Tadeuşu unutdular büsbütün.
Yatsa da, dodağında təbəssüm qalır yene,
Pəncərədən yol tapan günəş düşür üzüne.
Günəş bu dar borudan onun üzünə baxır,
Qurcalanır yerində, dözə bilməyir axır.
Tez atılır yerindən, demə, qapı döyüür!
Gözünü açan kimi sevincdən üzü gülür.
O elə xoşbəxtdi ki, quş kimi uça bilər,
Qollarını uzatsa dünyani quca biler.
Sonra birdən duruxur, dünəni düşünərək,
Qızarır və ah çekir, ürəyi vurur berk-berk.
Tadeuş pəncərədən baxır, heyrete gelir.
Şüşəyə yapışan üz alov saçır elə bil.
Gözlər geniş açılıb, belə olur hər zaman
Gece qaranlığına boylananda işıqdan.
Əlli iki yandan alnına çətir tutub,
Alın soyuq şüshedə, bu dünyani unudub.
Üzüne halə çəkən, zərif, incə barmaqlar,
Kəhrəbaya oxşayır, içini görmək olar.
O şahanə dodaqdan coşur oğlanın qanı,
Dodaqlar arasından incitək dişlər yanır.
Yanaqları od saçır, şüşə oda bəlenib,
Gülümser gözlərindən evə od səpələnib.
Xəyaldı, ya həqiqət! Tadeuş səksəkədə,
Heç nə anlaya bilmir görsətmedən, kölgədən.
Yatağının üstüne kimse oyılıb baxır,
Bəlkə yuxuda görür, anlaya bilmir axı!..

Belə doğma sıfətə, uşaqkən olub aşiq,
Şirin xatırə kimi ürəkdə saxlamışıq.
Ürəyi az qalır ki, çıxacaq sinəsindən,
Gözünə görünürmüş! Oğlan anladı birdən.
Ancaq hər şey nə qəder işıqlıdı, ayındı,
Qırılmış cığalara isti nəfəsin çatır.
Üzünü dövrələyən saçları qızıl tacdır,
İkonadan baxantək müqəddəsdi... əlacdı!..
Oğlan dikələn kimi xəyal yox olur birdən,
Sanki bu sesdən qorxub gedir geri dönmədən.
Ancaq oğlan eşidir, qapını döyür kimse,
“Daha durmaq vaxtı! Ova da gecikmisən!”
Tadeuş yatağından atılır bircə anda,
Həncəmə cirildiyir pəncərəni açanda.
O baxır uzaqlara, ümid necə xoş idi!
Ancaq göz işledikcə həp yan tamam boş idi.
Bircə bağın sonunda əlle toxunulantaq
Mayotu yellenirdi... Nə isə gizleyerek.
Tadeuş ayırmadan gözünü yarpaqlardan,
Yerində donub qaldı, daşa çevrildi bir an.
Elə bil damarında buza dönmüşdü qanı.
Berkdən qışqırmamaqçın sıxı dodaqlarını...
Sonra yumruqlarıyla alnına döya-döye,
Sanki zərbə vururdu yatmış bir xatireyə.
Yerə-göyə sığmirdi, hirslenərək özüne,
Əlini dişləyirdi: “Bu da az oldu mənə”.
Kim keçib cəngelliyi evvelindən sonuna,
Başdan-başa kim gəzib, bələd olubdu ona.
Balıqçı evdən duyar qorxunun evvelini.
Meşənin qalınında ovçu saxlar əlini,
Əvvəl gəzir kənardə, tanıldığı yerlərdə,
Sırlı cəngelliyi də nəzər yetirər hərdən.
Mənim doğma yurdumda belə bir əfsanə var:
Keçilməz meşələrə yalqız gəden yolçular
Rast olar ya kötüyə, ya pöhrə budaqlara,
Bilməz otlu cığırlar onu aparır hara,
Yarğanların dibiylə tələsən quduz sellər,

Yalançı qadın kimi səni görüb mürgüler.
 Orda ilan mələyir, eşşəkarısı uçur,
 Bataqlıq qucaq açıb, yoldan azanı qucur.
 Onun dibində, bəlkə, şeytan da yuva salmış,
 O yanda tüstüye bax, sütun kimi ucalmış,
 Qara titrək əlini uzadıb çöle sarı,
 Zəhərine bürüyür bitkiləri, kolları.
 Burda ağaclar keçəl, xırda, üzülmüş, xəstə,
 Min cür mamır, göbelək – solğun gövdəsi üstə.
 Onlar ölü qaynadıb buxarına isinən
 Qoca ifritəldədi, gözündə həyat sönən...

Bu qorxunc bataqlığın qənşər ucunda nə var!
 Ora nə göz yetişər, nə də əlimiz çatar.
 Ceyillik köks ötürüb duman doğur hemişə,
 Bu dumana bürünür orda cansız, lal meşe.
 Bir az aralıdasa möcüzəli bir dərə,
 Əzəldən paytaxt olub yırtıcı vəhşilərə.
 Orda nə istəsən var: təbii bir daxiltək,
 Bitki toxumlarını qoynunda hifz edərək
 Yazdan-yaza yetirir. Nuh da tufan qabağı
 Gəmiyə hər canlıdan bir cüt yiğmişdi axı.
 Dərə – Nuhun gəmisi... Burda ayi, dağ kəli,
 Hərəsinin sarayı – göz oxşayan, kölgəli...
 Lovğa nazirlərə bax – porsuqla çöl pişiyi –
 Budaqlar arasında bəzekli ev-eşiyi.
 Dörd tərəfi bürüyüb saray müşavirləri,
 Qaban, canavar, maral – hərəsinin öz yeri.
 Onların üstündəsə – Qızılqus Qartalla bir
 Sedəqəyə göz dikib xəberçilik eləyir.
 Bu derədə xoşbəxtdi bütün ali zümrələr,
 Əməlləri dörd yana dərd sepələr, zülm ələr...
 Ətraf məşəliklərə yayıb öz döllərini,
 Burda başa vururlar qalan ömürlərini.
 Nə atəş eşidiblər, nə də biçaq görüblər,
 Evlərində rahatca, sakit ömür sürüblər.
 Ölüm vaxtı gələndə – qiymətli nələri var –
 Ya xez, ya əlvan lələk, ya qiymətli buynuzlar.

Ya əlik gözleri ki, yaraşıqdı cahana,
 Yollanıbdı meşənin qərib qəbristanına.
 Ora ayı da gedir, tamam düşəndə canı,
 Kaftar dovşan sürünür buza dönəndə qanı.
 Ayaq üstə durmağa tabı qalmayan maral,
 Şahin – gözü tutulmuş, qarğı – saç-saqqalı çal.
 Qartalın öz dimdiyi öz ağızını bağlamış²⁹,
 Titrəyen caynaqları özünü qucaqlamış.
 Növ-növ xırda heyvanlar – ölümqabağı əsir,
 Qəbristanda tələsik – özünə mənzil gəzir.
 Buna görə axtarın, başdan-ayağa gəzən
 Meşəda bircə qırıq sümük tapa bilməzsən.
 Paytaxtin öz əxlaqı ...ənənəsi ...bax budur³⁰,
 Meşə qanunlarını hamı müqəddəs tutur.
 Bura yol tapa bilmir dünya yenilikləri,
 Nə də şəxsi maraqlı var – çürüdə ürəkləri...
 Min il əzelki sayaq ömür eləyir nəvələr,
 Nə hərb elmi yaranıb, nə duellə hədələr...
 Əhlilər vəhşilərlə mehriban salamlasılır,
 Nə rütbə davası var, nə qonşular savaşır!..
 Buraya adamların yolu düşsəydi bir gün,
 Görərdi ne təmtəraq düzəlib qəbul üçün.
 Ulu babası Adəm qovulmamış cənnətdən
 Ona necə baxıbsa heyran gözlər min yerdən,
 Heyvanlar da adama belə inamlı baxır –
 Sanki qan düşməyəcək araya əvvəl-axır...
 Ancaq insan bu yeri yada salır hər zaman,
 Meşənin keşiyində: Əmək, Ölüm, Həyəcan...
 Hərden inadkar itlər öz ovunun dalınca,
 Düşüb bu yerə gələr, ancaq yalqız qalınca.
 Bataqlığın içində, bu dərə qırığında
 Gördüyü mənzərədən varlığını unudar.
 Dəli bir zingiliylə qayıdıb cumar geri,
 Qaçar düz evə kimi, heydən düşər dizləri.
 Yixılır əsə-əsə Sahibi ayağına,
 Yalnız evdə birtəhər qorxu keçər, ovunar.
 Dərə ovçu dilində Krepyu adlanırdı,
 Adından ovçuların ruhu qanadlanırdı.

Əger sən öz yerindən çıxmasan, səfəh ayı,
 Voyskiyə məclisdə yetişməzdə harayın.
 Ətriyle dəli etdi yoxsa səni pətəklər,
 Ya çöllərdə qızılı yulaflıq səni çəkər.
 Çıxb öz dünyanızdan, seyrek meşeyə düşdün,
 Öz izin səni satdı, ayağından ilışdin.
 Ovçular izə düşüb yerini bəllədilər.
 Haraya dadanmışan, -- Voyskiyə dedilər.
 Voyski ovçularla tez yetişdi sorağa,
 Geriyə yol kəsildi, aldılar aralığa.

Tadeuş bilirdi ki, artıq iş işdən keçib,
 Ovçular meşədədi, bu səfərə gecikib.

Nahaqdan donub qalıb yerinde atıcılar,
 Bu mürgülü dəredən nə səda, nə hənir var.
 Hamı intizardadı əllərdə qoşalülə.
 Meşə sessiz nəğməni arxayıñ ötür hələ.
 Dəniz dalğalarına baş vuran qağayıtek
 Dere dibsizliyinə can atır neçə köpək.
 Diqqət Voyskiyədi, ondan gözlenir aman,
 Osa qulağı yerdə: ses gəlirmi uzaqdan?
 Qulağımı xəstənin sinəsinə söykəyen
 Həkim kimi ən vacib xəbər gözləyir deyən,
 Ovçular Voyskidən həllədici söz umur.
 Gözlərdə ümid çıxdu, ümidiñən ruh ovunur.
 "Gelir! Gelir!" – deyərək, tələsik qalxır yerdən,
 Hamı həyəcanlıdı gözlenilən xəbərdən.
 Bir it cumur irəli, qalanları hürüşür,
 Bir an sonra meşeyə qorxunc hay-haray düşür.
 Səsdən hiss olunur ki, artıq tapıblar izi.
 Bu tülkü ovu deyil, itlər ayı hərisi...
 Səslərindən duyursan ovun məsuliyyətini,
 İt hürüşü gurlaşır, çatıb işin çətinini.
 Deyəsən ovlarına yetişiblər dərədə.
 Bu vaxt səslər kəsiliş: ayı qovzanır yerdən
 Cumur tazilar üstə, əle keçəni yırtır,

İtlərin səsi batır, qorxu, zingilti artır,
 Neçəsi otlar üstə düşüb qalır ölümçül,
 Öndə şığıyan tazi tələsirmiş ölümçün.
 Kaman kimi gerilən atıcılar himə bənd,
 Hamı nişana alıb, barmaqları tetikdə...
 Artıq əsəblər dözmür, cumurlar irəliyə,
 Vəhşinin qabağına hamı tez çıxsın deye.
 Baxmayaraq Voyski hamıya and vermişdi,
 "Tələsən cəza alır!" – əvvəldən bildirmişdi.
 Ancaq nə xeyri oldu! Hamı cumur irəli,
 Bir-birinin dalınca ateş səsləri gelir.
 Ancaq birdən batırıb ateşi, it səsini,
 Şütüyen güllələrin ona öcəşməsini.
 Ayı elə bağırır, sanki bir şimşek çaxır!
 Bu səsdən ağrı, qəzəb, bu səsdən heyrot yağır!
 Onun dalınca gedən itlərin səsi indi
 Nəcə gücsüz görünür? Tesvir etmək çətindi!
 Qalibiyət şeypuru! Susur daha silahlar,
 Hamının sıfətində qalıb təbəssümü var.
 Voyski qışqırıñ ki, bəsdi, risk etmək olmaz,
 Ayının arkasında dərəyə getmək olmaz!
 Kimdi onu dinleyən? Hamı qaçıq dərəye,
 Qorxaqlar da arxadan qanad açır dərəye.
 Meşeye çataçatda yenə talaya dönür,
 Burda ne ovçular var, ne gözetçi görünür.
 Voyski qoşularaq Tadeuşla Qrafə
 Ova müşayiötçitək uzaqdan baxır dəha!

Onların lap yanında nərilti qopur bu an,
 Ayı ildirim kimi çıxır yaşıl buluddan.
 Cumur onların üstə quduz bir ehtirasla,
 Ağac, kötük, daş bilmir, fərqinə varmir əsla,
 Kötüyündən çöp kimi qoparır palıdları
 Əlinə nə keçirse, atıñ onlara sarı.
 Dal ayağı üstüne elə qalxıb dikəlir –
 Elə bil ki üstüne qəzəbli bir dağ gəlir.
 Əlindəki kötüyü kənarə atıb birdən,
 Qamarlamaq isteyir üçünü də bir yerda.

Nə Qraf, nə Tadeuş... bilmirlər qorxu nədir,
 Tüfəngləri nişanda, əlləri tətikdədir.
 İldirimötürəndi onlar buludə qarşı,
 İkişi birdən atır! Kim belə edər? – Naş!
 (Yoxdu təcrübələri! Olmaz bir yerdə atmaq,
 Ümid varmı sonradan dosta köməyə çatmaq.)
 Buyur! Hədəfə dəymir heç birinin gülləsi,
 Növbə ayıya çatıb, tullanmağa tələsir!
 Ancaq nizə hazırlı, əl atır ikisi də
 Bir anda yapışırlar ikisi bir nizədən.
 Ayı da çathaçatda caynaqları açılıb,
 Qəzəblı gözlərində qanlı oxlar saçılır.
 Kime bir pəncə çalsa yaqın yarılar bağrı,
 Qorxudan ekilirlər seyrek meşəyə doğru.
 Onların arxasında ayı qaçıq qəzəblə,
 Qrafın kəlləsini indi alacaq ələ.
 İndi onun beyninin tən yarısı gedəcək
 Şlyapayla bir yerdə kəlləsi də itəcək.
 Ayı öz məqsədine yetə bilməyir: "Əfsus!"
 Özlərini yetirir Asessor, Notarius.
 Anbardar da bir yandan hədəfə yaxınlaşır,
 Ksendz Robak yürüür, ancaq boş əllə, çəşir.
 Bu vaxt ateş səslənir, bərkdən, dostcasına bir,
 Ayı tullanır göyə, sanki dovşan rəqs edir.
 Sonra yixılır yenə – bir palid tiri kimi,
 Əllərini yelləyir dəyirmən pəri kimi.
 Qrafi sıxışdırır, bir pəncə vurmaq üçün,
 Çapalayıb son dəfə ayağa durmaq üçün.
 Daldan "Spravnik" yetir, "Stryapçina" yanında³¹
 Voyski şeypurunu qapır lap zamanında.
 Parıltılı ilantək qurşağından sallanan
 Uzun kəl buynuzunu bərk-bərk üfürür bu an.
 Qan dolmuş gözlerini qapayıb göz qapağı,
 Şisir balqabaq kimi üfürməkdən yanağı,
 Özünü cəmləyərək üflürür var nəfəslə,
 Birdən buynuz səslənir təmiz, güclü bir səslə.
 Bu səs qanadlanaraq uçur dərəyə sanı.
 Pusquda diksindirir nigaran ovçuları.

Qocaman incəsənət künçə-bucağa yetdi,
 İlkin harmoniyani yenə yerbəyer etdi:
 Yenə meşə canlandı, səs düşdü palıdıläğə,
 Yenə yürüş başlandı, itlər cumdu qabağ'a.
 Buynuz səsi yayılır, bütün meşəni sarır,
 Ovçular arasında məsaflələr qısalır.
 İtlər səs-səsə verir, vurnuxur neçə köpək.
 Meşə – arı yuvası, uğuldayıb bu petək.
 Voyski dayansa da bu səsin yolu uzun
 Dalğa-dalğa yayılır eks-sədəsi buynuzun.

Boru yenə dillənir, səsi dəyişib ancaq,
 Sanki indi ağızından ac canavar çıxacaq.
 O elə ulayır ki, tük ürpəşir səsindən
 Gah da ele bilirsən şir çıxır qəfəsindən,
 Hərdən çaqqał ulayır, hərdən ayı bağırır.
 Voyski üfürdükçə meşəyə qorxu yayır.
 Voyski dayansa da, bu səsin yolu uzun,
 Dalğa-dalğa yayılır eks-sədəsi buynuzun.
 Ağaclar cavab verir mahniya bir ağızdan
 Bütün meşə xorları oxuyur xoş avazla.
 Mahni cilalanırdı mənzilə yetənəcən,
 Uzaq dağ ətəyində qırılıb itənəcən.
 Axır ki boru susur, bu dəfə lap doğrudan,
 Voyski nəfəs dorib etrafə baxır bir an.
 Buynuzu əvvəlkitək keçirir komərinə.
 Ancaq onun harayı dodaqdan getmir hələ.
 Mahnının son xalları yetir ona uzaqdan.
 Ona ələ gəlir ki, yenə gurlayıb hər yan.
 Mürgündən oyanaraq uğuldayıb meşəlik...
 Bu səs onun qoynunda qalacaq həmişəlik.

Notarius Asessorla mübahisə edir: ayını onların hansı öldürüb?
 Gervazi mübahisəni kəsir: ayını öldürən ksendz Robakdır. Onu şərəf-ləndirmək isteyirlər, lakin artıq ksendz yoxdur, aradan çıxıb. Voyski Doveyka və Domeyka adlı iki şlyaxtaçıdan məzəli əhvalat danışır.

Geriye qayıdanda qabaqlarına dovşan çıxır. Notariusla Asessorun köpəkləri onun dalınca qaçırlar və ovu biabırçı şəkildə əldən buraxırlar.

BEŞİNCİ KİTAB

KÜSÜ

Voyski ovdan döndü. Yene də Soplisova...
Burdasa Telimena hazırlıq görür ova.
Öz sakit otağında fikrə dalsı da yalqız,
Köksündə əllərini çarpazlasa da halsiz
Xəyalında öyrənir iki ovun izini,
Arzusundan keçir ki, tutsun hər ikisini.
Kime üstünlük versin? Qraf – gözəl oğlandı,
Əsil-nəslə tanınır, özü də mehribandı.
Artıq vurulub ona... ancaq etibar hanı,
Birdən fikri deyişər! Özgəyə qaynar qanı!
Kübarlar necə baxar? Qohumları nə deyer?
Kasıblığım bir yana, axı ondan böyüyəm!..

Belə düşüncələrə, dikəldi öz yerindən,
Elə bil ki, boy atıb qalxdı fikirlərindən.
Sinəsində düymələr açıldı birər-birər,
İndi gözəlliyyini güzgü ona göstərər.
Kimden məsləhət alsin, bəlkə sorsun güzgündən,
Ah çəkerek oturdu öz yerində təzədən.

Qraf – pandı, zəngindi! Varlı kişilər dönük!
Özü də sarışındı! Sarışınlar lap sönüklər!
Hələ uşaq olsa da, Tadeuş çox sadədi.
İlk məhəbbət! Bu sözler ürəyimi titredir!
Əger ondan yapışsam mənə tez bağlanacaq,
Axı mənə borclulu, yəqin bunu anacaq.
Təmizdi, vicdanlıdı, könlünə xal düşməyib,
İlk sevinci unutmaz! Həc kimlə görüşməyib!
Birnəfəsə içəcek bu zövqü, eyləncəni,

Onunla yaxın olmaq daha çox çekir məni.
Gör nə bayram olacaq, sevincdən öleceyik,
Bu ürək qismətinə xoşbəxtcə bölcəyik!
Yoxsa ki, bu düşkünlər! İçkiçilər, gəzənlər!..
Onlara bu dünyadan sevgisi çoxdan zəher!..
Telimena ağılla hər şeyi ölçüb-biçir,
Gələcəyi bir anda gəlib fikrindən keçir.

Bəs adamlar nə deyər! Gizlənmək olar ancaq,
Yadların arasında nə çoxdu sığınacaq!
Paytaxtın tūnluyundə onları gəzən hanı?!
Bu fərəhli fikirlər qucur Telimenanı!..

Tadeuş çox cavandı, ona köməyi dəyər,
Kübar dairələrlə onu tanış eləyər.
Təki ona dost ola, yar ola, həmdəm ola!
Gəncliyə sevinc doğa, batib gedən qəm ola!
Bu fikirlə gəzinir, arzusu aşılı-daşır,
Sonra yenə tutulub divana yaxınlaşır.

Arada Qrafı da düşünür Telimena,
Nə olar Zosenkanı əre verərlər ona.
Bu senator qızıyla³² Qraf lap uyğun gələr,
Cəmiyyətdə yerləri... Yaraşır ailelər.
Onları nişanlamaq mümkün olsaydı əgər,
Bu cavan ailədən ona çox kömək dəyər,
Zosinaya qohumdu, Qrafə da ki elçi...
Onlara böyük olub böldəri hər sevinci.
Ürəkde razı qalib qurdüğü bu plandan,
Tələsir səsləyərək Zosyanı tapsın bu an.
Zosyasa açıq başla, gündən gizlənməyərək
Dayanıbdı əlinde rübəndə bənzər ələk.
Pirpzılı cil toyuqlar etrafdan qaça-qaça,
Yanında gəzişirler qart xoruzun dalınca.
Kəkilli fərələr də əsdirir başlarını,
Hərəsının başında nadir bir inci yanır.

Başlarının üstündə kəkilləri qərənfil,
Yüz gözlə qızı baxıb, əylənlərlə elə bil.
Dallarınca hind quşu... bənzər lovğa hakimə,
Burnunu sallayaraq qulaq asmir heç kimə.
O yanda tovuz quşu, gəzisir ağır-agır,
Yerişinə yön verir ala-bəzək quyruğu.
Göyərçin dəstəsinin qanadları gümüşü,
Fırlanıb pirlitliyə məxmer çəmənə düşür.
Bütün həyat elə bil sarınır ağ kəmərlə
Başına lent bağlayır bəyaz göyərçinlərle.
Quşlar min rəngə çalır, alovlu, ala-bəzək,
Başlarında al-əlvən tacları çiçək-çiçək.
Quşlar bir dəryaçadı, Zosya ortada ada,
Quşlar balıqlar kimi batıb çıxır dəryada.
Gözel ayaqlarının etrafında qaynaşır,
Su altda zanbaq kimi bir-birinə dolaşır.
Nə isə danışıllar həyəcanla, həvəslə.
Dörd tərəfdən Zosyaya dikilir mərcan gözlər...

Onların arasında təsəvvür et bu qızı,
Ağ geyimli, ağ üzlü, yanaqları qırmızı.
Çiçəklərin üstündən xərif keçən kəpənək,
Gün altında bərq vurur fəvvərə şırnağıtək.
Əlindəki əlekden dən səpib tez boylanır,
Yağdırır inci əldən inci kimi bugdanı.
Litva xörəyi üçün ehtiyatla qorunan
Arpa yarmasını da quşlara edir qurban.
Birdən üstü açılsa, bilir, cəzalanacaq...
Quşları yedizdirib kef çokır, indi ancaq!..

Kimse çağırır onu: "Bu xalamdı, şübhəsiz!"
Qalan dəni də sopib, evə tələsir səssiz.
Ələkdə takt tutaraq yolboyu takıldıdır,
Gah qaraçı dəfitək başı üstə fırladır.
Gedir sevinc içində quşları qorxudaraq,
Göyərçin dəstəsini səmaya uçuraraq.
Ayağı yera dəymir, bu yerişdi, uçuşdu?

Quşların arasında o da qanadlı quşdu...
Ağ göyərçin dostəsi önlündə meiyyeti,
Onu Afroditadan ayırmaq olmaz qəti!..

Xalasının yanına atılır pəncəredən,
Qaçış onun yanında diz üstə enir həmən.
Xalasının əlleri çox zərif, qardan da ağ,
Yumru yanaqlarını astaca oxşayaraq
Nüfuzlu baxışıyla onun gözünə baxır,
(Onu dünyalar qəder sevir xalası axı!)

Sonra da Telimena otaqda gezişərək
Ciddi bir ifadəylə tapşırıq verir bərk-bərk:

– Zosenka, sən, elə bil, yaşını unutmusan,
Daha uşaq deyilsən, on dörd yaşa çatmışan.
Sən – senator qızısan, yetib cavanlıq çağın,
Bəsdi xidmetçi kimi quşlarla oynamağın.
Mujik uşaqlarıyla oynamışan bu qədər
Daha bu mümkün deyil, daha dəcəllik yetər.
Elə bil qaraçisan, bədənin tamam yanıb,
Kəndçi qızları kimi saçların pırpızlanıb.
Bilirsən nə deyirlər sənin kimi olana
"Nə götürə bilirsən, nə vermək olur yana!"
Sənə baxa bilmirəm, ürəyim dönür qana,
Gərək daha çıxasan cəmiyyət arasına.
Kübar məclislərini görəsen, öyrəşəsən,
Tez-tez qonaqlar gələ, onlarla görüşəsən!

Zosya atılıb-düşür, sevincək baxır ona,
Pişik kimi tullanır xalasının boynuna
Ayrılır, el çalaraq yenidən qucaqlayıb,
Sözü üyüdüb-tökür, gah gülür, gah ağlayır:
"Ah, xalacan, nə vaxtdı görmürük qonaq üzü,
Toyuqlar arasında keçir gecəm, gündüzüm!
Birə qonağım olub, o da göyərçin... vəhşi...
Toyuqlara dən verdim, başqa mənim nə işim...
Qıflılanıb qalmışam balaca bir otağa,
Səndən niyə gizlödim, səbrim tükənib dahan...

Telimena Zosyaya çoxlu məslehet verir: necə geyinmək lazımdır, özünü necə aparmalısan, tapşırıq ki, Qrafa xüsusi fikir versin (Tadeuş özü üçün saxlamaq məqsədilə). Sonra onlar yenice qayıdır gəlmış ovçuların yanına gedirlər. Burda Tadeuş ilk dəfə Zosya ilə Telimenanı birgə görür və Zosyanı tanır. Son dərəcə dilxor bir halda qaçırlar, ətrafdə dolaşır və nəhayət, "fikirlər məbədində" düşür, orda Telimena ilə rastlaşırlar və onunla barışır.

Tərs Protazi, Hakimin tapşırığına baxmayaraq, yenə də şam süfrəsini sarayda açıb. Ovçuların ovqatı təlxədi, eşəbileşiblər, çünkü ovda en düz atan heç kimə belli olmayan naməlum bir ksendzdir. Tadeuş Telimena ilə barışsa da tutqundur. Telimenanın onun süfrə xidmətini gözgöreti bir meyille qəbul etməsi, donunun yaxasının çox açıq olması, en pisi isə boyanması onun xoşuna gəlmir. Baxmayaraq ki, bu rəngin diqqəti cəlb eləməsinin bir sebəbi də o özü idi, ola bilsin ki, "fikirlər məbədində" Telimena ilə çox yaxın olanda rəngin bəzi yerlərini o özü silmişdi. Onu eşəbileşdirən bir də bu idi ki, Zosya bostanda hansı bir görüş haqqında danışıp fərəhələ gülür. Qısqanlıq Tadeuşa əzab verirdi. Süfrədə az danışırlar. Təkcə Voyski ciddi-cəhdə məclisi şənləndirməyə çalışır. Qraf divarlara, onun ulu baba-farı tərəfindən öldürülmüş maralların bu divarlardan asılmış buy-nuzularına baxır, babalarının portretlərini, gerblərini görür və elə buradaca, birdən-birə sarayı əldə etmək iddiasını hamiya etən edir. Gervazi hevəslə bu fikri müdafiə edir və Soplislərle və onların qonaqları ilə özünü saymazyana aparır. Vozni də söhbətə qarışır; Gervazi ağır açar topasını çoxdan zəhləsi gedən Vozniyə atır, o isə əyilib, zərbədən yayılır. Mübahisə savaşa çevirilir. Qrafla Gervazi yumşalıqlar və Gervazi ona təklif edir ki, sarayı köhnə dədə-baba qaydası ilə, hücumla alınsın. Qraf heyətdədir, xüsusən bu fikrin romantikliyi onu heyran qoyur... Gervazi yatmağa hazırlaşır və xəyalında Soplislərdən alınan intiqamın parlaq səhifələri canlanır.

ALTINCI KİTAB

BİNƏ

Astaca oğurlanır rəngi qaçan qaranlıq,
Dumanlı dan yerində işıq donur bir anlıq,
Vadide gün başlanıb, üfüq işarmır qəsdən,
Göydən saßanır zülmət, Litva koması üstə
Asılan çardaq kimi; ancaq orda, Doğu-da
Ağ ləkə böyüdükə, səhər çıxır qorxudan.
Hiss olunur: gün gəlir qanı qara, yuxulu,
Gözünü ova-ova keçir əbədi yolu!

Yer də göyə baxaraq yuxuya qalıb deyən,
Naxır çöle gec çıxıb bu gün hər dəfəkindən,
Bu vaxtlar meşəliyə qaçan dovsan yubanıb,
Xırılıltı kələmin yanında qalıb canı,
Nə yeməkdən doyaraq meşəyə qaça bilir,
Nə bu göz qabağında səhəri aça bilir.
Dovşan balalarının kefi kökdü çoməndə
Ancaq əlacları yox... artıq səs düşür kəndə.

Meşədə də sükünet! Quşlar oyanır, aha!..
Gözləri açılsa da qorxular oxumağa.
Tükərini qabardıb, uzadıb başlarını
Günəşi gözləyirlər. Budur göl işıqlanır
Leylek bir ağız ötür; sonra islaq sərcələr,
Pis hava xəberiyələ peyğəmbərlik edirlər.
Kəndçilər donquldanır qara xəbərə yenə
Ancaq bu engel olmur gündəlik işlərinə.
Sada neğməleriyle oyadırlar çölləri,
Bu neğmədə kədər var, qəm var min ildən bəri.
Alnından tər tökülen yorğun, tabsız mahnilər,
Ax çöllərdə əriyən, ax cavabsız mahnilər!

Gün altda çin parlayır, biçinin səsi gəlir,
Bu səse səs verməyə çolun həvəsi gəlir.
Bir vəri qurtarantək düşürlər ayrı vərə,
Yanda dəryaz döyənler güc verir çəkicilərə.
Adamlar özü yoxdu, biçinin səsi gəlir,
O gözə görünmeyən mahniya bax, yüksəlir!..

İqtisadçı çökərək san dərzin üstünə,
Biçini unudaraq fikrə gedibdir yenə.
Yollarda canlanma var, gəlib-gedən çoxalıb,
Bilmir nə məsələdi, o da heyrətdə qalıb...

Səhər sübh açılanдан geniş el yollarıyla
Keçib gedir faytonlar, karetalar dal-dala.
Kəndçi arabaları, adı, sadə qoşqular,
Onlardan da qabaqda, ata sarılmış çapar.
Sağdan süvari keçir, yorğunluq çıxıb yaddan.
Soldasa toz-dumandı, qopub iyirmi atdan.
Hamısı da tələsir – kimə hansı yol düşüb,
Hardan hara gedirlər? Niyə qalmaqal düşüb?
İqtisadçı narahat qalxır dərzin üstündən,
Yenə nə hadisə var, nə baş veribdi görən?..
Kimdən xəber aldısa, cavab verən olmadı,
Ruh kimi uçub getdi atlılar qaranlığı,
Ancaq zəif nal səsi uzaqdan gəlir daha.
Bir də qılınc... doğmaca cingiltisi yayılır,
Canına qorxu düşən iqtisadçı ayılır,
Birdən başa düşür ki, hara gedir atlılar,
Bilir ki, Litva üstə dava təhlükəsi var.
Ölkə sakit olsa da, gozirdi dedi-qodu,
İndi bu tanış səsler onu yaman qorxudur.
Yəqin Dombrovski, ya da Napoleondı,
Demək bitdi rahatlıq, demək dincliyə sondu!
Bəs bu atlılar kimdi? Hara gedirlər belə?
Burda, biçinçilərin xəberi yoxdu hələ.
İqtisadçı tələsik Soplisə yola düşür:
“Yəqin orda bilerlər, adamlarla görüşüm!”

Küsüdən sonrakı gün... Malikənə qəmlidi,
Hamı sükut içində səssiz danışq gedir.
Tek xanım Voyskayanın əlində kart, fal açır,
Maryaj³³ təklif eleyir, hamı oyundan qaçır.
Qonaqlar əyləncəyə gizli bir ikrah duyur,
Kişilər – çubuq çekir, qadınlarsa – toxuyur...
Hətta milçəklər yatır.

Atıb milçəkqovanı
Pan Voyski tənbəlcə gəzir, sıxlıh canı.
Gedir mətbəxə doğru, qulağına səs dəyir.
Gələn iqtisadçıdı təzə xəbər söyləyir.
Yanaqları qızaran şışlərin görkəmindən
Mətbəxin xoş ətrindən, bu sükutun qəmindən –
Yavaş-yavaş adlıyib gəlir aşpazin səsi,
Köməkçi qadınların bərkdən mübahisəsi.
Hakim yenə səhərdən sərt bir çağırış³⁴ yazır,
Arabaçı qapıda, səhərdən əmrə hazır.
Hakim onu çağırıb oxuyur yazdığını
Arabaçı sevinir, yenə qaynayıq qanı
Utanmasa qol açıb, ortada oynayardı:
Yenə ara qarışib, qisas imkanı vardi.
Hakim şikayatında işi kökündən yazır:
Qraf ilə Gervazi qala bilməz cəzasız.
Biri təhqir eləyib, birisə dava salıb,
Hər ikisində günah var, hörmət-izzət azalıb.
Gərek dəyən ziyanı birlikdə ödəsinlər,
Hamının qarşısında, sonra üzr istəsinlər.
Çağırış məsullara tələsik yetməliyi,
Arabaçı ürəkdə sevinib, bayram edir.
Yadına düşür yenə öten, sevimli günlər,
Tez-tez coşan qalmaqal, xüsusi hədiyyələr.
Ömrü davada keçən, cosur, qoca veteran –
Xəsteliyi unudur, yaş da çıxır yadından.
Sənki boru səsinə yatağından sıçrayır,
“Moskalları döyməli!” – səsə düşür çöl-bayır.
Qaçır taxta ayaqla, ürəyində həyəcan,
Ona çata bilməyir arxadan neçə cavan.
O elə tələsir ki, səfərə silahlansın,

Rəsmi geyim-kecimi artıq yükdü, nə lazım?
 Bayram deyil ki, yenə bəzənib-düzənəsən,
 Dar şalvar, yüngül geyim... gərək yola dözsəsən.
 Bir də isti gödəkçə, etəkləri düyməli,
 Açılan kimi dizini örtəcəkdir, deiməli.
 İsti qış papağının açdı qulaqlarını,
 Soyuq olmasın deyo, bükdü ayaqlarını.
 Əlinə ağac alıb, düzəldi palçıq yola.
 Görəsən hara gedir, nə işdi xeyir ola?
 Düşmənlər arasında gizlənən bir cəsustək,
 O da gözdən yayınır məhkəmə olsun görək...
 Qrafın sarayına göz yetirib vadidən,
 Gəlir. Gözü tülüktək çıxıbdı hədəqədən.
 Burnunda qaxac iyi, süzür tövləni, damı,
 Baxır ki, bu tərəfdə hər şey qaydasındamı?
 Qovur meşə ətrini burnuna quyruğuya
 Dönə-dönə yoxlayır – havada zəhər olar...
 Cəmənlilikdən adlayıb yoxlayır samanlığı,
 Evi dörd dolanaraq künçə-bucağa baxır.
 Ağacını oynadıb sanki naxır qovlayır,
 Hərdən elə bilirsən bağçada quş ovlayır.
 Sonra da ehtiyatla fikir verib dörd yana,
 Çeperdən tullanaraq cumur ot tayasına.

Qatı nəm iyi gələn yaşıl çətənəlikdə,
 İnsan gizlənə bilər hər tufandan, külekden.
 Bostanlar arasından baş götürən dovşanlar
 Tazılın əlindən burda rahatlıq tapar.
 Köpəklər qova-qova dovşanları getirir,
 Çətənə “meşəsinin” tünlüyündə itirir.
 Panın qəzebi yatıb el çəkməsə cəzadan,
 Saray ehli de burda gizlənib tapır aman.
 Herbi səfərbərlikdən olar burda yayınmaq
 Nə qədər gəzsələr də, tapa bilməzər, ancaq.
 Mübahisə, ədavət, dava düşsə araya,
 Hamı çətənəlikdə yaşıl səngər arayar.
 Bu yaşıl cəngəlliyyin arxasında divar var,
 Yollar bu uca səddə çatan kimi qırılar.

Protazi nə qədər cəsarətli olsa da,
 Çətənənin iyindən nələr düşürdü yada:
 Ötüb-keçən günləri dirilirdi təzədən,
 Çətənəlik nə qədər qaçanları gizlədən.
 Pan Dzindolet bir zaman onu sıxıb divara
 Tapançayla qorxudub,

az qala
bağrıñ yara.

Stol altda it kimi hürməyi tələb etdi,
 Yazılıq arabacını çətənəlik gizledi.
 Panın ağızı yırtıqdı, nə istəsə söylərdi,
 Seymi qovalayardı, məhkəməni söyərdi.
 O da Volodkeviçtek³⁵ qəzəbli bir ürəklə,
 Keşikçi qaydukları döyərdi dəyənəklə.
 Cırıq-cırıq eyləyib məhkəmə kağızını
 Onunla

Arabaçının dolduraraq ağızını,
 Deyərdi ki, yeyəcək məhkəmə qərarını.
 Arabacı çeynəyer, udmağasa yox canı,
 Ürəyini çeynəyib, özünü yeyo-yeyə
 Bacadan tullanaraq qaçardı çəltikliyə.
 Litvada çoxdan bəri belə bir adət vardı,
 Çağrışçının boynuna tatarı dolanardı.
 Ya da yağlı bir söyüş: ay fərsiz oğlu, fərsiz,
 Arabacı hələ də bu adətdən xəbərsiz.
 Hakimə neçə dəfə təklif eləsə yenə,
 Çoxdan bəri çağırış almamışdır əlinə.
 Xidmət göstərmək üçün əlaməndi bu yazılıq,
 Hakim qocaya baxıb verməmişdi razılıq.
 Bu günse... ayrı gündü.

Çatıbdı arzusuna.

Çağrış çatdıracaq –
 Hakim tapşırıb ona.
 Əliyilə çətənəni aralayıb yol açır,
 Sanki yaşıl dalğalı bir dəryada qol açır.
 Üzür səssiz-səmirsiz, ləpələrin altında,
 Dikəlib çıxır “sudan” evin bir qanadında.

Gizli bir həyecanla boş həyəti dolanır,
Sarayda səs-səmirlər yox, elə bilcadulanır.
Yenə kağıza baxır, yenə kefi kökəlir,
Elə bu vaxt hardansa addım səsləri gelir.
Əvvəl qacaq isteyir. Sonra görür tanışdı,
Ksendz Robak heyətlə yanında dayanmışdı.

Qraf silahlanaraq saray adamlarıyla
Qapını açıq qoyub telesik düşüb yola.
Salonun ortasında bir sursat sergisi var,
Yan-yanadı neçə cür tüsənglər, tapançalar.
Neçə silah hissəsi səpilib döşəməyə.
Barıtqabı, patronlar...

Ova gediblər deyən.

Bəs onda qılınc nədir? Bəs bu dəstəksiz nizə,
Bəs bu köhnə silahlar hardan çıxıbdı üzə.
Sanki bütün anbarlar, zirzemiler boşalıb,
Bütün silah tutanlar bir haraya qoşulub.
Ayaq altda neçə cür qılınc, dayandoldurum,
Ksendz Robak boylanır: nə olub, kimdən sorum?
Sonra xidmətçiləri axtarır xəbər tuta,
Ancaq kimə rast olur, iki düşkün arvada.
Onlardan öyrənir ki, burda neçə kişi var
Hamısı silahlansıb, Dobjinə yollanıblar.

Şlyaxta mərdliyiylə şlyaxta gözəlliyi –
Dobjinin şöhrətidi... – bunu Litva da deyir.
Müharibə, ya yürüş olmasa burda əger,
Həmişə basırıqdi, hay-küylüdü küçələr.
Üçüncü Yan vaxtında yürüş-filan olanda
Altı yüz şlyaxtalı yiğilardı bir anda.
Ancaq o illər keçib. İndi icma kiçilib,
Çox məclisler soyuyub, çox sağlıqlar içilib.
O vaxt həyat ayrıydi, seymdə, pan evində,
Hamı öz işindəydi: şənliyində, kefində.
İndi daha Dobjində mahud kaftanlı yoxdu,

Kətan paltar içinde ürekler də soyuqdu.
Bayram geyimi kuntuş. Kəndcilər nə geyir bəs?
Ala-bəzək donları... ayrısına bənzəməz!
Şlyaxtalı qadınlar paltarı naxış-naxış,
Ayaqları başmaqlı... naxır dalınca yay-qış!...
Əlcəkli əlleriyle kətan əyirir onlar,
Çörək boğçası ilə xırmana dəyir onlar.
Öyünməyə haqqı var dobjinlilərin, inan,
Dil zərif, boyşa uca – seçilirlər hamidan.
Qarasaç, qartalburun... bu el alagözlüdü,
Baxan kimi bilinir – qədim polyak nəslidi.
Polşadan çıxsalar da dörd yüz il bundan qabaq,
Əsil-nəseblərini heç vaxt unutmayaraq,
Hələ de üzməyiblər Koronadan³⁶ kökləri,
Ehtiramla anırlar hələ də böyükleri.
Xaç suyuna salınan körpələr zərif, incə,
Onlara ad verilir ailə adətinə:
Vorfolomey, ya Matvey... ayrı ad ola bilməz,
Uşağının adını öncədən bilir hər kəs.
Vorfolomeyin oğlu yəqin Matvey olacaq,
Matveyin övladısa Vorfolomeydir ancaq!
Şlyaxtalı qızların adı – Kaxna, Marina,
Başqa bir ad qoyulsə, ögey baxarlar ona.
Onları qarışdırıb çəş-baş salmamaq üçün,
Hərənin öz ləqəbi!.. Ölürler yamaq üçün.
Ləqəbindən görünür hər kəsin ləyaqəti,
Ləqə də var yiyesi yaraşan deyil qəti,
Bezisimin bir deyil, bir neçə ləqəbi var,
Hər kənddə ayrı adla, ayamayla tanınar.
Təqlidini çıxarıb Dobjindən gələnlərin
Yerlilər də ləqəbə öyrəşib çoxdan bəri.
Çoxdan belə adqoyma yayılıb hər tərəfə,
Mənasını düşünən olmayıb birçə dəfə.
Qonşu qonşuya baxıb, özünü oda yaxıb,
Oda yox! Bir ləqəbə, mənasız ada yaxıb!
Matvey Dobjinskinin – bu nəslin böyüyünün
Adı “Hərdəməxəyaldı”, yaddan çıxmayıb bu gün.

Ancaq başa çatanda Kostyuşkanın üsyani,
"Yanpörtü"³⁷ çağırıldılar doğma kendində onu.
"Dovşan" da deyirdilər – ona Dobjin elində,
"Düzünəqulu Matka" – litvalının dilində.

Özü dobjinlilərin böyüyü olan kimi,
Kend içində seçilir evinin də görkəmi.
Bir yanı yeməkxana, o biri yanı kilsə...
Görkəmində kasıbılıq... Sanki yaşamır kimse.
Hasarları yixılıb, qapı çıxıb yerindən.
Boş qalmış bağçasında kollar qalxıb yüz yerdən.
Ancaq xarabası da fərqlənir daxmalardan:
Cah-cələlli günləri olub onun bir zaman.
Kərpic divarlarının düzülüşü, hörgüsü.
Firavan bir keçmişden soraq verirdi, düzü.
Heyetinde tövlosi, köməkçi dam, samanlıq.
Ötüb-keçən günləri yada salır bir anlıq.
Şlyaxta evləritək, burda hər səliqə var,
Ancaq kirəmitindən göyərib yaşıł otlar.
Daha qırmızılığından yoxdur esər-əlamət,
Yaşıł məmər rəng çekib, onu örtüb, nehayət.
Gül-çiçək ayaq açıb dümdüz divarda gəzər,
İtburnu, dağ lalesi – asma bağlara bənzər.
Nə yuvanın sayı var, nə də göyərçinlərin.
Qaranquş yuvaları – kamil sənət əsəri...
Otluqda yovşan artıb... Neço canlı səs-səsə...
Bir sözlə, köhnə həyat dönüb nəhəng qəsəsə!

Qalaya da çevrilib bu ev yeri gələndə,
Yurd üstə yad ölkənin yad əsgəri gələndə
Yerdəki mərmiyə bax, uşaq başına bənzər,
Dörd yanında ot bitib, üstündə böcək gəzər.
İsveçlərlə savaşdan düşüb ot üstə qalıb –
Yollara da döşənib, divara da ucalıb.
Heyətin küncündəsə, diqqətlə göz yetir bir,
Gicitkənlər içindən iyirmi xaç dikolır.

Burda öz ölümüyle barışmaq istəmeyen
İgidlorın məzəri duasız qalıb deyən,
Bir döyük xatiresi... əsgər yolu bitməyib,
Divar bezək içinde, hələ naxış itməyib.

Qapı taybatay açıq, önündə geniş otaq.
His basmış divar peçi, qılinc asmağa qarmaq.
Neçə ziqmuntovkanın³⁸ ovxarı yoxlanılıb,
Divar boyu nə qədər başı kəsik mix qalıb.
Ruhu da inciməyib ancaq polad qılincin...
İndi onun yerində hörümçək sərgi açıb.
Şlyaxtaçı gerbini hekk edibdi karnızdə,
Hər tərəfi toz basıb, yerin zibili dizdən.
Divarda tozə yapma – qaranquş yuvaları,
Orda-burda silahlar baxır tavana sarı...
Dörd qılinc toz içində çardaqdə düşüb yerə,
İgidlərdən qalsa da çatıb göyərçinlərə.
İndi qılınclar üstə göyərçin evdarlığı,
Köhnə geyim qızarır – təknəyə dönüb axı!
Dəmir zireh nə vaxtdı heyvan axuru olub
İçi yoncayla dolu, bir torəfi ovulub.
Sobanın üzərində rapira – şış əvəzi
İtirib kəsərini, ...onu da zaman kəsir.
Əl daşı qaşıyıblar qənimət muncuqlarla³⁹
Yeni Sercroy Marsı burdan qovub vüqarla
Hökəm edir Pominoya belə bir genişlikdə.
Ancaq bu məleykələr – narahatdır ürekdən
Çünki Mars geri dönür...

Dəyişir yene zaman,
Tələsik düşməlidir ilahələr taxtından.
Dobjinə haray düşüb, atlı səherdən bəri
Qapıları döyərək, dolaşır küçələri.
Kənd içində toplanır adamlar dəstə-dəstə,
Kilsədə şamlar yanır, qulaq tutulur səsdən.
Hamı cavab gözləyir: "Yeno nə olub?" – deyir.
Cavanlar tez-tələsik atları yəhərləyir.

Ərləri dile tutan qadınlar yalvarışır,
Hamı davaya cumur – bilən yox kimə qarşı.
Narahatlıq içinde nəsə gözləyir hamı,
Ksendzin şurasında – yenə kənd izdihamı...
“Yersiz mübahisədən hamı bezikib!” deyə,
Şuranın idarəsi tapşırılır Matveyə.
Yetmiş ilin qorxusu qapısından girməyib,
Bu köhnə konfederat⁴⁰ gücünü itirməyib.
Yaddan çıxmayıb hełə köhnə şücaətləri,
Dəməşq qılınçı ile göstərdiyi hünəri.
“Çubuq” adlandırsa da qılinc üstə əsirdi,
Ancaq bu çubuğuyla qılıncları kəsirdi.
Şuranın sədrliyi onunçun çətin işdi,
O əsgərdi, əzəldən döyüşə öyrənmişdi.
Karol Tarqovisaya – seymə gəldiyi zaman⁴¹,
Yenə üz döndərək Matvey qopmuşdu ondan.
Partiyani dəyişdi, köhnə fikri devrildi,
Adamlar arasında “flügerə” çevrildi.
“Gündə bir hava çalan” belə dediler ona,
Ancaq səbəb nə idi...

onun axtarışına.

Gündə cəbhə dəyişib, gündə biri tərəfdən
Vuruşanda bu yazıq cəbhə güdürdü görən?
Yoxsa siyasetçiydi, xidmət üçün Vətənə
Vaxtin nəbzini tutub uyurdu hər yetənə?
Bunları Allah bilər! Ancaq bir həqiqət var:
Heç vaxt tapa bilməyib onun qəlbinə açar
Nə lovğalıq, nə də pul!

Nədir dünyanın vari?

Birçə arzusu vardı: Çox döysün moskalları!..
Onları görən kimi haldan-hala düşərdi,
Nifrətindən tüpürüb, yolunu dəyişərdi.
Düşmən ocaq başında!
Ağır gəlirdi ona!
Hirsindən ayı kimi bağlıydı kahasına,
Matvey Oçinskiyle⁴² getmişdi son döyüşə,

İgid Yasinskiyle bir olmuşdu həmişə.
“Rozqa” adlı köhləni şöhrətləndi o zaman.
Görmüşdülər o neçə tullanıb uçurumdan.
Pul almağa gələndə Poteý panın yanına
İyirmi yara birdən vurmüşdular canına.
Onları ölmüş sayıb Litvani aldı kədər,
Ölmədilər... xəlbirtək dəlmə-deşik gəldilər.
Pan Potiy hörmət edib köhnə cəbhə dostuna
Xırda bir malikanə bağışlamışdı ona.
Hər ildə min zloti maaş da ayırmışdı,
Ancaq Matvey bu payı geriyə qaytarmışdı.
Geriyə qaytarmışdı: “Borcludur... ancaq... – deyə,
Potiy Matveyə deyil, Matvey özü Potiye”
Mülkdən, puldən el çəkib yene həmişəkitək
Balaca höyətində çalışır ter tökərək,
Bütün məhəbbətini aria verib,
bir də
Hərdən ova çıxardı doğma məşəliklərde
Hərdən balıq tutardı.

Dobjində o zamanlar

Latin üzrə, elm üzrə çox idi mütəxəssisler.
Şəhərdə təhsil alıb bu yerə göndərilən,
Qayğısız, səliqəli, torpağısa az bilən.
Onların arasında ancaq Matvey tək idi.
Zəhmətkeş olduğutək elmdə zirək idi.
Yurdun ağır günündə döyüslərə yollanan,
Adamları tanıyan, hamiya canı yanana
Bir əsgər ola-ola, əsil bilici idi,
Hüquqların müdriki, ovunsa bici idi.
Aləmə yayılmışdı cadugərlik şöhrəti
(Bu fikirlə pleban razi deyildi qəti...⁴³)
Hava neçə olacaq, deyərdi qabaqcadan,
Təqvim-filan yalandı... heyrandı qoca-cavan
Bu gün... taxıl gəmisi çaya çıxmasın, olmaz,
Səpin vaxtı çatmayıb, səfəri yubat bir az...
Matvey bir qənimətdi kənd üçün, millət üçün.
Yanına toplaşardı hamı məsləhət üçün.

Kimin işi dolaşib, gedirse məhkəməyə
 Ağız aramaq üçün gerek Matveyə deyə.
 Matvey belə hörmətə heç vaxt can atmamışdı,
 Şöhrət onu arayıb, özü gəlib çatmışdı.
 Hamıya hörmət edib, hamıdan hörmət gördü.
 Kimi yola saldisa qapıyadək ötürdü.
 Ürəyi sıxlırdı xoş sözdən, təriflərdən,
 Hər işə qarışmırı, ancaq dinəndə hərdən
 Elə söz deyirdi ki, kəsilsin mübahisə,
 Küsülülər bənd idi onun dediyi sözo,
 İndi də deyirdilər: Matvey hamıdan zirek!..
 Bu işi ədalətlə axıra yetirecək.
 Axı cavan vaxtında silaha sarılıraq,
 Moskallara bu qədər nifrət etməyib nahaq.

Həyəti başdan-başa gəzir dolaşır qoca,
 Oxuyur "Gün çıxanda"⁴⁴ mahnisini astaca.
 Yenə gül ətri gelir səhərin havasından,
 Sevinir ki, nə yaşşı, qatilaşmadı duman.
 Üfűkü bürüməmiş onu dağtdı külək,
 Nanə etirli çölə yaydı yun əlcimitek.
 Güneş də birdən-birə tonqaltək şölələndi,
 Şüa – qızıl şəlalə – her yana səpoləndi.
 Slusk ustalarının kəmər boyamasını
 Yada salan mənzərə hala gotirdi onu,
 Qızlar ütüləyirlər ipəyi səliqəyle
 Sonra usta rəngbərəng ipləri alır ələ.
 İpok min rəngə düşür, bezənir bahar kimi,
 Səhərin dumanına da ağ ipəkdi – qar kimi.
 Külək tarıma çəkir onu çöllər boyunca
 Güneş də bəzək vurur bu ipəyə doyunca.
 Gün altda gəzə-gəzə şükür edir Allaha,
 Təsərrüfat işinin vaxtı yetişib daha.
 Bir qucaq ot getirdi, köksünə doldu bahar,
 Fit verdi, bağça-bağdan qaçıb gəldi dovşanlar.
 Qalın otun içində nərgiz kimi ağaran,
 İki şam şöləsitək qulaqları düz duran.

Qiğılçımılı gözləri iki şəh dənəsidi.
 Dodaqları tərpanır, bir qırpmı ot bəsidi.
 Dikəlib pəncə üstə, qulaq asıb her yana
 Qaçırlar qonaqlığa, Matveyin hüzuruna.
 Zərif, yumşaq tüklü dovşanlar əhliləşib
 Biri ciyninə qalxır, dizi üstə əyləşir.
 Dovşanın ağılığına qarışır gümüş saçı,
 Bu ağılığa qərq olan qocaya baxmaq acı!..
 İsti, kök dovşanları kobudlaşan əliyə,
 Tumarlayıb oxşayır, dindirir, tutur dilə.
 O biri əliyəsə buğdanı səpib yere
 Göz vurur başı üstə seslənən sərçelərə.

Çox da üz göstərmədi bu sərçə dəstəsinə,
 Paylarını qoparıb uçub getdilər yenə.
 Dovşanlar da hiss edib yaxınlaşan səsləri,
 Qaçırlar, qiğılçımətək
 yanıb-söndü gözləri
 Gələn elçilər idi, camaatın adından,
 Baş eyib qarşısında Matveyə içdilər and!
 Yenə onun yanına gəliblər məslehətə,
 Hal-əhval soruşaraq, başlıdilar səhbətə.
 "İsa, bizə yar olsun!" – dedilər; "Amin!" – dedi,
 Bildi ki, ciddi işdi, axıradək dinledi.

Şlyaxtada bu zaman adam aşıb-daşırıdı,
 Kəndlərdən silahlanan cavanlar toplaşırıdı.
 Dobjinlilər – qabaqda, kənardan gələn də var,
 Yollar boyu düzülüb yüksəlmış arabalar.
 Qayın ağaclarına atların cilovu bənd,
 Matveyə sual verib, cavab sorur neçə kənd.
 Qapıdan boylanaraq, pəncərədən baxan kim,
 Səbirsizlik eləyib taya üstə çıxan kim...

YIĞINCAQ

Dobjinli Matveyin evindəki yiğincaq çox uzun çəkir. Gervazinin və Qrafın təkidiylə şlyaxta belə qərara gəlir ki, Qrafın düşməni olan Soplisə basqın etmək lazımdır.

BASQIN

Təbiətin tufandan qabaqkı susmağı var,
Ağır-ağır tərpənir göydə tutqun buludlar.
Sonra külək güc gəlir, buludlar topalanır,
Qəzəbdən gözlərində odlu ildirim yanır.
Bir hədəfə tuşlanır şimşəklərin salxımı –
Belə tufanqabağı fikrə gedibdi hamı.
Evin də, həyatın də bu lalı sükütu dərin.
Vahiməsi böyükdü gələcək döyüşlərin.
Fikirlər bu sinağın kölgəsítək qaralır,
Şirin-şirin arzular boynu bükülü qalır.

Şam başa çatan kimi qonaqlar – cavan, qoca
Təmiz havaya çıxır Hakimin arxasında;
Sədefotu örtülmüş uçuqlar arasında
Susub fikrə gedirlər, keçmişlər düşür yada.
Nəsə gözləyən kimi tez-tez göyə baxırlar,
Göy yera yaxınlaşış, birləşmək ümidi var.
Qaranlığın altında qovuşurlar nəhayət,
Yarimsöz, ya piçilti, sevgiyə yetər, elbet...
Bu gecə musiqisi – ürek titrəməsidi,
Görüşə həsrətlərin bu piçilti bəsidi.
Bu gecə musiqisi... sübhədək bizi izlər,
Oxuyar fasiləsiz yapalaqlar, ilbizlər.
Sonra ona qoşular yarasa qanadları,
Vurğun pərvanəyə bax, səsinə şamlar yanır.
Hər yerdə işıq gəzir, uçur ağ dona sarı,
Zosenkanın üzünə toxunur qanadları.
Gah çılpaq ciyinlərdə öz nəfsini yandırır,
Ya da qızın gözləri ona şamı andırır.

Xırda həşəratların xoru – havada əsən,
Şüşə qarmonikanın⁴⁵ səsi gəlir deyəsen.
Odur, aydın seçilir ağaçqanad tenoru,
Allah, bu musiqidən özün Zosyanı qorun...

Kökləmə başa çatır, ifaçılar tələsir,
Bürüyür hər tərəfi orkestrin gur sesi.

Evda hamı yatsa da... Tadeuş hələ oyaq,
Əmisini gözleyir mürgüsünü qovaraq.
Durub, ancaq qapını döyməyə ürok etmir.
O üzdə piçilti var, nə deyilir eşitmır,
Bağlı qapı dalında sırlar açılır yenə,
Qulağını söykəyir açarın deşiyinə.

Səsler həyəcanlıdı, iniltiləri duyur,
Ürəyi tab gətirmir, deşikdən göz də qoyur.
Görür Hakimlə Robak diz çökübər, üz-üzə,
Göz yaşları dayanmır... bu nə gizli möcüze?
Ksəndz kəlmə kəsmədən qucaqlayır Hakimi,
Hakim də onu öpür əziz adamı kimi.
İndi gel bu səhnədən baş açıb, bir şey anla,
Ancaq ksəndz dillənir ağrıyla, həyəcanla:
– Qardaş! Mən öz sərrimi gizləmişəm hamidan,
Günahımı əfv etsin! – Diləmişəm Tanrıdan.
Bir Allah, bir də Vətən – itaət yerim onlar!..
Ayrı ne söz-söhbətim, nə də umacağım var.
İstəmirdim bir kimse başa düşsün sərrimi.
Nə sən, nə də ki oğlum! Ölüm sizə yad kimi.
Ancaq aqsaqqalımız – ksəndzin buyruğu var:
Ömrə etibar yoxdu, sərriçənə xoş olar.
Həqiqəti söyləyib dərddən qurtulmaliydim,
Canımı çox sıxırdı qondarma Robak adım.
Ömür vəfa qılarmı? Dəbjində nə olacaq?
Kim bilir?
Əlamətdar günlər yetişir ancaq...
Fransızlar uzaqdı, yaza yetələr, bəlkə,
Onlar gelənə kimi dağılar bizim ölkə.

Qorxuram ki, onlarsız bızdə üsyan başlana,
Mən özüm günahkaram, onları yiğdim cana.
Anbardar da bir yandan, qarışdırıb her şeyi,
Qraf Dobjinə gedib, adamlar belə deyir!
Arxasında düşmədim, yoxsa çata bilərdim.
Ancaq Matvey tanıldı... Böyükdü mənim dərdim!
Bu xəbər Klyuçnikə yetər-yetməz, əlamən,
Qərarım veriləcək, qaçmaq olmaz qisasdan.
Ölüm məni qorxutmur, qəza gəlsə nə demək...
Ancaq mənə ağırdır əhdimizə yetməmək...
Dobjin də başsız qalıb, hər kəsin bir borcu var,
Şlyaxtaya dönməsəm, hamı məni qınayar!
Əlvida, əziz qardaş! Vida yelidi əsən,
Əgər geri dönməsəm, azca kədərlənərsən;
Ancaq həyat qurtarmır, dava qurtaranda da
Soplitsəni, bir də ki işimizi sal yada!

Son sözünü deyincə yanaşdı pəncərəyə
Bürünçeyə bürünüb getdi “əlvida!” deyə.
Bacadan atılıraq, qarışdı qaranlığa,
Hakim qaldı gözündən acı yaş yağa-yağa.
Qapını taqqıldadıb, Tadeuş nəfəs dərdi,
Sonra qapını açıb astaca baş endirdi.
Söylədi: “Əziz emi, səninlə olduğum şən,
Gözel günlər, an kimi, uçub getdi ömürdən.
Yenice o günlərin duyarkən ləzzətinini
Ayrılıq gelib çatdı, yollar səsloşır məni.
Dözməyə səbrim çatmaz, hətta sabaha qədər.
Qrafı çağırmuşdıq, cəhd etmişdim çox hədər
Mən onun cavabını verəcəyəm təkbətək.
Litvada duel yoxdur, qadağandı nə etmək.
Ancaq bu qadağanın Varşavaya dəxli yox,
Qraf da döyüşkəndi, hünəri var, ağlı yox...
O da çoxdan can atır mənimlə görüşməyə,
Üz-üzə gələcəyik, “Allaha pənah” deyə.
Mən onun cəzasını verəcəyəm, son kərə,
Sonra qarışacağam qiyamçı dəstələrə.

Lososna sahilinde⁴⁶, onlarla görüşərəm.
Ata vəsiyyətine əməl eləsəm, nə qəm?!
O qeyb olan vəsiyyət qaytarıbdı ruhumu,
Mən ona sadiq olsam, qurtararam yurdumu..."

Əmisi ona baxıb güldü: "Tülküllük etmə,
Sözün var, gözümə de, baxışını gizlətme.
Bilirəm fikrin nədir, məndən gizlətdiyin nə,
Qrafla bu haqq-hesab oyuncaq gəlir sənə...
Onunla üzülüşmək çətin deyil, tələsmə,
Fikrini öyrənməmiş ağacı dibdən kəsme.
Əvvəl adam göndərək, dost-tanış düşsün işə,
Düz sözdən, aydınlıqdan xeyir gəlib həmişə...
Adət var, ənənə var. Qraf da ustadı, bil,
Üzrxahlıq eləsə, keçərik, ölüm deyil.
Hələ ki vaxtımız var. Bəike, üzr istəyəcək.
Əsil məqsədi nədir, açıb bizə deyəcək!..
Sənin dərdin bu deyil, hissim məni aldatmaz.
Sözün düzünü söylə, dediyimə qulaq as!
Axı körpe vaxtından tanıyıram mən səni,
Gözündən oxuyuram ürəyindən keçəni.
Özüm yaşa dolsam da, bilirəm gənclik nədir,
Bilirəm gözəl qızlar ürəyini titrədir.
İndinin cavanları eşqə tez düşür demə,
Sən də ürəyini aç, öz əmindən gizləmə!"

Tadeuş piçıldadı: "Sözün doğrusu, ancaq,
Bu sırrım ürəyimdə yənə gizli qalacaq.
Mən özüm səhv etmişəm! Ox yaydan çıxıb, nə qəm!
Atılan addımımı inkar edə bilmərəm.
Ancaq məndən soruşma, kimdi günahkar, necə,
Soplisanı tərk edib getməliyəm indicə!"

"Dayan! – deyə əmisi dindi gülümseyərək,
Üyüb tökmək azdı, başa düşəsen gərək!
Dünən çox narahatdin – əhvalını duyurdum!
Yanındakı pannaya diqqətlə göz qoyurdun.

O isə oturmuşdu sənə fikir vermədən,
Uşaq oyuncağıdı, başa düşmürsen nədən?
Onun soyuq baxışı özü də bir cavabdı,
Sevenlərin dadına ume-küsüller çatır!
Yüz yol küsüb-başlaşmaq özü də əyləncədi,
Cavanlar dəymədüşər, ürekleri incədi.
Bəzən elə bilirsən bunlardan yaxını yox,
Bəzən də düşmən kimi, kənar gəzirler, soyuq!..
Bəhanə axtarıllar söz atıb sancımaq üçün,
Hərəsi bir tərəfdə otursunlar bütün gün.
Söz deməmiş görürsən doluxsunub yaş tökdü,
Başa düşsən küsmək də istəkdi, xoşbəxtlikdi
Soyuq yel əsen kimi ümidiñ düşmək olmaz.
Özün çare taparsan, indi səbr elə bir az.
Sənə biganə deyil, nahaq düşmə təşvişə.
Mən özüm əncam çekib, qoşularam bu işə.
Biz də cavan olanda bu yolları keçmişik,
Hər sözdən inciyərək, neçə yol and içmişik.
Etiraf yüngüllükdü, aç mənə ürəyini.
Mən də öz keçmişimlə tanış edərəm səni".

Tadeuş cavab verdi, gözlərinə baxmadan:
"Düzünü söyləyim ki, könlümə yatıb yaman.
Cəmi ikicə dəfə gördüyü Zosya-panna,
Yaxşı tanımasam da, vurulmuşam mən ona.
O zəriflik heykeli gözlərimdə ucalır,
Ancaq sevimli əmim mənə ayrı qız alır.
Podkomori qızına evlənə bilmərəm mən.
Gözəldi, ancaq yaddı! Siz də düşünün, lütfən.
Ürəyim də, ruhum da Zosyanın əsirise
Mən necə nişanlanıım sevmədiyim bir qız!"
Onun sözünü kəsib əmisi qalxır yerdən:
"Aha, bu ayrı səhbət, indi anlayıram mən!
Yaxşı ki gizlətmədin, sevgini, ürəyini
Elə Zosenkaya da nişanlaram mən səni!
Niyo sevinmeyirsən? Yoxsa yənə sözün var?"

Tadeuş cavab verdi: "Daha nə demək olar,
Xeyirxah qəlbinizin lütfü torifə gəlməz.
Ancaq ümidim yoxdu, bununla iş düzəlməz.
Bilirəm razi olmaz bu işə Telimena!"
"Özüm xahiş edərəm!

Elçi düşərik ona!"

Tadeuş əmisinə cavab verdi yenidən:
"Bilirəm bir şey çıxmaz Sizin bu elçilikdən!
Gözləmək imkanım yox, getməliyəm indice!
Sizinlə vidalaşıb ayrılıram bu gece!
Sözünüz yerə düşər, narahatlıq əbəsdi,
Ayrı şey gərək deyil, xeyir-duanız bəsdi!"

Hakim bigimi burub, hirsənmiş ona baxdı:
"Sen ki düz danişansan, ürəyin də açıqdı!
Mən də dünya görmüşəm, az-çox anlayıram bil,
Uzaq səfərə çıxməq sevgiye əlac deyil!
Bu qədər boşbəzliq, yalan yaraşmaz sənə,
Hardaydın srağagün? Düzünü de, eminə!
O qaranlıq həyətdə gecə kim idi gəzen?
Axı qoca əmino biclik gela bilməzsən!
Söylə əgər xal salıb Zosyanın ürəyinə
Aradan çıxarsansa imkan vermərəm sənə!
Belə oyunlar keçməz! İşini anla daha,
Səni məcbur edərəm qızı nişan taxmağa.
Əhd etmişən, əhdindən qaçmaq deyildir asan,
Nişan xalçası üstə zorla oturacaqsan⁴⁷.
Decəl oyunlar bitdi, keçdi uşaqlıq çağın,
Çox baş aparma, yoxsa, dərtləcəq qulağın!
Onsuz da bütün günü narahat olmuşam mən
Gecə də tezə xəber! Məni sevindirirsən!
Yaxşısı budur get, yat! Ağlın gəlsin başına!"
Çağrıdı arabaçı... kömək eləsin ona.

Tadeuş dohlizlərdə dəli kimi dolaşır,
Yenə götür-qoy edir, fikir başından aşır –

Belə boz üz görmüşdü ilk dəfə əmisindən,
Dumanlı dərk edirdi: "Əmim haqlıdır, deyən!"
İndi xəcalət çəkir Hakimin qınağından
Bunu Zosya eşitse nə deyəcək, ay aman!
Ona təklif eləsin? Bəs onda Telimena?
Yox, daha burda qalmaq mümkün deyildir ona!

Elə ki addım atıb qaranlığa tələsdi,
Bir xəyal, bir görünüş onun yolunu keşdi.
Ağ geyimli, qamətli... Oğlanın döndü halı
Xəyalşa yaxınlaşır əli ona uzaltı...
Bu ağappaq əllərdə Ayın kölgəsi oynar.
"Vəfasız! – piçildədi, – səndə etibarmı var?
Gözümüz axtarırdın, qaçırsan baxışimdən.
Sözümüz müntəzirdin, indi kimdi lal olan.
Xəstədənmi qaçırsan, səni çasdırır adım.
Mənə bu da az olub! – Kişiye çox inandım!
Naz satmaq yaddı mənə, səni heç incitmədim,
Səni xoşbəxt elədim – özümə qaldı dərdim.
Asan qələbə çaldın – asan da unudular,
O əzelki istəkdən indi könlündən nə var?
Yaxşı dərs verdin mənə, unutmaram heç zaman.
Daha qaça bilmərəm öz qınağımdan!"

Tadeuş cavab verdi: "Səbəbi ayrıdı, bax,
Nə ürəyim soyuyub, nə də qaçıram uzaq,
Ancaq gəl bir düşünək, inciklik qalsın yana,
Qoşa çıxmaqmı olar adamlar arasına?
Bizim günahumuzu car çəkmək düzümüz olar?"
"Nə günah? Ay südəmər! Sənin günahınızı var?
Mən qadın olsam belə, heç nədən çəkinmirməm,
Öz sevgim ucbatından məni söysünlər, nə qəm!
Söz-söhbətlər, qeybətlər... başsız küləkdi əsən,
Bəs sən nədən qorxursan? Sonə nə var – kişisən!
Kişiye qadağanmı əyləncələr, görüş, kef,
Səndə günah görməzlər – ister lap onunu sev!

Heyecan keçirirsən, lap səbəbsiz, heç nədən,
 Məni atıb gedirsən, təəssüf eləmədən!”
 Telimena əsəbi, daha nə desin ona,
 Tadeuş razılaşmur: “Mənə bax, Telimena,
 İndi bütün kişilər evindən ayrı düşür,
 Arvad-uşağı atıb səngərlərdə döyüşür.
 Cavanlar dəstə-dəstə xaricə gedən çəgda,
 Mən sağlam, subay oğlan xumarlanım yataqda?
 Heç bir səbəb yox iken qalmaq mənə ar olar,
 Atamın arzusuydu, ruhu bəxtiyar olar.
 Əmimə də demişəm, xoşuna gəlib fikrim,
 Daha məni bu yoldan saxlaya bilməz heç kim.
 Sabah yola çıxıram, fikrim qətidir daha!”
 “Tadeuş! Haqqım çatmır sənə mane olmağa,
 Kəsmərəm igidliyə, şöhrətə gedən yolu,
 Kişisən, senin üçün hər yan qadınla dolu,
 Rast gələrsən yəqin ki, məndən gözəllərinə,
 Vəri da məndən artıq qızlar sarmaşar sənə...
 Qışqanıb eləmirem, var sonuncu təmənnəm,
 Qoyma ömrüm uzunu şübhə içinde yanam.
 İnandır ki, doğrudan məni aldatmamışan,
 İnandır ki, sevmisen, əylənib atmamışan.
 Dodağından eşidim “sevirem” kəlməsini,
 Bilim ki, Tadeuşum ucuz tutmayıb məni.
 Bilim ki, hissərimi ələ salıb gülməyib,
 Məni ürekdən sevib, ələ-bələ gəlmeyib.
 Sonra məni atsan da, dərdə dözerəm, bari,
 Anlayım həqiqəti!” – Töküldü göz yaşları.

Gördü ki, yazıq qızı içəridən dərd yeyir,
 Gördü ki, vida çağrı xırda şeydi istəyi.
 Qızı yazığı gəldi, ağrı doldu könlüne
 Öz-özünə düşündü: “İndi nə deyim sənə?
 Üreyimdən keçəni anlamaq çətindi, bil,
 Sevmişəm, sevməmişəm? – özümə aydın deyil!”
 Üzünü qızı tutub belə söylədi ona:
 “Səni aldatmamışam, gel inan, Telimena!

Yalan desəm ildırım vursun məni, quruyum,
 Səni qəlbən sevmişəm! Etirafım, harayım
 Sənə şübhəli gəlsə, məhv olaram mən, əlbət,
 Heyif ki, ani oldu, əldən çıxdı səadət.
 Ancaq nece şirindi, mehribandı o anlar,
 Ən gözəl günler kimi köksümdə daim yaşar.
 Bu əziz xatirədən ürəyim olmaz aram,
 Gözel Telimenəni heç zaman unutmaram!”

Telimena yixıldı oğlanın sinəsinə:
 “Gözlədiyim bu idi, sən həyat verdin mənə!
 İnandım ki, sevirsən! Yoxsa mənəsi birdi –
 Qəsde hazırlaşdırdım, yaşamaq istəmirdim.
 Sənə könül vermişdim, verərəm mülkümü də.
 Hazıram bu dünyanın sonuna sənlə gedəm.
 Şəhralara düşsən də hələ ki, birik, sağiq,
 Öz böyük sevgimizlə biz xoşbəxt olacaqıq!”

Tadeuş çırpınaraq çıxdı odlu ağuşdan:
 “Ağlım başındadımı? – söyledi ona, – dayan!
 İkiñiz hara gedək? Əsgər gedirəm, axı!”
 “Evlənək, birgə gedək!” – qadın ümidi baxır.
 Tadeuşa çağırı: “Dünya dağılsa belə
 Mən evlənən deyiləm! Ağlım itməyib hələ!
 Unut bu arzuları, özünü də al ələ!
 Hamısı uydurmadır, sən allah, məndən əl çək,
 Sənə çox minnətdaram, bunu bilesən gərək.
 İnan, sevirəm səni, ancaq yalnız uzaqdan,
 Ağlıma getirmirəm evlənməyi heç zaman.
 Sabah çıxb gedirəm, qala bilmərəm bir gün,
 Əlvida! Minnətdaram gözel hissərin üçün!”

Xilas olub bu yükden çıxb getmək istədi,
 Sanki meduza başı onu öpmək istədi.
 Telimena bir anda başqa şəklə düşmüştü,
 Sözünün ahəngi də büsbüütün dəyişmişdi.

Əhəng kimi ağarib, duyğusuz, hərəkətsiz,
 Qolunu qılınc vurub – asılıbdı taqətsiz.
 Üzüyünün şəfəqi düşüb tutqun gözünə,
 İniltiyələ başladı, kəsib-tökən sözünə:
 "Mən bunu gözləyirdim, ay ürək yeyən şeytan,
 Sənə görə əl çekdim, on dəfə yaxşısından.
 Notariusa, Qrafa etiraz etmişdim mən,
 Bu yetimi məhv edib, atdın təəssüflenmədən.
 Kübar məclislərindən bələdəm kişilərə,
 Onların yalanından iyənəmişəm min kərə.
 Deməli, kişişənsə, elə sala bilərsən,
 Sonra da yalan deyib göz yaşıma gülərsən...
 Tora salıb günahsız, ismetli qızçıqazı,
 Onu da aldadaraq gedirsən razi-razi.
 Əminlə səhbetini dinləyirdim gizlicə,
 Poncərələr altında dolaşırdın hər gecə?
 Birini oynadaraq baxırdın başqasına,
 Birindən ayrılmamış qarmaq atırdın yana?
 Mənim gözüm önündə macəra axtarırdın?
 Bir könül yamamamış başqasını qırırdın?
 Qaç! – Qurtara bilməzsən onsuz da lənətimdən.
 Qalsan – pozğunluğunu car çekerəm elə mən!
 Sənə heç kim inanmaz, çox razısan özündən!
 Rədd ol, ay alçaq insan! Çəkil mənim gözüməndən!"
 Təhqirləri başından tökürdü birnəfəsə,
 Soplisada bu qədər söyüş görməyib kimse...
 Tadeuş ağarmışdı, gözlərini qiyaraq,
 Dişlərini qıçayıb qızə söyledi: "Axmaq!"
 Ancaq ürəyindəsə danlayırdı özünü,
 Bilirdi təqsiri var; qız deyirdi düzünü.
 Yazıq Telimenaya gətiribdi qəm, kədər,
 Sonra xəyanət edib, alçaldıbdı bu qədər.
 Fəqət bu fikirlərdən mərhəməti qayitmır,
 Qəzəbin içinde də görür Zosenka çatmır.
 O daha xəyalında əlçatmaz arzulardı,
 Əmisi nişanlaşsa sevgilisi olardı.

Bu itən xoşbəxtliyi ona ömürlük bəsdi,
 Onda şeytan da onu şirnikdirə bilməzdi!
 Yanıb-tökülür indi Tadeuş əməlindən,
 Gələcəyi məhv oldu! Xata çıxıb əlindən!

Fikir burulğanında ümid doğdu bir anlıq,
 Yegane çıxış yolu – intiqam, qəhrəmanlıq!
 "Qrafdan qisas almaq!" – bilməyir neyə görə,
 "Ya da həlak olaram!" – qət edir birdən-birə.
 Qəzəb gəldiyi kimi yoxa çıxır bir anda,
 Yenə də fikirleşir tərəddüddə, gümənda:
 Əger bu şübhəm düzso, Zosya öz ürəyini
 Qrafa veribdisə, nədir incident məni?
 Bəlkə, bu izdivacda qız tapacaq səadət,
 Onun xoşbəxtliyini istəmirməsə, heyvət,
 Özüm bədbəxt oldumrsa, niyə səpməliyəm qəm,
 Başqasının eşqinə mane olan deyiləm!"
 Qerq olur fikirlərə, ağrı köksünü əzir,
 Deməli, faciənin qəribədir çəresi!

Əlləri arasında daraqlanır saçları,
 Dolaşan addımlarla gedir yargana sarı.
 Sahilə yetib durur, yarganın soyuq dibi
 Baxışını batırır, çekir bir maqnit kimi.
 Yox olub iradəsi, ağlı sözünə baxmir.
 İntihar qırısaqqıztək yaxasından buraxmir.
 Bu da bir dəlilikdi... oğlanın fikri sönmüş,
 Yaşıl çay – yaşıl qəbir – ...ümid yerinə dönmüş...

Oğlanın sarsıntısı can qoymadı xanımda
 Yerindən qopdu qaçı, bəlkə, arxadan çata!
 Gördü Tadeuş sərsəm... yaxınlaşdı yargana
 Qəzəbini unutdu, yazığı gəldi ona...
 Gözəldi ürəyi də – uçub getmişdi kini,
 Saf duyğular yeno də sarmışdı ürəyini.
 Oğlanın dönüklüyü ona ağır gəlsə də,
 Cəza verdi! Məhv etmək istəmirdi ürəkdən.

Yüyürdü arxasınca, qışqırdı: "Səfəh, dayan,
İstəyirsen lap sabah o qız ilə nişanlan!
Ya da baş götürüb get!" Ancaq meşənin səsi
Qoymadı ki, Tadeuş bu sözləri eşitsin...

Qraf öz nökərləri, təhkimlili ilə Soplisaya gedərkən təsadüfən uçurumun kənarından keçir. Gölün qrağındı dayanan Tadeuş görən kimi əmr edir ki, onu tutsunlar, özü isə malikanəyə tələsir. Hay-küye çıxan Hakim at ayaqlarının səsini və Gervazinin başçılığı ilə Soplisovaya cuman silahlanmış böyük bir dəstənin çıqtısını eşidir. Soplisovanın bütün əhalisi Qrafa və onun müttəfiqlərinə əsir düşür. Lakin məsələ qansız qurtarır. Buna baxmayaraq achiq içində olan şlyaxtalılar dehşətli bir qarətə başlayırlar: çoxlu donuz, dana, quş qırıb və zirzəmilərdən sayı-hesabı bilinməyən miqdarda çellək-çellək şərab çıxırlar. Keflenmiş qalibləri ölümcül yuxu tutur.

DOQQUZUNCU KİTAB

DÖYÜŞ

Bu kef məclisindən sonra möhkəm yuxuya dalmış şlyaxtanı Soplisovaya gələn çarın döyüşü destəsi mühasirəyə alır və heç bir müqavimət görmədən hamının əl-qolunu bağlayır. Özəmetli Gervazi də satınib və eləcsiz halda uzanıb. Qraf zaldə həbs olunub. Dəstənin başında dayanan qaçqın poljak, mayor Plut öz əsirlərini amansızlıqla ələ sahər. Hətta Hakim də şlyaxtalılarla – bir az əvvəl ona düşmən olanlarla bu qəddar rəftara etirazını bildirir. Polyaklara dostcasına yanaşan, Plutun komandasından olan kapitan Rikov polyakları müdafiə etməyə çalışır, Plutu dilə tutur ki, rüşvət alıb sonra onları buraxsın. Plut özünü hirslenən kimi göstərsə də, belə böyük məbləğdə pulu almağa razıdır, buna görə də əsirləri Sibirə, dar ağacı ilə, şallaqla hedələyir. Şlyaxtanın köməyinə ksendz Robak gelir; o Plutla və digər zabitlərlə dil tapıb onları və əsgərləri möhkəm içizdirir. Sərxoş Plut Telimenanı rəqsə dəvət edir və zorla onu öpür. Plutta yanaşı dayanmış Tadeuş ona bir şillə çekir. Bu, qanlı döyüşə behanə olur. Şlyaxtalılar bir-birini azad edib, silah götürür və məstlikdən ayılmış düşmənin üstünə atılırlar. On nəhayət, onlar üstün gəlirlər. Ruslar təslim olurlar; mərdliklə döyüşən Rikov öz qanlı qılıncını Podkomoriyə verir.

ONUNCU KİTAB

MÜHACİRƏT – YASEK

Sübhçağı uçub gəldi düzülüb qatar-qatar
Göy üzünü bürüyen qara, ağır buludlar.
Günəş boy göstərəntək, səmaya od saçıldı,
Buluddan qopan şimşek üfüqlərə sancıldı.
Sonra külək dumani qovdu boz üfüqlərə,
Ağır yüklü buludlar enib sıxildı yerə.
Geniş vadi boyunca yorğan kimi sərildi,
Küleyin qabağında yelken kimi gərildi.
Cənubdan qərbə doğru açdı qanadlarını,
Hava da dondu birdən, yetdi sakitlik anı.
Zəmilerin üstüne endi qərib bir kədər,
Başını yerə əydi dolu, sarı sünbüllər.
Sonra külək qabardı, qabartdı zəmini də,
Sanki sarı dalğalar sahili döyüdü birdən.
Göz yaşları yenice quruyan ağcaqayın
Öz kökünün üstündə yellənirdi arxayın.
Gümüş hörükələrini açıb yel darağında
Öyilib-düzəldirdi uçurum qıraqında.
Evə dənən sürülər çobansız, dəstə-dəste
Günəş vurub durmuşdu ağaran yollar üstə.
Çöldən evə yol olan buğa durub-direşir,
Dırnağıyla kürüyür, buynuzuyla yer eşir.
Sürüləri qorxudur qəfil böyürtüsüyle,
Sonra göyləre baxır iri, qarlı gözüyle.
Dodağını yalayıb finxirür tənbəl-tənbəl,
Zəmiler qıraqıyla evə yön alan heyvan
Ağız atır burda da qalmır oğurluğundan.

Bütün quşlar çəkilir daldalanır uzaqda,
Təkcə qara qarğalar donub qalır budaqda.

Buludlara göz qoyur qəhvəyi gözləriylə,
Purpızlanır, tələsir, bilir düşəcək sele.
Bürkündən halsiz düşüb, yağışda yuyunacaq,
Yağışdan əvvəl gələn tufandan qorxur ancaq.
Ayaq götürüb qoyur, bilmeyir nə edəcək,
Sonra meşyə ucur, qapqara bir buludtək.
Təkcə qaranquş qalıb, ox kimi süzür təm-tək
Evlərə, zəmillerə, çöllərə sürünərək.
Sonra düşür aşağı, sanki qara bir daşdı.
Elə bu an ruslarla döyük başa çatmışdı.
Bütün şlyaxtalılar çəkilərək meydandan
Evlərdə, həyatlarda daldalanmışdı bir an.
Dünyasa tənbəl-tənbəl yerində firlanırdı,
Qızıl ocaq hələ də günbatanda yanındı.
Günbatana tor atmaq – buludun köhnə işi,
İşığı tutub çıxdan... indi yorğun günəşti
Tora salıb göylerdən çəkib salmaq istəyir.
Qaranlıq bir dünyada özü qalmaq istəyir.
Bu vaxt ağır damlalar – dolu kimi ağ, iri,
Səpilir, şapaqtək səs qoparır hər biri.
...Sonra süreti artır, yırgalanır göy ələk
Birdən bulud yarırlar dəli nərə çəkərək.
Damlalar birləşərək dönür ağ şırnaqlara
Artıq yer-göy qarışır, hər şeyin rəngi qara.
Yağış milyon hörükələ göyü yerə bağlayır,
Vedrədənmi töküür, şeytanları ağlayır?
Birdən yenə qaranlıq yarırlar damar-damar
Tufan mələyinə bax, əlində ağ günəş var.
Göstərib tez gizləyir buludun yaxasında,
Göyü büsbütün tutan zülmətin arkasında.
Beləcə göy kişnəyir, vurnuxur acı-acı,
Belində alışdırıqca tufanın od qırmacı.
Sonra tufan səngiyir, susur göydə gurultu,
Qəfil oyanan sellər dərəni birdən udur.
Sonra sel də ötüşür, rahat çırpinır ürek,
Astaca yağış yağır yarpaqları döyərək...

Yaxşı ki tufan qopdu, yağış yetişdi dada,
Qaranlıq sırrı udub, pərdə çəkdi dünyada.
Yollar su altda qaldı, körpülər batdı çaya
Köhnə divarlar döndü bir alınmaz qalaya.
Soplisada nə olub? Əziblər əsgərləri,
Yaxşı ki, yağan yağış batırdı bu xəbəri.
O döyüş tufanını göyün tufanı sardı,
Yoxsa şlyaxtalının taleyi bəd olardı!..

Sübə kimi Hakimin evində gur yiğincaq...
Ksendz ağır yaralı... ağlı itidir ancaq.
Özü göstəriş verir, yeno qaynayır qanı,
Tez yerinə yetirir, Hakim, tapşırığını.
Podkomori, Gervazi – gəlirlər, məsləhət var,
Rikovu çağırıblar, bağlanıbdu qapılar.
Orda nə söhbət gedir, bilən yoxdu düzünü.
Birden Rikov kəsərək qonşusunun sözünü
İri pul kisəsini özündən itələyir,
Qətiyyətlə dikəlib onlara belə deyir:
Polyaklar! Aranızda söz-söhbət gezdirən var
Ki, moskallar oğrudur. Açıq deyin nə olar!
Deyin ki, bir moskal da görmüşdünüz bir zaman,
Əsil adı Nikita, soyadı Rikov olan.
Yeddi medalı vardı, üç xaçı da döşündə
Bu medalı almışam İzmayıł döyüşündə.
Bu medal Oçakovdan yadigar-təsəlliidi
Bu da Eylau üçün – polyaklara bəllidi!
Döyüsdüm Korsakovun⁴⁸ şərəfli dəstəsində,
Bir medal da qazandım o döyüş əvəzində.
Çar özü tərifləyib, adım düşüb emrinə,
Feldmarşal xatırlayıb “sağ ol!” göndərib mənə!
Ksendz Robak dilləndi: “Yoxluğun üzü qara,
Sənə tay olmasaq da, bu işi başa vuraq.
Sən bizə “yox” söyləsən, nə olar taleyimiz,
Axı özün demisən, sənə arxayıniq biz.
Demisən sülh yoluyla...” –
“Demişəm yox, deyirəm!

Hər şey yaxşı olacaq! Qətiyyən çəkməyin qəm!
Çıxarın qəlbinizden vahiməni, qorxunu.
Mən lehləri sevirəm, nəzərə alın bunu!
Sizi niyə məhv edim? Qazancım nə olacaq?” –
Belə dedi kapitan, üzü ciddiydi ancaq:
“Siz gözəl adamsınız, bunu çoxları yazır,
Siz – cəsur adamsınız, hər an döyüşə hazır.
Ruslarda bir misal var, kim ki araba sürür,
Qəza vaxtı özünü araba altda görür.
Dünən səni döyüblər, bu gün fürsət düşüb, vur.
Heç kim qəzəblənməsin! Əsgərin ömrü budur.
Ömre dərd eləsəydiq belə möglubiyəti,
Nəfəs dərə bilməzdik adam kimi biz qəti.
Bir bax Sürix altında piyadanı itirdik,
Avetrelis altında rotanı qurban verdik.
Raslavisa altında⁴⁹ Kostyuşko oraq kimi
Biçib tökdü başabaş mənim igid dəstəmi.
Mən yeno Matevisə gəlmışəm, nə olsun ki,
Kimin günahı varsa, cəzanı özü çekir.
İki şlyaxtalı nizelədim yerində,
Qoy şahid olanlar da düşünsünler dərindən.
Dəryazla vurub biri kanonının qolunu,
Bağışlaya bilərmi əsil komandır bunu.
Böyükdü Vətən eşqi, qanınız gəlib dile.
Mən, Rikov da, gəlmışəm çarın öz əmri ilə.
Böyüklerin emrinə itaat etmək – peşəm...
Əfv et! Bağışlamışam, vur! – deyib, – döyüşməmişəm.
Mən sizi anlayıram, duyuram bu vüqarı,
Moskva – moskal üçün, Polşasa – polyakların...
Bunu uşaq da bilir, bunu duyuram mən də,
Ancaq nə etmək olar çarımız əmr edəndə?..”

Hakim ona yarındı: “Başa düşürük panı,
Hamı tərif eləyir ətrafdə kapitani.
Bütün şlyaxtalılar şəxsinizdən razıdı,
Bu bəxşisdən incimə, bu dost iltimasıdı!

Sənə minnətdarlıqla yiğilib bu dukatlar,
 Sən də varlı deyilsən, pula ehtiyacın var!”
 “Bütün rota qırılıb! Lənet olsun şeytana,
 Günahkarı Plutdu! Yayacağam hər yana!
 Odur çarın yanında məsuliyyət daşıyan,
 Odur komandır, başçı! Bu qırğına başlayan!
 Sizin pullarınızsa gərək deyildir mənə.
 Məvacibim yetirsə haqqım yoxdur dilənəm!
 Ovda, qonaqlıqlarda sevdim Sizi ürəkdən,
 Şirin söz-söhbətləri daim xatırlaram mən.
 Məhkəmə də gələndə şahidlik edəcəyəm,
 Sizin müdafiədə hər yera gedəcəyəm.
 Dostlar! Deyacəyəm ki, bir içib, bir kefləndik,
 Sonra da rəqs eləyib, boş yera tərifləndik.
 Plut atəş açmağı əmr etdi əsgərlərə,
 Onun səhvi ucundan hamı sərildi yera!
 Gələnlərin qızılıla mumlayarsız ağızını!
 Qorar çıxaranın da pula bağlıdır canı!
 Bir də unutmayın ki, ortada Plut da var,
 Həm biedi, həm ustadı, sizə tez quyu qazar.
 Rütbədə böyük odu! Ona yol tapmaq gərək!
 Onun ağızını yumun – bank biletini tökərək.
 Bunu düşünmüşənmi, ay iri qılıncı pan?
 Plut nə deyib sənə? İş aşırımı dukatdan?

Gervazi suçlu-suçlu sığallayır dazını,
 Əlini yelləyir ki, aramışam ağızını.
 Ancaq Rikov dayanır, hər suali bir nizə:
 “Susub duracaq Plut? Söz veribmi o sizə?”
 Gervazi qurtarmaqçın bu uzun istintaqdan,
 Barınğını torpağa tuşlayıb durub bir an.
 Əlini yelləyir ki, xətm eləsin söhbəti.
 “Nojiçkaya” and olsun, qorxusu yoxdu qəti.
 Plutu bir də kimsə söhbətə tuta bilməz,
 Plut bir də araya iğtişaş qata bilməz”.
 Əllerini yelləyir – avardı fikirlərə,
 Nəsə ağır bir yükü atmaq istəyir yera.

Bu sözlərin mənası hamiya aydın idi,
 Hamının ürəyini bu ağır sərr göynədir.
 Bu qatışiq sükutu pozmaq istəmir heç kəs,
 Birdən Rikov dillənir: “Fikir borcu ödəməz!
 İki savaşan qurdun biri parçalanıbdi!”
 Podkomori söz atır: “Bəlkə xeyir bundadı!”
 Hakim də dile gəldi sanki bataraq dərdə:
 “Mənim xəberim yoxdu uzağam şübhələrdən!”
 Gervazi də göz vurub, sanki turşutdu üzün
 Hakimi təsdiq etdi: “Ümumi nicat üçün!”

Bundan sonra Plutdan söz düşmədi bir daha,
 ERTəsi gün izini axtardılar çox nahaq...
 Meyiti istədilər, xalqdan xəber gelmədi,
 Sanki suya qərq olub, heç kim heç nə bilmədi.
 Sonrakı taleyindən rəvayətlər qoşuldu...
 Ancaq görən olmadı, birdəfəlik yox oldu.

Podkomori bu ehvalatın əsas iştirakçılara məsləhət görür ki,
 ağır cəzadan qurtarmaq üçün xaricə qaçınlar. Vətənsevərlik duyğusu
 ilə canlanmış şlyaxtaya yurdu tərk etmək çox çotındır, lakin bu təkcə
 onların özü üçün yox, doğma torpağın abadlığının qorunması üçün
 də zəruridir.

Yolüstü vidalaşma, gedən “əlvida!” deyir,
 Hakim nəsə düşünüb Tadeuşu əyləyir,
 Ksendzə söyləyir ki, “Dinlə, təzə xəbər var,
 Gərək sən də biləsen, götür-qoy yaxşı olar.
 Zosyaya könül verib bizim Tadeuş axı,
 Qoy qızı öz fikrini desin səfər qabağı.
 Daha Telimena da əngel töretnəz ona,
 Biz də razı deyilik qızın ayrılmağına.
 Belə bir qaçaqçaçda toy eləyə bilmərik.
 Yaxud da Tadeuşa “getmə!” deyə bilmərik.
 Ancaq nişan taxmaqsa bizim əlimizdədir,
 Tadeuş çox sevinər, çox da bizzən gizlədir.
 Uzaq yol, özgə ellər, yüz macəra, oyun var.

Barmaqdakı üzüyü daim köməyi olar.
 Baxan kimi Zosyası gələcək göz öünüə,
 Fikrində milyon kərə qayıdacaq bu günə.
 Bilecek intizarla gözləyir onu yarı,
 Üzükde möcüze var, olar himayədarı...
 Özüm otuz il qabaq pannaya meyil salıb
 Sanmışdım o sevirsə, xoşbəxtliyə az qalıb.
 Bize kəbin kəsdilər, ancaq ilk səadəti
 Allah qismət etmədi, başlandı fəlakətim.
 Sevgim silə bilmədi fələk yazan yazını,
 Göyler alıb apardı Voyskinin qızını.
 Cavanlıq məhəbbətim, o xoşbəxtlik, toy-düyün...
 Hamisindən yadigar qaldı nişan üzüyüm.
 Nə zaman baxıramsa, həmən ürək sancacaq,
 İndi də xatırladım, Tanrı hökmüdür, ancaq,
 Sonra bir də özümə başqa yar aramadım,
 Bir gün evli olmadan, “dul kişi” oldu adıım.
 Bacısı da gözəldi, ləp özünə bənzəyən,
 Ancaq ilk qismətimi dəyişə bilmədim mən!”

Hakim baxır üzüyə – baxışları qüssəli,
 Dərdli göz yaşlarını gizləyir iri əli.
 Deyir: “Niyə uzadaq? Bu da belə yazdı,
 Oğlan qızı vurulub, qız özü də razıdı”.

Tadeuş ona doğru atılıb belə dedi:
 “Mən qayğıkeş əmimə necə təşəkkür edim?
 Mənim xoşbəxtliyim çox çekibdi qüssə-qəm,
 Zosya mənim olacaq? Heç inana bilmirəm!
 Necə gözəl olardı indicə nişanlanmaq,
 Zosyanı həmişəlik yarım, sevgilim sanmaq!
 Ancaq, əziz əmican, bəzi səbəb üzündən
 Bu gün nişanlanmağı məsləhət görmürəm mən.
 Ancaq xoşbəxt olardım, bilseydim ki, Zosya da
 Məni sevir, həmişə məni salacaq yada.
 Gözləyəcək səbirle mənim qayıtmagımı,
 Səfəri başa vurub, arzuma çatmağımı...

Onda işim düzələr, rahat olardı ürək,
 Sevgiylə qulluq etsəm, dönerdim qəhrəmantək...
 Adımı bəzəyərdi bəlkə neçə rütbə, şan,
 Vətənə başı uca qayıdardım davadan...
 Uzaqlardan bu yurda dikelərdi gözlərim...
 Gəlsəm yada salarsız dediyim bu sözləri!
 Onda əziz Zosyanın çökərəm önündə diz,
 Fikrini soruşaraq deyərəm, el versəniz
 Həyat verərsiz mənə! Ancaq indi gedirəm,
 Belkə, yol uzanacaq, araya çökəcək qəm.
 Bəlkə, qızın ürəyi düşəcək başqasına,
 Mən bu başdan verirəm xeyir-duanı ona.
 Kim mənə haqq verib ki, onu odlara atım,
 Qarşılıqlı məhəbbət... Bu haqqı qazanmadım”.

Ele ki son sözünü söyləyib susdu birdən
 İki inci dənəsi asıldı kirpiyindən.
 Təmiz ala gözünü bürüyüb şəfəqlərə,
 Cavan yanaqlarından süzülüb düdü yere.

Zosyasa dal otaqda... ürəyində heyrəti,
 Büsbütün dinləmişdi gedən gizli səhbəti.
 Ele ki gördü oğlan belə sadə, belə merd
 Bir şəkildə eşqini bəyan etdi, o birdən
 Göz yaşını birtəhər udmağa çalışaraq,
 Ağlasınmı, gülsünmü, utanaraq, çəşərəq,
 Oğlan onu sevirsə, niyə gedir bilmədən,
 Duyub sevildiyini, nazlanıb ezilmədən,
 Oğlana ürəyində diləgəlməz bir istək,
 Uçdu mehraba sarı sanki zərif kəpənək...
 Dizi üstə çökərək bir surəti götürdü,
 Vird edib el rəsmini göz öünüə gətirdi.
 Bu surətdə müqəddəs Genovefa – çox uca,
 Əl rəsmində Yuzefin plاشından bir parça...
 Qız ovunda hədiyyə qabaq otağa qaçırdı,
 Tərəddüd eləmədən kişilərə yanaşdı:

“Pan yola düşen zaman mən də onun yoluna
Bir hədiyyə getirdim, xahişim budur ona,
Bu surəti boynundan heç zaman çıxartmasın,
Bu əli qoruyaraq Zosyanı unutmasın.

Tanrı xoşbəxt və sağlam qoruyar panı, bişək,
Təki bu evdə bir də qismət olsun görüşmək”.

Gözünü qəm bürdü, səsi birdən üzüldü,
Aramsız göz yaşları kirpiyinə düzüldü.
Öz büssür əlləriylə silmədən göz yaşını,
Durdu gəncin önündə, yere dikib başını.
Oğlan əlini öpüb, götürdü hədiyyəni:
“Qət etdim, müvəqqəti yalqız qoyuram səni!
Özündən muğayat ol, məni tapşır Allaha!”
Artıq bircə kəlmo də deyə bilmədi daha...

Görüb bu mənzərəni Qrafla Telimena,
Birdən otağa girib yaxınlaşdırılar pana.
Qraf Telimenaya piçildədi bu sözü:
“Bunların ayrılığı məni ağındır, düzü,
Bu qəribə sohnədə nə qəder gözəllik var,
Çoban qızın əsgərlə sevgisini andurə.
Onda da döyüşcünün qəlbini sevgilisindən,
Ayrılır, sanki qopur qayıq öz gəmisindən,
Köməksizcə atılır tufanların qoynuna.
Xoşbəxtlik – əzabdadır, indi inandım buna.
Sevənlərin ayrılıq çağındakı qəmindən
Müqəddəs duyğu yoxdur

and içərom buna mən.

Zaman külək kimidir, zəif odu söndürər,
Güclünü körükleyib gur yanğına döndərir.
Ürək də ocaq kiini sevgi küləyinə bənd,
Əziz pan, bu sözləri söyləyirom ürəkdən:
Özümə rəqib bilib Soplisovada səni
Sinamaq eşqindəydim, bil qəlbimdən keçəni.

Buna görə inciyib qılınc itiləyirdim,
Rəqabeti duellə həl edərik deyirdim.
Ancaq indi görürəm bu küsü lap əsassız,
Mənim sevdiyim nimfa, səninkisə çoban qız.
Ataq nahaq qərəzi elin ağır anında,
Qoy sənsün nifrətimiz düşmənlərin qanında.

Günahkarı axtarmaq... ehtiyac qalmır buna,
Verək öz gücümüzü məhəbbət yarışına:
Tərk edib gedirikse öz gənclik eşqimizi,
Gören kim yaxşı sevir, düşündürsün bu bizi.
Qılıncıclar qurşanıb, düşüb ikiqat oda.
Yarışaq qəm çəkməkdə, sevgidə, etibarda.
Düşməni məhv eləyək neçə silahla birdən!”
Dönüb Telimenaya göz yetirdi yenidən.
Özünü itirmişdi qız bu qəfil səhbətdən,
Baxırdı qismətinə tutulmuşdu heyrətdən.
Hakim Qraf dedi: “Bu qərar tezdi, bəlkə,
Axı sənin mülkünü gözləmir bir təhlükə.
Əger qalmaq istəsen hər cür imkanatın var,
Cəza çəkən yene də kim olacaq; kasıblar? –
Hökumət də birinci dilsizlərə girişir,
Sənsə yüngül xərc ilə yola verərsən işi!”

Qraf dedi: “Dayanmaz, hökmünü verib ürək,
Sevgili olmaqdansa, qəhrəman olmaq gərək!
Nimfaya xoş gəlməsə bu əməlim başa düş,
Üreyimi soyudar acı sözlər, ya söyleş!”
Telimena soruşdu üzündə istək, qürur:
“Sənin məhəbbətinə axı kim mane olur?”
“Mane olan taledi, taleyin qəti hökmü,
Yolları kesən zülmət çəkir bir maqnit kimi.
Sirli bir hissiyyat var silkələyir min kore
Təzə bir yol arayır, çəkir uzaq ellərə.
Telimenayla qoşa, isteyirdim bu axşam
Giməneyin önünde yandırırm müqəddəs şam.

Ancaq bu gənc mənə də nümunə oldu bu gün
 Daha rahat gün gələr toy üçün, nişan üçün.
 O yoxlamaq istəyir öz eşqini təklikdə
 Döyüşdə, ayrılıqda, qürbətdə, çətinlikdə".

...Ksəndz dedi: "İndi ki, bu qərarın qətidi
 Get! Özün əsgər topla! İş görmək fürsətidid!
 Bir vaxt Pototski⁵⁰ də – fransızı mat qoyan
 Silah üçün xərc çəkib keçmişdi milyonundan.
 Səxavətli Radzill⁵¹ də – mülkündən el çəkərək
 İki süvari polku – yaratmışdı kişitək.
 Polşada kişi çoxdu, pul versən toplayarsan.
 Dukat götür yola çıx, qalan şeylər çox asan!.."
 Telimena kəderlə baxırdı ona səri:
 "Görürəm gcdəcəksən, verilibdi qərarın!
 Eybi yoxdu, igidim, döyüşə tələsəndə
 Bu vurğun gülləri al, yadigar qalsın səndə!"
 Deyib lenti qepardi, nişan bənd etdi ona,
 Taxdı zərif əliylə oğlanın yaxasına.
 "Qoy mənim çiçəklərim sənə cəsarət versin,
 Ən ağır döyüşlərdə qoluna qüvvət versin!
 Bu ağır döyüşlərdə ad alıb şöhrətlənsən,
 Hamının gözlərində ölməz əsgərə dönsən
 Boynuna çələng taxıb, yolunu bezəsələr,
 Bu balaca banta da hərdən salarsan nezər.
 Deyərsən sevən əller bağışlayıb bir zaman
 Xırda bir yadigarı yalqız Telimenadan.
 Əllərini uzatdı, diz üstə çökdü oğlan
 Dodağını söykəyib doymadı bu bulaqdan.
 Qız yaylıq çıxararaq tutmuşdu gözlerinə,
 Ancaq yaylığın altda gözü ondaydı yenə.
 Sanki sonuncu dəfə, heyran-heyrən baxırdı,
 İçindəki ahənglə ciyni enib-qalxırdı.

Hakim tez ayıq saldı: "Qarşıda yol uzundu!"
 Ksəndz dedi: "Tələsin!" – baxışları tutqundu.

Qara bir qüvvə kimi onların əmri hemən
 Qoşa sevgililəri ayırdı bir-birindən.
 Tadeuş əmisini son kərə qucaqladı,
 Əlinənən öpən zaman Robak onu saxladı,
 Başını sinəsinə sıxdı gizli ağryyla.
 Başına xaç çevirib sükutla saldı yola.
 Səssiz yalvardı: "Oğlum! Allahdan sənə aman!"
 Tadeuşsa bu zaman çıxmışdı darvazadan...
 Ağrılı, acı yaşlar səssiz axırdı gözdən.
 Hakim dedi: "O artıq çıxdı himayənidən..."
 Həqiqəti bilmədən... Bir şey dedimmi ona?"
 Robak: "Heç nə bilmədi?" – söylədi yana-yana.
 Uzun zaman ağladı, üzünü qapayaraq,
 "Atası durub burda xəbəri yoxdu ancaq.
 Yaziq uşaq nə bilsin, atası oğru təki
 İşıqdan gizlənərək, dərdini yalqız çəkir.
 Heyif gərək deyəydim, bir yüngüllük duyardım.
 Oğlumun qabağında günahımı yuyardım!"

Hakim: "Özünü düşün!" – söylədi qardaşına,
 Sən ağır yaralısan, qəza gəlib başına.
 Yaş da əvvəlki deyil, belə dözə bilməzsən,
 Daha şlyaxtaçılardan gizli gəzə bilməzsən!
 Harda gizlənməlisən? Özün demişdin ev var!
 Bəlkə, meşəbəyinin hücrəsi yaxşı olar!
 Ancaq Robak söylədi: "Çox var işıqlanana,
 Plebana tez gəlsin, mənim sözüm var ona.
 Qoy sehər sübhə kimi versin xeyir-duamı,
 Sən qal Gervazi ilə, dağılıb getsin hamı.
 Qapını da bərk bağla!"
 Hakim bu göstərişi yetirərək yerinə,
 fikirli durdu yenə.
 Gervazi də kənarda söykənib qılincina,
 Başını yeliyərək qulaq asırdı ona.

Ancaq ksəndz dalındı, düyünləyib qaşını
 Gervazinin üzündən çəkmirdi baxışını.

Cərrahlar da beləcə əliyle yoxlayaraq
 Əvvəl müəyyən edər, hardan işlesin biçaq.
 Robak da Gervaziyə baxır belə nəzərlə
 Zərbəni birden vurmur, sözə başlayır hələ.
 Görməməkçün hökmünü solaxay zərbəsinin
 Əvvəl gözünü yumur, sonra deyir sözünü:
 "Yasek Soplisa mənəm..."

Gervazi donub qalır,
 Bədəni dartinaraq qəribə görkəm alır.
 İrəliyə eyilir yay kimi gərilərək,
 Sanki birdən qırılıb torpağa serilecək.
 Ağır kükrək dalğadı, donub çırpılan anda,
 Göz çıxıb hədəqədən, hərəkət itib qanda.
 İri, qalmış blişləri titrəyir qəzəbindən,
 Bərk-bərk sıxır dişini, söz çıxməsin dilindən,
 Qılınc elindən düşür, havada tutur yenə,
 Qəbzəsindən yapışış tez sıxır dizlərinə,
 Qəbzəni bərk-bərk sıxır, sanki ilanı boğur,
 Sağə-sola yellənir onun qara quytuğu.
 Aldığı yaralardan qəzəblənmiş pələngtək
 Sanki indi atılıb düşməni məhv edecek.
 Düyünlənib yiğilüb meşə qaranlığında,
 İndicə öz ovunu salacaq budağından.

"Renbaylo, daha məni qorxutmur məhkəmə-zad,
 Tanrı məhkəmə qurub, ona qalıbdı nicat.
 Ancaq günahımızı yumağa möhlət varken,
 Ən ağır cinayətlər xaça bağışlanarkən,
 Yalvarıram üz tutub mən də ulu Allaha,
 Sənsə mənə qulaq as, qəzəbdən keçib daha.
 Ölümqabağı kəsmə yarımcıq söhbetimi,
 Dinlə mənim bu olmuş, qəmli hekayətimi.
 Vicdanımla barışım, itsin ruhumdakı key,
 Məni bağışlaysan, bağışlanmasa da hər şey,
 Əvvəl etirafıma qulaq asıb dinle sən...
 Sonra nə istəsen et! Sonra özün bilərsən!.."
 Əlini çarpzıladı. Gervazi çökdü yere,
 Qulaq kəsilib qaldı. Daldı deyilənlərə.

Ksendz sözə başladı Qoreşklə dostluğundan,
 Necə onun qızına vurulubmuş bir zaman.
 Necə onun özü də vurulubmuş qızına,
 Bu, inciklik salıbmış iki dost arasına,
 Pərakəndə danışır... Halsızlaşır arabir,
 Sözünü saxlayaraq taledən gileyənlər.
 Sonra yenə dillənir yorğunluğu boğaraq,
 Etiraf yüngüllükdür... Deyə bilsə o ancaq!..
 Qoreşklərin işini Gervazi bilir əzbər,
 Ona dolaşıq gəlmir qırıq-sökük kəlmələr.
 Çok gözəl başa düşür, başa düşür hər şeyi,
 Ancaq Hakim anlamır qardaşı nə istəyir...
 Yatağın üzərinə eyilib hər ikisi,
 Asta danışır Yasek, hərdən də batır səsi...

* * *

Tez-tez məni çağırıb, hörmətlə qarşılardı,
 Qulluğumda duraraq, sağlığımı vurardı.
 Sən də çox eşitmisən yağı teriflərini,
 Ən yaxın dostu sayıb, əzizləyirdi məni.
 Birçə gün görüşməsək inciyər, dərixfordi.
 Hami ona inanıb, qıbtə ilə baxardı
 Bizim dostluğumuza. Dostluq dedim? Yox, inan,
 O məni hiss edirmiş! Oynayırmış yalandan.

Bu vaxt artıq arada gəzirdi piçiltilar,
 Mənə də deyirdilər: "Burda, nəsə, hiylə var,
 Ayıq ol, çox hündürdü dostunun evi axı,
 Onun pilləkənində qorx ki, sına ayağın!.."
 Mənse cavab verirdim, gülerek bu sözlərə,
 Maqnatlarla işim yox, qorxmayıñ əbəs yere.
 Zəngin pannalar ilə evlənməyə yox həvəs,
 Mənə küberə dəstlərin cəmiyyəti edir bəs...
 Ancaq bu zarafatda vardı bir az həqiqət
 Havayı yeyənlərə eləsəm də mən nifret

Zirvəyə can atırdı başlanan ömür yolu,
 Cavan idim, ürəyim şöhrət hissiyle dolu.
 Kəndli ilə maqnata eyni hüququ verən
 Ölökədə Polşa tacı hamıya gülümşəyən.
 Tençinski³² vurulmuş bir vaxt kral qızına,
 Şlyaxtaçı olsa da kral qız verib ona.
 Onlar ilə tən gələr Soplislər... şəksiz, qəti,
 Öz qanı, ayrı gerbi... sədaqətli xidməti!..

Bir anda məhv edərsən özgənin seadətin,
 Ancaq bir ömür boyu səhvi düzəltmək çətin.
 Atasının bir sözü – xoşbəxtliyə bəs idi,
 Rahatca yaşayırıdı – bu qan da əbəs idi.
 Babanın dövrəsində nəvələr boy atardı.
 Gözəl Yevayla biz də arzumuza çatardıq.
 Qocalıqda kürekən durardı qılığında,
 Nevə əyləncəsində xoşbəxt olardı o da.

Nə oldu? İkimiz də əzablarda qovrulduq,
 Özü də həlak oldu. Biz də qəmə qul olduq.
 Bəs sonrakı dəhşətlər? Ölüm, itki, bədbəxtlik...
 Məcburi dilənçilik, qurbət ellərdə təklik...
 Yox, şikayət etmirəm, bərəət istəmirəm,
 Yox, mən gileyənmirəm, pis adamı, – demirəm.
 Mən onu öldürmişəm... Mən də bağışlayıram.

Ancaq elə dərdlər var, vermir ürəyə aram, –
 Axı xəbərdar idi bizim istəyimizdən.
 Niye öz qərarını gizləyirdi o bizdən.
 Vaxtında bağlaşayı qapısını üzümə.

Kim bilir? Bəlkə, onda ayrı addım atardım,
 Atasına nifretdən Yevanı unudardım,
 Onun hiyəsi dərin, biciliyi tükenməzdə.
 Yaxınlıqdan, dostluqdan zərrəcə çəkinməzdə,
 Özünü ustalıqla görmezliyə vuraraq,
 Qəsdən tox tutardı ki, guya göstərmir maraq.
 Guya belə boş sözler ona eləməz təsir
 Mənim kimi bir adam ola bilməz yeznəsi.
 Mənə yaxınlığında ayrı imiş niyyəti, –
 Şlyaxtalar içinde çıxdu mənim hörmətim.
 Bütün zəngin maqnatlar xətrimi əziz tutur...
 Ancaq qızə gelondə o bunları unudur,
 Mənə dost kimi baxır, dost kimi tərifləyir,
 Bir yerdə oturanda ən şirin sözlər deyir,
 Məni ovsunlayırdı! Sən demə, biclik imiş!
 Elə ki mətləbimi gözündən oxuyurdu,
 Ovdan, seymin işindən min nağıl toxuyurdu.

Bezən süfrə üstündə ürəyi açılırdı,
 Boynuma sarıllaraq ehvalıma qalırdı.
 Yasek ona lazımsa, dəm vururdu dostluqdan
 Qəlbim qanla dolurdu. Nəcə edim, ay aman!
 Polad qəbzə sıxlıq, nifratim aşib-daşır,
 Qılincım öz qinindən çıxmağa hazırlaşır.
 Ancaq Yeva duyurdu mənim veziyətimi,
 Gözüylə yalvarırdı; atım bu niyyətimi.
 Rəngi düməğ ağarır, baxışında lal kəder,
 Sanki heç görməmişdim onu bu ana qədər
 O elə gözəlləşir, elə doğmalaşırırdı
 Zərif göyərçinimə sevgim aşib-daşırırdı.
 Gizli baxışlarında qız qəlbimin qüdrəti.
 Soyuyurdu bir anda qəsd etmək qətiyyətim.
 Onu qorxutmamaqçün son əlacım – barışmaq,
 Bu halimdən sıxlıb, utanırdım mən ancaq.

Və mən, bir vaxt Litvada gücüylə məşhurlaşan,
 Və mən, adı gələndə maqnatlar yazıqlaşan,
 Ən adı gününü də davasız ötürmeyən,
 Kraldan, hökmdardan artıq söz götürməyən,
 Birçə dəfə söz deyib, söz altında qalmayan,
 Bu qızın baxışına yumşalırdım həmin an,
 Qoreşklerin qızına təslim olurdum asan,
 Ziyarətgah öündə asımı olacaqsan?!

* * *

Neçə dəfə bu dərdi açıb demək istədim,
 Stolnikin fikrini dəyişdirmək istədim.
 Onun soyuq baxışı dikilərək amansız
 Tərk-silah edərək məni yenirdi qansız.
 Həyəcandan boğulub, dəyişirdim söhbəti,
 Zarafata başlayıb, itirirdim cürəti.
 Qorxurdum ki, sinasam bu sevgi inadını,
 Bir sözlə batıraram Soplislərin adını.
 Şlyaxtamız nə deyir? Özüm də utanardım!
 Soplislər rədd edilsə, gora kimi yanardım!
 Harda görünübdü ki...
 “Soplisa nişanlanıb bir maqnatın qızına,
 Yaxşıca dərs verəcək – şış göstəribdi ona”.

* * *

Gördüm ki, əlacım yox! Qətiyyət vaxtı çatıb,
 İstədim şlyaxtadan güclü bir polk yaradıb,
 Doğma yurdu tərk edib, qürbət ellərə düşəm,
 Tatara hücum edib, Moskvayla döyüşəm.
 Stolnikin üstüne gedib, deyəm fikrimi,
 Görüm ki, bu xəbərdən sarsıları dəst kimi.
 Az qala qohum olan, döyüş, yol yoldaşıyla,
 Ağır günün, xoş günün dəstu, arxadaşıyla

Ayrılıq xəberindən yumşalırmı ürəyi,
 Məni yoldan saxlayır, yoxsa “yaxşı yol!” – deyir.
 Bəlkə, uzaq ellərə səfər edən dostunun
 Ayrılıq kədərindən fikri dəyişir onun.

* * *

Ax! Kimin ki qəlbində sevgidən bir çıraq var,
 Ocağa döndərəcək bu odu ayrıqliqlar:
 Şamın son nəfəsində gurlaşış söndüyü tek,
 Vida çağrı sevgi də birdən şəfəqlənəcək,
 Elə ki uzun yollar qabağında dayanır,
 Ayrıldığın dəst üçün qəlbin beləcə yanır.

* * *

Yazlıq qız! Getdiyimi eşidən kimi məndən
 Çarəsiz çıçırtıyla düşüb, getdi özündən.
 Göz yaşları çay kimi. Kimsə saxlaya bilməz!
 Bildim ki, sevilirəm... şübhə, tərəddüd əbəs!..
 Hər şeyi unudaraq sevincdən, səadətdən
 Görüb göz yaşlarını doyunca ağladım mən.
 İstədim Stolnikin düşərək ayağına
 “Bizə yazığın gəlsin!” – deyib yalvarım ona.
 “Məni də öz oğlun bil!” – daha qürurdan keçib,
 Ancaq elə gəldi ki, yenə buzladı içim.
 Yenə də soyuq əda! Ayri bir söhbət, aman!
 Bilsən nədən danışdı? Qızının nişanından!
 Gervazi inanırsan? Bilirsən bu nə deməkdə?
 Məni göyün qatından

yerin dibinə çekdi...

Sənin ki ürəyin var,
 sən ki məni duyursan,
 Söhbətinə başladı: Səndən bir məsləhət, pan!
 Elçi göndərib bizə kaştelyan⁵³ oğlu üçün

(201)

Sən də mənim dostumsan! Nə deyim ona bu gün?
 Bilirsən, mənim qızım həm zəngindi, həm gözəl,
 Maqnat Vitebskidəndi, senat üzvüdü, di gəl,
 Deyil birincilərdən! Ancaq... fikirləşək biz..."
 Ona nə işe dedim, cavab verdim, şübhəsiz.
 Ele bil yer yarıldı, başa çatdı həyatım,
 Bir də gördüm yoldayam, eve çapıram atı.
 Gervazi dözə bilmir: "Neçə hava çalırsan;
 Nə səhvindən danişib, nə boynuna alırsan!
 Əgər maqnat qızına qonmuşdu könül quşun,
 Nə satqınılıq lazımdı, nə moskallar, nə qoşun.
 Sən öz polyak panına qaldırmışan qanlı əl.
 Hər şeyi ölçüb-biçib başa düşsəydin əvvəl –
 Ya öz məhəbbətini Stolnikə açağın
 Ya da öz istəklini oğurlayıb qaçardın!"

"Moskallara qoşulub satqınılıq etmədim mən
 İnan ki, qaçıradım onu malikanədən.
 Qalanı da yaradıdım. Əlimizdə nə idi?
 Axı Dobjinski də, gizli, mənimlə idi.
 Ax necə isterdim ki, o adı kənd qızıtək
 Həm dözümlü olaydı, həm fədakar, həm zirək
 O da səadətini qaçaqlıqda tapayıdı,
 Qılınc səsləri altda qorxmadan at çapayıdı.
 Ancaq yaziq neyləsin? Əzizlənib həmişə,
 Qorxaqdı! Qaça bilmez, yol verməzdə bu işə!
 Kəpenək qanadiydi! Bir az kobud toxunsan,
 Birçə anın içində onu öldürmək asan!
 Mən bunu bacarmadım! Bacarmadım! Nə edim?
 Açıq-aşkar qəsd etmək! Evi dağıtmaq – hədər!
 Demək, rədd edilmişəm! Əlüstü bilerdilər!
 Bilmirsən ki, gizlənmək nə çətin işdir, aman,
 Yaralı bir vüqarın cəhənnəm əzabından.
 Tapdım bir çıxış yolu: nefsimi cilovlamaq,
 Hissini gizləyərək, pandan intiqam almaq,
 Öz sevgini öldürüb, macal verməmək kinə

Yevanı unudaraq, evlənmək özgəsinə,
 Sonra bəhanə olar, tapılar bir çaresi,
 Ele susdurarsan ki, kiñsəyə çatmaz səsi!
 Sevindim ki, nəhayət, tapdım haqqın yolunu,
 Gözaltı da elədim, evə gətirdim onu.
 Sadə, səmimi qızdı! Aileydi, yoldaşdı,
 Ancaq cezalanmışdım! Hissiz üreyim daşdı!
 Nə zərrəcə istək var, nə zərrəcə hissiyyat
 Yenə də öten günlər... Yeva, xoşbəxt bir həyat...
 Yoldaşımsa sevirdi, divanəydi dərdimdən
 Mənsə qəzəb içində, gen gəzirdim hər kimdən
 Nə elim işə yatır, nə ürəkdə dözüm var,
 Nə qədər çalışsam da sönmür köhnə duyğular.
 Qəddar, əsəbi, kobud... Şərin dalınca uçan,
 İçdim, tökülüb gəldi günah-günah dalınca...
 Arvadım az yaşadı... Ovcumda eridi qar,
 Mənə qaldı bir uşaq, bir də acı-ağrular...

Yevanısa həmişə sevdim, heç unutmadım.
 Hayanda yaşasam da fikrimdən çıxartmadım
 Üreyimdən çıxmadi ən ağrılı günümdə,
 İndi də surətini görürəm göz önungdə.
 İçirdim, yaddaşımı şərabla boğmaq olmaz!
 İndi cübbe geyinib oldum Allah təbəssəsi,
 Yaralı, qan içində, yenə üreyim əsir,
 Ömrün son anında da onunçun darixıram.
 Ona görə keçmiş yada salib baxıram,
 Heç olmasa indi bil: hansı yolu getmişəm,
 Pisliyi ürəklə yox, yana-yana etmişəm.
 Qoreşko bu nişanı sevincə bayram etdi,
 Bu nişandan hər yerde neçə gün səhbət etdi.
 Barmağına o axşam üzük keçirilən qız
 Xalqın gözü önungdə yere yixildi halsiz.

Öz dərdini tək çəkdi, bir də üzü gülmədi.
 Dedilər vurulubmuş... Kime? Kimsə bilmədi,
 Stolniksə rəqs edir, dostlarıyla içirdi,
 İlk dəfəydi bu evdə məclis mənsiz keçirdi.
 Səfil, içki düşkünü kim olmuşdum, kim idim,
 Tamam yaddan çıxmışdım, təkliyə məhkum idim.
 Restoranlar küncündə heyvantedə sürünməsdüm.
 Dünyanın nəzərində əyləncəye dönmüşdüm.
 Rodzillin bir zamanlar "Koxanka!"⁵⁴ dediyi kəs
 O adam ki, şöhrəti nə yer, nə də sərhəd bilməz
 O adam ki, dinində mahala səs düşərdi,
 Qılıncında – beş minlik bir ordu görünərdi
 O adam ki, adından titrərdi pan evləri
 İndi uşaq-muşaqdan qaçmaqdı dərdi-səri...
 Soplislərin güvənci düşməsdü elə günə,
 Hamı ayaq almışdı, yeriyirdi üstüne.

Burda Yasek üzülüb yastiğa düşdü birdən,
 Gervazi piçildadi: "Allah, özün hakimsən!
 Sən həmin Yaseksənmi? Soplisa, – indi səfil,
 Hamıdan gizlənirsən, yad eldəsən elə bil!
 Amma bir zaman kimdin? Yanağından qan daman,
 Bircə görünüşüylə panlara qan udduran!
 Şlyaxta qızlarının ağlını başdan alan,
 Bıgli! Yaşa görə yox, dərd-sərdən qocalan
 Seni o atəşindən niyə tanımadım bəs,
 Bilmedim ki, başqası belə düz vura bilməz!
 Səndəki sərrastlığı ayrı kim bacaracaq?
 İndisə Matek kimi rahib olmusan ancaq...
 Yadındamı, qızların sənə qoşduğu mahni?
 Şöhrətin bu mahniyla gezirdi şlyaxtanı.
 "Yasek bığını burdu, düşmən qəsdinə durdu,
 Bığına düyün vurdu, neçə ürək uçurdu.
 Düşmənə qəbir qazdı! Baxan deyər knyazdı!"
 Qoreşklərə qazmışdır o vaxt dərin bir qəbir,
 Bəs özün niyə düşdün, düşdüyüñ bu hal nədir?

Bıgli Soplisa – ksendz! Allah, əyandı hökmün!
 Zülm qayıdır gəlir bir gün zülm edən üçün!
 And içmişdim, kim töksə Qoreşklerin qanını
 Özüm intiqam alıb, alacağam canımı!"

Lakin Robak danışır, tar-mar olan ürəkle,
 Nə varsa – keçmişdi, işi yox gələcəkle:
 "O gün qəsrin önündə şeytanlar addım-addım
 Dalımcə dolanırdı, əvvəl qulaq asmadım!
 Onlarsa əl çəkmədi: "Səni Yevasız qoyan
 Ölüm qazanıb özü, köçməlidir dünyadan...
 Bu işqli qesrə bax!.. Dostlarıyla içir şən!
 Musiqi tüğyan edir... Sənəsə buna dözürsən,
 Torpağa quylamırsan onun o daz başını?"

Lənətə gəlmış tūfəng! Qılıncsa belə deyil,
 Üz-üzə hücum elə, çətinsə geri çəkil!
 Qılıncı əlindən al, isteyirsen sağ burax,
 Karabinsə... tətikdi... çəkməyin qalır ancaq!
 Bir an... Bir parça işiq...

* * *

Gervazi! Sən nə üçün pis atdın, artdı dərdim?
 Men tūfəngə baxaraq, ölümü gözleyirdim!
 Daşa dönüb durmuşdum, taqətsiz idi dizim,
 Niyə əllerin əsdi, düz atmadın, ezizim?
 Xeyrə çatmış olardın! Yollarımız görüşdü,
 Günahımı yumağa..."

Yenə yatağa düşdü.
 Anbardar cavab verir həyəcanlı bir səsle:
 "Səni öldürəcəkdir, Allah bilir, həvəslə!
 Günahsız qan axıtdın, sonra nə oldu bilsən,
 Neçə fəlaket gəldi sənin mərhemətindən!
 Ancaq bir həqiqət var, dirlə bu etirafi,
 Yegerin güləsindən sen qurtardin Qrafi.

Qoreşk yadigarını ölümdən qurtaran sən
 Siper çəkib, bir yol da məni xilas etmişən.
 Yixib tez yayındırdın gülləsindən soldatın
 İndi ksəndz olmusan təmizlənib həyatın.
 Bu rahiblik xalatın qoruyur səni məndən,
 Əlvida, bundan sonra yollarını kəsmərəm!
 Səninlə heç-heçəyik, eynidi itki, kedər,
 Mizan-tərəzi qalır, son hökmü Allah verər!"
 Ksəndz əl uzatsa da, Gervazi uzatmadı.
 Etiraf, son mərhemət könlünü yumşaltmadı:
 "Yox! Əl vere bilmərəm, məni nahaq qınama,
 Polyaki nişan aldım, əlin bulaşib qana.
 Əgər qan axıtsaydın, elin xilası üçün
 Hər şeyi bağışlayıb, əl de verərdim bu gün".

Yasek yenə uzandı, yanar gözündə telaş.
 Qardaşına baxırdı yerindən yavaş-yavaş.
 Ondan xahiş eledi tez çağırışın pleban,
 Gervaziye yalvardı: "Xahiş eleyirəm, pan,
 Bu gecə yanımıda qal, döz axır işgəncəyə
 Ürəyimi boşaldım; bu gecə oləcəyəm..."
 Hakim söylədi: "Qardaş, ağır deyil ki, yaran,
 İnan, ehtiyac yoxdur hələlik plebana.
 Qoy həkim çağırtdırmı, dəyişdirsin sarğını".
 Ksəndz sözünü kəsti: "Mənzilimə az qalıb!
 Yeno altda aldiğim ayrı yaram açılıb.
 Qanqrena başlanıb, mənim də başım çıxır,
 Daha damarımdan zəhərlənmiş qan axır.
 Daha həkim çağırma, iş daha onluq deyil.
 Hərənin öz zamanı... Mən üfüqden aşırıam!
 Gervazi, bağışla ki, çox uzun danışıram!

Doğma yurddan doymadım!
 Tərk etdim doğma yurdu!
 Haralarda olmadım?! Dərd içimi uçurdu!

Ancaq nicat yolunu Tanrı mənə göstərdi,
 Qalan ömrümü bütün dua-sənaya verdim.
 Nə qədər gücüm vardı Allaha etdim xidmet...
 Bəlkə, nəzərə aldı...
 Göstərdi bir mərhəmet...

Stolnikin qızı da... Bəla varmış başında,
 O da Sibirdə öldü... Getdi cavan yaşında.
 Balaca Zosyasını tapşırıdı öz yurduna
 Yalvardı böyütsünlər, yaxşı baxsınlar ona...

Məğrurluqdan öldürdüm, bu qətle görə ancaq
 İtaət eləmişəm ömrümün sonunacaq,
 Uşaqlıq adıım: Robak! Məğrur idim binədən
 İpə-sapa yatmayan, qurd kimi bərə güdən,
 Saysız günahlarıyla bədbəxtliklər götirən,
 Sonra bu günahları öz boynuna götürən.
 Sonra da bu ləkəni silmək üçün adından
 Igidliliklər göstərən... qorxmayan öz qanından...

Vətənimi qorudum; ancaq döyük şöhrəti,
 Qanla gələn şərəf-şan məni çəkmədi qəti!
 Döyüsdən çox şirindi – ruhani qəhrəmanlıq,
 İtaətdə – igidlilik...
 Allah evində – xanlıq...
 Xeyirxahlıq, ibadət, dözüm, ya dua-səna...
 Qalan budur insana...

(207)

Ola bilər indi də tələsik addım atdım,
Rəhbərlərin üstünə xalqı nəhaq oyatdım.
Ancaq Soplis mülkünü ilkin silahlandırmaq,
Qohumların eliylə gerbimizi qaldırmaq
Günah sayılmır, mənəcə...

Qisas almaqdı fikrin? Oldun qisas silahı,
Bütün qurğularımı pozdu mənim Allahım
Sənin qılıncın ilə! Illərsə uşub getdi!
Mən ömrümü ən böyük bir niyyətə həsr etdim.
İllər boyu köksündə yaşayan bir ümidi
Əzizləyib, oxşayıb ömrü həsr etdim.
Sənsə öldürdün onu,ancaq keçirəm yənə,
Yenə bağışlayıram!..
Bəs sən!

Anbardar dile gəldi, üz tutdu “rəqibinə”
“Allah, bizi bağışla!
Ağırıdı sənin yaran,
Bir yandan da özünə bir şərik axtarırsan,
Mən nə sxizmatikəm, nə də ki lüteranlı
Köməkdən çəkintimirəm, olsa da lap bir anlıq,
Ömrün vida çağında əzab vermək günahdı,
Nə olar dinlə məni, çatıb etiraf vaxtı:
Elə ki yere sərdi panı o qəfil gülən,
Diz çökərək yanında, açdım sinəsini mən
Qılıncımı qanına boyayaraq içdim and,
“Qisasın yerde qalmaz!” Bu söz çıxdı ağızından.
Pan gücünü toplayıb, xaç çəkdi, baxdı bir an,
Son sözünü söylədi, o keçdi günahından.

Nə isə, bağışladı! Mənsə bağışlamadım!
Qan qaynadı, axtardım, dalınca addım-addım
Gəzsəm də, bir kimsəyə öz sırimi demədim,
Ağır, həm də amansız qisasımı göziədim!”

Əzab çəkən, yaralı dodağında duası,
Şam köksünə sıxılı, ümidlə qulaq asır.
Son sözləri eşitcək xoşbəxtlik tapdı, sanki,
Göz yaşı sele döndü, birdən dəyişdi rəngi:
“Allah, aram vaxtı, qulunu qəbul eylə!”

Qapının zəngi, sanki, bu sözlə gəldi dile,
İşarə elədi ki, qonaq gəlir, bil işi,
Astanada pleban... qucağında bəxşisi...
Artıq gecə keçirdi, işarır göyün tağı!
Çəhrayı, süd rəngində, şübhün zərif işığı
Büllur ox kimi keçir, bağçadan, pəncərədən,
Xəstənin yatağına yetir sehirli qədəm.
İkonanın fəcrinə qarışaraq bir anda
Ksendzin son sevinci uşub gedir cahandan...

ON BİRİNCİ KİTAB

1812-ci il

Poemanın əvvəlki on kitabındakı hadiseler 1811-ci ilin yayında, cəmi bir neçə gündə baş vermişdi: Tadeuş Soplisaya beşinci gün axşam gəlmışdı, ikinci və üçüncü kitabda – şənbə gününün, dördüncü və beşinci kitabda – bazar gününün, altıncı və yedinci kitabda – bazar ertesindən çərşənbə axşamına keçən gecənin, doqquzuncu və onuncu kitabda – çərşənbə axşamının hadisələri təsvir edilir; çərşənbə günü, sübhäqə Robakin – Yasek Soplisanın ölümü ilə onuncu kitab tamamlanır.

Sonuncu, yəni on birinci və on ikinci kitabların hadisələri 1812-ci ilin yazında baş verir.

Napoleon ordusu Rusiyaya girib, bu ordunun tərkibinə polyak dəstələri də daxildir, polyaklar öz vətənlərinin azad olunmasında Napoleona böyük ümidiłor bəsləyirlər...

Əziz on ikinci ill! Məhsulu başdan aşan,
Bolluğuyla ad alıb tarixlə doğmalaşan⁵⁵.
Xalqa dinclik vəd edən, ancaq dava gətirən,
Əsgərə qanlı səngər, mahnıya ilham verən,
Qocalar da sustaşır haqqında danışanda.
Litva dolu şayıə, yalvarış, göz yaşları,
Allah da qəzəbindən yağıdırırdı daşları⁵⁶.
Hər şeydən ümid üzüb, qətli gözləyən xalqın
O yaz ümidi doğru, üzü işardı haqqın.
Tutqun bir hissiyyatla o yazın qaynar qanı
Duyurdu ümidləri, itkileri, ağrını.
Elə ki yaz açıldı, naxırçılar ilk defə
Əldən düşmüş heyvanı yaydilar hər tərəfə.

Gördülər ki, göy çəmən naxırı çəkmir əsla,
Böyrü üstə düşərək sanki əzabla, yasla
Qişın quru otunu çeynəyib duruxurlar,
Uzaq, göy otlaqlara qorxa-qorxa baxırlar.

Əkinçilər sürürlər yorğun-yorğun kotanı,
Arabir ah çekirlər. Donub hamının qanı.
Nə bu əkin gözdədi, nə duyurlar baharı,
Tənbəl-tənbəl sürürlər qaraqabaq atları.
Qerbdən göz götürmedən baxırlar ürkək-ürkək,
Sanki üfüq qırılıb möcüzə görünəcək!
Cilovunu buraxıb yorğun atın bir ara,
Baxırlar həyəcanla köçüb gələn quşlara.
Leylək öz yuvasına qonur, dincəlir canı,
Yazın ağ bayraqıtək açır qanadlarını.
Qaranquş alay-alay dolaşır əkin üstə,
Üreyə işiq dolur bu haraydan, bu səsdən.
Yenə dimdiklərində bataqlığın palçığı
Qonmağa yer axtaran qazlar maraqla baxır
Astadan uça-uça...
Cütlenən ayaqları axır toxunur yerə,
Durna qatarlarından naxış düşür göylərə.
Səslerindən sübħədək yatmir qarovulçular,
Hamının üreyində qeribə bir təlaş var.
Görən hansı qüvvədi tələsdiren baharı,
Hansı tufan tələsik qovalayıb quşları!..
Budur dəmir qanadlar kəsib keçir dumani,
Lələksiz olsalar da, var onların sultani.
Təpələrdə ağarıb, dərələrdən ötürler
Bərq vuran əlbisəsi səslənən süvarilər.
Alay alay dalınca, bəlük bəlüye bağlı,
Ağır, qorxunc bir axın dişinədək silahlı.
Süngülərin ucundan meşəyə işiq düşür,
Qarışqa sürüsütək piyadalar ötüşür –
Keçir Şimala doğru! Sanki, bütün canlılar
Axır bir hökmə bağlı Vətənimə bu bahar!

Gecə-gündüz çöldədir piyada da, atlı da
Tonqallardan gecələr göylər tutulur oda,
Yer titreyir, göy esir...
Bütün dünya tələsir!
Müharibə – qan-qada, müharibə – esarət!
Şəherdə də, kenddə də ancaq belədi səhbət.
Hətta meşə qoynunda ağaclarla dost olan,
Ulu babaları da bu yerlərdə doğulan,
Oyanması, yatması, küleklerin səsinə,
Həm vəhşiyyə hay verən, həm gülün nəfəsinə,
Ayri heç nə ummayan qocaman meşəçi də
Bu yurdunu bürüyən yanğına çəşir birdən.
Gülle səsi, top səsi, ünvan azan mərmilər
Qırıb yandırır, tökü... qaçırmış meşədekilər.
Zubr saçı pərişan, saqqalı sinəsindən,
Birdən duruxub qalır gülələrin səsindən.
Bir az da qozbelloşır, yellenən başı ağır,
Qaymağacı altda qızarmış gözlə baxır
Qızaran üfüqlərə, yuxulu təpelərə...
Birdən qranat səsi qorxu yayır hər yere,
Sonra qorxunc partlayış! Meşəni yara-yara
Zubr vahimə ilə baş alır uzaqlara.

Müharibə? Hardadır? Cavanlar tez silaha
Əl atıb tələsirlər; qadınlarsa Allaha
Üz tutub yalvarırlar; göz yaşı axıb gedir:
“Allah, özün kömək ol! Napoleon bizimledir!”

Bahar! Heç vaxt çıxmazsan yaddaşından ölkənin,
Bol məhsul, müharibə... iki hökmün var sənin.
Bahar! Unuduılmazsan, o hüsünün gəlməz dile.
Çöllər dolub çiçəklə – əsgərin ümidiyle...
Hər addımda gələcək sınaqların sorağı,
Sendə ilkin həvesim, gencliyin ilk marağ!
Zindanda doğulmuşam, darixmışam həmişə,
Ömründə birca kəre belə bahar görmüşəm.

Polyak ordusu Soplisovada ve onun yaxınlığında yerleşərkən onlara üç günlük istirahət verilir. Tadeus və Qraf da ordudadırlar. Ordu istirahət yerinə gecədən keçmiş gəlib çatır. Ərtəsi günü üç qoşa sevgilininin: Tadeuşla Zosyanın, Asessorla Voyskinin qızının, Notariusla Telimenanın nişan mərasiminin keçirilməsi qərara alınır. Bundan əlavə, ordu ilə yad ellərdən gələn general Dombrovski Voyskiyə köhnə polyak adətinə nahar etmək arzusunu bildirib. Əyalətlərdən aşpzadalar çağırtdırmış Voyski gecəyaryaya kimi dəbdəbeli qonaqlıqla hazırlıq işləri ilə məşğuldur. Hava işıqlanmağa başlayır.

Soplisovada çoxlu adam toplaşır, Polşa ordusundan əlavə, bütün ətrafdan gələnlər də burdadır. Toplanan adamlar arasında ümumi barışqı ovqatı hökm sürür. Gün Podkomorinin belə bir xəbəri ilə başlanır ki, öz haqqını almış Yasek Soplisa vətən qarşısındaki böyük xidmetlərinə görə yüksək mükafata – ordenə layiq görülüb. Hər tərəfdə şənlik, yeyib-içməkdir.

Hərəsi öz yanına bir dolça bal qoyaraq
Dükənin qabağında durmuş qocalara bax!
Bağlıra göz qoyurlar: laləlik, zəfəranlıq –
Orda günəbaxantək parıldayıb bir anlıq
Lelək taxılmış, zərli bir əsgər dəbilqəsi,
Əsgərin yanındasə yaşıł donlu qız gəzir.
Ortaböylü, gülərüz, gözleri qoşa mərcan,
Onları tək buraxıb, qızlar gəlir arxadan.
Qalın onlar içində dəstə bağlayıb hərə,
Sanki keşik çəkirlər qoşa sevgililərə.

Tütün çəkib, bal içən dostlar da qayğısız, şən,
Söhbətə rəng vururlar yenə olub-keçəndən.

“Düzdür, Gervaziciyim”, – söyləyir Protazi,
“Düzdür, Protaziciyim”, – cavab verir Gervazi.

Bir-birini təsdiqləyə-təsdiqləyə Protazi və Gervazi ailə izdivaclarının, müxtəlif nəsilleri təmsil eleyən oğlan və qızlar arasındaki nikahların əmin-amanlıq gətirməsindən, bəzən də yeni münaqişələrə səbəb olmasından danışırlar. Yadvığa karollığunun⁵⁷ və Yaqellonun⁵⁸

taleyi xatırlanır. Polyak və Litva, polyak və rus münasibətlərinin tarixi yada düşür. Zosya ilə Tadeuş arasındaki nikahın Soplisa və Qoreşkov nəsları arasında ədavətin birdəfəlik götürülməsinə kömək göstərəcəyindən bəhs edirlər. Bu vaxt bağda gəzişən zabit geyimli Tadeuş Zosya ilə öz hissələrini bölüşürler. Sağ əli döyüşdə yaralanmış Tadeuş deyir:

“Hələ barmağımızda nişan üzüyü yoxkən,
Zosya, düzünü söylə, məni sevirsənmi sən?
Öten qış hazır idin mənə “hə” söyləməyə,
Mənse qəbul etmədim, özün bilirsən niyə?
O vaxtkı razılığım təsadüf, məcburiyyət,
Ya boynuna düşmüşdü, ya da ayrı bir niyyət...
Bunun xeyri yox idi... çox da ürək sevirdi,
Tanişlığın ömrü az... Görüş, ayrılıq birdi...
Bəlkə, bir görüşdənə vurulmuşdun ürekdən?
Bələ sadələvh fikri qəbul eləmirəm mən.
Buna görə uzatdım həsrətimin ömrünü,
Sınaq ağır olsa da, gözlemişəm bu günü.
Borcumu verə-verə, bir borc da gözləyirdim.
Sən fikrində qalmışan, daha menim nə dərdim.
Bilmirəm ürəyinə yol tapmışam ne ilə?
Hardandı bu merhəmet, demək mümkünə, söylə!..
Bəlkə, adətlər qoymur, səddi yığa bilmirsən,
Bəlkə, böyükklər deyib – sözdən çıxa bilmirsən?
Nikah məsuliyyətdir, bir də deyirəm sənə,
Tek ürəye qulaq as, baxma bir özgesinə.
Nə dayı hədələri, nə xala töken dillər,
Fikrini döndərməsin, anlat! – Sevmirən əgər.
Boynuna düşübürsə, mənə qızırsa qanın,
Nə qədər ki gec deyil leğv edək bu nişanı.
Bəlkə, iller ötünçə sevə bilərsən məni,
Bəlkə, qazanacağam nə vaxtsa rəğbetini.
Tələsən yerimiz yox! – Yaram təzədi hələ,
Marşal Dombrovskinin xüsusi əmri ilə
Yaram sağalanadək olacağam yanında,
Təlimatçı qalmışam mən Litva alayında.
Zosya, ürək sözünü mənə deyəsən gərək!”

Qız başını qaldırdı boylandı ürkək-ürkək:
“Düzungün başa düşmüsüz, mənimcün böyük sözü
Tanrıının öz hökmüdür, keçə bilmərəm, düzü.
Bizim ilk görüşümüz yaxşı yadımda deyil,
Meni pana verərek, qet etdilər, ele bil...”
İşıqlı təbəssümle sonra da belə dedi:

“Ksendz ölen gecə də, büsbütün fikrimdədi.
Panın nə çəkdiyini gözlərimlə görmüşəm;
Yola hazırlaşsa da, yanındı, könlündə qəm;
O bizi tərk edəndə yaş da vardi gözündə,
Düzü, o göz yaşları söz verib əvəzimdən,
Ürəyime töküldü, mən inandım o yaşa
Pan davada olanda Allaha yalvarmışam,
Hər an gözüm öündə olub o gecəkitək,
Yenə gözleri yaşılı, yene kədərli, kövrək...
Xanım Podkomoriylə bu qış Vilnoda oldum,
Soplisova deyərək, inan, saralıb-soldum.
Ürəyim partlayırdı evə qayıtməq üçün,
Panı ilkin gördüğüm bu yerə çatmaq üçün.
O balaca otaq ki, sizi görmüşdüm birdən,
Bir də o vida yer!.. Necə söyləyim ki mən
Ürək sirdəşim olub o şirin xatirələr.
Zəmilər qar altında kök atıb böyüyəntək
Bütün qış xatirənə qol-qanad verib ürək!
Pana naħaq demirəm – Vilnoda darixmtışam,
Kəndə can ata-ata, hər şeyə yad baxmışam.
Ürəyim sıxılırdı, mənə vermirədə aman,
Deyirdi: kəndə qayıt, artıq dönmüş olar pan...
Panın adı dilimin ucundadır hemişə,
Qızlar da söz atırdı, heyrət edib bu işə!..
Bu həsrətdən duymuşəm – mənim fikrim qətidi,
Könlümdə sevda varsa, o, panın qismətidi!”
Tadeuş xoşbəxt idi – etiraf yeli əsdi,
Qızın qoluna girib, evə doğru tələsdi.
Bu balaca otaqda Zosyaya görüşmüştü...
Uşaqlıq – şirin xəyal, eksi bura düşmüştü!..

ON İKİNCİ KİTAB

SEVƏK BİR-BİRİMİZİ

Sonuncu, on ikinci kitabın başlığı olan "Sevək bir-birimizi" sözləri keçmişdə polyak məclislərinin yekun sağlığı idi.

Bu kitab bütövlükdə əvvəlki kitabda haqqında söhbət gedən naharın "köhnə polyak adətincə sonuncu" məclisin təsvirinə həsr olunur. Soplisova döyüşlərindən sonra gizli yaşıyan qoca Gervazi də bu kitabda meydana çıxır.

Şlyaxta camaati qapıdan səslənirdilər:
"Qoy Matvey ömür sürsün, görmədən qüssə, kədər!"
Kütlə soxulub zala, Matvey də onlarla bir,
Hakim Dobjinskiyə hörmətlə salam verir.
Oturdur baş tərəfdə, rəhbərlərlə yanaşı,
Ərk ilə gileyənir: "Heyif qarışıb başın,
Nahara çatmamışam... Görünür burda yerin".
Qonaq deyir: "Eybi yox, məni bu məclislərin
Yeyib-içməyi çekmir, çoxdan etmişəm nahar,
Mənim bu şənliklərə ayrı bir marağım var.
Panın qonaqlığına açıq söyləyim bunu,
Gəlmışım ki, dinc vaxtı görüm bizim ordunu.
Hörmətlə qarşıladım qoşunu, min ehtiram!..
Şlyaxta da üz vurdı... yeməklə yoxdu aram!"
Sözünü təsdiq üçün boşqabı itələdi.
Tutqun baxışlar ilə məclisi seyr elədi.
Dombrovski Matveyə qışqırır heyran-heyran:
"Məgər sən olmamışdin Kostyuşkayla bir zaman
Vuruşub şöhrətlənən, qorxmaz, igid döyüşçü,

Şükür, ötən illərin sənə çatmayıb gücү!..
Gör neçə illər keçib! Mən əvvəlki deyiləm,
Knyaz oğlu çallaşıb gözündə yurd salıb qəm.
Sənəse geri qalmazsan, yeqin ki cavanlardan,
"Rozqa" ni da bu illər sala bilməyi bəldən.
Moskalları döyərdin... Bes hanı o qohumlar?
İstərdim ki, bir daha yoluma çıxa onlar.
O "Nojička", "Britva"... Litva cəngavərliyi,
O keçən günlər üçün yenə əsir ürəyim..."

Hakimin cavabında Dobrovskiyə ərk var;
"Xəlvətə çəkildilər, meşəyə dağıldılar".
Yeqin indi hərəsi düşüb bir legionu".
Eskadronun rəisi: "Düzdür!" – söyləyir ona.

Köhnə döyüşlər, silahdaşlar haqqında həsrətlə dolu acılı-şirinli xatirələr beləcə çözələnir. Bu vaxt yeni ailə quran cavanlar gelir. Qraf Notariusun yanında bəzənib-düzənmiş gözəl Tcimenanı görür.

Qraf onu görəntək rəngi döndü kağıza,
Yerindən sıçrayaraq üzünü tutdu qızı,
Qəbzəni bərk-bərk sıxıb dedi: "Məgor bu sənsən?
Nə xoşbəxt yapışmışan özgəsinin əlindən.
Ya gözlərim aldadır, ya çəşmişəm, söylə bir,
Mənim gözüm önünde belə cəsarət nədir!
Sen sözünü danansan, abrin-həyan da yoxmuş,
Mənə doğma görünən ürəyin nə soyuqmuş...
Sözünə xain çıxdın, yada döndün, de, nədən,
Yenə gülümseyirsən utanıb eləmədən...
Səni necə sevirdim, necə vurğundum sənə,
Özün vəfəsiz çıxdın, od vurdun xatirənə.
Sənə könül verərek, eşqə yanmağım əbəs,
Sinəmdə gəzdirdiyim gülün xəzana dəymez!
Yazıq sənin nişanın, cavab verecək həmən,
Sənə qovuşar ancaq meyitimin üstündən!"

Notarius tutulub. Kişilər “olmaz!” deyir,
 Pan Podkomori onları dila tutmaq isteyir.
 Qrafı bir tərəfə çəkərək Telimena
 Mənəli təbəssümlə belə söyləyir ona:
 “Hələ imkanımız var, berədən keçilmeyib,
 Hələ kəbinimiz yox, hələ and içilmeyib,
 Mənə bir cavab versən, fikri dəyişmək asan,
 Təki qərara gəlib məni aldatmayasan.
 De ki, məni sevirsən, hər şeyin üstdən keçim,
 Senin arvadın olub, sədaqətə and içim,
 Hazırıam bu yalançı əhdi-peymani qıram...”
 Qraf həyəcanlıdır: “Mən səni anlamıräm!
 Ax, qadın! Öz ruhundan necə ayrı düşməsən,
 Bir vaxt şairanəydin, indi adileşmişən.
 Mən belə evlənməyə “yalan” deyərdim ancaq,
 Üreyinin yerinə əllerin bağlanacaq.
 Kiminə vəd verib, kiminə borclu olan,
 Etiraflı səslənir bəzən lal sükutundan.
 Ancaq sevən ürəklər... sevinci başdan aşır,
 Onlar uluzalar kimi işığıyla danışır.
 Bu əbədi sevgiyə yer günəşə can atır,
 Ay öz sədaqətiylə bir möcüzə yaradır.
 Nə qədər yaranmış var bağlıdır bir-birinə,
 Allahın hökmü ilə ayrı qalırlar yene.
 “Bəsdi havayı sözlər, – qısqırır Telimena,
 Ulduz-filan deyiləm, mən adice qadınam.
 Boş sözlərdən bezmişəm, yeldi boş yerə əsən,
 Hər şey dəyişə bilər, qərarını söyləsən.
 Yoxsa, Allah eşidir, yandıraram ahımla,
 Mənə mane olanı dildərem dırnağımla!”
 Qraf bu vəfasıza gözünü çevirmədən,
 Deyir: “Xoşbəxtliyini pozmaq istəmirəm mən”.
 Sonra qısaq olaraq qızı dağ çəkmək üçün,
 Başqa qızın yanından ayrılmayıb bütün gün.
 Pan Voyski arada barişiğa can atır,
 Küsənlərə üz tutub səhbətinə uzadır.

Nalibok meşəsindən səhbəti bitən deyil,
 Əhvalat ömrü boyu davam edir, elə bil.
 Reytanla Denassovun arasındaki küsü...
 Bu dəfə də başlanır, axıra çatmır, düzü...
 Çünkü şam başa yetir, hamı ikibir, üçbir
 Bağın serinliyinə dağılıb səhbət edir.

 Şərab dolçası gəzir kəndçilərin elində,
 Canlı bir tarix dinir musiqinin dilində.
 Kimse Tadeuş deyib çağırır, çatmır ona,
 Nəsə danışır yenə gəlinin qulağına:
 “Bir mühüm səhbətim var, dayım da razılaşır,
 Mülkün mənə yetişir, qayğım başımdan aşır.
 Bəs o mülkdə çalışan kəndçilərin taleyi?
 Onlara haqqın çatmır, anlayırsan hər şeyi...
 Özüm onlar haqqında verə bilmərəm qərar,
 Sənsə ögey anatək... Gör necə sərt üzün var...
 İndi onlar neyəsin, bizdən ümid üzsünlər?
 Bu mülkü tərk edorok başqa sahib gəzsinler?
 Ancaq, axı, əzizim, günləri xoş olsa da,
 Ömrün bir həqiqəti – ölüm də düşür yada...
 Mən əsgərəm, ölümlə taleyim qoşa gəzir,
 Birdən mən köçüb getsəm... Sual qəlbimi əzir –
 Kiminsə taleyini sindirməq mənə çətin,
 Təhkimçilik... Üreyim götürmür bu adəti...
 İnsanlığa ləkədi... Axı adamıq biz də
 Bu ağrı niyə qalsın təmiz ürəyimizdə.
 Biz azadıq, onlar da azad olsunlar, nə qəm,
 Dövlət himayosinə keçinlər, sevinərəm.
 Sənə çatan mülkə də kəndçilər yiye dursun,
 Qoy əkib-becərsinlər, kim nə isteyir qursun.
 Torpaqdan doğulublar, ömürləri torpaqdı,
 Onların zəhmətiylə dünyanın kefi çağdı.
 Ancaq yaddan çıxarma, torpaq əldən gedəntək
 Ayrı cür yaşamağa verdiş eləyək gərək.
 Mən özüm körpəlikden yaşadım qənaətlə,

Sənsə varlı nesildə qayğısız yaşamışam,
 Birdən dövlətsiz qalmaq sənə gelməsin asan.
 Paytaxtda böyümüsən yaq içində böyrəktək.
 İndi hər şeyi atıb kəndə yığışmaq gerək,
 Bilirəm imtahandı... Suahim da çox çətin,
 Özün düşün nə edək? Necədir məsləhətin?..
 Zosyasa cavab verir, ehvalını pozmadan.
 "Mən qadınam – bu işə qarışmaram heç zaman,
 Bele cavan yaşimdə məndən nə məsləhətçi?
 İxtiyarım, taleyim sənin əlinə keçir!..
 Gələcək ərim sənsən – raziyam necə desən,
 Haraya üz çevirsən, haranı məskən etsən...
 Kasıbılıq gəlir gəlsin, qoy heç olmasın asan,
 Sən mənim ürəyime daha ezziz olarsan...
 Sərvəti unutmuşam – Zosyanın sözü qəti!.. –
 Kasıbılıq məne xoşdu, istəmirəm dövləti.
 Yada sal Soplislərin yetim balalarını,
 Bir ömrün eziyyəti, ürəyin nebzi, qanı,
 O zülmə böyüyen uşaqlar gül açardı,
 Öz ata evlərindən sərvətlilik uçardı.
 Əro də gedərdilər, toy da eleyərdilər,
 Vərlilərdən yüz dəfə çox deyib-gülerdilər.
 O paytaxt illerimi silmişəm yaddaşımdan,
 Kəndin sakitliyinə heyranam her bir zaman.
 İnan o göyərçinlər, o xoruzlar, toyuqlar
 Mənə yüz yol ezzid... Tutqun Piterdə nə var?
 Ürəyim darixardı bir vaxt əyləncə üçün...
 Ancaq uşaqlıq keçib, şəhər ezbədi bu gün.
 O səssiz tənhalıqdan tez-tez girir yuxuma
 Kənd daha çox uyğundur əxlaqıma, ruhum...
 Şəhərdə yaşadıqca şəhərdən usanmışam,
 Bizim Soplisovanı Vilnoda da anmışam.
 Mən işdən çekinmirəm, cavanam, canım sağdır,
 Xanımlıq, ərköyünlük – bu hiss məndən uzaqdır.
 Heyet-baca, bağ-bağat... doymaram işləməkdən!..
 Əzizdir belə həyat... tərəddüd elemə sən!.."

Gervazi onlara yaxınlaşır. Bütün adamların Ademden törediyiini, ancaq hər bir milletin öz ulu baba: olduğunu bələgetli bir tərzdə nağılı edir. Sözündə şübhələr də var: birdən kəndçiləri azad edərsən, evəzində moskvallılar (moskallar) boyunlarına üçqat artıq vergi qoyarlar. Məsləhət görür ki, qorxmasınlar, öz sərvətini də onlara verəcək. Təhkimçi kəndlilər tam sərbəst olmaqdansa, şlyaxtaçılara dönsələr daha yaxşıdır. Bu vaxt Protazi yaxınlaşır, dəbdəbeli bir şeir oxuyur. Tadeuşun kəndçilərə azadlıq verməsi artıq onlara da çatıb və dəstə ilə gəlib Tadeuşun, Zosyanın ayağına düşürər, onlara alqış deyirlər. Toy başlanır. Müharibə başlanandan yoxa çıxmış Yankel musiqidən yadırğasa da, yenə hamını heyran qoyur. Lakin artıq bu çalğıya, həm də müharibə və hückum, narahatlıq və qəm, uşaq çıqtıtı və qadın hicqırığı qarışır (bu, əvvəlkə zərif, həzin musiqi deyil... On ikinci kitab gur, təntənəli toy sehnəsi ilə başa çatır...).

EPİLOQ

Paris küçələrində, yalanlar arasında
Sonralar bu günləri dərdlə salırdım yada.
O çək-çevir, təəssüf, söz-söhbət, peşmanlılıq.
İtirilmiş ümidişler uzaqda idi artıq...

Yanmışıq, yanacağıq ömür boyu min kere,
Yurdun ağır günündə üz tutduq qürbətləre!
Hara addım atdıqsa – qorxu bizimlə getdi.
Hamını düşmən bildik – yad ölkələr öyrətdi.
Zəncirlərlə sarılmış, polad məngənələrdə
Ruhumuz da bədəndə dözə bilməyir hərdən.

Dünya pambıq tixadi qulağına bu ahdan,
Polşadan iniltilər yetişirdi hər zaman.
Matəm ağılarıtək boğuq, üzgün səslərdə
Düşmənlerin qazdığı qəbri duyurdum hərdən,
Dəlimizca əbədi qara ölüm sürünür,
Gözlərdəsə nə ümid, nə də işiq görünür.
Fikrimiz çəşdi tamam, qürbət zülm etdi bize,
Sonra dəli hosrətlə cumduq bir-birimizə.

Xırda bir quşa dönüb hər an uçmaq istərdim.
Tufan, qasırğa ötüb, yurdu qırmış istərdim.
Sərinlik saçan hava, çıxmış qürbət pasından,
Uşaqlıq – nurlu evtək çəpərlər arxasında.
Ancaq mühacirətin bir şeydi təsəllisi,
Buxarı ətrafına tez-tez yığırdu bizi,
Bu zaman girdabından, bu dünya harayından
Qopub, dostlarımızla teklenərdik beş-üç an.
O bakırə cavanlıq, o əziz Vətən harda?
Ötüb-keçən çäglərə dönürdük xəyallarda!..

Min yerə xəyalımız uçub gedirdi, əlbət,
Ancaq o vaxtlar belə eləmirdik cəsəret
Heç olmazsa fikirdə azad görək Polşanı,
Öz adıyla çağırıraq çaylanıb axan qanı.
Qəm-qüssədə mehv olan yurdumuzu düşünək,
Ötüb-keçən şöhrətin ayağına döşənək.
Xalqın çəkdiyi zülmün ağırlığı altında
Mərdlik, qəhrəmanlıq da düşürdü öz atından.

Orda qan qardaşların daim matəm içinde,
Sanki, karvandan qopub, ayrı düşüb köçündən.
Ah-nalədən hava da ağırlaşır, elə bil,
Ancaq əlin heç kimə, heç yana yetən deyil.
Şimşek quşları belə vətəne uça bilmir.
Fikir də öz evində bir daşı quca bilmir.

Aman, anamız Polşa! Qüssədən günün qara,
Dirigözlü qoydular səni soyuq məzara!
Kimi o söz pərgarı, elə bir söz tapa ki,
Işığında bu zülmət dağıla duman təki.
Bizim ürəyimizi çıxara daş altından,
Aça gözlərimizi, dünyani görək bir an –
Azad göz yaşlarımız, axır axıb töküle
Neçə esr keçəcək, biz yetincə o günə!

İntiqam pələnginin amansız nərəsindən,
Döyüş şeypurlarının qan qaynadan səsindən
Nə vaxt düşmən vurulub torpaqlara düşəcək,
Millət həsrət çəkdiyi bir günlər görüşəcək.
Arzulanan, gözlənən azadlıq – əziz qonaq,
Bir gündə milyonların yolunu tanıyacaq.
Nə vaxt doğma qartallar, şöhrət ildirimtək
Çaxıb Beloslovanın serhədine yetəcək.
Düşmənlerin qanından içib-içib doyacaq,
Sonra yiğib qanadın, qayaya baş qoyacaq.

Palıd buludlarından taxıb boynuna çələng
İgidlər tərk-silah, mahni ilə gələcək.
Ataların taleyi... ax, azadlıq savaşı! –
Mezarlara axacaq qəmli, təmiz göz yaşı...

Məger bütün dünyada tekce qəndi hökmran?
Sevinc ilə üzbeüz gəlməmişik heç zaman?
Yox, elə bir yer var ki, seninkidir hər şeyi,
Yalnız orda polyakin üzə gülür taleyi,
O uşaq dünyamızın daşı da qəlb göynədir,
O ilk məhəbbət kimi həmişə bizimlədir.
Peşmançılıq buludu ötməyib səhərindən,
Hələ içi alışmir paxılıq zehorindən.
Hadisələr axını onu dəyişdirməyib,
Riyalar, əyriliklər qapısından girməyib...
Kaş atıb ürəyimdən illerin bu yükünü
Uçaydım o yere ki, xoşbəxt idi hər günüm.
Oyunlar, əyləncələr, arzular güldən təmiz,
Qəzəbdən, göz yaşıdan yanmamışdı qolbimiz.

Ah, uşaqlıq dünyası – səhərdən axşamacan
Biz – günlə qoşa çıxan, biz – gülle qoşa açan...
Əziz, mehriban dünya, əziz, mehriban illər,
Ruhumu nə dincəldər senin xatırən qədər?!
O kasib, o balaca, o xoşbəxt aləmimiz
Yalnız bizimki idi, göydə Tanrı, yerdə biz...
Bizdik ali hökmədar torpağına, daşına,
İlkin yazçıçeyinə, qəfil yaz yağışına.
O cökə ağacının yaşıl fəvvaresindən,
O tələsən çayların əbədi nəğməsindən,
Yaşıl yarpaq içinde o gizli yuvalardan
Min xatırəm boylanır, mənə doğmadır hər yan.
Çaya enən uçurum o yamac, o ciğirlər...

Səsimi eşidəntək uşaq kimi çığırar,
Hətta kasıblığıyla ruhu tükenməz, varlı,

O yerin adamları hamidən etibarlı,
Uzaqda yaşasaq da onlara bel bağladıq,
Uşaqlıq dostlarını həmişə soraqladıq.
Qurban imtahanına qarışanda başımız
Onlar idi Polşada sadıq məsləkdaşımız.
Başqa kimimiz vardı: qoca ana, tek bacı...
Bir də dostlar – qapısı həmişə bize açıq,
O bahar çəməneninə indi ayrı iz düşüb,
Çoxları daha yoxdu, dünyasını dəyişib,
Sanki, ayrı cür gəlir orda ömrün də sonu,
Ocaqlar qarşılıyır ölenlərin ruhunu,
Hamının xatirəsi hamının yaddaşında,
Nöker öz ağasını ayırmır qardaşından.
Qılıncıclar kişilərə əzizdi oğul qədər,
Burdasa unudulub, yada salmayaq hədər...

Qurbanıda qəhrəman da asanca unudulur –
Orda köpək də ölsə, qonşulara dərd olur...
Yenə dostlar, tanışlar... Qurbanı unutdurur,
Ən ağır anlarında söz deyən, arxa duran...
Nağıldakı durnalar qalada yalnız qalan,
Uçmaq arzusu ilə haray səsi ucalan
Oğlunu eşidərək qanadından hərəsi
Bir ləlek salıb gedir, kəsilir haray səsi,
Oğlan da ləlekleri yiğib bağlayır qanad,
Dostlarım da... başıma söz-söz yağıblar hər vaxt.
Ax, elə bir gün gələ, sevincim başdan aşa,
Bu kitab kəndlər gəzə, əldən-ələ dolaşa.
O qədər yayılma ki, kətan toxuyan qızlar,
Sadə nəğmələrini pəsdən oxuyan qızlar
Skripkaya uyub ördekleri itirən
O dəcəl qızçığazı yada salanda hərdən,
Ya da şəfəqə bənzər yetim qızdan söz açan
Nağılı xatırlayıb qəmlənəndə doyunca
Sadə xalq nəğməsitək oxusunlar məni də,
Ruhum söz-söz qayıtsın Vətənimə yenidən...

İlk gənclik illərinin uzaq bir xatirəsi,
Cökə kölgəliyindən ucalan uşaq sesi...
Yustinanın, Veslavın⁵⁹ adları dilimizdə
Maraqla oxuyardıq... Azca aralı bızdən,
Həmişə də eyni cür... bir qoca oturardı...
Nə söhbətə qarışar, nə də sorğu sorardı...
Bir şəyi anlamasaq, söyləyən, bizi duyan...
Yaxşını tərifləyən, qüsürü bağışlayan...
O meşələr qoynundan dünyaya boyanırdıq,
Onda biz şairəri şöhrətə qışqarırdıq!
Şairin xoşbəxtliyi – sözünü el oxuya!
Çələngini bir gözəl sübhün şəhli çağında
Vetəninin otundan, çiçəyindən toxuya!..

QEYDLƏR

KRIM SONETLƏRİ

Krim sonetleri 1825-ci ilin avqust-oktyabr aylarında Adam Mitskeviçin Krim ikiaylı səyahəti nəticəsində yaranmışdır. Sonetlər üzərində həmin il Odessada başlanan yaradıcılıq işi sonrakı ilde Moskvada başa çatmışdır. Tədqiqatçıların fikrincə şair bu işə son dərəcə böyük təlobkarlıqla yanaşmışdır.

“Sonetlərin eliyazmalarını gözdən keçirərək, biz bəzən eyni bir şərin iki, üç və daha çox redaksiyasına rast gelirik” (Y.Kallenbach. “Adam Mitskeviç”, I cild).

Sonetlər Krim səyahətində şairi müşayiət etmiş yoldaşlarına – Rusiyanın cənubundakı hərbi düşərgələrin rəisi İ.O.Vittə, Vittin məşuqəsi Karolina Sobanskiyo, Karolinanın yaşılaşmış orino və sonralar məşhur poljak yazıçısı olmuş qardaşı Henrix Jevusskiyə ithaf edilmişdir.

¹ Zəvvər – Zovvar deyəndə, yəqin ki, A.Mitskeviç özünü nəzərdə tuturdu.

² “Krim sonetləri”ndə müəllif bir sıra türk sözləri işlətmüşdür ki, biz onları mətnədə ayırmışq.

³ Qahirə quyusu... – Burada öz dərinliyi ilə (88 metr) şöhrət qazanmış məşhur Qahirə quyusu xatırlanır. XII əsrдə Sultan Saləddinin əmri ilə qazılmışdı və XX yüzilin evvellerinədək mövcud idi.

⁴ Ayıdag – Krimin cənubunda, doğrudan da aylıya benzeyən qayalı yarımadadır.

“Krim sonetləri”nə A.Mitskeviç özü şəhər yazmışdır. Aşağıda onun qeydlərini cüzi ixtisarla veririk:

AKKERMAN ÇÖLLƏRİ

Mərcan rəngli kolluqlar... – Ukraynada və sahil boyu yerlərdə hündür kolluqlar var ki, yayda onlar çiçəkli örtülür və uzaqdan səhranın fonunda çox xoşagələn bir şəkildə seçilirlər.

Akkerman mayakı... – Qara dəniz sahilində mayak.

GÖZLƏV ÇÖLLƏRİNĐƏN DAĞLARIN GÖRÜNÜŞÜ

Gözlev – indi Yevpotoriya.

Diy – qədim fars mifologiyasına görə bir vaxtlar yer üzərində hökmdarlıq etmiş, sonralar moləklər tərəfindən qovulmuş və indi Qaf dağının arxasında, dünyamın qurtaracağındə yaşayan şor qüvvələr.

Çarqrad alovumu göylərdə şölənənən... – Günsin qürubundan sonra hələ bir müddət Çadırdağın zirvəsində çəkilib getmeyən şəfəqlər zirvəni aloya bürünmüş kimi göstərir.

Çadırdağ – Cənub sahillerində Krim dağ silsiləsinin ən uca zirvəsidir, hansı tərəfdən gəlirsənə gel, iki yüz kilometr aralıdan bir azca göye çalan donmuş buludlar şəklində göz ənündə açılır.

BAXÇASARAY

Baxçasaray – Hər tərəfdən dağlarla əhatə olılmış vadidə bir vaxtlar Krim xanlarının paytaxtı olmuş Baxçasaray şəhəri yerləşir.

Baltasar taleyinə yazır ölüüm hökmünni... – Müəllif Bibliyadan getirdiyi misallı bu misranı belə izah edir: "Tövrat" rəvayətlərinə görə sonuncu Babilistən çarı Baltasarın bir ziyaflət məclisində shəhərli bir əl meydana çıxır və divarda çarın ölümünü qabaqcadan xəbər verən işarələr çəkir. (S.R.)

BAXÇASARAYDA GECƏ

Müəzzzin susur birdən, donur havada ahu; Axşam səssizliyində eriyir azan səsi... – Məscid, yaxud camenin çöl tərəfində, küncündən minara adlanan nazik, oxabənzər qülli ucalır, bu qüllənin ortasında belinə kemər kimi dolanan bir evvələ var ki, ordan müəzzzinlər, yaxud carçılar camaati ibadətə çağırır. Gündə beş dəfə, doqiq müəyyən olılmış vaxtda bütün minarələrdən müəzzzinlərin səsi ucalır və onların təmiz, cingiltili səsi xoş bir avazla, təkərli ekipajların yoxluğu sayəsində qeyri-adı bir sakitliyin hökm sürdürü müsəlman şəhərlərinə yayılır. (Senkovski. Collectanea, c.1, seh.66).

POTOTSKAYANIN MƏZARI

Xan sarayından bir az aralı Şərqi zövqündə tikilmiş, yumru günbəzli bir qəbir ucalır. Krimda belə bir xalq rəvayəti var ki, bu abidəni Kerim-Gəray xan ehtirasla sevdiyi bir hərəminin şərəfinə tikdirib. Deyirlər ki, hərem Pototski nəslindən olan polyak qızı imiş.

Gözel "Tavridaya səyahət" kitabının müəllifi Muravyov-Apostol belə hesab edir ki, bu rəvayətin heç bir əsası yoxdur və bu məzardə uyuyan hansısa bir gürcü qızıdır. Bilmirik bu müləhizəsini söyləyərkən o, neyə əsaslanır, hər halda, müəllifin belə bir fikri bizi inandırmır ki, guya XVIII yüzilliyin ortalarında tatarların Pototski nəslindən qız apara bilməsi ağlabatın deyil. Kazakların Ukraynadakı sonuncu çaxnaşmaları hamiya məlumdur, o vaxt xeyli adam apalıb qonşu tatarlara satılmışdı. Polşada Pototski familiyasını daşıyan varlı ailələri

çoxdur və hərəm tatar və kazakların elinin nisbətən çetin yetə biləcəyi Uman hakimlərinin məşhur nəslindən olmaya da bilordi. Baxçasaraydakı məzar haqqında xalq rəvayəti əsasında rus şairi Aleksandr Puşkin özünəməxsus bir istedadla "Baxçasaray fəvvərəsi" adlı poemasını yazımışdır.

HƏRƏMXANA QƏBİRİSTANI

Zəngin bağda, qəmetli qovaq və tut ağaclarının arasında xanların və sultanların, onların arvadları və qohum-eqrəbalarının ağ mərmər məqbərələri yerləşir; yaxınlıqdakı iki binada isə porakondo bir şəkildə qəbirlər sepələnib; bir vaxtlar onlar zəngin şəkildə bəzəditilmişdi. İndi quru taxtaları və cir-cindiri görünür.

Üstündə buncuğutək kölgələr ordusunun; Parıldayır daş çalma – kədərin buz heykəli... – Müsəlmanlar kişi və qadın qəbirlerinin üstüne biri-birindən fərqlənən daş çalmalar qoyurlar.

Gör kimlərin adını yazıb gavurun ell... – Gavur, daha dəqiqi kafir, yəni "dinsiz". Müsəlmanlar xristianları bu cür adlandırırlar.

BAYDAR VADİSİ

Gözəl bir vadidir, Krimin cənub sahillerinə adətən ordan keçib gedirlər.

ALUŞTADA GÜNDÜZ VAXTI

Aluşta – Krimin ən heyrotli yerlərindən biri; ora şimal küləkləri heç vaxt çatmir və soyyahalar bəzən hətta noyabrdə da yaşıl olan nəheng qoz ağaclarının kölgəsində sərıntıq gəzməli olurlar.

Sübə namazı qılmağa dağ da tələsir yaman... – Namaz – müsəlmanların duasıdır, diz üstə və secdəyə gelərək icra edirlər.

Xan təsbehəi dağlır, yağır inci yağışlı... – Müsəlmanlar ibadət vaxtı təsbehən istifadə edirlər; varlı adamların təsbehə qiymətli daş-qışdan düzəldilir.

Nar və tut ağacları öz gözəl meyvələri ilə göz oxşayır, Krimin cənub sahilərində bu ağaclar boldur.

ÇADIRDAĞ

Ulu xan... (padşah) – Türk sultanının titulu.

Kəsib cənnət qapısını Cəbrayıltək sən də hər gün... – Hamiya belli olan Cəbrayıllı adından danışırıam, lakin Şərqi mifologiyasına görə göyün qoruyucusu Rameqdir...

ZƏVVAR

Nə Salgir gözəlləri... – *Salgir* – Kırımda çaydır, başlangıcı Çadırdağın atoklarından götürür.

CUHUDQALADA UÇURUM ÜSTÜNDƏN YOL

Cuhudqala (müəllifdə *Cufutkala* – S.R.) – yüksək qayaların üstündə şəhərlik; qayanın ucunda dayanan evlər qaranquş yuvaları kimiidir; dağa qalxan cığır çox çətindir ve uçurumun üstündən asılıb. Şəhərin özündə evlərin divarları qayaların qıraqı ilə birdir, pəncəredən baxarkən nəzərlərin dibsiz dərinliklərdə qərq olub itir.

Uçurumu gözüylə ölçüb baxan matin at... – Krim atları çətin və qorxulu keçidlərde eله bil xüsusi bir ehtiyat və inamlı hərəkət edirlər. Qədəminin yere basmazdan evvəl at ayağını havada saxlayır, daşları seçir və yoxlayır ki, onun üstüne ayağını arxayıq qoymaq olar, yoxsa yox.

KİKİNEİZ DAĞI

İdirimla vurulmuş nehəng quşṭak yatır dağ; Üfliqlər də boyanıb onun elvan rəngindən... – “Min bir geco”dən yaxşı tamışımız, fars mifologiyasında şöhrət qazanmış və Şərqi şairleri tərefindən döñə-döñə təsvir olunmuş Simurq quşu. Firdovsi “Şahname”də deyir: “O, iridir – dağ qədər, möhkəmdir – qala kimi; Caynağında fili də apara bilir...”

Ağappaq silsilədir – üzür nehəng buludlar... – Buludlara yetən dağ zirvələrindən denizlərin üstündə üzən dumana bax! Adama eله gelir ki, bu buludlar nehəng ağ adalar kimi suya enib. Bu maraqlı mənzərəni men Çadırdağda seyr etəmişəm.

BALAKLAVADA QALA XARABALIQLARI

“Eyni adlı körfəzin üstündə Miletdən gəlmis yunanların no vaxtsa tikdiriklori qəsrin xarabəliqləri durur. Sonralar genuyalılar həmin yerdə Sembalo qalasını ucaltdılar” (Adam Mitskeviç).

EY GƏNCLİYİM, QANAD VER

⁵ “*Filaretlər şərqisi*”. Filaretlər 1820-1823-cü illerde kütləvi gençlik təşkilatı idi. Adam Mitskeviç həmin təşkilatın fəaliyyətində iştirak edirdi.

⁶ “*Gəncliyin vəysi*”. 1820-ci ilin dekabrında yazılmışdır. Şair tezliklə el yazısı halında yayımlmış və böyük şöhrət qazanmışdı.

⁷ “*Lüdviq Matskeviçin albomuna*”. Bu şeir haqqında A.Mitskeviçin belə bir qeydi var: “1824-cü il oktyabr ayının 22-də, sürgün haqqında emri alandan bir saat sonra Lüdviqə, gelecek Xodzkoya bu şeri yazdım”. Xodzko sonralar tanınmış polyak yaziçisi olmuşdur.

⁸ “*Dəniz sayyahi*”. Z. – İohanna Zalesskaya, Ukraynada mülkü olan polyak mülkedərinin arvadı. Şair Peterburqdən gələrkən yolüstü onlarda qonaq olmuşdu. “Konrad Vallenrod” poeması da bu ər-arvada həsr edilib.

⁹ “*Yolçunun nağması*”. Menestrel – Orta əsr Fransa və Qərbi Avropa ölkələrində gəzərgi şair və çalğıçılar.

SEVGİ ŞEİRLƏRİNDE

¹⁰ “*K.M. (Mariyaya)*”. Şeir Mariya Vereşaka (Puttakamera) həsr olunub.
¹¹ “*K...*”. Bu şeir də Mariya Vereşaka həsr olunub.

ŞƏRQ ÇİÇƏKLƏRİ

¹² “*Faris*”. Faris – süvari deməkdir, bədevi ərebler arasında cəngavər monasında işlədirildi.

¹³ Əmir Tacül Féxr – Vatslav Rjevusski (1771-1831) polyak seyyahı və şairi. 1817-1820-ci illərdə Şərqi dolaşmış, romantik macəraları ilə şöhrət qazanmışdı. Rus şairi İ.I.Kozlovl (1779-1840) Peterburqdə, sürgünün qurtarmasından az əvvəl tamış olmuşdu. İ.I.Kozlov Mitskeviçin rus dilinə ilk tərcüməçilərindəndir. Əser Mitskeviçin Şərqi poeziyasına ciddi marağını eks etdirir.

BALLADALAR VƏ ROMANSLAR

¹⁴ “*Romantika*”. Bu şeir öz əsas ideyası ilə polyak romantizminin inkişafında böyük rol oynamışdır.

¹⁵ “*Svitezli qız*”. Belə bir rəvayət var ki, Svitez gəlünün sahillərində (bu göl şairin doğulduğu Novoqrudka yaxınlığındadır) pərilər dolaşır; xalq arasında onlara svitezli qızlar deyirlər.

¹⁶ “*Zanbaqlar*”. Bołosław Smeliy – Polşa knyazı; 1076-1079-cu illerde kral olub.

¹⁷ “*Dənizçi*”. Şair bu şeirde Appolloniya Paqovskayanı və onun qızını tören-nüm edir. Onlar filaretlərə kömək göstəridilər.

¹⁸ “*Qaçaqcılıq*”. Adam Mitskeviç bu ballada haqqında yazmışdır: “Bu əhvalat bütün xristian ölkələri xalqlarına məlumudur. ...Mən öz balladamı Litvada çəitdim, polyak dilində oxunan bir mahnıya əsasen yazmışam”.

¹⁹ “*Budris və oğulları*”. Budris – polyakca “litvalı” deməkdir.

PAN TADEUŞ VƏ YA LİTVAYA SONUNCU BASQIN

"Pan Tadeuş" – təqribən on min misradan və on iki kitabdan ibarət poemadır.

"Pan Tadeuş"un şairi 1831-ci ildən, yəni onun Poznanda olduğu vaxtdan düşündürməsi, hətta poemanın əvvəlinin də o zaman yazılmıştı barədə mülahizələr olsa da, tədqiqatçıların çoxunda bu fikir şübhə doğurur. Poema üzərində ciddi şokildə işləməyə Mitskeviç 1832-ci ilin noyabrında Parisdə başlamışdı. Dostu Eduard Odinsa 1832-ci ilin dekabrın 8-də yazdığı məktubda şair bildirir ki, artıq "German və Doroteya" tipli slyaxta poemasından min misra yazmışdır. 1833-cü il yanvarın 12-də Qarçinskiyə məktubunda şair yazır ki, "yavaş-yavaş bir kənd poeması" yaranır və "poemanın iki böyük nəğməsi, demək olar ki, hazırlıdır". Lakin tezliklə Mitskeviç bu işdən ayrılmalı olur, naşirinin təkidi ilə Bayronun "Kafir" poemasının tərcüməsini (birinci tərcümə itdiyinə görə eyni işi ikinci dəfə görürdü) bitirməliydi; tərcümə onun üç ay vaxtını alır. "Pan Tadeuş" üzərində iş o ancaq 1833-cü il aprelin ortalarında qayıda bilir. İyulun əvvəllərində Mitskeviç yenidən işdən ayrılmalı və İsvəçrəyə, ağır xəstə yatan dostu Qarçinskiniyanına getməli olur; poemanı davam etdirməyə bir də 1933-cü il sentyabrın 2-dən, Qarçinskiniyanın vəfatından sonra imkan yaranır. "Pan Tadeuş" 1834-cü ilin fevral ayının ortalarında tamamlanır.

"Pan Tadeuş"u yazımağa başlayanda Mitskeviçdə poemanın planı yox idi və onun hecmi də təsəvvür cləmirdi. Özü dediyi kimi, işə başlayanda altı kitabdan ibarət "kənd poeması" yazmaq istəyirdi (Nemtsceviç məktubundan, 1833). Lakin işin gedisində poemə böyüdü. Sonralar o, poemanın on kitabdan ibarət olacağını güman edirdi. On birinci kitabın əlyazması üzərində "Sonuncu" qeydi yazılıb.

Məlum olur ki, on ikinci kitabı yazmaq qərarına şair axıncı məqamda gəlib. "Kənd poeması" yazmaq istəyən Mitskeviç kəhnə Polşa höyatından monumental epopeya yaratdı.

Əsor yazıklärən Mitskeviçin Parisdəki mənzilinə polyak dostları (bəstəkar Şopen də onların arasında) yığışardılar. Onlar vətənlərini xatırlayırlar, doğma nəğmələr oxuyur və öz musiqilərinə qulaq asırdılar. Belə gecələrdə Mitskeviç "Pan Tadeuş"dan parçalar oxuyar, xahiş edərdi ki, təngiddə amansız olsunlar və bu təngidlərə əsasən dəyişikliklər aparardı.

"Pan Tadeuş" ilk dəfə 1834-cü il iyul ayının sonunda Parisdə nəşr edildi. Müəllisin sağlığında poemə bütövlükdə bir daha noş olunmadı.

¹ Mitskeviç Polşada en nüfuzlu Üç Müqəddəs Ana ikonasını nəzərdə tuturdu: Polşanın mühafizəkarı sayılan Çenstoxovski, Litvanın mühafizəkarı sayılan Ostrobramski (Vilnoda) və nəhayət, Novoqrudka şəhərciyindəki qəsr kilsəsində yerləşən ikonamı...

² "Körpəlikdə sən məni qaytarımsın həyata..." – Uşaqkən Mitskeviç pan-cərəden yixilmiş və bir müddət ölü kimi qalmışdı.

³ Kostyuşko Tadeuş (1746-1817) – Polşa milli qəhrəmanı, görkəmli sor-kerde və dövlət xadımı, 1794-cü il üsyəninin rəhbəri. 1894-cü il martın 24-də Krakovun bazar meydanında xalq qarşısında Vətənin azadlığı yolunda son nəfəsədək mübarizə aparacağına and içmişdi.

⁴ Camarka (başqa çözə macarı) – uzun kişi köynəyi, adətən rəngi qara olur.

⁵ Reytan Tadeuş – Polşa vətənsevəri, öz xalqının ağır günlərindən sarsılıb, dəli olmaq dərəcesinə gelmiş, psixi sarsıntı halında özünü öldürmüştü (1780).

⁶ "Fedon" – yunan filosofu Platonun ruhun ölməzliyi haqqında əsəri; "Katonun hayatı" – yunan tarixçisi Plutarxın Roma vətənpərvəri (e.ə. 95-94) haqqında əsəri.

⁷ Yasinski Yakub, Korsak Tadeuş – Kostyuşni hərəkatının iştirakçıları. 1794-cü ildə holak olublar.

⁸ Dombrovskinin mazurkasi – "Polşa hełe mehv olmayıb" adlı mahni Polşanın milli himnинin çevriliməsi. 1797-ci ildə İtaliyanın poljak legionlarında yaranmış və milli azadlıq hərəkatının görkəmli iştirakçısına – general Henrix Dombrovskinin şərefinə (1755-1818) adlandırılmışdı. Müəllifi Yuzef Vibitskiydir (1747-1822).

⁹ Darvaza tırıları, kəhnə adətələ, rum rəqəmlərindən V və ya X şəklində qoyulurdu.

¹⁰ Evin pencəresində bağçaya düşmək üçün taxta uzadılırdı.

¹¹ Bəzi müflisləşən malikanelərdə atları icarəçi, kireç adamlara verib saxlatdırmaq adəti yaranmışdı.

¹² Puderman, pudermantelv – sade parçadan yağmurluq, tozdan, palçıqdan qorunmaq üçün başa atır, ya da kəhnə qaydayla parik pudralanarken ciyine aşırardılar.

¹³ Podkomori – kəhnə Polşada yüksək çinli saray adamı. Söhbət gedən vaxtda artıq fəxri adı idi.

¹⁴ Vozni (saytoncu, arabaçı) – xırda slyaxtadan məhkəmə təpşirilərini yerinə yetirməyə seçilərdi, çağırış vərəqələri paylar, hökməri elan ederdi və s.

¹⁵ Litva xolodesi – yumurta, xiyar və qaymaqla hazırlanın berkimis soyuq Litva supu.

¹⁶ "Sade rus camaati arasında Bonopart və Suvorovun sehrbazlığı haqqında çoxlu hekayə dolaşır". – A.M.

¹⁷ Neapol yaxınlığında tunel.

¹⁸ Svitez – Novoqrudka yaxınlığında meşə gölü. Ponar – Vilnadan cənuba və qərbe tərəf meşəli dağ düzəmű.

¹⁹ Vitenes, Mindovq, Gedim – Litva knyazları (XIII-XIV əsrlər).

²⁰ Lizdeyka – bütperəst Litvanın sonuncu vayzoleti (XIV əsr).

²⁰ Vileykanın Viliya çayına töküldüyü yerde Vilno (Vilnüs) şehri yerleşir.

²¹ Öfsanayo göre, büyük knyaz Gedimin Ponar dağında yatıp yuxuda dəmir canavar görür və rahib Lizdeykonun meslehotiylə orada Vilnonun əsasını qoyur.

²² Olgerd – Gediminin oğlu, böyük Litva knyazı (1345-1377).

²³ Yaqellon – Polşa ilə Litvanın birləşmiş vaxtında Polşa taxt-tacına sahib olan sonuncu Litva sülaləsi. Bu sülalədən olan sonuncu kral Zigmunt II Avqust 1572-ci ildə ölmüşdür.

²⁴ Rossienda, məhkəmə katibinin – Paşkeviçin malikanesinde Baublis adlı məşhur bir palıd ağacı ucahr. Bütpərestlik vaxtında müqəddəs sayılırdı. Nəhəng palidin içinde Paşkeviç Litvanın qədim şeirlərini toplamışdı.

²⁵ Novogrudkada, Kostyoldan – azca aralı qədim cökə ağacları boy atıb; onların çoxu 1812-ci ildə kesilib.

²⁶ Ros – Dneprin sağ qolu. Steblovada, Qolovinskinin malikanesinde Peterburqdan Odessaya gecən Mitskeviç qonaq qalmışdı (1895).

²⁷ Koxanovski Yan (1530-1584) – İntibah dövrünün görkəmlı polyak şairi. Kels yaxınlığında Çernolleyedo yaşayırdı; ovvel latınca, sonra polyakca yazıb. Öz sevimli cökəsinə bir neçə şeir həsr etmişdi.

²⁸ Kazak tərənnümçüsü. Şair Qoşinski Severin (1801-1876), polyak poeziyasında "Ukrayna məktəbi"nin nümayəndəsi, yaradıcılığında Ukrayna folkloru motivlərindən istifadə edirdi.

²⁹ Xalq söylemesinə görə, böyük vəhşi quşlar yaşılananda dimdiklərinin yuxarı hissəsi uzantı alt dimdikini bağlayır və quş acıdan ölürlər.

³⁰ Russomun (1712-1778) "təbii vəziyyət" o çağırışına çekilmiş parodiya.

³¹ "Spravnik" və "Strapçina" ləqəbləri Polşada çar hakimiyətini lağla qoymaq məqsədilə itləre verilmişdi ("İspravnik" və "strapçıy" sözlerinin təhrif olunmuş şekli).

³² Senator qızı – Zosyanın mənsub olduğu ailənin üzvləri Polşa senatına daxildirlər.

³³ Maryaj – kartda köhnə oyun.

³⁴ Köhnə Polşa kodeksinə görə ittihəmçi müttehimi məhkəmə məsuliyyətinə cəlb edərən bunu "çağırış" (məhkəməyə) yolu ilə, müttehimin evinin qarşısında bərkədən bildirirdi (evdə adam olmasa da, çağırış bərkədən elan edilmeliydi).

³⁵ Mixail Volodkeviç hakimi təhqir edib döydüyüne görə 1760-ci ildə güllələnmə cezasına məhkum edilmişdir.

³⁶ Korona – Polşanın Litvadan fərqli olan öz əsil torpaqları belə adlanırdı.

³⁷ "Yanpörtü" – Matvey bu ləqəbi tez-tez elini sol böyrünə, qılıncla atlığına görə almışdı.

³⁸ Zigmuntovka – üstündə kral Vazi III Zigmuntun əksi olan köhnə polyak qılıncı.

³⁹ Köhne əl dəyirməni (jorno).

⁴⁰ Konfederat – konfederasiyanın (müdafisə hissələri) üzvü.

⁴¹ Tarqovisa şəhərində 1792-1793-cü illərdə bir qrup polyak məqnəti köhnə qayda-qanunu bərpə məqsədilə konfederasiya yaratmış və kral Stanislav Avqustu onlara qoşularaq "3 May Konstitusiyasını" ləğv etməyə vadar etmişdilər.

⁴² Oçinski Mixail Kleofas (1765-1833) – Kostyuşko hərəkatının iştirakçısı, öz vosatı ilə atlı destəsi düzəltmişdi.

⁴³ Pleban – kond keşisi (ksendz).

⁴⁴ Frans Karpinskiyin yazdığı geniş yayılmış mahnı.

⁴⁵ Qarmonika – musiqi aleti.

⁴⁶ Lososna – Nemanın sol qolu, bir vaxt Rusiya – Varşava hersoqluğunun sərhədi olub.

⁴⁷ Nişan vaxtı ayaq altında sərilen xalça nozordə tutulur.

⁴⁸ Korsakov Aleksandr (1753-1840) – Suvorovun İsveçrə yürüşündə iştirak etmiş rus generalı.

⁴⁹ Raslavisa altında 4 aprel 1794-cü ildə Kostyuşko çar ordusuna qəlebe çalmışdı.

⁵⁰ Pototski Vladimir (1789-1812) – Tarqovitski konfederasiyasının üzvü olan atasının xeyanətini yumaq üçün, külli miqdarda vəsait hesabına Polşa ordu dəstəsi yaratmışdı.

⁵¹ KP. Dominik Radzill, ehtirashı ov həvəskən idi. – Varşava hersoqluğuna mühacirət etdi və öz puluna polk təşkil edib, özü də komandır oldu.

⁵² Tençinski Yan (1562-ci ildə ölüb) – İsveçdə Polşanın səfiri olarkən, İsveç kralı Sesilinin qızı ilə nişanlanmışdı.

⁵³ Kaştyelan – köhnə Polşada yüksək rütbə.

⁵⁴ "Koxanka!" – məşhur polyak məqnəti Karl Radzillin (1734-1790) sevimli müraciəti.

⁵⁵ 1812-ci ildə Litvada qeyri-adi dərəcədə bol mehsul olmuşdu.

⁵⁶ 1811-ci ildə Litvada çox parlaq bir kometa görünmüştü. Köhnə vaxtlarda kometa görünmesini bədbəxtlik əlaməti sayırlılar.

⁵⁷⁻⁵⁸ Polyak kralıçası Yadvigyanın böyük Litva knyazı Yaqello ilə izdivacı nəticəsində Polşa və Litva birləşib bir dövlət olmuşdu (1386).

⁵⁹ Yustina adı altında şair Frans Karçinski (1741-1825) öz sevgilisini tərennüm edirdi...

"Veslav haqqında povest" Kazimir Brodzinskiyin (1791-1835) bir vaxtlar möşhurlaşmış idilliyyası.

MÜNDƏRİCAT

Ön söz	4
--------------	---

KRIM SONETLƏRİ

Akkerman çölleri	11
Dəniz uyuyarkən	12
Dəniz səyahəti	12
Tufan	13
Gözləv çöllerindən dağların görünüşü	14
Baxçasaray	14
Baxçasarayda gecə	15
Pototskayanın məzarı	16
Hərəmxana qəbiristanı	16
Baydar vadisi	17
Aluştada gündüz vaxtı	17
Aluştada gecə	18
Çadırdağ	19
Zəvvər	19
Cuhudqalada uçurum üstündən yol	20
Kikinez dağı	21
Ayıdağ	21
Balaklavada qala xarabalıqları	22

EY GÖNCLİYİM, QANAD VER

Filaretlər şərqisi	25
Gəncliyin vəfsi	27
Lüdviq Matskeviçin albomuna	29
Dəniz seyyahı	30
Səfərə çıxdığım günün düşüncələri	30
Yolçunun nəgməsi	32

Tərs arvad	33
Mən özüm sizinlə oturan zaman	34
Polyak ana	35

SEVGİ ŞEİRLƏRİNĐƏN

K.M. (Mariyaya)	39
K...	40
Şübə	40
İkicə kəlmə	42
Yuxu	42
Söhbət	43
Saat	44
Lauraya	46
“Utanıb keçmişindən...”	47
“Qula dönüb ilk dəfə...”	47
“Gecən xeyrə qalsın...”	48
Taleye boyun əyən	48
Vida	49
Axdi göz yaşları	50

ŞƏRQ ÇİÇƏKLƏRİ

Əhrimən və Hürmüz	53
Xain	54
Faris	57
Şərq və Şimal	62

BALLADALAR VƏ ROMANSLAR

Novruzgülü	65
Romantika	66
Svitezli qız	69
Balıq	74

Mariyanın qəbri79
Zanbaqlar84
Dənizçi95
Qaçaqçılıq97
Voyevoda103
Budris və oğulları105

POEMA

Pan Tadeus və ya Litvaya sonuncu basqın109
<i>Qeydlər</i>227

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
 Texniki redaktor: *Rövşən Ağayev*
 Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
 Kompyuter səhifələyicisi: *Aslan Almasov*
 Korrektor: *Pərinaz Səmədova*

Yığılmağa verilmiştir 27.11.2006. Çapa imzalanmıştır 07.12.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 15. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 245.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.